


TAMILLA BAĞIROVA  
FİRƏNGİZ HİDAYƏTOVA

AŞIQ SƏNƏTİNİN  
YARANMA TARİXİ  
VƏ İNKİŞAFI



**TAMILLA BAĞIROVA  
FİRƏNGİZ HİDAYƏTOVA**

**AŞIQ SƏNƏTİNİN  
YARANMA TARİXİ  
VƏ İNKİŞAFI**



Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası «İncasət» bölməsinin 23.12.2008-ci il tarixli 8 nömrəli iclas protokoluna əsasən çap olunur.

Azərbaycan Milli  
Kitabxanası

«Elm və Təhsil» nəşriyyatı  
Bakı -2009

## GİRİŞ

Son on illiklərdə Azərbaycanda ictimai həyatın bütün sahələri kimi mənəvi mədəniyyət ələmində də müümən yeniliklər yaranmış, folklor janrlarla diqqət xeyli artmışdır. Bu tamamilə təbii və qanuna uyğundur. Çünkü aşiq sənəti Azərbaycan xalq yaradıcılığının ən qədim və geniş yayılmış qollarından biridir.

Aşiq sənəti qədim sənət janrlarından olub öündə bir neçə sahəni birləşdirir. Aşiq - şifahi xalq ədəbiyyatının lərindən bilən şairdir, instrumental ifaçıdır, aşiq havaları bəstələyən yaradıcı sənətkardır, gözəl səslə yerli dialektlə oxuyan sənətkardır, milli rəqslərə xas hərkətlərlə öz ifası zamanı rəqs edən ifaçıdır.

Aşiq yaradıcılığı öz kökləri ilə xalqın hayatı, onun arzu və istəkləri ilə sıx bağlıdır. Lakin müəyyən dövrlərdə tarixi şəraitin olverişliyindən, xüsusun dini-feodal təbəədlərin və onların əliatilarının elm və mədəniyyətə etibasız münasibatı üzündən aşiq sənəti bir çox yüzilliklər boyu elmi fikrin əhatə dairəsindən kənarada qalmışdır. Yalnız XIX əsrən başlayaraq demokratik ziyanlıların yaxından iştirakı sayəsində bu sənət öz əsl qiymətini almağa və tədricən ciddi elmi-tədqiqat obyektiına çevrilməyə başlayır.

Aşiq sənətinin ədəbiyyatşunaslar, teatrşunaslar, etnoqraflar, müsiqişunaslar tərəfindən kompleks şəkildə öyrənilməsi zorurati da buradan irəli gəlir. Aşiq yaradıcılığın ədəbi və müsiqi aspektlərinin tədqiqi bu yaradıcılıq haqqında müxtəlif ədəbi janrlarla sintezde olan yüksək inkişaf etmisi mədəniyyət və realist bödii obrazlar sistemi kimi bir tərəfdən canlı xalq nitqinə əsaslanan özünəməxsus poetik dili, o biri tərəfdən isə spesifik lad-intonasiya xüsusiyyətləri, harmonik cəalarları, melodik zənginliyi, orijinal ifaçılıq tarzı və s. ilə səciyyələnən xalq sənəti kimi fikr yürütməyə imkan verir.

Rəyçilər:

**Ə.A.PAŞAYEV**  
pedagoji elmlər doktoru, professor

**T.Ə.KENGERLİ**  
pedagoji elmlər doktoru, professor

Elmi redaktor:

**T.Ə.RÜSTƏMOV**  
pedagoji elmlər doktoru, professor

**T.Bağirova, F.Hidayətova.**

**Aşiq sənətinin yaranma tarixi və inkişafı.**

Bakı, «Elm və Təhsil», -2009. – 232. səh.

Təqdim olunmuş «Aşiq sənətinin yaranma tarixi və inkişafı» adlı dərs vəsaiti aşiq sənətinin genezisini, yaranma tarixi, əsrlər boyu dolğunluğu və biziñ dövrə galən-çatan nümunələrdən ibarəti idir.

Burada aşiq yaradıcılığının genezisində qam-qaman dünya görüşü və vərasığın sənət mövcuduluğu; oğuz mədəniyyətində ozanın sənətkar funksiyası; aşiq poeziyasında metro-ritmik sərgənləmləri; aşiq sənətinin əsas funksiyası. Eyni zamanda aşiq sənətinin həcmli əsərlərinin region xüsusiyyətləri kimi mövzular öz əksini tapmışdır.

Dərs vəsaiti ali və orta musiqi ixtisas müəssisələri, həmçinin Pedagoji universitetlərinin «Musiqi» şöbələri və geniş oxucu kütlələri üçün nəzərdə tutulmuşdur.

4702000000  
N - 098 - 2009 *Orifli nəşr*

© «Elm və Təhsil», 2009

Respublikamızda son illər baş verən hadisələr, Vətən torpağı uğrunda aparılan mübarizələr, xalqımızda mənlik şüurunun oyanması, soykökünə qayıtmak, qədim adət-ənənələrin yenidən dırçəltmək kimi meyllərin artması xalqımızın təkmilləşdirilməsi, bu sahədə görülən işlərin səmərəliliyini köklü surətdə yaxşılaşdırmağı müasir pedaqoji elm sahəsində bir vacib tələb kimi qoyulur.

Bu sənət qədim və orta yüzyillərdə dilimizi, milli mədəniyyətimizi ilkin təmsil etdiyi kimi, həm də insan ləyaqatını, bəşəri hissələri, zəruri duyuguları təbliğ etmişdir. Aşıq sənəti - musiqi, ifaçılıq, rəqs, lirik-epik dastan yaradıcılığı və poeziyanın vəhdətindən doğmuşdur. Bədii yaradıcılığın bu sahələri bir-birini əvəz edir, bir-birini cılıqlayır, bir-birini tamamlayırlar.

Azərbaycan xalqının milli mədəniyyətində müstəsna rol oynamış aşıq sənəti tarix boyu zəngin bir təkamül yolu keçmiş, qədim ozanların coxşaxəli irləndən mayalanmış, Dədə Qorqud kimi əzəmətli bir ozanın zəngin irləsini yeni bədii-estetik müstəvədə ruhuna hopdurmuş, yeni meyarlar, yeni çalarlarla zamanın fəvqündə dayanmışdır.

Bizim vəsaitimiz aşıq sənətinin genezisi, yaranma tarixi, asrlar boyu dolğunluğu və bizim dövrə gələn-çatan ölməz nümunalardan ibarət işdir.

Bugünkü yeniyetmələrin əsl vətəndaş böyüməsinə, formalasmasına kömək etmək hər azərbaycanının, müəllimin, alimin borcudur. Biz də öz tərəfimizdən bu vacib məsələyə öz gücümüzü həsr etmiş, nəticəyə arxayımq.

## FƏSİL I

### AŞIQ YARADICILIĞININ GENEZISINDƏ QAM-ŞAMAN DÜNYAGÖRÜŞÜ VƏ VARSAĞIN SƏNƏT MÖVCUDLUĞU

Aşıq sənətinin genezisi sözün və sazin genezisi ilə başlıdır. Ona görə də bunların hər ikisinin tarixi köklərini araşdırmaqla sənətin ümumi mənşeyini öyrənmək olar. Sözün mənşəyi probleminə gəldikdə biz onun inkişaf xəttini, daha doğrusu, qafiyələnməyə istiqamətləndən sonra tarixi mərhələni nəzərdə tuturuq. Artıq həmin mərhələdə ictimai şüurun özündə yaradıcılıq ideyası formalıdır. Kütlə bundan müəyyən münasibətlərə istifadə edir. Bir növ ruhi ixtirablarını və sakitliyini hər iki məqamda ondan tapır. Sonrakı mərhələlərdə incəsənətin ayrı-ayrı sahələri təşəkkül edir. Bu inkişafda saz meydana gəlib formalaslaşmağa başlayır. Əlbəttə, bugünkü sazla onun ilkən forması arasında əsaslı inkişaf fərqi vardi. Məsələ isə onun bugünkü mərhələyə qədərki inkişafını izləməkdən, Azərbaycan xalqının həyatına hansı şəraitdə daxil olmasını müəyyənləşdirməkdən ibarətdir.

Digər bir mənbə və ən əsaslısı yazılı abidələr olub və onlardakı tarixi məqamlara daha çox fikir verilməlidir. Burada əfsanə və rəvayət örtüyünlə bürünmüş həqiqətləri də nəzərə almaq lazımdır. Bütün bunların topluğunda, daha doğrusu, onların özündə yaşayan qənaətlərin ümumi nəticəsində aşıq yaradıcılığının genezisi aşkarlanır.

Aşıq sənəti uzun, həm də tarixin ağır dolaylarında keşməkəşli bir yol keçmişdir. Genezis məsələsində daha çox həmin məqamlara fikir verilməlidir. Təbii ki, bunun üçün qamılara, şamanlara, ozanlara diqqət yetirmək lazımdır. Eyni zamanda, qam-şaman /ozan/ aşıq keçidlərinə də xüsusi fikir

vermək və onlardakı səciyyəvi əlamətləri aşkarlayıb ümumi qanuna uyğunluqları üzə çıxarmaq lazımdır.

### **§ 1. Qam-şaman dünyagörüşü və onun kökündəki funksiya daşıyıcılığının əhatəliliyi.**

Qam şaman ümumtürk mədəniyyəti tarixində bütöv bir dünyagörüşüdür. Onu bu gün üçün görünən və görünməyən tərəflərinin araşdırılması vacib olan məsələdir. Yeri gəlmışkən, digər bir cəhəti də qeyd edək ki, qam-şaman mədəniyyəti yalnız xalqların müstəqilliyi vaxtına qədərki mədəniyyət dövrü ilə qurtarmır. Onun, eyni zamanda, sonrakı mərhələlərdə də bütün mənəvi mədəniyyət sisteminde öz payı var.

Şamanlıq ümumi mədəniyyət fonunda türk xalqlarının tarixi üçün müxtəlif anamlarda başa düşülür, ən birincisi bir din kimi, daha sonra ümumtürk mədəniyyəti tarixində bütöv bir mərhələ kimi.

Qam-şaman dünyagörüşündə maraq doğuran cəhətlərdən biri də onların ruhlar dünyası ilə əlaqəli olmasınadır. Ruhlarla əlaqədə qam-şamanlar artıq bütün sırlı mövcudata sahib olmaq imkanı qazanır. Bu mənada şamanlar ruhlarla mövcud cəmiyyət arasında əlaqələndirici rolunu oynayır. Ancaq qam-şamanlar cəmiyyətin idarəcisi, ağısaqqalı, yol göstərənidir. Şaman özüne məxsus hərəkətləri ilə vəd anına yaxınlaşır, müəyyən mərasim və nağmələri icra edir. Elə bir an golub çatır ki, o, artıq ruhlara yaxınlaşır. Onun ruhu bədəndən ayrırlaraq göylərdək və ya yerin altındakı ruhlarla temas qurur. Gəlmiş səbəbini söylədiyindən sonra insanların dərdi - sorını, düşdүyü bələləri onlara deyir. Onlar da öz növbəsində bələlərdən qurtuluş yolunu göstərir. Təzədən şaman ruhu bədənə qayıdır. Bu böyük məna kəsb edən epizodla qədim insanların inamları dayanır.

Şamanizm din olmaqdən önce xalqın inamıdır. Bu inam dənə doğru, daha dəqiq desək, təsəvvürlərin sistemləşməsi

istiqamətində böyük bir yol keçmişdir. Təbii ki, bunu bütöv din şəklində qəbul etmək çətindir. Ancaq yazılmamış qanunları, qaya və istiqamətləri etibarilə dina yaxındır.

Şaman dini ağısaqqal idi. Dini ayinlər (hansiki bu ayinlərin yaradıcısı onlar olmuşlar) onlar tərəfindən icra olunur və əhalidə inam yaratmaq, dünyaya, təbiətə qarşı olacaqlarda müəyyən bələlərin qarşısını almaq məqsədi daşıyırı.

Qam-şamanlar eyni zamanda törənlərin-mərasimlərin yayıcıları olmuşlar. Bu törənlər çağlar uzaqlaşdıqca müəyyən müstəqilliyə doğru istiqamətlənir, müxtəlif ayinlər icra edən meydan aktorunu yaradırı. Belə bir müstəqillik həmin törənəyə uyğun geyimi və musiqini da formalasdırırı. Bütün bunların hamisində öz xeyriə istifadə etmək xarakteri vardi. Məhz şamanların icra etdiyi bu ayinlərin müstəqilliyə doğru istiqamətlənməsi də bununla bağlıdır. Filoloq M. Allahmanlı yazar ki, bu artıq tarixi olayın siniflərə bölünməsi mərhələsi ilə əlaqədar məsələdir.

Türk xalqlarında yer qadın başlangıcıdır. Bir növ törəyici rolunu oynayır, nemət, bolluq yaradır. Bu işə göylə mayalanmadıça baş verir. Bu böyük inam qam-şamanların da yaddasından keçərk türk dünyagörüşündə dayanır. Onun dayaqları işə bizim təsəvvür edəcəyimiz dini anlayış, daha doğrusu dini olmaq fikrinə gətirir.

Qam-şaman ayinləri müxtəlif məqsədlərlə keçirilmişdir. Dağ başında, çay kənarında aşırımlarda yaşayan qəbilələrin yer yiyəsi ruhuna keçirdikləri ayinlər müxtəlif bələlərdən qurtuluş məqsədi daşımışdır. Bu mərasimin özünün səciyyəvi cəhətləri var. Beləki, qədim insanlar bu mərasimi keçirərkən qurbanlıq heyvani obanın qabağına gətirir, sonra işa xos iy, atır buraxan otu yandırırlar. Ondan sonra qurbanlıq üç dəfə obanın başına dolandırılır, ağızına müqəddəs bulağın suyundan tökültürdü. Bu

su ilə heyvan başından başlayıb quyrığuna kimi yuyurdular. Çatısına isə ranglı parçalar bağlıyab sürüyə buraxırdılar.<sup>1</sup>

Bələ bir qonaqtın yaranmasına əsas verən, bu qabilə-soy birləşmələrinin yaradıcısı təfəkkürünü təşkil edən şamanlar zaman-zaman ictimai həyata nüfuz etmək qabiliyyətini özlərində saxlamışlar.

Bugünkü aşıqlar dünənki ozan, dünənki ozanlar ondan əvvəlkı şaman olublar. Bunlar hər hansı bir şəraitdə ağsaqqallığımı, elin-obamın başbiləni ola bilmək nüfuzunu qoruyub saxlayıblar. Bunlar ilk əvvəl bütün mərasimlərin icraçıları, xalqın düşünən beyni, bələlardan mühəsinqəcəiləri olmuşlarsa, mədəniyyətin sonrakı inkişaf etmiş mərhələlərində bir qədər təsir dairəsini zəiflətsə də nüfuzunu qoruyub saxlaya bilmişlər.

Şamanlar eyni zamanda musiqiçilər idilər. Onlar öz nəğmələrini gözəl çalıb - oxumaq qabiliyyətinə malik olmuşlar. Məhz bunun vasitəsilə onlar ətraf mühitə nüfuz edə bildirlər. Su burada vasita rolunu oynayıb. Su ilə əylənmə buna ən yaxşı nümunədir. Onlar bu baxımdan öz səyahətləri ilə dərvişləri xatırladır. Müəyyən mənada onlara yaxınlaşır. Bizə bələ gelir ki, dərvişlər sonrakı dövr şamanların davamıdır. Ənənəvi olan keçidlərdə isə demək olar bütün tamlılığı ilə aşıqlara birləşir. Yəni aşıqlar da özlərinin musiqisi ilə müəyyən məclislər keçirir, səyahətlər edir.

İslamiyyəti qəbul edən türklərdə də şamanızmın özünəməxsus izləri ilə qarşılaşıraq. Bu izlər daha çox dərvişlərin təbiyyatında, fəaliyyətində yaşayır. B.Ögel bu məsələ ilə əlaqədar olaraq yazır : "İslamiyyəti qəbul edən türklərdə şamanızmın ən önəmli izləri ilk dərvişlərin istədikləri zaman bir heyvan və ya quş şəklində gərs bilmələridir. Məsələn, "Keyikli bab". Bu dərvişlər keyikə minərlər və təpələrində

<sup>1</sup> Dəkanov İ.M. Arxaicəsiy mif Bostoka i Zapoda M.Nauka,1990. sah. 189.

keyik buynuzları bulunan şapkalar taxırı"<sup>1</sup> İlk türk, müsəlman dərvişlər zaman-zaman bir quş donuna girdə bilmək bacarığına malik olublar. Məsələn, Yasavının (Əhməd) durna donuna, Hacı Bəktəş Vəlinin göyərçin donuna, Abdal Musanın keyik donuna girdə bilməsi qeyd olunur.

Bu əfsanə nə qədər əfsanə səciyyəsi daşısa da, həqiqət işğindən xalı deyildir. Şamanların müxtəlif quş və heyvan şəklində düşə bilmələri və bu gün quşlara bəslənən münasibət də bunu göstərir. Göyərçini, qaranquşu öldürmək bu gün xalq arasında günah hesab edilir. Hətta uşaqlara el arasında başa salınır ki, onu incitsən sənə qarğaya bilər.

Qam-şaman görüşləri türk xalqlarının mifoloji baxışlarının, bir qədər sonra dinin söykəndiyi baxışların, eləcə də bədii və estetik baxışların rəvac tapması üçün əsas şərt rolunu oynamışdır. Bu, türk xalqlarının tarixində ilkin mədəniyyət mərhələsidir.

Bu dünyagörüşün açılmasına çox matləblərin üstünü açır. Ən birincisi qam-şaman görüşləri hər şeydən qabaq atababa, ailə, ilkin soy görüşləri, inamları ilə ılışğılı olmuşdur.<sup>2</sup> Çünkü bu görüşlər ümumi mədəniyyətdən, ümumi dünyagörüşündən kanarda deyil, bir növ əlxasından çıxmışdır. Ona görə də həmin mədəniyyətlə birgə öyrənmək, onun sərhədlərini müəyyənləşdirmək, çalışmaq və bir mərhələ kimi baxmaq daha düşünülmüş yoldur.

Xalqların ümumi təsəvvür anlamunda inamların yeri şübhəsizdir. Şamanizmə ictimai həyata, bütün ətraf mühitə təsir etmək qabiliyyətin formalşması da məhz bununla bağlıdır. "Qam mərasim və ayın icraçısıdır; əsas vəzifə musiqi, rəqs və söz sehri magiya ilə lazım olan ruhu çağırıb gətirmək

<sup>1</sup> Bahaddin Ö. "İslamiyyətdən önce türk kültür tarixi" Ankara,1962. sah. 19.

<sup>2</sup> Seyidov M. Qam-şaman və onun qaynaqlarına ümumi baxış. B. Gənclik 1994. sah. 15.

və həmin ruhdan keçirilən mərasimin niyyətinə uyğun şəkildə istifadə etməkdir.<sup>1</sup> Kütlənin onlara inam götirməsi, hecdə sadəcə hadisələrin gedişinin nəticəsi olmayıb aminizmin, magizmin, totemizmin inkişafının sonrakı məhsuludur.

Qamçılığın kökündə duran əsas məsələlərdən biri misdir. Mif isə öz növbəsində ilkin həyat təsəvvürlərinin fonunda durur.

İnsanlı təbiətlə qarşılaşmadə biliklərini artırıcıq mifik təsəvvürlər yaddaşın arxa planına keçir. Eyni zamanda bu təsəvvürlərin mövcudluğunda, onun nizamında ağsaqqal səlahiyyəti yad deyil. Ancaq maraqlı cəhət qəbilə, tayfa, soy içərisində yaranmaqdə olan dünyagörüşə təkan vermək, mövcudluğu təsdiqləyib xalqın inam yerinə çevirə bilməkdir. Bu bilgiler məhz qam-şaman inamlarının əsasında durub bir növ onlara bağlı dünyagörüşü formalasdırmışdır. Bununla da həmin qəbilə, tayfa ağsaqqalı dini, dünyəvi rəhbər səviyyəsinə qalxmışdır.

Bu mənada şamanizm-din, şamanizm-mədəniyyət tarixi və ən dar mənada şamanizm bugünkü aşılardır. Biz qədim şamanların sonuncu nümayəndəsi və ən böyük ustası kimi Dədə Qorqudu görürük. Türk xalqlarının bütün təsəvvürlərinin, dini, fəlsəfi, mədəni baxışlarının dərin qatlarını onda müşahidə edirik. Çünkü qədim insanların ümumi təsəvvürləri genişləndikcə onların mədəniyyət deyilən bilgilərində də saxələnmə yaranır. Sanki qollu-budaqlı bir ağacı xatırladan bu dünyagörüş (şamanizm) getdikcə saxələnir. Daha doğrusu, özündən müxtəlif qollar ayırrı.

Türklərin "Yaradılış" və digər dastanlarında şamanlığın bir din və bir sənət sahəsi kimi təcəssümü var. Şaman inamlarında bugünkü inamlarla səsləşəcək birləşdirici cəhətlər çoxdur. Hətta onun islam dini ilə bağlılığı bu gün bir problem olaraq qalır. Şaman inamlarında dağ, çay, ağaç və s. kimi

şeylərin ruhdan olduğu qeyd olunur. Bu da aminizm ilə bağlı məsələdir ki, qədim ocadadın bütün varlıqların arxasında ruh görmək xüsusiyyətini təcəssüm etdirir. Bu ruhlar arasında günəş, ay, ilduz və bir sıra başqa ruhlar ilahi ruh adlandırılmışdır. Gök tanrı-şaman anıllarında birləşdirici tərəflərə də xüsusi diqqətlə yanaşılmalıdır. Gök tanrı bütün yaradıcılın başı, uluların ulusu idisə şaman elin-obanın ağsaqqalı, müdrikələr müdriki, tanrılarının yerde olan elçisi idi.

Qədim türk dastanları da şamanlığın və onun inam və etiqadlarının yaşaması baxımından böyük əhəmiyyətə malikdir. Xalqın həyatının, məişətinin ən mühüm hissəsini eks etdirən bu dastanların əsas yaradıcısı şamanlar olmuşlar. Bu dastanlar içərisində "Yaradılış" daha çox maraqlı doğurur. Orada dünyani yaranması Ağ ana deyilən mübarək bir qadının yarat kəlməsələr insanların yaranması və həm də insanın tanrıya bənzər şəkildə yaranması ilə insanın ona yaxınlaşması məsələsidir. İlk insan yaranandan sonra o göy üzündə tanrıya yaxın yerde uçmağa başlayır. Tanrı hər şeyin birincisi, insanın ona çatmaq meylı göstərməsi diqqətəlayiq məsələdir. Göydəki nur aləmi tanrıının, yedinci qat Gün Ananın, altinci qat isə Ay Atanın yaşayış yeri kimi göstərilir. Bu dastanın yaradıcısı və yaşadıcısı şamanlar olmuşdur.

Ögər şamanlar hayatın müxtəlif sahələrinə nüfuz edib xalqın bütün dördü-sərinin bilicisi təsiri bağışlayırsa, sonrakı mərhələdə bu rəngarangılık azalır. M.Allahverdiyev yazar: "Şamanlarda uşaq istənilir, dua edilir, xəstələri sağaltmaq mərasimi olur. "Dədə Qorqud" da isə həyat, məişət məsələlərinin xarakteri şərh olunur."<sup>1</sup> Buna baxmayaraq, bütün bunlar daha qədim mədəniyyət layından sonrakı mədəniyyət layına, yəni şamanlıqdan ozanlığa ötürülür.

<sup>1</sup> Qasimli M. Aşq sənəti. B, Ozan, 1996. səh, 21.



<sup>1</sup> Allahverdiyev M.-Azərbaycan xalq teatr tarixi, B. Maarif, 1978. səh, 51.



## **§2. Varsağın bir sənət kimi mövcudluğu və tarixilik məqamı.**

Varsaqın məşəyində, tarixi şəraitin işıqlandırılmasında müəyyən qədər məlumatlar, elmi araşdırılmalar mövcuddur. Zaman öz genişməyiş fəaliyyət məqamında yerini vərsaqla əvəzlədi. Demək olar ki, vərsaq şaman dünyagörüşünün bir hissəsidir və ona axıra qədər belə də baxırıq.

Bu dünyagörüşdə ancaq onu qeyd etməyə üstünlük verdi ki, şaman dirlə dərvişlik məqamında bulunan bir sənətdir. Həmin sənətin çalarlarında olan zənginliyin bir hissəsinin tarixini müəyyən mərhələ vərsaqla yaşamışlar və həmin mərhələdə vərsaqların yerini, fəaliyyət dairəsini, türk mədəniyyət tarixindəki mövqeyini açıqlamaq başlıca məsələdir.

Artıq vərsaq qəbilə ad-titulundan çıxaraq, həmin qəbilənin bugünkü aşiq sənətinin adını daşımışdır. Həm də bu sözün müxtəlif mənə çalarları yaranmağa başlamışdır. Bir çox əski mənbələrə görə "varsaq" sözünün mənalarını əsasən beş yera bölmək olar:

- 1) qəbilə adı,
- 2) yer adı,
- 3) qəbiləyə maxsus aşya adı,
- 4) şeir forması və hava (melodiya) adı,
- 5) sənətkar verilən ad.<sup>1</sup>

Vərsaq türk tayfaları içərisində ozan-aşiq sənətinin yaşıdıcı və yaradıcı olmaları ilə daha çox seçilir. Bu ulu sənətin müəyyən mərhələdə yaşaması və inkişafı onların adı ilə bağlıdır. Bunu ilk mərhələ üçün qəbul etsək də bir cəhəti qeyd

etmək istəyirik ki, bu tayfa öz nüfuzu, ictimai-siyasi həyatda aparıcı mövqədə olması ilə tarixin müəyyən məqamlarında həmişə nəzər-diqqəti cəlb etmişdir. Şah İsmayıllı hakimiyyətinin vahid Azərbaycan dövlətinin qurulmasında bu qəbilənin xüsusi rolu olmuşdur.

Təbii ki, ictimai həyat hadisələrində tayfaya, onun adıyla bağlanan sənətin hər hansı tarixdə möhürünlənəcək iş arasında müsəyyən zaman farçı olur. Həmin fərq təbii ki, məhz vərsaq tayfasının yaradıcıları olmadıqdan çox-çox öncə fəaliyyət göstərmişlər.

Bu sənətin ağər biz IV-V əsrlərdə mövcudluğunu qeyd edirikə və Şah İsmayıllı Xətai dövründə vərsaqların hakimiyyətdəki nüfuzunu və eyni zamanda Səfəvilər dövlətinin yaranmasında rolunu təsdiqləyirikə, əlavə olaraq vərsaqların şah qoşunlarının önündə çalğılarını da təsdiqləməklə onların uzun bir inkişaf yolu keçdiyini etiraf etməli oluruz. Məhz belə bir uzun zaman çörçivəndə şübhəsiz ki, ictimai-siyasi həyatda "el aşqəqqalı", "el müdriki" rolunu oynayan vərsaqlar eyni zamanda zəngin yaradıcılıq yolu keçmişlər.

Vərsaqla baxışının, şamanının, qəmin, ozanının, aşığın arasında mahiyyət etibarilə elə bir əsaslı fərq yoxdur. Vərsaq /ozan/ aşiq adlarının ümumi ərazi yayılma istiqamətlərinə nəzər salsaq belə bir qənaət hasil etmək olar ki, bu sənəti yaşıdanlar daha çox indiki Azərbaycan (hər iki), Anadolu istiqamətində yaşıyib fəaliyyət göstərmişlər. Anadoluya yerləşmə dövrü probleminə gəldikdə türk tayfaların müxtəlif istiqamətlərdə tarix boyu axını məlumudur. Ona görə də, demək olar ki, B. Atalayın qeydi tamamilə düzəldir. O, vərsaq tayfasının yaşıdığı ərazinin Mərəşdən icələ təkin uzanan ərazi olduğunu, Çuxurabadda yaşıdlılarını qeyd edir.<sup>1</sup>

<sup>1</sup> Bəsim Atalay Fırqayı – İslamiyyə və Cövdət Paşa. Türk Yurdu dərgisi. 1918. sah. 14.

<sup>1</sup> Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B. Yazıçı 1983. sah. 301.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Bir çox xalqların mədəniyyətində vətəndaşlıq hüququ qazanan varsaqın Qafqaz xalqlarına söz, müsiqi,rəqsli birləşdirən bir sənət məshumu kəsb edərək yaşaması o qədər də mürəkkəb məsələ deyildir. Hələ bunların üstünlə ilə teatr ünsürlərinin gelinması biza bir çox məsələləri açıqlayır. Bu adın belə bir çalarlarda daha da çoxmənalıq kəsb edərək özbəklər, uyğurlara, türkmənlərə, türklərə teatrlara yol açması təsadüfi deyildir.

Cətin və mürəkkəb yol keçmiş varsaq sözü çox əski tarixə malik olub bir tayfanın, qəbilənin mədəniyyət və dünay Görüşündən başlayıb ümumTürk mədəniyyətinə qədər uğurlu yol keçmişdir.

Varsaq sənəti müasir aşuqların fəaliyyəti anlayışında şamanlıq, ozan, yanşaq, baxşı və s. ilə üstünlə döşür. Yəni bunların hamisində nəzərə çarpan improvisasiya və sinkretizm varsaqda da ceynilə görürür. Bu cür sinkretizm türk xalqlarının mədəniyyətinin inkişafının ilkin mərhələsindən indiyə qədər müəyyən sahələrdə özünü saxlamaqla uzun yol gəlməsidir. Eyni zamanda burada bir səciyyəvilik də var ki, bu da özünü aşiq sənətində davam etdirmişdir.

Buradakı təsvirlərdə göstərilən bir tərəfdə təbil, cəng, digər tərəfdə at çapılması, qılınc döyüşü, başqa bir tərəfdə issə rəqs, oyun böyük maraq doğurur. Belə çoxcəhətli və qarışıq təsvirdə yəqin ki, qəhrəmanın igidiyi tərənnüm olunur. Başdan-başa tamaşa səciyyəsi daşıyan bu mərasimdə araşdırılmalı olan çox cəhətlər vardır.

Ölbəttə, çox qədim tarixə malik olan bu tamaşa ünsürlü mərasimlərin ilkin başlanğıcında varsaq, ozan, yanşaq durması ehtimalından biz bir qədər uzaq olub ancaq onların orada iştirakını da inkar etmirik. Bu məsələlərdə təbii ki, xalqın, kütülenin ümumi

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

təfəkkürünün aparıcılığı qənaətindəyik. Ozan-aşiq sənəti elə çalarlı, əhatəli bir sənət olmuşdur ki, bu həyatın bütün sahələrində nüfuz etmək qabiliyyətinə malik idi.

Varsaq adının eranın IV-V əsrlərindən işlənməsi məsələsini təsdiqlədikdən sonra onun XIV-XV və XVI əsrlərə qədər öz nüfuzunu saxlaması fikrində durmaq olar. Uzun Həsənin, Sultan Muradın hakimiyyəti illərində onların qaldıqları üşyan buna nümunədir. Məhz türk xalqlarının mühüm bir hissəsi olan Azərbaycanda dövlətçiliyin inkişafında böyük rol oynamış bu qabilə cəni zamanda da Azərbaycan xalqının mədəniyyəti tarixində də aparıcı mövqelərdən birində dayanan tayfalardan olmuşdur. Deməli, varsaq sənəti, varsaq adı ilə bağlı yaranan müxtəlif əşya adları da bu ərazi ilə əlaqəli olub öz yayılma istiqamətini Azərbaycan-Anadolu'dan götürmüştür.

Varsaq çoxmənalı söz olub, onun mənə başlanğıcında qəbili adı bildirməsi durur. Sonradan bu ifadə müxtəlif çalarlar qazanmışdır ki, onlardan biri də onun söz və müsiqi sənəti mənasının kəsb etməsidir. Varsaq bir sənət sahəsi kimi formalasdıqdan sonra onun şeir forması kimi xüsusi çalarlara malik olması inandırıcı təsir bağışlayır. Artıq bu sənət özünün müəyyən inkişaf mərhələsinə çatdıqda, müstəqil yaradıcılıq sahəsi kimi maraq doğurduqdan sonra onun istedadlı nümayəndələri yetişib bu sənəti daha da inkişaf etdirməyə başlayırlar.

Varsaq bir şeir forması anlamında işlənmişdir. Bəzən varsaqların həm şeir forması, həm də aşiq havası qeyd olunur. Demək varsaq tarixin hansısa mərhələsində aşiq sənəti kimi mövcud olmuş və bu varlığında türk xalqının tarixinə özünün töhfəsini verərək geniş və əhatəli bir sənətdə mövcud ola bilmişdi.

Türk təfəkkür sistemi bütün çalarları az qala özündə cəmləşdirən qam-şaman dünyagörüşünün ixtisaslaşma mərhələsində bir növ varsaqlara da inkişaf üçün şərait yaratdı. Varsaq sənəti məhz belə bir mərhələnin məhsuludur. Yəni varsaqların müstəqilləşməsini daha çox on plana çəkən onların çalğılarında döyüş, mübarək, qəhrəmanlıq əzminin daha çox olmasınadır. Görünür bu tayfa tarixin müəyyən məqamlarında təkcə mədəni həyatda deyil, eyni zamanda ictimai-siyasi həyatda da aparıcı mövqeyə qalxa bilməsidir. Türk xalqlarının həyatında böyük nüfuzu artan, hörmətə malik olan varsaq tayfası yalnız fiziki güc, qüvvəti ilə deyil, ağlı, dərrakəsi ilə də marağın səbəb olur.

### § 3. Varsağın şeir forması

Bu sənətin mədəniyyət tarixində qala biləcəyini təsdiqləyən atributlardan biri də varsağın şeir forması kimi mövcudluğudur. Belə formanın xüsusiyyətlərinin açıqlamaya keçməzdən əvvəl ən birincisi, onu qeyd edə ki, bu forma varsaq sənətinin əsasında onun ruhuna, musiqi ritminə, bu ritmin ana xəttinə uyğun olaraq yaradılıb. Biz bu sənətin böyük çalarlarında belə bir formanı elə varsaq tayfasının yaradıcı nümayəndələri tərəfindən yaratmış olduğunu söyleyiş. Necə ki, müxtəlif tayfaların adı ilə adlanan şeir formaları, musiqi havaları var, məsələn, Əfşari-ovşarı, Qaytağı-qaytağı, Gəray-gəraylı, Bayat-bayatı adı ilə adlanmalar kimidir. Varsaq Azərbaycanda varsağı havası geniş yayılmışdır. Türk ədəbiyyatında şeir forması kimi istifadə edilir. İran bəstəkarı Xalığı bu havanı xalq çalğı aləti üçün işləmişdir.

Varsağın keşməkeşli tarixində maraq doğuran məsələlərdən biri də bu adla tanınan sənətkarların eyni adla şeir forması, varsaqı yaratmalarıdır. Hal-hazırda Azərbaycan ədəbiyyatında, daha doğrusu, Şimali Azərbaycan ədəbiyyatında bundan demək olar istifadə olunmur. Xalq şeir forması kimi özünə yer tapmış bu forma Türkiyədə İslənməkdədir.

Bu şeir formasının biza məlum olan dövrü XIII əsrin sonu XIV əsrin əvvəllerində yaşayıb-yaratmış Yunis Əmrə ilə bağlıdır. Bu isə həmin formanın inkişafının görünən dövründür, görünməyən dövrü isə yaşıq ki, hələ bir qədər də əvvəllərə gedib çıxır. XVI-XVII əsr təzkirəcisi Sadiqi "Məcmüəl-xəvvəs" adlı əsərində şair Məhəmməd bəyin varsaqı formasında şeir yazmaqla məşhurlaşdığını göstərir. "Koroğlu" dastanındaki qoşmaların baziləri varsaq şəklində yazılmışdır. "Ədəbiyyatşunaslıq" terminləri lügətində göstərilir: "Orta əsrlərdə çox vaxt lirik-məhəbbət, təsəvvüf mövzularında və nəsihatımız ruhda olmuşdur. Səkkiz heçalı, dörd misralıq, bir neçə bəndlilik şeirdir. Qasıfiyələri a b a b, q q q b, d d d b ..."<sup>1</sup>

Məsələn, Qaracaoğlanın bir varsağına diqqət yetirək:

Biz ağalar, biz bəylər,  
Ölmədən bir dəm sürəlim.  
Gözümüzə qara torpaq  
Girmədən bir dəm sürəlim

<sup>1</sup> "Koroğlu" dastanı - tərtib edən Ə. Mirahmədov, B. Maarif, 1978. sah. 32.

## FƏSİL II

### OĞUZ MƏDƏNİYYƏTİNDƏ OZANIN SƏNƏTKAR FUNKSIYASI

Ozan sənətinin mövcudluğu oğuzların adı ilə bağlıdır. Bir növ oğuz mədəniyyətinin nailiyəti olub ümumtürk mədəniyyətinə verdiyi baxşeyisidir. İstər varsaq, istərsə də ondan daha qədim olan onunla bahəm yaşayan qamı-şaman, eləcə də ozan, yansaq, aşiq eyni çevrənin məhsullarıdır.

Biz qamı-şamani varsaqdan, varsağı ozandan, ozanı yansaqdan, aşıqdan və heç birini bir-birindən köklü şəkildə fərqləndirmən mədəniyyət haqıqsəsi də hesab etmirik. Bunu biz elə bir köklü məsələ yox. Həmin uzaq yaddaşın müəyyən yaşayışı kimi görürük. Ancaq ozan haqqında olan bilgilərimiz tarixi keçmişin ozanlardan biza çatdırıldığı əvəzsiz mənəvi sərvət onun haqqında daha geniş araşdırılara imkan verir.

Ümumtürk dünyagörüsündə xüsusi səhifə olan "Kitabi-Dədə Qorqud" abidəsi ozan sənətinin zirvəsidir. Bu abidə bizə bir tərəfdən oğuz elinin qayğılarını, yaşayışını, məşgülüyyətini öyrənməyə imkan verir, digər tərəfdən ozan sənəti və bu sənətin bütöv bir tarixi dövrü haqqında düşünməyi lazımlı bilir.

Burada eyni zamanda görünən digər bir cəhət türk təfəkküründə, şifahiliyə olan meyilliilikdir. Həmin xüsusiyyət isə ozanların el-el, oba-oba gəzməsini və həmişə xalqla birgə olmasını göstərir, necə ki, bugünkü aşıqlarda onları görürük. Məhz ozanlarda öz nəğmələrini, söyləmələrini uzun müddət şifahi şəkildə yaşatmışdır.

İlk anda alim Faruq Şümərin bir fikrini xatırlamaq istəyirik: "XI əsrən həm də türklər adlandırılan oğuzların Türkiyə türkləri ilə Azərbaycan, İraq və Türkmenistan türklərinin əcdadları olduqlarını bilirik. Səlaiq və Osmanlı xanədanının da onlardan çıxdığını xatırlatsaq oğuzların dünya tarixində çox mühüm bir rol oynamış türk olduğu ortaya

çıxar"<sup>1</sup> Burada bir cəhəti də unutmaq ki, sonradan türkmən adlandırılan ağızların bu cür addəyişmələrə məruz qalması onların geniş ərazidə mövcudluğundan başlayıb tayfaların müstəqilləşmə məyindən irəli gəlmədir. Oğuzlar türkün bir parçası olub ümumtürk anlamında tayfa saciyyəsi daşıyır, həmین tayfa ki, onlar istənilən məqamda dövlətçilik prinsipləri ilə nizamlanmağa hazır idilər.

Bu işa onlardakı mədəniyyətin, mənəvi zənginliyin böyük dəyərlərlə bağlılığını geniş şəkildə göstərir. Oğuzlar haqqında olan araşdırılarda belə bir fikir var ki, VII əsrin ikinci yarısı ilə VIII əsrin birinci yarısı arasında Tula çayı boyunda yaşıyırıdlar. Oğuzlar islamın gəlişi ilə daha çox çiçəklənmə keçirə biliblər. Onların şərəfli, şanlı tarixinin əsas mərhələsi islamın gəlişi ilə bağlıdır.

VI əsrin ortalarında yaxın mərhələdən müstəqil olub özlərinin xanlığından yarada bilmişlər. Bize belə gəlir ki, oğuzlardan yadigar qalan "Kitabi-Dədə Qorqud" da əla həmin tarixi mərhələnin bəlkə də ondan bir qədər əvvəlin hadisələrini eks etdirib yaşıdır.

Göytürklerin böyük imperatorluğu dövründə oğuzlar öz müstəqilliyini saxlaya bilməyib, iltərisə məğlub oldular. Tarixi mənbələr oğuzların sonrakı mərhələdə də, belə ki, göytürklerin siyasi xəlefə kimi anılan uyğurların dövlətinin yaranmasında da əsas rol oynadıqları göstərir.

Məlum olduğu kimi, oğuz elə iki qola ayrılmışdır ki, bunlardan birinə bozok, digərinə isə üçoklar deyilir. Yeri gəlmışkən bir cəhəti də qeyd edək ki, bu anlam "Kitabi-Dədə Qorqud" da iç oğuz, diş oğuz adı ilə səciyyələnir.

Oğuz dünyagörüsü üçün an ahəmiyyətli məsələ onu özündə yaşıdan əsaslı bir mənbənin olmasına. Öğər bir zamanda, varsaqdə müəyyən söyləmələr, əhvalatlarla, daha çox isə şaman əfsanələri ilə qarşılaşıb onun Dədə Qorqud timsallı

<sup>1</sup> Şümer Faruq – Oğuzlar. B. Yazıçı, 1992. səh. 6.



nümayəndəsini görmürükse, ancaq oğurlarda oğuzun və ozanın başbiləni ilə qarşılaşırıq. Hələ onun mənəvi dünyasını adət-ənəsini yaşıdan, həttə bütün varlığı ilə əks etdirən dastanı demirik. Dədə Qorqud abidəsi da belə bir uzun zaman müddətində zəmanəmizə gəlib çıxmışdır.

Bu dondurulmuş və mütəhərrik olmayan zamandır ki, dastanın yazıya alınması ilə tamamlanır. Ancaq dastan o dövrdə, yəni yazıya alındığı vaxtlə ondan əvvəlki böyük bir tarixi proseslərin miqyasında dayanır. Oğuzların ümumi məşguliyyəti məskunlaşma səviyyəsi və bunların tarixi sənədlərdə qeydi “Dədə Qorqud” la bağlıdır. Biz bu yaddaşın ayrı-ayrı simalarında ulularımızın hayatını, tarixi keçmişini vəraqlayırıq. Məhz ona görə də məsələnin ilkin başlanğıc üçün oğuzların türk olub bu ərazi ilə bağlılığını təsdiqləmək ideyəsi ortaya çıxır.

Oğuzların özünün yaşayışı, hayat tarzı ilə bağlı M. İ. Artamonovun, N.I. Baskakovun, I.M. Dyakokovun, A.M. Xazanovun, L. Qumilyovun, F.Şümarin, A. Məmmədovun, İ.Əliyevin və başqalarının müəyyən məqamlarda bir-birinə üst-üstə düşən və düşməyiib ziddiyiyət təşkil edən fikirləri var. Bize belə gəlir ki, dastan ən azı VI əsrə qədərki tarixi mərhələnin möhsuludur. XI-XII əslərde isə onun yazıya alınması dediyimiz kimi dondurulmuş tarixidir.

Təbii ki, yazıya alma dövründə həmin tarixi mərhələnin izləri, özünün artırmalarla islama bağlı bütün məssələlər öz əksini tapmışdır. Araşdırma mədəniyyətində, tarixin dərin qatları ilə bağlı olan məlumatlar bir dəha aşkarlanır. Bu dastan da türklərin alplıq, ərənlilik dövrünün möhsuludur. Neca ki, biz başqa qədim türk dastanlarında “Su”, “Törəyiş”, “Boz qurd”da görürük. Bunların hər birinin özünün səciyyəvi xüsusiyyətləri ilə birgə birləşdirici xüsusiyyətləri də var. Həmin tərəflər türkün milli psixologiyasında özüntü göstərən xüsusiyyətlərlə bağlıdır. Həm də bu psixologiyanın eyniyyəti dastandakı hadisələr arasında

uyarlıqlar bizi onu da deməyə əsas verir ki, bu tarixi abidələr biri-birindən o qədər də uzaq olmayan bir dövrün möhsuludur. Oğuz adının mövcudluğu məsələsi də problemin həlli üçün vacibdir.

Oğuz/ozan yaxınlıqları da məsələnin həllində köklü problem kimi diqqəti cəlb edir. Türklərə bağlı on dəqiq məlumatlara Orxon və Yenisey kitabələrində rast gəlirik.<sup>1</sup> Əgər Orxon kitabələri VIII əsrin yadigarıdırsa, Yeniseydəki VII əsrələ əlaqədar olduğu güman edilir. Oğuz adına da bu kitabələrdə rast gəlirik. F.Şümer bu məsələləri belə dəyərləndirir: “Zənnimizə, kitabə yazıklärən (yəni VII əsrin birinci yarısında və ya ortalarında) oğuzların altı boydan ibarət olduğunu düşünmək daha doğru olar”.<sup>2</sup> Bu məsələ “cami -ət-təvarix” də də aydın şəkildə göstərilir. Tarixi mərhələlər bir dəha onu deməyə əsas verir ki, bu 24 ağır elli oğuz boyları da altı oğuz boyu altında yaşmışlar. Yəni oğuzun altı övladının idarəciliyi ilə həyat sürüüb, gün-güzəran keçirmişlər.

Bir də bu oğuz boyları üçün ongon olmaq xüsusiyyəti var. Hər bir boyun başında əsilzadələr durdu ki, bunlarda bəy adı ilə tanınırlar. Oğuznamələr həmin bəylərin ətrafında 40 nəfərdən ibarət silahdaşlar olduğunu da göstərir. Oğuz tayfalarının həyat tərzində möhkəm bir nizam vardi. Bu isə aşağıdan yuxariya və yuxarıdan aşağıya hamı tərəfindən riayət olunan bir tarazlıq idi. Bir növ həmin adətlər mütləq hakim tərəfindən nizamlanırdı. Onlar isə fiziki güclə deyil, mənəvi dəyərlərdə dəyərlənən, qeyri-adi qabiliyyət və ilahi təməslisi şəxsiyyət idilər. Oğuzlar bu mənəvi şəxsiyyətlərə böyük hörmətlə yanaşırırdılar.

Oğuz dünyasının açıqlanmasında diqqəti cəlb edən məsələlərdən biri də ongon xüsusiyyətidir. Basidəddin ongon seçilən heyvan və ya quşun müqəddəs sayıldığını,

<sup>1</sup> Ə.Rəcəbov, Məmmədov Y. Orxon-Yenisey abidələri. Yazıçı, B.1993 sah. 65.

<sup>2</sup> F.Şümer. İsləm ensiklopediyası. İstanbul, 1926. sah. 115.

incidilmədiyi, ətinin yeyilmədiyini bildirir və ongon sözünün türk dilində müqəddəslik demək olan oynukdan yarandığını vurğulayır. Məsələnin mahiyətində duran əsas cəhat hər dörd boydan birinə hansısa bir quşun ongon olması ilə əlaqədardır. Ongon kimi göstərilən quşlar şahin, qartal, uç, sunqur, dovşancıl və çakırdır.

Bütün bunlar boyların çox qədimlərlə səsləndiyini, onların keçirdiyi mərasimlərin tarixi köklərini, eləcə də ongon olma xüsusiyyəti ilə bağlı təbəddülətlər biza ozanın köklərinin qədimliyini və mənşəyinin bu cür tarixi qaynaqlarla əlaqəli axtarılmasını təsdiqləyir.

### **§ 1. Ozanın bədiilik məqamında çəkisi və aparıcı görünüşü.**

Oğuz dünəyinin tərkib hissəsi olan ozanlıq oğuzun mənəvi dünəyinin zənginliyidir. Oğuzla ozanın eyniyətində bir zənginlik taşəkkül tapır, oğuzun mənəvi yaşayışını, fiziki görkəmini saxlayır. Ozan sənəti tarixin konkret məlum məqamlarından başqa biza malum olmayan çox qədim dolaylarını da eks etdirir. Məlum dövr əvvəllər qeyd etdiyimiz kimi, oğuzun Dədə Qorquddan görünən mərhələsidir ki, bu haqqda mənbələr də kifayət qədər malumat verir. Ozan sənətinin qüdratlı nümayəndəsi olan Dədə Qorqud ozanlığın ümumişdirilmiş nümunəsidir.

Ozanın əsas çalğı aləti qopuzdur. Dədə Qorquddan göründüyü kimi ozan elin daşıyan, ozan elin ağsaqqalı, bilicisi kimi maraq doğurur.

Dastanda müdrikklik səlahiyyəti daşıyan ozan oğuz elinin bütün fəaliyyətində öndə gedir, bir növ onların həyatını nizamlayırlar, Bayandur xan Qazan xanla bir sırada olub ancaq müdrikklik məqamında bulunur. Oğuz bəylərinin şərəfinə söz düzüb qoşur. Oğuz dünəyində oğuzun yeri və rolü alılık məqamındadır. O, oğuzun başına gələn bələləri, onun

qurtuluşunu göstərir. Qəhrəmanın ən mühüm şərti kimi qopuz çalmağı bacarması və cəmiyyət tərəfindən qopuzun müqəddəslik rəmzi kimi qiymətləndiriləsi xüsusi maraq doğurur.

Prof. V. Vəliyev ozanın keçdiyi tarixi yolu "Kitabi-Dədə Qorqud"dan çox-çox əvvəller başlayaraq yazır: "Ümumiyyətlə bəzi tarixi mənbələrə istinad edərək qədim türk qabilələrindən bəhs edən tədqiqatçılar göstərirlər ki, ozan adı ilə məşhur olan sənətkarlar hələ Atilla dövründən başlayaraq Səlcuqlular da daxil olmaqla XV yüzilliyyə qədər saraylarda, xalq əsənliliklərdə hərbi yürüşlərdə qopuz çalmış, qəhrəmanı vəsf etmişlər. Beləliklə, ozan-dədə-əşiq adları bir müddət paralel işləşənlər də XVI əsra kimi sənətkarlar əsasən "Ozan" adlandırılmışdır".

Ozanlarla bağlı xalq arasında yaşayan mahmular, yer adları tarixin müxtəlif məqamlarındaki möhürlərdir. Ozanla bahəm işlənən istilahlar içərisində "Ata-dədə" sözləri də xüsusi olaraq qeyd olunur.

"Ozan-əşiqlər ayrı-ayrı dövrlərdə müxtəlif ad-titullar ilə adlandırılmışlar - Saya, Ağsaqqal, Dədə, Ata, Lələ, Pir, Ustad, Pirbabə, Nurbaba, Uğuz, Varsaq, Ozan, İsləq, Aşiq və s."<sup>2</sup>

Bu istilahların hamısı müasir aşığın tarixin daha qədim mərhələlərindəki sələfləri deyil, məsələn, sayaların mövcudluğunda hiss olunan nəğməkarlıq aşığın çalıb-oxuduğu nəğməkarlıq deyil, bu sənətin onun yaşıatmasına olsa-olsa dədə, ata, ağsaqqaldaklı kimi körük etməkdir, onun dəyərlərini adı insandan daha fərqli şəkildə qiymətləndirə bilməsidir. Ata və dədə adı ilə qəbul etdiyimiz bu ad altında tanınanlar saz, qopuz çalmaqdən daha çox öz müdrikkiliyi, ağılı, dərrakəsi ilə elmi olanın hörmətini qazanmışlar. Yaxın-uzaq keçmişimizə dədə adı ilə tanınan Dədə Qasim, Dədə Ələsgər, Dədə Yadigar və bunların başı Dədə Qorqud qopuz-saz sənətinin mahir

<sup>1</sup> Vəliyev V. Azərbaycan folkloru. B., Maarif, 1985. sah. 150

<sup>2</sup> Həkimov M.İ. Azərbaycan aşiq ədəbiyyatı. B., Yazıçı, 1983. sah. 110.



ustadları olmaqdan əvvəl yaradıcı təbiətlərindəki yüksək istedad və bacarıqları ilə, ağıl və dərrakəsi ilə bu adı qazanmışlar.

Ozanlar həmisi xalqın başbiləni, xeyir və şərinin ağıllı məsləhətcisi olmuşlar. O, oğuzun bütün məşkülünü həll edər, çatın və ağır bolalardan qurtuluş yolunu göstərərdi. Təbii ki, görünən tərəfdə müəyyən tarixi mərhələnin izləri ola və yaşaya bilər, hətta bütövlükdə bir dövr əks olunar. Ancaq bu əhatə dairəsi etibarilə xalqın böyük mübarizə dövründü, uzaq tarixi keçmişini aks etdirə bilər. Dastandakı hadisələrin bir ucu Dədə Qorqud dövrünü əks etdirirsə, digər bir ucu ondan xeyli qədimlərdə mövcud olan oğuzun həyatını yaşadır.

Oğuzun tanrı inamı ilə Dədə Qorqudurun inamı arasında da müəyyən məsafə fərqi var. Bu oğuz qəhrəmanlarının Dədə Qorquduñ özlərindən tanrıya daha yaxın olmasının ilə əlaqəlidir. Məhz ona görə də tanrı onun səsini daha tez eşidir.

Dədə Qorqud böyüklüyü tanrı böyüklüyündən və onun işığı altında yaranan böyüklükdə ki, xalq da bunu ona vermişdi, daha doğrusu oğuz tərəfindən də qəbul edilmişdir.

Ozan sənətinin tarixən adımlayıni müəyyənləşdirərkən söyklənəcək mənbələr sırasında bu sözün özünün mənşeyinin, etimologiyasının öyrənilməsi də az əhəmiyyət kəsb etmir.

Əhməd Tələt<sup>1</sup>, Faruq Şumer<sup>2</sup> ozan sözünün us, uz kökündən olduğunu qeyd edirlər. F.Köprülüzadə də sözü müxtəlif məqamları ilə açımağa çalışır. O da ozan sözünün “us-uz” köklərindən əmələ galib baxıcı, bilici, ağıllı və həmçinin şair mənasında işləndiyini qeyd edir.<sup>3</sup> Məhz ozanın daha qədim variantı kimi görünən us-uz söz kökünün bu mənada əvvəller mövcudluğu və ozan adında daha müvəffəqiyətli təşəkkülü böyük inkişafın nəticəsilə əlaqəlidir. Bəlkə tarixilik

<sup>1</sup> Əfəndiyev P.Ş. Dastan yaradıcılığı. ADPU, 1999. səh. 75.

<sup>2</sup> Şumer Faruq. İslam ensiklopediyası. İstanbul, 1926. səh. 192.

<sup>3</sup> Köprülüzadə F. Ədəbiyyat araşdırıcıları. Ankara, 1966. səh. 142.

baxımından Sayalarla eyni məqamda dayanan us-uzlar hələlik böyük bir keçmişin işaretləridir. “Avesta”da heyvanları tərənnüm və təbliğ edən sayاقaların da faaliyyətinin əsasında ozana, şamana məxsus olan bəzi xüsusiyyətlər dayanır.<sup>1</sup> Akad. T.Bünyadov öz fikrini belə verir: “Etnoqrafik müşahidələrə əsaslanaraq gümən etmək olar ki, aşiq sənətinin daha çox maldar tayfalar yaratmışlar. Ona görə də bu sənətin ilkin izlərini maldar tayfaların adı ilə bağlaşaq o qədər də səhv etmiş olarıq”.<sup>2</sup>

Saya da, aşiq da nəğməkardır. Onların hər ikisi öz nəğməsini rübabına uyğun ifa etmişlər. Saya ilə ozan öz sərhədlərini müəyyənləşdirir. Bir növ sonrakı mərhələlərdə şaman-ozan-aşiq keçidlərində bu daha təkmil səciyyə daşıyır. Ozan sənətindəki əhatəlilik və sinqretizm caraları bu sənətin müxtəlif xüsusiyyətlərini də işıqlandırmağa əsas verir. Davamlılıq və tarixi yaddaşı qorumaq baxımından bu sənət biza çox şeyi deyib və həmin sinkretistikin müxtəlif məqamları haqqında müəyyən məlumatları öyrənə bilirik.

Xalq arasında dolaşan əfsano və rəvayətlər də bu sənətin qədimliyindən xəbər verir. Sazla bağlı söylənən ə'sanə və rəvayətlər eyni zamanda bu sənətdəki müəyyən məqamları da açıqlamağa imkan yaradır. Onlar qopuzun, sazin çox-çox qədimlərlə bağlılığını bir daha aydınlaşdırır.

## § 2.Qopuz-saz inkişafı yolu

Yazılı mənbələr göstərir ki, qopuz ilkin yaranışda iki simli olmuş, sonralar isə yeni simlər əlavə edilmişdir. “Kitabi-Dədə Qorqud” dastanında qopuz, qolça adlı musiqi alətləri olmaqla, onlara uyğun çalılmış musiqi adları da olmuşdur. Yəni qopuzda elə-bəla səs çıxarmaq xatirinə deyil, müxtəlif

<sup>1</sup> Avesta. B. Azərnəşr, 1995. səh. 40.

<sup>2</sup> Bünyadov T.Ə. Əsrlərdən gələn səsler. Azərnəşr, 1993. səh. 102.

mahnular da çalınmışdır. "Kitabi-Dədə Qorqud" dastanında biz qopuz adlı musiqi alətinə rast gəlirik ki, bu "müasir dövrümüzdə olan ana saz, böyük və ya tavar sazin, qolça qopuz isə cürə və yaxud da qoltuq sazinin əcdadıdır. Dastanda qopuz, qolça qopuz adlı musiqi alətləri olmaqla, onlara uyğun çalılmış musiqi adları da olmusdur. Yəni qopuzda elə-bəlsəs çıxarmaq xatirinə deyil, müxtəlif mahnular da çalınmışdır. Ancaq o da maraqlıdır ki, qədim dövrlərdə bütün yaylı musiqi alətlərinə saz deyildiyi kimi, sazdan əvvəl bu musiqi alətlərinə də qopuz deyilməmişdir. Üd, kamança, tambur, tar və başqa çalğı alətləri də qopuz adlanmışdır. Radlov yazar: "Qopuz bir kamança id. Orta Asiadə qopuz adı verilən sazların çoxu kamançalardır".<sup>1</sup>

Əslində dastanda qopuz mütqaddəs bir çalğı aləti kimi iştirak edir. Qopuzu Dədə Qorqud düzəltmişdir. Ancaq qopuzu tek Dədə Qorqud çalmır. Oğuz elinin başqa qəhrəmanları da qopuz çalır. Hətta Allaha dua edəndə, ruhları çağıranda da qopuzda çalırmışlar.

Bununla güc-qüvvət alarmışlar, ruhlanar, düşmən üzərində qələbə çalacaqlarına inanarmışlar. Bu inam sonrakı yüzilliklərdə də özünü göstərmışdır.

Xaqanlar, şahlar, padşahlar döyüşçülərinin qarşısında xüsusi qopuzçular-saz çalanlar saxlayarmış, onlar döyüşə girəndə igitləri öyrənmışlər. Hətta bunu biz çox sonralar XVI yüzillikdə Şah İsmayıllı Xətainin dövründə də izlayırıkm. "Dədə Qorqud" dastanında bunun izləri açıq görünür. Dirşa xan onun qolunu bağlanması namərdələr deyir: "Qırq yoldaşım, aman! Tənrinin birliginə yoxdur güman! Mənüm əlümü şeşin, qolça qopuzun əülmə verin, ol yigidü döndərəyim!".<sup>2</sup>

Bu alət eramızın ilkin yüzilliklərinə gelib çıxır. Xüsusilə, eramızın birinci minilliyyindən başlayan qədim türk epik

<sup>1</sup> K. Hüseynoğlu. Azərbaycan şür mədəniyyəti. B.1996. səh, 7.

<sup>2</sup> Kitabi Dədə Qorqud. Bakı. Gənclik, 1977. səh. 40.

ənənesi, eposçuluq təfəkkürü və Çin, Uyğur mənbələrində rast gəlinən qopuz sözü bu müləhizələri söyləməyə imkan verir.

"Kitabi-Dədə Qorqud" boylarında qopuz mütqaddəs bir çalğı aləti kimi göstərilir. Əlində qopuz olan düşmən olsa belə ona toxunmazdır. Əgər "Dədə Qorqud" dastanında qopuz mütqaddəs bir çalğı alətidirsə, deməli, qopuzun tarixi qədim keşmişimizə təsadüf edir. Əhməd Cəfəroğlu qopuzdan bahs edərkən göstərir ki, qopuz sözünə ilkin olaraq uyğur mətnlərində təsadüf edirik. Uyğur səfəri vasitəsi qopuz Çin və s.yerlərə yayılmışdır. Ə.Cəfəroğlu qopuzun dönyanın bir çox ölkələrində-macarlarda, cəxlərdə, polyaklarda, almanlarda, Afrikada və s. xalqlar arasında yayılmasını da qeyd edir.<sup>1</sup>

Bütün çalğı alətlərində olduğu kimi, çox qədim musiqi aləti olan qopuzda da təkmilləşmə prosesi getmiş, pərdələrinin və simlərinin sayı artırılmışdır.

Qopuzun hansı yüzillikdən öz yerini saza vermişsi, ümumiyyətlə, sazin bir çalğı aləti kimi nə vaxtdan formallaşması, işlədilməsi ilə bağlı bir-birinə zidd olan fikir və müləhizələr bu gün rast gəlmək olur. Elə tədqiqatçılar var ki, sazin bir çalğı aləti kimi Azərbaycanda işlədilməsi tarixini XII yüzillikdən sonraya aid edir və hətta konkret olaraq yazılı ədəbiyyatda Şah İsmail Xətainin adı ilə bağlayırlar.

Nəzərə alsaq ki, "Kitabi-Dədə Qorqud" dastanı XII yüzillikdən əvvəlki dövrləri əhatə edir, deməli, qopuz öz funksiyasını əsasən, həmin vaxta qədər yerinə yetirmiş və sonrakı mərhələdə Azərbaycan ərazisində saz qopuzu üstələmişdir. Çox güman ki, sazin qopuzu üstələməsi bir tərəfdən də onun teli, siminin sayı, pərdələrinin artırılması ilə bağlı olmuşdur. Sazın siminin, pərdələrinin, artırılması, onun musiqi aləti kimi imkanlarını, diapozonunu da genişləndirmiştir.

<sup>1</sup> Ə.Cəfəroğlu. Canan ədəbiyyatında türk qopuzu. «Ülgü dərgisi» 1936-1937. səh, 411.



## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Saz bir termin kimi çox qədim dövrlərdən işlənməyə başlamışdır. Lakin əski çağlarda işlədilən saz sözü bizim indi bildiyimiz saz çalğı aləti mənasında deyil, başqa çalarları ilə bərabər qarğı, qamus mənasında da işlədilmişdir. "Kitabi-Dədə Qorqud" dastanında işlədilmiş saz qamışlıq mənasını verir. Sonralar qarğı – qamışdan düzəldilmiş çalğı alətlərinə də saz deyilmüşdür.

Bu söz sazlamaq, düzəltmək, kökləmək mənalarında da işlədilmişdir. Saz sözüna olamət, keyfiyyət bildirən bir termin kimi də rast gəlmək olur. Hər bir aşyanın, canının əvvəlində saz sözü artırmaq mümkündür. Və qədimdə də belə olmuşdur. Məsələn, saz ağac, saz araba, saz öküz və s.

Saz sözü aid olduğu predmetin keyfiyyət göstəricisi kimi işlədilmişdir. Belə ki, vaxtilə Qaraca Çobanın çomağında da "saz çomaq", özüne isə "saz adam" deyilmişdir. Həmin deyim tərbi zu gün də yaşamaqdadır.

Lakin XI əsrən sonra saz sözüne çalğı aləti kimi də rast gəlirik. Saz sözü XII əsrən başlayaraq həm ümumi şəkildə musiqi alətlərinə verilən bir termin kimi, həm də bugünkü saz – çalğı aləti kimi işlənməyə başlamışdır.

Qopuzun – sazin türk xalqları arasında ən geniş yayıldıq yer qədim oğuzların məskunlaşduğu ərazilər hesab edilir. Onlar ən qədim nəğmə və mahnilarını, qoşma, gəraylılarını qopuzun-sazın telləri üzərində kökləmiş və tərənnüm etmişlər. Təbib ki, sazin inkişafı, imkanlar XI-XII yüzilliklərdə qopuzu üstələyirdi. Ona görə də Dədə Qorqud böylərindəki şeir nümunələri ilə sonrakı yüzilliklərdə yaranmış dastanlarımızdakı şeir parçaları arasında olan forqlı cəhatlər göz qabağındadır. Hansı dastanımıza nəzər salsaq tellərin sayından asılı olmayaraq orada ütelli saz müqəddəsləşdirilərək kövrəkliyi, ürəyəyatılmışlığı ilə diqqəti cəlb edir.

N.Gəncəvinin yaradıcılığında saz ürkəkləri fəth eləyən, insanlara sevinc gətirən bir musiqi aləti kimi göstərilmişdir.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Moğənni mədar əz gəna dəst baz.

Ki in kar bi saz nayəd be saz,

Kesra ne in saz yarı kəned,

Tərəb ba dələs saz kari kəned.<sup>1</sup>

Nizami dövründə bütün çalğı alətlərinə saz deyilmişdirdən, şair elə bil ki, bilarəkdən yazar ki, Nəkisa bu əfsanəni sazda çalğıdan sonra Barbədin setər səsləndi:

Nəkisa çün zəd in əfsanə ru saz,

Setare Barbəd bərdaşət avaz.<sup>2</sup>

Xəqani, Nizami dövründə bir sıra musiqi alətləri geniş yayılmışdı. N.Gəncəvi də bu musiqi alətlərinin adlarını çox tez-tez xatırlatmışdır: Şairin əsərlərində 30-dan artıq musiqi alətlərinin adı çökəkilir, o cümlədən saz, cüft saz, ud, bərbət, setar, cəng, qanun, ərəqanun, rübab, kamança, tanbur, surna, şeypur, nəfir, şahnfir, ney, nay, qara nay, doxul, dəf, zəng, dərəy və s. Musiqişünas S.Abdullayeva yazar ki, Nizaminin poemalarında 40-a yaxın musiqi alətinə rast gəlirik ki, onun da 14-ü simli musiqi alətidir.<sup>3</sup>

Filoloq N.Xəlilov yazar: "Kitabi-Dədə Qorqud" dastanı möhtəşəm bir abidə kimi özündən sonra yaranmış həm şifahi, həm də yazılı ədəbiyyatımıza öz təsirini göstərmişdir. Çox güman ki, N.Gəncəvinin də dastanın ayrı-ayrı boyalarından xəbəri olmuşdur və yeri göldikcə əsərlərində istifadə etmişlər."<sup>4</sup>

N.Gəncəvinin poemalarını oxuduqda şairin əsərlərində "Kitabi-Dədə Qorqud" dastanından gəlmə stijet, obraz, əfsanə, rəvayət və s. oxşarlıqlarla bərabər, bir çox türk ifadələrinə rast

<sup>1</sup> Nizami Gəncəvi. İqbəlnəma. Elmi-tərcümə mətni (farsca). B, 1981. sah. 157.

<sup>2</sup> Nizami Gəncəvi "Xosrov və Şirin". Filoloji tərcümə. B, 1981. sah. 433.

<sup>3</sup> С.Абдуллаева, Народный музыкальный инструментарий Азербайджана. Б., 2000. sah. 17.

<sup>4</sup> N.Xəlilov. Aşıq sənətinin təşəkkülü. B.BDU 2003 sah. 26

gölmək olur ki, onlar canlı damışq dilimizdən çıxsa da, xalq poeziyasında və elcə də "Kitabi-Dədə Qorqud" boylarında öz ilkin izlərini qoruyub saxlamışdır.

N.Gəncəvinin əsərləri keçmişimiz haqqında çox mətbəllər özündə qörəyib saxlamış və günümüze qədər gəlib biza çatmasında bir mənbə rolü oynamışdır. Şair eştidiyi bir çox əfsanə və rəvayətlərə ikinci həyat vermiş və onları əsərlərində əhdiləşdirmişdir. Nizaminin əsərlərində "Kitabi Dədə Qorqud", "Oğuznamə" kimi abidələrin motivlərini, izlərini birinci növbədə onun obraxlarında axtarmaq lazımdır. Şair sazi da təsvir edəndə özüñaqdərki mənbələrdən bəhralanmışdır. O, qopuzun-sazın icad edilməsini ağlın, idrakın məhsulu kimi qiymətləndirir və bu qənaətə görə ki, "Saz icad edən ustad" öz idrakı ilə bir çoxlarını mat qoymuşdur.

N.Gəncəvi farsca yazsa da, həmisi türkəcə dlüşünmüş, yeri göləndə türkün obrazını yaratmaq çalışmışdır. O da maraqlıdır ki, Nizami sazın çalınmasına açıq-aydın türkün adı (azarbaycanının) ilə bağlayır, aşılıq-məşququn qarşı-qarşıya dərəbə sazda bir-birinə "cəngi" çalmasına arzulayır:

Çala badam gözülü bir türk nağməkar,  
Simlərin üstüne tökülo saçlar.  
O simlər dəyəndə nazlı allərə,  
Qırılıb qarışa ipək tellərə.  
Son nağma qosasan oynaq rəng ilə,  
O da cavab verə sənə cəng ilə.<sup>1</sup>

Şair öz prizmasından yanaşaraq musiqini ilahidən gölmüş və hər cürə möcüzələrə qadir olan, insanlara ən xoş duyğular aşılayan, rahatlıq gətirən, zövq oxşayan, mənəvi qida, həyatverici bir qüvvə kimi qiymətləndirmişdir. Nizami insan ağlını, idrakını musiqidən kənardə təsəvvür etmir. Sixilmiş ürəklərin, qəmlənmiş ruhların musiqi ilə murada cətacığına inanır və oxucusunu da buna inandırır. Təbii ki, şairin əsərləri kimi yaratdığı saz da dünyəvidir, bəşəridir. Lakin bu sazin kökü qopuzdan keçir, oğuzlardan və Dədə Qorquddan keçir.

<sup>1</sup> Nizami Gəncəvi. İskəndərnəma. Poetik tərcümə. B.1982. sah. 551.

### FƏSİL III AŞIQ SƏNƏTİ

#### § 1.Aşıq sənətinin formallaşmış dəyərləri

XVI-XVIII əsr yaşayıb yaradan aşıqlar ustad sənətkar kimi yetişib inkişaf etməsində Azərbaycan şifahi xalq ədəbiyyatı əsas, özül olsa da, onlar klassik ədəbiyyatımızın görkəmli şairlərinin ədəbi irsindən də qidalanmışlar. Həsliliklə, hər iki bühlür çeşmə qaynağı onların yaradıcılığında öz vəhdətinə tapmışdır.

Klassik ustad aşıqlar öz yaradıcılıqlarında bu məsələyə iki cəhətdən yanaşmışlar. Bir tərəfdən bilavasitə hamin söz sərraflarını şoxşən özlərinə ustad kimi qəbul etmişlər. Digər tərəfdən, onların məlum əsərlərinin qəhrəmanlarını öz poetik yaradıcılıqlarında yad etmiş, yenidən mənalandırmışdır. XVI-XVIII əsrin ustad aşıqların sələfərinin, müasirlərinin yaradıcılığı ilə yanaşı, tarixi şəxsiyyətlərə, əfsanə, rəvayət və söyləmələrə də bigənə qalmamışlar. Orta əsrədə yaşamış saz və söz ustadları hər iki mənbədən sənət və sənətkarlıq sirlərinin sıraqlarını özlərinə məxsus bacarıqla istifadə etmiş, bu sənətə yaradıcılığının təkrarolunmaz-yaradıcısı-dədəsi, pırustadı kimi şöhrət qazandırmışlar.

Ela bunun nöticəsidir ki, ürəklərə yol tapan bədii sözün təsiri, dolğun fikir çalarlığı, sədəfli sazin ölkəm, ahəngdar melodiyaları aşıqlarımızın yaradıcılığında vəhdəti təşkil etməkla, ölməz sənət nümunələrinin yaranması üçün başlıca özül olmuşdur.

Bütün dünya xalqlarının ədəbiyyat tarixində olduğu kimi, şeir və musiqi ilə nəfəs alan xalqımızın da klassik aşiq ədəbiyyatında məhəbbət mövzusu başlıca yer tutur. XVI-XVIII

əsrin aşiq poeziyasının canını, məğzini təşkil edən məhəbbət lirikasını dərindən aşadırmadan, onun siyasi-ictimai mənası, fəlsəfi istiqaməti çatın ki, düzgün qiymətləndirə bilinsin. V.Q.Belinskiy yazar: "Şərqda məhəbbət həmişəlik olaraq öz təzahürünün ilk anunda qalmışdır; orada məhəbbət həmişə bir cinsin digər cinsə, təbiətə, əsaslanan cismanı istəyindən artıq bir şey ifadə etmirdi, indi də etmır. Özü-özlüyüündə aydınlaşdır ki, məhəbbətin ilk və əsas mənəsi təbiətin insan nəslini müdafiə və çoxaltmaq qaydasından ibarətdir. Lakin əger insanların məhəbbətində hər şey yalnız təbiətin bu niyyəti ilə məhdud edilsəydi, insanlar heyvanlardan artıq olmazdı".<sup>1</sup>

Qadın gözallığı. Vətən, təbiətinin füsunkarlığı, aşıqların telli-sazına söz incilərindən bəzək vermişdir. Klassik aşıqlar öz şerlərində təmiz, ləkəsiz, boyasız, müqəddəs duyğuları tərənnüm etmişlər. Onlar lirik şeirlərində aşığın məhəbbət yolundakı cəfəkeşliyini, sabit-qədəm olmasını, məşququn iżtirab və sevinclərinə təsirli boyalarla vermişdir. "Ona görə ki, xalqın dilində uzun illər əzber olan bu ustad sənətkarların fəziləti onları el arasında yaşatmaq üçün hüsn-rəğbət qazandırmışdır.

Məhz buna görə də bu nadir istedad sahibləri ham klassik ədəbiyyatdan, ham də sənəflərindən aşiq sənətinin ümde cəhətlərini özlərinə məxsus tarzdə öyrənmiş və aşiq poeziyasının qüdrətli yaradıcıları kimi şöhrət tapmışdır"-yazar M.Həkimov.<sup>2</sup>

Aşiq sözü bəzən xalq arasında "aşiq", "eşq əhli" mənasında da işlənir. Doğrudan da söz-saz sənətkarları olan elə bir aşiq təsəvvür etmək mümkün deyildir ki,o, xalq sevgisinə layiq olmasın.

Bəşəri məhəbbətin nağməkarı olan XII-XIII əsr aşıqları söz inciləri şifahi xalq ədəbiyyatının ən böyük qolunu təşkil

<sup>1</sup> В.Г.Белинский. Собрание сочинений. М. 1948. сəh. 227.

<sup>2</sup> M.Həkimov Aşiq sənətinin poetikası. B. Səda. 2004. səh. 230.

edən aşiq poeziyasını bəzədiyi halda, bu bakir sənətinin ideya bədii xüsusiyyətləri, əhəmiyyəti elmi cəhətdən kifayət qədər aşadırılmamışdır.

Halbuki, XVI-XVIII əsr aşıqların lirik əsərləri o qədər geniş və mənalıdır ki, bu xüsusda bir sıra tədqiqat işləri yazmaq olar. Aşiq yaradıcılığının fəlsəfi mahiyyəti dərindən aşadırılmadığı üçün onun estetik imkanlar da elmi cəhətdən lazıminca tədqiq olunmamışdır.

Ümumbəşəri məhəbbət aşiq poeziyasının aparıcı motividir. Aşiq poeziyasında təsvir olunan bəşəri gözəlliyə diqqət verilirsə, heç şübhəsiz, bir fəlsəfi kateqoriya-gözəllik kateqoriyasına galib çıxır. Bu gözəllik isə şübhəsiz, insanı mənənə ruhlandırı, saflaşdırı, ürəyini günəş kimi işləndirən xeyirxahlıq ilə bağlıdır. Aşiq poeziyasında məhəbbətin dünyaviliyi və onun bir problem kimi həlli bədbinliyin, təşkidünyalığın tamamilə əksidir.

Bu mənada, aşiq yaradıcılığında həyat eşqi, nikbinlik ön plana çəkilir. Dərin və fəlsəfi mühakimələr ilə zəngin olan romantik aşiq dəstənlərində, lirik şeirlərdə sufizm ideyalar(kül halda götürüldükde) yox dərəcəsinəndər.

Doğrudur, orta əsrlərdə aşiq şerində bədbin, küskün motivlər də vardır. Lakin bu ah-haldə ictimai həyatın özündən doğan vətəndaşlıq kədəridir.

#### Aşiq Abbasat:

Səmada ulduzlar sana gəlibdir,  
Yüz ilin xəstəsi cana galibdir,  
Ay həzarat, bir zaman galibdir,  
Yoxsul üzün sürtər mal ayağına.<sup>1</sup>

Buradakı şikayət nisgil zamanın özündən irəli gələn ictimai kədərdir. Lakin bu kədəri bir az əvvəllərdə də gördükümüz kimi, vəhdəti vücud, tərkidünyalıqla bağlamaq düzgütin deyil. Çünkü, belə olsaydı, o onda aşiq poeziyasının dünyaviliyini inkara aparıb çıxardı.

<sup>1</sup> Aşıqlar. I hissə, II çap. B.1937. səh. 25.

Halbuki, aşiq poeziyası humanist poeziyadır. Aşığın dünyagörüsündə, onu əhatə edən maddi varlıqla bağlılıq, yaşayış-yaratmaq, doğruluq, sədaqət, mərdlik, zəhmətsevərlik, çənəvi saflıq əsas götürülmüşdür.

### Dini əlamətlər

XVI-XVIII əsr aşıqları şübhəsiz Allaha, İslam dininə şəkk götərməmişlər. Lakin bu da bir həqiqətdir ki, onlar nə islamın təbliğatçısı, nə də mötədil, mömin müsəlman olmuşlar. Doğrudur, Qurbaninin, Qəribin yaradıcılığında Həzrəti Əlinin, Xızırın, 12 imamın və bazan də şəh məzhebinin təbliği az da olsa müyyəyən yer tutur.

Qurbanı yaradıcılığında bu xüsusiyyət özünü daha bariz göstərir. Bu isə Qurbanının Şah İsmayııl Xətaiyə rəğbatindən irəli gələn cəhətdir. Aşiq poetik yaradıcılığında Əli Mədhina, Şəhəliliyə diqqət yetirilirsə, aydın olur ki, bu mistik mahiyətdə deyil və mürtəcə mahiyəyyət da daşıdır.

Bu da bir həqiqətdir ki, orta əsr aşıqların yaradıcılığında qeyri-cismanlı aləm, Allaha mütilik, ilahi varlığın quluna çevrilən məsələsi lirik qəhrəmanların xarakterində əsas yer tutmur. Onların poeziyasında nə zahidlik, nə dərvişlik, nə də övlidiyə təbliğ olunur. Lirik və epik-lirik qəhrəmanlar “vəhdə” qovuşmaq, “zikir”lə məşgul olmaq əhval-ruhiyyəsindən də çox-çox uzaqdırlar. Halbuki, Allaha qovuşmaq istəyən sufi amalı lirik qəhrəmana görə “dünya ilahi vücudu” əks etdirən bir güzgüdür, dünya Ancaq zahiri cəhətdir. Deməli, həqiqətə çatmaq üçün, bu zahiri cəhətdən üz döndərmək lazımdır. Yegana həqiqət edilən allaha qovuşmaq yolu ilə öz şəxsiyyətini məhv etmək (fəna) üçün şəxson mövcud olmaqdan xilas olmaq lazımdır. Azərbaycan poeziyasında lirik qəhrəmanlar ilahi vücuda, “vahid dosta” qovuşmaqdan daha çox öz sevgilisinə qovuşmayı üstün tuturlar.

### §2. Aşiq poeziyasında sevgi – məhəbbət xətti.

Qurbaninin şerində:

Sevgilinin qaşı “Kəbə küçü”-dü,  
Mən ölündə kimlər anu yoncudü?  
Ağız süddü, diş düz, dahan incidi,  
Sərraf mənəm , nar almağa gəlmİŞim.<sup>1</sup>

Sarı Aşıqda:

Mən aşiq, o yar mənim,  
Qəm bağrım oyar mənim,  
Məkkəmdı, Mədinəmdı  
Qəlbimdə o yar mənim.<sup>2</sup>

Misralardan göründüyü kimi, sufizmin təbliğ etdiyi ümdə sərlərdən burada heç bir əsər əlamət yoxdur. Bunlar əsil mənənədə başlı məhiyyəti məhəbbətin tarənnümüdür. Qurbanı islam dininin müqəddəs kitabı Qurana belə sevgilisi Pərinin saçına baxan kimi baxır. Hətta ustad sənətkar sevgilisinin qaşını “Kəbənin küçü” adlandırır. Sufizmin təsirinə az da olsa, biz Sarı Aşıq yaradıcılığında rast gəlirik.

Bu aşiq zində deyil,  
Həl özündə deyil.  
Kim deyir haqq camalı  
Yaxşı üzündə deyil!  
Ayri bir şerində Sarı Aşıq deyir:

Mən aşiq yaxşı adı,  
Dilində yaxşı adı,  
Əzab yamanım olsun  
Könlümdə yaxşı adı.

<sup>1</sup> Aşiq dastanları, I cild. B 1965. sah, 43.

<sup>2</sup> Sarı Aşıq. Şerlər. B. Azərnəşr 1966. sah, 51.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Göründüyü kimi, bayatıda məhəbbət dünyəvidir. Burada sufişmin təbliğ etdiyi sabr, asgetizm dünya işlərindən fəal ictimai mübarizədən el çəkməyi təbliğ kimi bütün mənfi cəhətləri alt - üst edir.

Orta əsrlərin aşıqların məhəbbət lirikasını araşdırarkən aydın olur ki, onların lirik şələrində insanı eşq, gözəlliyyə pərəstiş, həyata bağlılıq kimi nəcib hissələr aparıcı motivlərdir. Eşq əhlə olan lirik qəhrəmanın həssas və səmimidi.

Abbasda:

Qədəm qoyub yar yanına gələndə,  
Ela gəl, ela get yol inciməsin.  
Şəkər ləblərindən mənə busa ver,  
Dodaq tərpənməsin, dil inciməsin.

Saz - söz ustadları burada lirik qəhrəmanın hiss - həyəcanlarını bədii boyalarla ümumiləşdirmiş, eşqə bəşəri bir quđrat və əzəmət, dərin fəlsəfi məna vermişdir.

XVI - XVIII əsrlər aşiq poeziyasında didaktik - əxlaqi məsələlər də öz bədii inikasını tapmışdır. Bu mənəda aşiq elin tərbiyəcisi, mütafəkkir və hikməli, humanist alimi - müəllimi adlandırsaq yanılımlarıq.

Xəstə Qasım:

Dəli könül, nə divanə gazırsən,  
Bivəfa dilbərdən sənə yar olmaz,  
Düz çıxmaz ilqara, əhdı peymana,  
Hercayida namus, qeyrət, ar olmaz.<sup>1</sup>

Aşiq poeziyasında qadının təkcə zahiri gözəlliyi əsas götürülməmişdir. Əsas olan nəcib sıfətlər, daxili aləm, zəngin mənəviyyat, ağlin gözəlliyi, namus və vəfa ön plana çəkilmişdir.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Aşiq poeziyasında azad sevginin tərənnümü cəmiyyətin ziynəti kimi təsvir olunmuşdu. Orta əsrlərin aşığın lirikasında diqqəti calb edən məsələlərdən biri də lirik qəhrəmanların sabrlı, öz eşqləri yolunda dözdümlü olmalıdır.

Bələ ki, lirik qəhrəman məşuqə bir növ aşiqə "sitəmkardır". Onların qəməzəsi, işvəsi, ala gözəleri, şüx baxışları, ceyran kimi duruşları, salatın kimi salana - salan yerişləri elə ustalıqla mənalandırılır ki, oxucu və dinləyici onların "sənətkarlığına" nəinki acırı, bir az da dəqiq deyilsə, onlar deyəsən hətta bu "cəlladılqdə" haqlıdırlar.

Abbas Tufarqanının şerlərində bu çizgiler aydın görünür. O lirik qəhrəmanın istəyini nə qədər də poetik və yaddaqlanan ifadələrlə verir.

Bu gün biz nazəmi gəldi güzara,  
Güləzə simaları nə gözəl imiş,  
Qanovuz köynəyi, atlas koftası,  
Yaşıl başşaları nə gözəl imiş.<sup>1</sup>

Abbas burada yalnız gözəllik portretini təsvir etmir. O, gülgəz simalı dilbərin qanovuz köynəyini, atlas koftasını, tellər üstündə titrəşən, nəqqaş ustalığı ilə çəkilən qələm qaşı, mina gərdəni qucan kəməri rəssam ustalığı ilə verməklə canlı insan siması, hərəkat və vəziyyətlər yaratmışdır.

XVI - XVIII əsr. Aşiq poeziyasında romantika daha qüvvətlidir. Məlumdur ki, romantika aşiq poeziyasında ustad sənətkarın bədii fikrinin pafoslu sirdəsidir.

Romantika poeziyada həyat həqiqətlərindən uzaqlaşdırır. Əksinə, onun məzmun mündəricəsinə bədii ləyaqət və fikri poetik cəhətdən qüvvətləndirməyə qol - qanad verir.

Lirik qəhrəmanın daxili aləmini, psixalojiyasını açmaqdə

<sup>1</sup> Aşıqlar. I hissə, II cild. 1937. sah. 22.

sağlam romantika mühüm rol oynayır. Dünya ictimai fikir tarixində əvəzsiz şair Nizami Gəncəvi məhəbbətə romantik baxışında nə qədər də haqqıdır.

O, eşqsız dünyani soyuq məzar adlandırır. Eşqi olmayan adamı canlı da olsa, ölü sayır:

Eşqsız bir adam bir neydir qırıq,  
Yüz canı olsa da ölüdür artıq,  
Eşqsız bu dünya soyuq məzardır,  
Ancaq eşq evində rahatlıq vardır.<sup>1</sup>

Bütün mənəvi nemətlər içərisində məhəbbətin ülviliyi aşiq poeziyasının canına hopmuşdur. Belə da ona görədir ki, lirik qəhrəman bütün çətinliklərə mətanətlə sına gəlməyə bacarır. Kərəmin, Qəribin, Qurbaninin, Abbasın, Abdullanın və başqalarının illərlə başı bələli sərgüzəştərini xatırlatmaq kifayətdir.

Aşiq poeziyasında məhəbbət motivlərinin bəşərililiyi onun dərin fəlsəfi mahiyət kəsb etməsini solğun görən, bayağı hesab edələr, şübhəsiz öz fikirlərində yanılırlar. Doğrudan da heç bir salnaməçinin, təzkirəçinin diqqətini cəlb etməyən, əşrlər boyu tərəvətinə xalq içərisində saxlayan, toy – vüsat mərasimini rövnəqləndirən aşiq sənəti, poeziyası – nə qədər də xəlqi və ömrü uzundur. Dillər əzbəri olan aşiq poeziyası xalqınadət - ənənəsinə, hikmətli irlsinə əsaslandığı üçündür, əsbəri və ölməzdür.

Aşiq poeziyası rövnəqli sənətdir. O, köntüllərdəki nisgili unutdurur. Oxucu və dİNləyicilərində optimist əhval ruhiyyə oyadır. Bu mənəda aşiq sənəti zövq mənbəyidir. Məlumdur ki, gözəl şeir öz tərəvətini heç zaman itirmir. Əşrlər keçir, nəsillər bir – birini əvəz edir, əsil sənət əsəri olan şerlər həmisi dodaqlarda səslənir, ürəklərə təsir edir, dillərə əzbər olaraq

<sup>1</sup> Nizami Gəncəvi. Xosrov və Şirin. B.1962. səh. 26.

yaşayır. Belə şeirlərin tərif və təbliğə ehtiyacı yoxdur. Onlar çap olunmasalar da öz ömrərinin ecaskar bir qüdrətlə uzadırlar. Elə bir sözlərin sehrkar quruluşu onlara yeni hayat və qüdrət verir.

Bu mənəda aşiq poeziyası yüksək zövq, nacib insani hissələr və optimist duyuğu – düşüncələrin tərənnümüdür.

Sağlam hiss və həyəcan isə insani həmisişə saflaşdırır, onu həmisişə mənənə istiqamətləndirən amildir. İnsan gözəlliyyinin əsas şərtlərindən sayılan həya, abır, vəfa, sədaqət, əqil kamiliyi, yeriş, duruş, insani davranış, rəftar, danişq tərzi eşq də sabitqadəmlik, xoş xasiyyət və həlimlik aşiq poeziyasında zövqü oxşayır.

Məlumdur ki, sənət bahadırının qüvvət, güc və müazzəmliyi ilə yanaşı, xüsusi bir zövqü, başqa bir üstünlüyü də vardır. Bu da onun gözəlliyi, insan qəlbini ilə gözəllik qanunları əsasında rəftardır. Özünün ahəngi, məlahətli səsi və sözü, plastik qəməti, mütəraqqi, ideya məzmunu ilə sənət insanın hissələrini bir anda əla almaq, insan ruhunun ən dərin quşlарınə nüfuz etmək, onu əhətizara görtirmək insana öz gücünü anlamaq, insani ucaltmpaq, yüksəltmək kimi bir qüdrətə malikdir.

XVI – XVIII əsr. Aşiq poeziyasında təsvir olunan lirik qəhrəmanlar uğurlu və uğursuz talcləri, istək və arzular, xoş xasiyyətləri ilə əsil mənəda bir – birini tamamlıylar desək yanılırlar. Orta əşrlər aşiq poeziyasında insan pərvərlik və vətəndaşlıq qüruru qazanmış poeziyasıdır. Burada romantik yeni ilə köhnənin, əzən və əzilənin mübarizə təzahürü kimi mürtəcə romantizmin qəbirqazanı rolini oynamış və deyəsən, oynadığı rolin öhdəsindən də bacarıqla gələ bilməyidir. Orta əşrlərdə aşiq şeirlərin tərənnüm obyekti olan lirik qəhrəmanlar, onları əhatə edən ətraf mühitdən temas olur. Feodal mühitinin ağır məngənəsində sixilan bu lirik qəhrəmanlar şübhəsiz romantik düşüncələrdən məhrum deyildir. Bu mənəda lirik qəhrəmanların vaxtı arzu kimi səslənən istəkləri bu gün öz

həqiqiliyini həyata keçirmişlər və biz həmin lirik qəhrəmanların romantik xəyallarının reallaşmasının şahidiyik.

Bələ ki, Əslİ və Kərəmİ yandırıb külə döndərən din, mİllət, məhəbbət ayrılığından artıq bu gün əsər - əlamət qalmamışdır. Qərib və Şahsənəmin ülvİ məhəbbətinə sədd çəkən var - dövlətin, kisa - kisa qızılların öz kəsərin itirməsi, Qurbanının, Abbasın, Sart Aşığın, Tahirin, Novruzun və digərlərinin qurbanı olduğu feodal dərəbəyliyinin qolu zorluğundan əsər əlamət qalmaması fikrimizi təsdiq edən amillərdəndir. Bu da bir həqiqətdir ki, sənətkarın həyata baxışı məfkurosi aydın olduqda, fikir, amili ilə xalqa bağlı olduqda onun tərənnüm etdiyi lirik qəhrəmanların dünya baxışındaki romantik düşüncədən çox aydın görünür.

Məlum olur ki, fikir ayrılığı romantikanın özüldür. Bələ ki, fikrin səlisliyi dərin içtimai ziddiyətlər zamanı təzahür tapır, dövrün tələbləri onu təmin etmədiyindən qol - qanad açaraq özündən sonrakı əsrlərə pərvazlanır. Dövründə oxucu və diniyicisinə bir növ xoyal görününen sənətkar ideyası sonrakı nəsillərin mütləciyində sənətkar soləfinin təfəkkür tərzinə bərəst qazandırır. Oxucular bələ sənətkarları əsrlər qabaqlayan peygəmbər, gələcəkdən xəbər verən bilici və bəzən də sehrkar hesab edirlər.

Bu bir inkaredilməz həqiqətdir ki, aşiq poeziyasında rübbə lirika aparıcı motividir. Yəni başəri həyət lirkası xalqın öz hayatının istək və arzularının ümumiləşmiş əks-sədasi, avazı və hararətli nəşəsidir.

Aşiq poeziyasında təsvir olunan məhəbbət qarşılıqlı hissələrin məhsuludur. Bu məhəbbət hətta feodal dövrünün içtimai qanunları ilə barışmir, onun buxovlarını sindirir. Aşiq poeziyasında hər şey, xüsusilə, lirik qəhrəmanlarının təmiz məhəbbəti ölçülü-biçimlidir. Burada xalq adət-ənənəsinə, etikasına uyğun olmayan nə varsa ya pislənir və ya şerin işlək dairəsinə salınır.

Yazılı ədəbiyyatında olduğu kimi, aşiq poeziyasında ustad aşığın subyektiv fikir, dünaygörüşü mühüm amillərdəndir. Burada ötəri, bayağı, solğun hiss deilsə, lirik qəhrəmanın daxili aləmini, psixologiyasını ifadə etmək şair-aşiq üçün bədi fürsətdir. Yəni bu poetik fürsət aşığın subyektiv hissələrinin, düşüncələrinin müəyyən mənənədə ümumiləşmiş məhsuludur. Bu mənənədə lirik şer növü aşiq poeziyasında lirik qəhrəmanların daxili aləmini, düşüncələrini, psixologiyasını vərmək üçün ən oynaq, emosional formasıdır. Xüsusişlər qoşma, gəryayı, təcnis, müxəmməs kimi növlər bu cəhətdən diqqəti daha çox colb edir.

Aşiq poeziyasında tərənnüm olunan lirik, lirik-epik qəhrəmanlar öz məhəbbətləri, vüsalları üçün mübarizə aparmaqçın doğulmuşlar. Burada məhəbbət motivi sadə, hamının anlayacağı bir tərzdə təsvir olunsa da, mənə çalarlığı, ifadə tutarlığı o qədər güclü və təsiredcidir ki, bu sadəlik eşqin qədir-qıymatını, onun sevinc və nisgilini qulaqlarda daima səslənməyə şövg edir. Onun başəri mahiyyəti əmanət kimi, namus-qeyrat kimi, nəsillərdən-nəsillərə vəsiyyət kimi verilir. Məhz aşiq poeziyasındaki sadəliyin də əsl qüdrəti elə bundadır. Sadəliyə primitivlik əlaməti kimi baxmaq səhvdir. Sadəlik başəri mahiyyəti əlamət və keyfiyyətdir. Bu isə poeziyanın əsl həyatlılığıdır. Bu baxımdan aşiq poeziyası uydurmanı, mücərrəd fəlsəfəçiliyi, ritorikani qəbul etmir.

Aşiq poeziyasındaki sadəlik səmimilikdir, o xalq poeziyasının harmoniyasıdır. Sadəlik dədə sənətkarların poetik təfəkküründən sürətlərən gələn pafosdur. Bir neçə nümunəyə müraciət edək:

Öyibdi qəddini qaşların tağı,  
Qəsd eyləyib şirin cana gözlərin  
Bu qədər şüx baxıb as, öldürmə,  
Heyfdi, batmasın qana gözlərin.<sup>1</sup>

<sup>1</sup> Telli saz ustadları. B., Azərnəş, 1964. sah. 10.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Nə baxırsan maral gözlüm,  
Mənə biganələr kimi?  
Durum dolanım başına,  
Sənə pərvanələr kimi!

### § 3. Aşiq və cəmiyyat.

Aşiq ədəbiyyatı böyük zövq mənbəyidir. Əsrlər boyu o, xalqın zövqünü, ruhunu oxşamış, həyatının, mənəvi aləminin aynası, siyasi-ictimai mübahisəsinin, hayatı fəlsəfi və estetik idrakının şahnaməsi olmuşdur. Azərbaycan tarixin bütün mərhələlərində zəhmətkeş xalqın nümayəndəsi olduğu üçün əsrlərdən bəri zəhmətsevən adamların mənafeyini təsvir və tərənnüm etmişdir. Əlbəttə, ayrı-ayrı əsrlərdə yaşmış şah saraylarına, xanlıqlara, bəylərə yaxın olan bəzi aşiq mürtəcə idealları şeirləri, səyləmələri də vardır. Deməli, aşiq poeziyası bu baxımdan sinifli cəmiyyətdə sinifli mahiyət kəsb etmişdir.

Artıq konkret bir dövrün, zamanın olduğunu. Onun da məhdud və ziddiyatlı cəhətləri yox deyildir. Aşıqlarla yaşadığı sinifi cəmiyyat və hakim qüvvə müsəyyən mənada mənfi təsir göstərməyə bilməzdi. Lakin bu təsir aşiq sənətinin xəlqiliyi, müasirliyi müqabilində çox zəif, solğun və hətta yox dərəcəsindədir.

Aşiq poetik yaradıcılığında, estetik baxışlarında, ictimai-siyasi hadisələrə münasibətində mürtəcə və mühafizəkar cəhətlər axtarmaq, onları saf-çürük etmədən şırtımkən yersizdir. Aşiq ədəbiyyatı vətənpərvər, beynəlmiləl və xəlqidir.

Gələcəyə ümid və onun müxtalif istək-arzular şəklindəki təzahürü həmişə aşiq yaradıcılığının əsasını təşkil etmişdir. Hakim quruluşun yaratmış olduğu darisqal mühitə siğmamazlıqdan əmələ gələn küskünlük, nisgil, həsrət, şikayət,

<sup>1</sup> Telli saz ustadları. B., Azərnəşr, 1964. səh. 17.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

bir sözlə narazılıq əhval-ruhiyyəsi get-gedə bu arzu və istəklərin həqiqətə dönməsi uğrundakı mübarizəyə çevrilmişdir.

"Hani bu ölkədə ədalət, divan.

Yox kimsə eyləsin dördinə dörman"- deyə - deyə acı-acı şikayətlənən aşiq nəhayət, bu narazlığın qəminin nəticəsi olaraq, yazar:

"Abbas bu sözləri deyər sərindən,  
Arxı vurun suyu gəlsin dorindən,  
Söz bir olsa, dağ oynadar yerindən,  
El bir olsa, zərbi gərən sindir."<sup>1</sup>

Abbasın şerləri içərisində istilaya qarşı çevrilmiş, xalqı birliyə, mübarizəyə dəvət edən şerlər də az deyildir. Belə şeirlərdə aşiq çox zəngin, obrazlı ifadələrlə yadəlli işğalçılarla qarşı xalqın nifrətinə ifadə etmişdir. Abbas xüsusun el gücünü qiymətləndirdiyi şerlərində dövrün təşəkkülü, ədalətə çağırılan yazıçılarının əksinə olaraq, mübarizəni alıqışlayır, daha aktual məsələlərə toxunur. Şair xalq gücü, xalq birliyinə inanır və oxucuları da buna inandırır.

Tarixi sənədlərdən məlumdur ki, bu dövrə bir tərəfdən Osmanlı, digər tərəfdən İran qəşqarları ölkəni talan edib, viran qoymuşdu. Belə bir dövrədə yaşayan xalq aşığı susa bilməzdi onlar heç şübhəsiz, Abbas Tufarqanlı kimi ümumi xalqı düşmənin qarşı birliyə çağırımlı idi.

I.M.H.Təhmasib. Aşiq yaradıcılığı."Ədəbiyyat" qəzet, 1945, 23 aprel.

<sup>1</sup> Abbas «Bəyənməz» rədifikasi ustadnaməsi ilə də dövrün xarakteristikasını verir:

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Adam var dolanır səhranı, düzü,  
Adam var döşürər, gülü, nərgizi,  
Adam var geyməyə tapamızın bezi,  
Adam var çox işlər, eylər irada,  
Adam var ki, yetə bilməz murada,  
Adam var ki, cörək tapmaz dünyada,  
Adam var yağ yeyər, balı bəyənməz.<sup>1</sup>

Bu cür adamları Abbas Tufarqanlı "anlanmaz", "heyyan", "naşı" adlandırır. Çünkü harınlıdan başqasını insan hesab etmir. Cox haqlı olaraq aşiq deyir ki, belələrinin "gözünə çəkəsan millər"

Həyatının, zamanını böyük həqiqətlərini dərk etmək, qavramaq və onu əks etdirmək yazılı ədəbiyyat üçün zəruri olduğu kimi şifahi ədəbiyyat üçün də zəruridir. Bu mənəda klassik Azərbaycan aşiq poeziyasının güclü və ölməzliyi ondadır ki, o, həmişə öz zəmanəsinin ictimai-siyasi hadisələrini əks etdirmiş, onun dildə-dodaqda nağmalərə çevirərək tarixin səlnaməsi kimi dövrümüzə qədər yaşamışdır.

Aşiq qoşmalarında, bayatlarında, gəraylılarında, divanlılarından və hamçinin dastanlarında dövrün ictimai səciyyənaməsi az-çox öz bədii əksini tapır. Xüsusiət ictimai mühitin tənqid, din-məzhəb ayrılığı, bərabərsizlik, hüquq normalarının tapdanmasına qarşı mübarizə aşiq poeziyasının ifşa edici üsludur.

Bu cür üsullardan klassik aşiq yeri göldikcə şərlərinin bəzən bütöv bəndlərdə, bəzən də ayrı-ayrı beyt və misralarında istifadə etmişdir.

Klassik aşiq poeziyasında siyasi lirika həmin dövrün ictimai tələblərindən feodal özbaşinalığının geniş xalq kütlələrinə etdiyi amansız zülmdən doğan etiraz motivləri

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

olmaqla, həm də o dövrdə hökm sürən pul, sərvət, mənsəb, səhrət və cahillik əleyhinə də çevrilmişdir.

Aşiq yaradıcılığı yalnız lirik aşiqanə mövzular deyil, getdikcə daha geniş şəkildə siyasi hadisələri də əks etməyə başlamışdır. Şahların və feodalların xalq kütlələrinə etdiyi zülm, xarici işgalçılardan talanlılığı və pozucu işləri, güclü hakim təbaqələrinə ədalətsizliyi bir çox aşiq şərlərinin mövzusu olmuşdur. Yeni aşiq poeziyasının, aşiq sənətinin mövzu dairəsi artıq çox genişlənir.

Qurbani yaşadığı dövrdə şahların qəzəbinə, xalqa verdiyi əzaba, çuğulların ara qızışdırmasına, pis əməllərinə işarə ilə deyir.

Əgər şahdan biza qəzəb olmasa,  
Qəzəb atasındən əzab olmasa,  
Ortalıqda çuğul, qəzzab olmasa,  
Dünya bahar olar, boran, qar olmaz.<sup>1</sup>

Qurbanı dövrünün vəzirlərini özbaşinalığını, heç kəslə hesablaşmadıqlarını, hətta vəhşi cəza tədbirlərinə belə əl atdıqlarını çəkinmədən deyir:

Dərin-dərin dəryaları boyladı,  
Xəncər alib qara baxtım teylədi,  
Oğlu ölmüş, vəzir qəzəb eylədi,  
Getməz damağımdan dudi-ah mənim.

Orta əsr aşiq şərlərində var-dövlətin törətdiyi çirkin əməllər, hətta qardaşın-qardaşı belə öldürüb mal-mülküne sahib olması kimi qolugüclülük, heç kəslə hesablaşmamaq kimi çirkin sıfətlər də əsas tənqid hədflərindən olmuşdur. Bu baxımdan, Tahirin qoşma bayan-halları diqqəti xüsusiələ cəlb edir:

<sup>1</sup> Ö.Çələbi. Səyahətnamə. I cild. İstanbul, 1314. sah. 165.



<sup>1</sup> Azərbaycan dastanları. I cild. 1965. sah. 9.



### *Aşiq sənətinin yaranma tarixi və inkişafı*

Zalim cəllad qollarını bağladı,  
Aman-Allah, imdad eylə bu işə!  
Xun cigərim çalın-çarpaç dağladı.  
Aman-allah, imdad eylə bu işə!<sup>1</sup>

Xalqın ürək sözlərinin ifadəsi kimi, ayrı-ayrı əsrlərdə tarixin yol yoldaşı tək hadisələri özündə bir növ əks etdirən bayatılar həmişə canlı yaradıcılıq inkişafə keçirmiş, zaman-məkan daxilində bəzən dayışmış variantlaşmış və zənginləşmişdir. Sada, anlaşıqlı hamı tərəfindən dillər əzberi olan bu lirik növ həmişə baş verən hadisələrlə birləşərək, xalq şürünün bədii təfəkkürünün məhsulu kimi qiymətli sərvətə çevrilmişdir.

#### *§. 4.Aşiq sənətinin-şifahi əsasları.*

Köçərlik məqamında bulunan türk həmişə şifahiliyə üstünlük vermişdir. Birdə onun yazıya o qədər də vaxtı olmamışdır. Bu gün də aparılan müşahidələr gen etibarilə türkün şifahi təfəkkürə yaxın olduğunu göstərir. Yazı onun üçün o qədər də gərkili ehtiyac deyildi. Ola bilsin xaqan əmrləri üçün böyük əhəmiyyət kəsb edirdi, ancaq bədii yaradıcılıqda at belində daim səfərlərdə, bozqırkıla köçəri həyat keçirən bu qəbilələr an adı bayatısından tutmuş böyük səhnənamələrinə qədər yaddaşlarda dolandırıldı.

Bütün bunlar oturaqlığı sevmədiyi kimi, yazıya da meyli olmadığı böyük bir mərhələdi. Şübhəsiz, zamanın ağır qatlarında bu dastanların itib unudulanı da olmuşdur.

Ancaq yenə təkrar qeyd edək ki, bu türkün şifahiliyinə olan meylindən irəli gəlir.

Öğuzun eləcə də ozanın şəhərdən çıxməsində iki amil əsas idi; bunlardan biri köçəriliyindən oturaqlığa dönüş, bozqırıldan enmə idisə, ikincisi isə güclü islamın gəlişi və

onun yeritdiyi ölçülü ideolojiyi idi. Güclü olan hər iki faktor bir-birilə əlaqəlidir. Qəhrəmanlıqdan rahat həyata keçidə artıq mənəvi dəyərlərin özündə də aşınma gedir. Hər hansı nəzarət altında saxladığı xalqın mənəvi dəyərlərində aşınma işi aparılırdı. Ona görə də türkün böyük mənəvi dünyasında aşağı qarşı da müəyyən istiqamətdə ilər görülməye başlandı. Təbii ki, ərab dilli poeziyanın, eləcə də böyük bir dövrü əhatə edən klassik ədəbiyyatda yazıl-bıratma ənənəsi məhz bəla bir təsirin, islam faktorunun gəlişi ilə əlaqəlidir. Mədəniyyətdə xüsusi mərhələ olan bu dövr hələ müxtəlif istiqamətdə açıqlanmasını gözləyir.

Artıq ozannın aşiq olma variantında işlərin aparılması əsas idi. Ona görə də tədricən ozandan aşağı kecid başlayırdı. Bu sahədə müxtəlif müləhizələr vardır, onların əsasında iki istiqamət durur. Bunların biri ərabdən keçmə, digəri türkün qramatik qanunu uyğunluqlarına əsasən mövcudluğudur. Bunların hər ikisi inkarulanınmaz faktorlardır. Aşiq faktorunun ərab sözü ilə bağlılığı islamın bütün mədəniyyətlərdə özününküldəşdirmə meylibidir. Belə ki, islam ideologiyası qədəm qoyduğu ərazidə öz mədəniyyətinə əşləməq məqsədilə çıxış edirdi və bu istiqamətdə məqsədyönlü addımlar atılmışdır. Əgər poeziyada ərab dilində yazmaq ənənəviləşirdi, aşıqdə ancaq ad dəyişməsi ilə kifayətlənirdi. Bu xalqın mənəviyyatına, köklü dəyərlərinə nüfuz etmək istəyindən irəli gəlirdi. Folklorşunas alimimiz M.H.Təhmasib aşiq sözünün kökündən türk sözü "aşın" durdugunu söyləyir. Müəllif "ozanın" aşağı çevrilməsini çox mürəkkəb tarixi proses kimi xarakterizə edir. "Aşiq" titul, ad-sözü şübhəsiz ki, ərabın eşq sözü ilə bağlıdır. Bizcə, aşiq ad -titulu bəzən düşünüldüyü kimi, heç də uncaq və ancaq ərabın eşq sözünün faili olan aşiqin bizim dil qanunlarımıza uyğunlaşmış forması deyildir.

"Aşiq"-in kökü, yuxarıda deyildiyi kimi, ərabcənin "eşqidən" yox "aşiq"-in kökü isə, bizcə, türkçənin indi artıq

<sup>1</sup> Azərbaycan dastanları. I cild. 1965. səh. 113.

tamamilə arxaikləşmiş olan qədim "aşı"dır.<sup>1</sup> Aşıq ad-titulu bir tərəfdən qədim ənənəyə söykənərək türkün "aşula"sından bəhərlənirsa, digər tərəfdən islamın təzyiqi ilə ərəbin "aşığ"ın təsiri məruz qalmışdır.

Aşıqda məhabbat cismanı eşqdən mənəvi ruhani eşq dərəcəsinə qədər yüksəlir. Bu yüksəlklikdə hər iki tərəfin tarazlığı bir növ inkişaf meylidir; daha cox cismanılıkdən ilahiliyə doğru. Bu yüksəlişin özündə haqqə haqq, aşığına çevrilmə və bu istiqamətə meyllənmə olamətləri var. Məhz bu aşiq adında da mənə qatı kimi sezilməkdədir.

Aşığın qıldıratını sərtləşdirən amillər içərisində diqqəti cəlb edən massələlərdən biri onun ədəb-arkandırsa, digər bir cəhəti onun sənətdəki improvizatorluğu ilə bağlıdır. Bu improvizatorluq massələsi aşılıqlıda keyfiyyət-yaradıcılıq xüsusiyyətidir. Aşıqda olan improvizasiya və sinkretizm massələnin tutarlı və aparıcı tərafıdır. Aşıq sənəti ilə xalq öz ruhuna yaxın olanı yaratmışdır. Onun şairi də, calğıcısı da, rəqqasəsi də, oxuyanı da aşiq idi.

### *Yaradıcılıq imkanlarından asılı olaraq müasir aşıqları içərəsindən əsas gruba bölmək olar:*

I qrup- yaradıcı aşıqlar, ustad aşıqlar aiddir. Onlar öz yaradıcılıqlarında bir necə sonət növünü birləşdirir, dastan qoşur, şair və bəstəkar kimi fəaliyyət göstərirler. Onlar həm də gözəl ifaçılıq məharətinə malikdilər. Öz mahnılarını müğənni-instrumentalist kimi ifa edirlər. Onlar oxuduqları mahnıları sazla müşayət etməklə bərabər cox vaxt rəqs ünsürlərinə yaxın hərəkətlər də göstərirler.

Aşıqların bu tipi həm də xalq dastanlarının gözəl ifaçılarıdır, onlar ustad aktyor kimi bacarıqla yaradıcı surətin

<sup>1</sup> Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). Elm. B., 1972. sah. 41.

roluna girə bilirlər. Bu aşıqların pedaqoji ustادlığı da diqqəti cəlb edir, onlar gəncələri aşiq sənətinin klassik ənənələri ruhunda torbiyə edən ustad müəllim, müdərik məsləhətçidirlər.

II qrup-ifacı aşıqlardır ki, onlar çalıb oxuyurlar, bu zaman oxuduqları mahnının ritmindən və məzmunundan doğan müvafiq obrazlı-plastik hərəkətlərdən və mimika ünsürlərindən də istifadə edirlər. Onlar həm də gözəl dastan ifaçılarıdır. Bu qrupa daxil olan aşıqlar şeir və mahni qoşmayı bacarırlar. Onlar yalnız sələfləri və müasir aşıqlar tərəfindən yaradılmış əbədi-musiqili əsərləri icra edir və xalq arasında yayırlar.

III qrup-aşıq şairlər, el şairləridir. Onlar yeni havalar yaratırlar, lakin sazda çalır, oxuyurlar, habelə yeni əbədi əsərlər yaradırlar. Xalq arasında "Şüəra" adlanan belə aşıqların çoxu şairlərdən - yazılı adəbiyyatın nümayəndələrindən onurla förglənirlər ki, onlar sazla çalmağı və oxumağı bacarırlar. Lakin qeyd etmək zəruridir ki, onların əksəriyyəti birinci və ikinci qrupa daxil etdiyimiz aşıqlar kimi sazda məharətlə çala bilmirlər. Çox vaxt "Şüəra" xalq arasında yalnız xalq şairi kimi məşhurlaşır və buna görə də onları "şair" adlandırırlar. Şair Veli, Şair Nəbi, Şair Məmməd Hüseyn və s.

### *§5. Xalq mərasimlərində aşığın yeri*

Aşıq sənətinin izlərinə əfsanə, rəvayət, söyləmələrdə rast gəldiyimiz kimi, xalqımızın zəngin mərasimlərində, təkərləmələrində də təsadüf edirik. Aşıq sənətinin on çox təmasda olduğu ailə - məşət və baharın gelişisi ilə bağlı mərasimlərdir.

Bahar mərasimləri silsiləvi xətt təşkil edən, bir - birini tamamlayan zəncirvari nəğmələr və hərəkətli oyunlardır. Sayca çox da olmayan "aktyorlar" mərasimin ilkin mərhələsini "kosa - kosa" adı ilə məşhur olan oyunla başlayırlar. Bunlar içərisində "Səməni" mərasimi daha maraqlıdır.



Təkərləmənin ümumi məzmununa diqqət edilərsə, loğman babalarımızın, nənələrimizin "Səməni"yə dördlərə dərman kimi müräbat etmələri göz qarşısındadır. Səməni və onun şirəsinin orqanızm üçün müalicə əhəmiyyətini heç şübhəsiz .babalarımız uzun əsrlərin tarixi təcrübəsi əsasında əldə etmişlər. Baharın gəlişi Azərbaycan xalqı arasında xüsusi el şadyanalığı kimi qeyd olunur. Ustad aşiq təkərləmənin əsas hissəsini "orta müxəmməs" kökündə, "sah pərdə"dən başlayaraq oxuyur, yerdə qalan mərasim iştirakçıları isə "Səməni ay səməni".

Göyərdəm mən səni" –  
nəqarəti xorum müşayəti ilə yallıvari oyun məqamında ifa edirlər. Bu mərasimlər milli incəsənət tariximizin araşdırılmasında ən əlverişli vasitələrdən biri olmalıdır. Həmin diqqətsizliyin naticasıdır ki, bir çox sahələrin sintezini təşkil edən bu mərasim getdikcə unudulmuş , ilkin aşiq sənətindən uzaqlaşmış, doğmaliqlən yadlaşmışdır.

Mərasim nəğmələrin ilkin nümunələri öz kökləri ilə cəmiyyətin ən qədim dövrü ilə səsləşir. Bu nəğmələr göstərir ki, onların na atəşpərstlik , na da islam dini ilə əlaqəsi vardır. Əksinə din xadimləri mərasimlər dini don geydirmək və onları öz xeyrlərinə təbliğat vasitəsi kimi istifadə etməyə çalışmışlar. Tarixən daha qədimlərə səsləşən cılalana – cılalana dövrümüzə qədər galib çatan və bahar bayramında tonqaldan atılırkən oxunan bir təkərləməni nəzərdən keçirək:

- |              |   |
|--------------|---|
| I səs (aşiq) | Ağırlığım – uğurluğum odlara,<br>Baharda mənlə hoppanmayan yadlara<br>Ağırlığım od olsun,<br>Yaddan yad olar,<br>Qohumdan dad olar,<br>Qohum – qohundur,<br>Yamanı da canımdır. |
| II səs (xor) | Ağırlığım – uğurluğum odlara,<br>Baharda mənlə hoppanmayan yadlara.   |

Bu təkərləməni "səməni" mərasimi nəgməsindən fərqli olaraq, el aşığın "Təcnis" havasını "Təcnis" kökündə "Baş pərdə"dən başlayaraq oxuyurlar. Tərəkəmələrdə diqqəti cəlb edən əsas cəhət "dədə", "ağsaqqal" və "saz" xalq arasında müqəddəs "yol ərkan" göstərən kimi baxılmışdır. "İşiq", "Od", "Günaş" ifadələrinə biz Azərbaycan xalq ədəbiyyatı nümunələrində, elcə də aşiq poeziyasında tez – tez rast gəlirik.

Eyni zamanda xalq arasında işlek dairəsi geniş olan "Sarı Nurbaba, sözü Pirbaba" zərb məsəlesi, "Piranə-nurənə ustad", "dərsimi piir ustaddan almışam", Ağzından alov püşkürüd" və s. işladılır. Bütün bu nümunələr mənənə nurla, odla, işıqla bağlı olub deyəşən, həm də ulu babalarımızın təfəkkür tərzində sənətkar işəg-aşq, müqəddəs, paklı menasında ilahiloşdirilmişdir.

Ulu babalarımız əsrlərdən bəri köçərilik, maldarlıq, bir qadər sonralar isə əkinçilik ilə əlaqədar bahalı, coşğun sevinc və fərəhələ qarşılaşmışlar. Yarım köçəri güzəran keçirən müdrik babalarımız əkinçiliklə əlaqədar iş alatlarını də sahmana salmış, əkinə - səpinə xüsusi mərasim şəkildə hazırlanmışlar.

Bahar mərasimində yandırılan tonqala golincə, deməliyik ki, od-alov aşiq ətrafında keçirilən bayram adı şənlik deyil, qədim insanların odu əldə etməsi ilə əlaqədardır. Yəni odun mösiətə daxil olması insan həyatının başlıca amil olduğu kimi, onu əhatə edən vahşı heyvanlardan, şaxta və borandan qorunmasında da bir vasitə idi. Bu mənada tonqal ətrafında keçirilən şənlik bütün Yer kürəsində ilk insanların odu əldə etməsi isə əlaqədar yaradıqları ənənəvi şadyanalıqdır. Ona görə də, qədim insanlarda bu inam suyun, torpağın zəhmətkeşin, güzəranı ilə bağlı olan hayatı məsələdir ki, sonralar od güclünün timsalında ulu babalarımızın əqidəsində inam – etiqadə çevrilmişdir.

Əslində isə, baharda keçirilən tonqal şənliyinin atəşpərstlik və digər başqa dinlərlə heç bir əlaqəsi yoxdur. Od ətrafında oyunlara demək olar ki, atəşpərstliyi qəbul etməyən müxtəlif dinli, müxtəlif inam və etiqadlı dünya xalqlarının mərasimlərində də rast gəlinir. Bu mənada oda sitayış (günəşə-

işığa) edən atəşpərəst heç vaxt özünün etiqat etdiyi müqəddəs inamına "ağırlığını-ugurluğunu" tökməz. Halbuki odun əldə olunmasından atəşpərəstlikdən çox -çox qabaqdır.

Mənbələrdən bu da məlumdur ki, ən qədim eposlardan Şumerlərin "Birməniş", gürçülərin "Amiriniani", osetinlərin "Nart" eposlarında əsas qəhrəmanlar mənsub olduqları qəbilə və qəbilə birləşməsinə, xeyirxahlıq mücəssiməsi kimi odu gaşirmiklə , bu növ öz işlərini bitmiş hesab etmişdir. Halbuki türkəlli xalqlarda oğuznamə qəhrəmanları daha qədim əsatirini kultlara peyvəndlənmışdır.

Mövsüm və məisət mərasimi nəğmələrində saz aşığı ilə bağlı deyimlər də diqqətdən kənardı qala bilməz. Bu da saz aşiq sənətinin tarixinə və onun qədimliyinə dair folklorşünasımıza maraqlı materialları verir.

Aşıq sənəti xalq məişətinə rövnəq verən sənətdir. Bu cəhətdən sazin, aşığın "ilin axır çərşənbə axşamı" mərasiminə nüfuz etməsi də maraqlıdır. Tamaşaşa daha çox adam yiğmaq üçün musiqi çalınır, nəğmələr, qaravəllilər, meyxanelər oxunur. Bir sözə "Qaravəlli" tamaşalarını zurnaçı və aşiq dəstələri müşayit edir.

Tamaşa aşığın nikbin bir "duvaqqapması" və yenə həminin yallı oynaması ilə bitir.<sup>1</sup> Tonqal şənliyində el sənətkarı olan Dədə "anlamaza doğru yol göstərib yalan danışanları" tənbeh edir, məydana sazla daxil olur və xoş avazla küstütlüləri barışdırır. Şənliyə dəvət olunan aşiq ən çox ustadvarı, nəsihətamız hikmətlər oxuyur. Aşıq yeni hayat quranlara eşqində sabılıqdən olmayı, məhəbbətin qarşılıqlı olmasını tövsiyyə edir.

Sonra aşiq məclis iştirakçılarına ağılli məsləhətləri qulaqlarında sıraq etməyi məsləhət görür və "Mükəmməlas" havacatı üzərində "Duvaq-qapma" ilə iştirak etdiyi mərasimi yekunlaşdırır. Bu baharla əlaqədar yaranan mərasimlərdə xalqımızın inamı, etiqadı, adət-ənənəsi, qədim tarixi, incəsənat ilə bağlı məsələlər çoxdur.

<sup>1</sup> Elçin. Qaravəlli teatri. "Ədəbiyyat və incəsənat" qəzeti, 1968, 23 mart.

## FƏSİL IV AŞIQ POEZİYASININ METRO-RİTMİK FƏRQLƏNMƏLƏRLƏRİ

### 1. Bayati

Azərbaycan şifahi xalq ədəbiyyatında, xüsusilə saz aşıqlarının yaradıcılığında işlənən ən məhsuldar növlərdən biri bayatıdır. Bayati ədəbi-bədii növ kimi həm klassik, həm də müasir şair və aşıqların yaradıcılığında xüsusi yer tutur. Bayatılardan yaradıcılıqda ən çox istifada edənlərdən Əmani, Əzizi, Zabit, Lələ, Sarı Aşıq, Məzəlum, Hüseyni, Saleh, Bikeş, Məhsun, Müşdəh, Məhəmməd bəy aşiq, Aşıq Pəri və başqalarını göstərmək olar. Bayati lirik janra daxildir. İnsan həyatının müxtəlif sahələri ilə səslənən bu ədəbi-bədii növ mövzu etibarilə aktual, məzmunca fəlsəfi mahiyyət kəsb edir. İnsan və onu əhatə edən maddi varlığın elə bir cəhati, ami yoxdur ki, bayati bədii bir növ kimi onu ümumiləşdirir, poetik məqamda xalqa çatdırmasın.

Göründüyü üzrə, əvvəller ayrı-ayrı fördlərin bədii-təfəkkür məhsulu olan bayati vaxtında yazıya alınmadığından, ardi-arası kəsilmək bilməyən mühərribələr, mübarizələr, şəraiti ilə əlaqədar çox hallarda öz ilkin müəllifini unutmuş, nəticədə elin, xalqın yaradıcılıq məhsulu kimi vətəndaşlıq hüququ qazanmışdır. Bayati sözünün mənşəyinə gəlincə tədqiqatçılar bu sözün etimologiyası haqqında müxtəlif fikirler söyləmişlər.

Prof. Ə.Dəmirçizadə öz yazılarında "Bayati"nın yer, qəbilə, ərzaqın köhnəlmış, durmuş mənalarını ətraflı şorh etməklə, bu sözün mənşəyini Allahın adı ilə bağlayanlara, ərəblərdən alınma söz kimi qələmə verənlərə müqayisəli misallar fonunda öz münasibətini bildirir. "Müsəlmanlığın Allahı mücərrəd və abstrakt məhfumlarının kompleksindən

Aşq sənətinin yaranma tarixi və inkişafı

yaranmış Allahdır. Buna görə də bu kitablarda "Bayat" sözü ilə müvazi olaraq "Tanrı", "Allah" və başqa sözlər də işlənir. Buna görə də həm Mahmud Kaşgari, həm də Lazar Budagov "Bayat" sözünü Allahın adlarından biri deyə izah edirlər. Lakin unudulmamalıdır ki, hər söz Allah adı olmur. Demək "qədim" mənasında işlənən (bayat) ərbəcə (bat) sözündən deyildir.<sup>1</sup> Hətta bu məfhumun qədimliyi onun mərasimlərlə bağlı olduğunu da şərh edərək göstərir ki, kosmik səur stadiyasında olan insan, mənsub olduğu kollektiv qəbiləni həm özündən, həm də totəmdən ayrdırdı bilməmişdir. Buna görə də bu insan əmək prosesinin də eyni adı daşıyan həm kollektivin, həm də yenisi totemi "Bayatı" çağırılmışdır.

Ə.Dəmirçizadə "Bayati"nın işlek dairəsini inkişaf baxımından izləyərək xatırladır ki, "Bayati"nın yalnız bayat qəbiləsi çərçivəsi daxilində qalmayıb, qəbilə xaricinə çıxmasına səbəb:

1.Bayat qəbiləsinin (boyun) Uğuz qəbilələr ittifaqına daxil olması və

2.Bayat qəbiləsində Dədə Qorqud kimi bir çox bilici və ozanların (el aşığılarının) yetişməsi olmuşdur. Çünkü ozanın Dədə və bunun kimi bilici və ozanlar boy-boy, qəbilə-qəbilə gəzirdi. Bu ittifaqa daxil olan qəbilələrin ictimai və iqtisadi münasibatları və ozanların, bəlkə də bayati çağrı-ağrıda dolaşanlar, bu sözü və qoşmanı ümumiləşdirmiştir.

Ə.Bədəlbəyli "Bayati"dən söhbət açarkən yazar: "Bayati (Bayat-adlı Azərbaycan qəbilələri) hər qit"əsi (kupleti) 4misradan ibarət xalq lirik vokal janrı Bayatının tərəfəsində dərin fikir, müəyyən fəlsəfi məna ifadə olunur." İstər bədii növün, istərsə havacatların yer, qəbilə, tayfa, el-oba, ad-titulu, daşımıası və ya fərd tərəfindən qəbul edilmişsi tarixin qədim dövrlərində olduğu kimi, bu gün də davam edir.

<sup>1</sup> Ə.Dəmirçizadə. "Bayati haqqında", "Ədəbiyyat qəzeti", 15 may 1936. N 11.

Bayatılardan ədəbi-bədii növ kimi məşət və mövslüm mərasimlərində daha çox istifadə olunur. Məşət mərasimlərinin əsas mövzusunu toy, yas, doğum mərasimləri əhatə edir.

Toy mərasimlərində mahnilar, vəsfihallar, yas mərasimlərində ağı-edilər, doğum mərasimində isə laylalar, oxşamalar əsas yer tutur. Bu mərasimlərin elmi-tarixi, ictimai-siyasi əhəmiyyəti ondadır ki, burada xalqımızın keçmiş dünya görüşü, həyat tarzi, dini etiqadları və bədii inikasını təpmışdır. O biza qəhrəmanlıq, vətənpərvərliyi, xəlqılıqı öyrəndən, ana dilində təlim verən bütün dərsliklərin ilkini və mükəmməlidir.

Bayatılarda ifadələr oynaq və poetik olur. Aşq ədəbiyyatının mühüm qolunu təşkil edən bayatlar gözəl bir nümunə kimi xalqın keçmiş olduğu kimi boyunca yaşayır, xətər görmədən golib-keçən nəsillərin həməsiri olub, yenə də cavan qalır. Bayatlar ta qədim dövrən başlamış hal-hazırda qədər yaranmış və yaranmaqdadır. Azərbaycan ədəbiyyatında bayatının mövzu, mazmun və mündəricatına görə aşağıdakı formaları məlumidir: "Bayati", "Bayati-cinas", "Müstəzad bayati", "Vəsfihal", "Layla", "Oxşama", "Ağı-edi", "Sayaçı sözlər", "holavarlar" və s.

Saya bayatılara misal:

Eləmi, qəm əridir,  
Sevani qəm əridir.  
Leylinin man camalı  
Məcnunun kəməridir.

Cinas-təsmiş bayatı:

Əzizim, aqlı-qala,  
Qaralı, aqlı-qala.  
Atadan övladına  
Vari yox,aqlı-qala.

Hər iki bayatiya çəkinmədən bayati ustadnamə də demək olar. Hər iki bayatının bütün misraları  $3+4=7$  hecalidir.

Nümunələrdə 1,2 və 4 misralar həm qafisi, 3 – cü misra sərbəstdir. Bununla belə 3 – cü misra fikri daha sərbəst daha tutarlı demək üçün dördüncü misraya poetik qaynaqdır. Bayatıların gərəyli, rübai və ya bayat gərəyli forması da vardır. Bu qəbil bayatılar həm də müstəzad – müstəhaq – səqir bayati, bayati gərəyli, gərəyli – rübai də adlanır.

Müstəzad – müstəhaq – səqir bayatiya nümunə:

Ərzuruma, = 4

Yol gedir Ərzuruma.  $3+4=7$

Necə dözsün Koroğlu  $4+3=7$

Ölkədə hər zuluma  $3+4=7$

Al mindi = 4

Dürati Ali mindi  $3+4=7$

Koroğlu tak yağışdan  $4+3=7$

Qisasını alım, indi  $3+4=7$

Müstəzad bayati gərəyli rübai:

Kür yaxası = 4

Qarayazı, Kür yaxası =  $4+4=8$

Dəli Həsən məskənidir =  $4+4=8$

Eldar masi, Kür yaxası =  $4+4=8$

Qan hesabı = 4

Oğul düşün, qan hesabı =  $4+4=8$

Qoç Koroğlu da kor eylər =  $5+3=8$

Qoymaz xanda, qan hesabı =  $4+4=8$

Verilən nümunələrdə birinci misralar səqirdir, müstəhaqdır, yarımcıqdır. Bununla belə bu qəbil səgirlik ifaçılığın axıcılığına xələl gətirmir, şeirlərin qafisi bölgüsü, düzümü də göz qarşısındadır. Ümumiyyətlə, bayatılar heca bölgüsü-strukturu  $4+3=7$ ,  $3+4=7$ ,  $2+5=7$ ,  $5+2=7$  tərzində ola bilər. Bu qəbil misralarda heca bölgüsü ifaçılıqla aşığın ləfzinə xələl gətirir, əksinə, onu daha da şəhdi-şəker edir.

Ə. Abid haqlı olaraq yazar: "Türk ədəbiyyatının müxtəlif şöbələri ilə məşğul olanlar çox gözəl bilirlər ki, ümumiyyətlə, heca vəzniinin dörd misralı, yeddi hecalı mənzuməsi yalnız

bizim ədəbiyyatda bayati adlanır. Halbuki, bu nəzən şöklino türkdilli xalqların əksəriyyətində təsadüf olunur. Özbsklor buna "Əşulə" və ya "Aşulə", Iraq türkləri "Türkü", qızğız və qazaxlar "qayım öləng" və ya "ayısdə", qərb türkləri kimi bu gün Şimali Rumuniya və Bessarabiyada yaşayan qazaq Türkleri bu növü "mane" adlandıırlar".<sup>1</sup>

Bayati-aşiq ədəbiyyatında işlənən digər növlərdən forma və şəkli xüsusiyyətlərinə görə fərqlidir. Hiss-həyəcan bildirən bu bədii növ 4 misralı, 7 hecalıdır. Onun qafiyələnməsi birinci, ikinci, dördüncü misralar həm qafisi, üçüncü misra sərbəst buraxılır. Burada birinci və ikinci misralar, üçüncü-dördüncü misralarda verilən poetik fikri qüvvətləndirmək üçün zəmin mərhələsidir. Bayati qafiyələrinə xüsusiyyətinə və şəkli formasına görə rübai növünə yaxındır.

Lakin bədii növ olmaq etibarilə nə rübai bayatıdır, nə də bayati rübaidir. Bir çox dünya alımları rübaidən söhbət açarkən onun yazılı ədəbiyyatında şifahi ədəbiyyatdan getdiyini söyləyirlər. M.F.Köprülüzadə yazar ki, dörtlük forması yaxın Şərqi ədəbiyyatında çox türkdilli xalqlara aid bir formadır. "Ərəblərə və farslarda şer vahidi misra, yaxud beyt olduğu halda, türk xalqların ədəbiyyatında nazım vahidi dördlükdür.

Sasanilər dövründə dörtlüklerin əsaslı bir şəkli olaraq işləndiyi isbat edilməyinə, rübənin İran mənşeyindən gəldiğini ideya qəbul oluna bilməz".<sup>2</sup> Digər cəhətdən də məlumdur ki, bayatılar qədim xalq mərasimləri ilə bağlıdır. Mərasimlərin tarixi isə daha qədim dövrlərlə səsləşir.

<sup>1</sup> Türk xalqların ədəbiyyatında-Azərbaycan öyrənmə yolu. 1930. N 4-5

<sup>2</sup> Türk dili və ədəbiyyatı haqqında araşdırmalar

## *2. Qoşayarpaq cığlı mürvəti tərəkləmə*

Düzülüb, qoşuluğu yada gəlməz əsrlər aşımında ulu xalqımıza yadigar qalan "Al xatun" və "Al Dədə" dastanında bu şer şəkli diqqatımızı cəlb etdi. Şeir səs sadalılığı üzərində qurulub, bir növ yeddilik tərzində mürvəti tərəkləmə-qoşa yarpaqdır. Şeir qopuza-cürə saza daha yutumlıdır. Yəni bir nəfəsə sait-samit səslər üzərində aramlı ahəngləşir, sanki misra qırımdında səslər hesabına qoşayarpaq qafiyələnir.

Şeirdən bir parçaaya diqqət yetirək:

Hey ala göz, şirin söz. 4+3=7
Al xatun, allı xatun 3+4=7
Al şalli, al xatun 3+4=7
Dinlə bizim ünümüzü 4+3=7
Anla qara günümüzü 2+5=7
Rəy gəldi bəyənmədin 3+4=7
Soy gəldi bəyənmədin 3+4=7
Özün-özünü bəyənmədin 4+3=7

Sözsüz misralarda səs sadalığı-alterasiya mürvət təsnif qoşayarpaq təkərləməyə ifaçılıqla gözəl musiqililik gətirir.

## *3. Gəraylı*

Azərbaycan ədəbiyyatında ən oynaq, ən məhsuldar növlərdən biri də gəraylıdır. Bu növdən həm klassik, həm də müasir aşıqlarımız gen, bol istifadə etmiş və edirlər. Burada süküti parçalamaq və həmçinin avazlı hərəkət vəhdətləyi vardır. Azərbaycan ədəbiyyatının qədim sayılan "Kitabi-Dədə Qorqud" dastanından aşağıdakı parçaaya diqqət yetirək:

Hey yigidim, bəy yigidim! Yaxud:

Qayıtabanda (qızıl dəvələr) Alp yigidlər, bəy yigidlər!  
Törümündən döñərmi ola? Körklüsünə qiyməri ola.<sup>1</sup>

Gərənay, garanay, qəmay, kerrənay eyni məxrəcli məşhular olmaqla, həm də Qarakalpaklar və bizim klassik ədəbiyyatda ayrıca musiqi aləti kimi də işlənilmişdir. Ə.Bədəlbəyli yazar ki, gənəray (korna, kornay)-lüləsi üç metrə qədər uzunluqda olan üfləmə musiqi alətidir. Eyni zamanda oyunbazählər, kəndirbazlar göstəracayı tamaşaşa adam toplamaq üçün əvvəlcə gənəray səsleri ilə car çağırardılar. Nizami öz əsərində kərrənay haqqında tez-tez yazar. Xalqımızın böyük şairi Nizami "Gənəray"<sup>1</sup> döytəş meydانında alp-ərləri hərba səsleyən musiqi aləti kimi işlədir. Bicə, ucadan avaz ilə musiqi aləti müşayiətinin eyni məxrəcdə birləşməsi gəraylı bədii növünün aşiq ədəbiyyatında yaranmasına və təkmilləşməsinə imkan yaratmışdır. "Koroğlu" dastanında da deyildiyi kimi:

Carçılar çığışır, Gərənay bozlar,  
Ərab atlar macat tapmaz qışına,  
Bundan baş götürmək hesaba keçməz.  
Qoç igidə yara gərək nişanə.<sup>2</sup>

Gəraylı oynaq formadır. Burada həm məhbəbat, həm də qəhrəmanlıq motivləri qəhrəmanın daxili və xarici aləminin açmaqdə mühüm yer tutur. Lirik qəhrəmanın keçirdiyi hiss-həyəcanı, istək-arzusunu, sevinc və nisgilini araşdırmaqdə gəraylı növü daha səciyyəvidir:

Abbas ağalar arsız-arsız,  
Dünya sənsən etibarsız,

<sup>1</sup> Dastan "Kitabi-Dədə Qorqud". Səh. 103.

<sup>2</sup> Azərbaycan dastanları. 1966. səh. 348.

Deyirdin dözərəm yarsız,  
Döz bağrı daş olan könlüm.<sup>1</sup>

Gərəyl növü yalnız lirik qəhrəmanın hiss-həyəcanını tərənnüm etmək üçün məhəbbət motivləri çərçivəsində məhdudlaşmış qalmır, bu növ hər kəsi vətənpərvərlik, beynəlmilələcilik ruhunda tərbiya etməklə də ən oynaq formadır.

#### 4. Cığalı gəraylı

Cığalı gəraylı Azərbaycan ədəbiyyatında bu günə qədər biza az məlum olan formadır. Gəraylimin bu formasında cığalar nəzərə alınmazsa, şeirin bədii forması klassik aşiq gəraylılarının şəkli xüsusiyyətindən farqlanır. Burada əsas cəhat cığanın gəraylı daxilində yerləşdirilməsindən və qafiyələndirilməsindən ibarətdir. Cığalı gəraylıda cığanın şeirdə yerləşdirilməsi eksər cığalı müxəmməs və cığalı təcnislərdən də farqlanır bilər. Xüsusilə son iki misralarında əvvəl işlədilərsə, Hüseyin Cavanın cığalı gəraylılarda bir sayda olaraq cığa şerin bütün bəndlərində dörd misradan qabaq işlənmişdir:

Məhəbbət sarayı uçsa,  
Qəlb alışar, dil vay eylər.  
Könlül pərvazlanıb uçsa.  
Gəzar yarını,  
Vəfadaronı,  
Öz dildarını  
Tapmasa, bil, vay eylər. (a,b,a,q,ğ,q,b)

Misaldan göründüyü kimi, gəraylimin birinci bəndinin birinci və üçüncü misraları həmqafiə olub, ikinci və

<sup>1</sup> Azərbaycan dastanları. 1966. səh. 147.

dördüncü misralar isə rədifdən əvvəl işlənən sözlərə ("dil", "bil") qafiyələnmişdir.

Bəndin üçüncü misrası ilə dördüncü misrası arasında üç misradan ibarət ciğa işlənmişdir. Ciğalar bir-biri ilə qatışır. Lakin bu qafiyələr əsas qafiyələri heç bir şəkli uyuşmaya malik deyildir. Həm də müxtəlif cişa bəndləri arasında da qafiyə müstərəkliyi halları da yoxdur.

Cığalı gəraylinin o biri bəndlərində isə bütün gəraylılarda olduğu kimi, birinci 3 misra bir-birilə, dörd misra ilə rədifdən qabaq gələn baş qafiyələrlə qafiyələnir. H.Cavanın aşiq ədəbiyyatına gətirdiyi bu yeni formada cığalı gəraylı da digər cığalı aşiq şeir formalılarından fərqli yeni bir məna xüsusiyyəti də meydana çıxır. Əgər cığalı təcnisin bəndlərində işlədilən ciğalar dramatik və ya məna cəhətdən içərisində işlədilən bəndlə üzvi surətdə bağlanırsa, cığalı gəraylıda bu vəziyyət tamam başqadır. Burada ciğa nəinki sadəcə bənddəki fikri tamamlamağa xidmət edir, hətta dramatik cəhətdən də həmin bəndlə six surətdə bağlı olur. Aşiq şairdən misal gətirdiyimiz cığalı gəraylinin başqa bir bəndinə nəzər yetirək, fikrimizi təsdiq edər:

Aşiq yanını görməsə,  
Siyah saçların hörməsə,  
Açılan gülün dərməsə,  
Gül tökürlər,  
Əğyar gülər,  
Bel bükülər  
Cişa ağlar, tel vay eylər.

Görünür ki, cişa və gəraylinin dörd misrası mürakkab cümlənin iki tərəfini (baş cümlə) təşkil edir. Gəraylimin birinci üç misrası isə üç həmcins şərt budaq cümləsidir. Aşağıın bu cığalı gəraylısında maraqlı cəhətlərdən birisi də budur ki, onun hər dörd bəndində cığalı gəraylı bəndi ilə əlaqəsi misal gətirdiyimiz bənddəki kimidir. Bəndlərin hər birində birinci üç

misra şərt budaq cümlələrini, cığa və dörd misralar isə baş cümləni təşkil edir. Cığalı müxəmməs və cığalı təcnislərdən cığa şeirdən çıxarılib atıllarsa, bəndin məzmununa heç bir xələl gəlməz.

Ovçu itirsə maralı,  
Kəsilər sabri, qararlı,  
Dağdan daşdan xəbər alı,  
Ürək yanar,  
Yarın anar,  
Dərdli qanar,  
Çəmən sizlər, çöl vay eylər.

Buradakı cığa çıxarılib atıllarsa, gərayının məzmununda müəyyən yarımcılıqlı əmələ gəlir. Poetik vüsət bəsitləşir, şeirin axılılığı, oxunaqlığı kasıblaşar.

### § 5. Sallama gəraylı

Aşıq poeziyasında sallama gəraylı formasının yegana nümunəsinə biz XIX əsrin sonu və XX əsrin əvvəllerində yaşayan görkəmli söz sənətkarı Molla Cümədə rast galırıq. Onun bir şerindən bir bəndlə misal verməyi məqsədə müvafiq hesab edirik.

Sonalar göllərə cüma,  
Dost boyñuna Molla Cümə,  
Qolun salar,  
Qurban olar,  
Busa alar,  
Üz vay eylər.<sup>1</sup>

<sup>1</sup> P.Əfəndiyev. Molla Cümənin yaradıcılığı. B., 1962, ADPU. Səh. 36.

Həmin gərayının yeni rədifdə, yeni quruluşda, eyni məzmunda başqa bir variantına prof. S.Paşaevin “Aqdəbənlı Qurban və müasirləri” mövzusunda yazdığı dissertasiyada rast gəlirik.

Gəraylıdan bir bəndə diqqət yetirək:

Fələk qoymur yetim kama,  
Heç kəs dözməz bu sitəmə,  
Dost boyuna Molla Cümə,  
Qolun dolar,  
Qurban olar,  
Busa alar.  
Üz vay eylər.

Hər iki gərayının arasında olan oxşar və naqış cəhətlər göz qabağındadır. Göründüyü kimi, cığalı gəraylı da qoşma, təcnis kimi qurulmuşdur. Birinci üç misra öz aralarında qafiyələnmiş, dördüncü misra isə şeirin baş qafiyə və rədifiñə malik olmaqla, cığaları da bir-biri ilə bağlanmışdır. İkinci şeiriñi forma cahatdən diqqətlə təhlil etdiķıda belə nəticəyə gəlmək olur ki, səkkiz heca ilə yazılsa da, cığalı gəraylı deyildir, sallama gəraylıdır. Çünkü gəraylı üçün macburı olan dördüncü – baş qafiyə və rədifiñi misra burada yoxdur, o cığa ilə əvəz edilmişdir. Çığa isə şərə həm forma, həm də məzmun gözəlliyyi verir. Lakin nagış etməyir. Aşıq ədəbiyyatında işlənən cığalar isə verilmiş poetik hissi bir daha qüvvətləndirmək məqsədi ilə əlavə edilir.

### 6 Mürvəti gəraylı

Azərbaycan aşiq ədəbiyyatında ən az müraciət olunan şeir formalarından biri də mürvəti gəraylıdır. Bununla belə ifaçılıq məqamında aşiq ləfzi olduqca şirindir. Aşıq Bəstidən bir nümunəyə diqqət etmək yerinə düşərdi:



Söylə löydənmə gəlirsən,  
Yollarına qurban olum.  
Ağ çıngıldan gül dördünmə?  
Əllərinə qurban olum.  
Daş bulaqdan su içdinmə?  
Dillərinə qurban olum.  
Bəzənibmi tamaşaşlı?  
Çöllərinə qurban çəçayı?  
Güllərinə qurban olum.  
Tərtərin can-can deyirmi?  
Sellərinə qurban olum.  
Dağlara bahar golibmi?  
İllərinə qurban olum.

### *7 Qaytarmalı gəraylı*

Aşıq ədəbiyyatında işlənən qaytarma gəraylı forma baxımından bir növ nəqərətlə gərayılara oxşayır.

Qaytarma gərayılıda hər bəndin dördüncü misrasından sonra işlənən "Olubdur dillər əzbəri" poetik fikri bəndlərin misralarına fikrin təsdiq məqamında vüsət, siqlət, oynaqliq verir. Qaytarma gərayılıda misra daxilində sövtü uyuşma məqamında çarpış qafiyə əlaməti də güclüdür. Misralardakı səs sıralanımları gərayılıya poetik ləyqət gətirir:

Öz əhdinə vəfəlidir,	Cavan Hüseyin, de meydana,
Azərbaycan gözəlləri	Fəxri eləsin ata-ana
Gözəllərin züləhdür	Şöhrəti düşüb cahana
Azərbaycan gözəlləri	Azərbaycan gözəlləri
Olubdur dillər əzbəri	Olubdur dillər əzbəri.

<sup>1</sup> Aşıq Hüseyin Cavan. El aşığı. Azərbaycan Dövlət Nəşriyyatı. B., 1973. səh. 67.

### *8. Təcnis gəraylı*

Digər təcnis şeirlər kimi, "təcnis gəraylı"larında da bütün bəndlərdə misralar cinaslar üzərində qurulur. Yəni sözlər formaca cini olsalar da, anlamı baxımından müxtəlif mənalalar kəsb edir. Ümumi tanışlıq üçün Aşıq Alıdan bir bəndə diqqət yetirək:

Düşər bir gün Alə yada,  
Rəva bilməz ram al yada.  
Ya qalib ol cəm ol, ya ad  
Olsun qeyrət ar azada.

### *9. Hərf üstə qoşa qafiyəli gəraylı*

Gərayılının əlimizdə olan bu növünə ilk dəfə ustad, peşəkar ifaçı dastançı aşiq Cəlal Məmməd oğlu Qohrəmanovun yaradıcılığında rast gəlirik. Ustad 1968-ci ildə bir görüşdə bu şeir şəklini "Iran gəraylı" havasına oxudu. Sonra da əlavə etdi ki, əslində gərayılı şeir şəkli bütün gəraylı havalarına oxunur. O asılıdır aşığın səs tutumundan.

Şeirdən tanışlıq üçün bir bəndi verməyi məqsədəyən hesab edirik.

Vurğun köçdü, sözü qaldı  $4+4=8$

Dolaylarda izi qaldı  $4+4=8$

Əbadılık özü qaldı  $4+4=8$

Ay soñalı bizim dağlar  $4+4=8$

Yaşa soni yüz il dağlar.  $4+4=8$

Sazım dağlar, sözüm dağlar.  $4+4=8$

Sızsız necə dözüm dağlar.  $4+4=8$

Nümunə verdiyimiz şeir şəkli 7 misra üzərində qurulmuş, hərf üstündə qoşa qafiyəli gərayılıdır. Şerdə sait səsler bir-biri ilə, samit səslerdə öz düzülməndə bir-biri ilə zil - bəmdə üç

əvvəlki misra bir, 4 misra isə öz arasında səslər uyuşması ilə 1ədəli qafiyələr yaradır. Aşağıın ifaçılığını olduqca şirinləşdirir. Ifaçılıq zamanı şeirə verilən ayaqlar, müstəhaqlar, saçılırlar də olduqca sədələ olur. Son bəndə diqqət yetirək:

Vurğun gəzdi asta – asta,  
Şeir yazdı a bala bulaq üstə,  
Ay aman, aman bulaq üstə,  
Calal deyər Dağlar üstə,  
Hey dağlar üstə  
Ay səfəli bizim dağlar,  
Yaşa səni yüz il dağlar  
Canım dağlar, gözüm dağlar  
Sözüm dağlar, gözüm dağlar.

Ay aman, aman  
Oldum yaman  
Düz ilqarlı bizim dağlar  
Ay aman, aman  
Bizim dağlar,  
Gözüm dağlar,  
Sözüm dağlar, hey  
Sözüm dağlar.

Ifaçılıqda gəraylıının döşdürüyü vəziyyət göz qarşısındadır. Sözsüz bu qəbil ifaçılıqda forma dəyişikliyi aşağıın ləfzini olduqca şirinləndirir. Onu naqis etmir.

## *10. Nəqəratlı gəraylı*

Gəraylıının qarışq formalarından biri də nəqəratlı gəraylıdır. Bu şəkli forma bəndin beş misrası olmasına görə müxəmməs formasına uyğun galır. Əslində bu qəbil gəraylılara nəqəratlı gəraylı demək daha düzgündür.

Cünki bəndlərdəki beş misra müxəmməslər kimi bir – biri ilə qafiyə deyildir. Misala müraciət edək:

Arpa çayı aşdı – daşdı.  
Sel Saranı aldı qaşdı,  
Sara gözəl, qələm qaşlı,  
Apardı sellər Saranı,  
Bir ala gözlü balanı  
Gedin deyin Xan Çobana  
Gəlməsin bu il Müşənə,  
Muşənə batib nəhaq qana,  
Apardı sellər Saranı,  
Bir ala gözlü balanı.<sup>1</sup>

## *§ 11. Gəraylı dildönəməz.*

Aşıq poeziyasında demək olar ki, çox nadir işlənən formadır. Bu formanın yeganə nümunəsinə biz Aşıq Ələskər yaradıcılığında rast gəlirik. Gəraylıdan bir bəndə diqqət yetirək:

...Ərziz ayə müəmməmayə,  
Salsan sayə bu məvayə,  
Səbəb sənsən bu sevdəyə,  
Böyük ağa sağa bax –bax!<sup>2</sup>

Bu formada da birinci bəndin birinci və üçüncü misrası sərbəst, ikinci və dördüncü misralar rədifdən əvvəl “dağa”, “bağa” sözləri ilə həm qafiyə olmuşdur. Qalan iki bəndədə isə üç misra bir, dördüncü misralar isə “yağə”, “Sağa” sözləri hesabına baş qafiyə ilə qafiyələnmişdir.

<sup>1</sup> Telli saz ustadları. Azərnəşr. B. 1964, səh. 45.

<sup>2</sup> Aşıq Ələskər. Birinci kitab. B., Elm, 1972. səh. 235.

Gərayı dildönməzin ikinci və üçüncü bəndlərində iki əvvəl ikinci misralar qoşayarpaq üzərində daxil-çarpez qafisiyəli, üçüncü misradı isə misra sonu qafiyələrlə həmqaşıyıdır.

Bələ gərayılıarda sözlərin seçilməsi, hərflərin poetik məqamda sıralanması əsas götürüldüyündən, forma məzmunu kölgədə baxılmışdır.

Forma parlaq, aparıcı, məzmin isə sönükdür. Başqa sözlə forma məzmununda vahdet təşkil etmədiyindən, Ələsgərin başqa gərayılılarında gördüyüümüz sambal, sıqlat cəhatdən fərqli olaraq şeir nagis hala düşmüdüdür. Bələ şeirlərdən aşıqlar deyişmə zamanı, rəqibi çıxılmaz vəziyyətə salmaq üçün istifadə edirlər. Sənətkarlıq baxımında isə bələ şerlər məzmunca sönük olur.

## *12. Təkərləmə təsnif gərayılı.*

Bu şeir şəkli ustad peşkar ifaçı aşiq kimi respublikamızın Qərb bölgəsində tanınan Aşiq Məhəmməd Cəfər oğlundan yazıya alınmışdır. Aşiq Məhəmməd şeirin müəllifinin ustadlar ustası Ağ Aşığın (Allahverdinin) olduğunu söylədi. Bu şeirin dörd bəndinin dördünü də burada nümunə verməyi məqsədəyən hesab edirik:

Ər yolunda,  
Ar yolunda,  
Yar yolunda,  
Ölənlərə salam olsun.  
Odda yanən,  
Sözü qalan,  
Haqqı unan  
Cahanlara salam olsun.  
Aşiq elsiz,  
Sazi telsiz,  
Toy Yunussuz  
Fədanlara salam olsun.

Aşiq təkin, sözü bilkin,  
Sazi ötkün  
Cananlara salam olsun.

Nümunədən də görünündüy kimi, şeirdə tasnif misraları 4 hecalı, gərayılı misralara, yəni dördüncü misralar  $4+4=8$  hecalar üzərində qurulmuşdur. Şeirin qafiyələri "ölənlərə", "cananlara", "fədanlara", "calanlara" sözləri hesabına, "salam olsun" sözləri isə rədif təşkil etmişdir.

Şeir aşığın ifaçılığında maraqlı bir şəklə düşür. Nümunə üçün birinci bəndə diqqət yetirək:

Ədə belə ey,  
Ər yolunda,  
Ar yoluna  
Yar yolunda  
A bala, a bala,  
Ölənlərə, ay Ölənlərə  
Ay salam olsun,  
Ay salam olsun.

Ifaçılıqda bu qabil şeirin forma dəyişikliyi ifaçı aşığın ləfzina gözəllik, şırğa verir ki, onlar gələcəkdə musiqi savadı alan aşiq şeir şəklində tədqiqatçıların qarşısında günün vacib məsəlesi kimi durur.

## *13. Gərayılı rübai.*

Aşiq poeziyasında, xüsusilə Azərbaycan aşiq poeziyasında ən az işlənən növlərdən biri də gərayılı rübaidir. Gərayılı rübai səkkiz hecalı, dörd misralı, tek bəndli lirik şer formasıdır:

Evimə ozan gəlibdi. 8  
Pərəni pozan gəlibdi. 8  
Gündüzlər olan işləri 8  
Gecələr yozan gəlibdi. 8

Şeir bayatı və rübai kimi dörtlükür. Birinci, ikinci və dördüncü misralar bir birilə həmqafiyə olmuş, üçüncü misra isə sərbəst buraxılmışdır.

Şeirin heca sayına görə gəraylı, misra sayına və qafiyələnməsinə görə ustad aşıqlar gəraylı rübai adlandırmışdır ki, bu da şeirin məzmun və formasına görə çox düzgün səslənir.

Aşiq adəbiyyatında gəraylıların bölgüsü də maraqlıdır. Digər növlərdən fərqli olaraq gəraylıda sabit bölgü yoxdur:

- A)  $-4+4....=8$
- B)  $3+4....=8$
- C)  $5+3....=8$

Ola biler ki, eyni gəraylıda yuxarıda göstərdiyimiz bölgülərin hamisi işlənmiş olsun. Bu hal ayrı – ayrı misraların ifaçılığında heç bir xələd gətirmir.

Fikrimizi əsaslandırmak üçün həm klassik, həm də müasir aşıqlarından misallara müraciət edək:

- Abbas Tuفارqanlı:  
Gecə gündüz/qan ağlaram,  $4+4=8$
- Artırıbdır/ fəraqım mənim,  $3+5=8$
- Başımı alıb// gedirəm,  $5+3=8$
- Tutduqca/ ayağım mənim,  $3+5=8$
- Aşıq Hüseyin Cavanda:  
Sən qaldırıan/ qızıl bayraq  $4+4=8$
- Şörlə saçıdı/günəş sayaq  $4+4=8$
- Qaranlıq /yolları mayaq,  $3+5=8$
- Düz yol göstərən/ sən oldun,  $5+3=8$

Nümunalardan da göründüyü kimi, gəraylılarda sabit bölgü yoxdur. Bu qəbil bölgü başqa aşiq şeirlərindən fərqli olaraq saz kökü və pərdə gəzişmələrində və həmçinin ifaçılıq məqamlarında şerin oynaq, şən şuxluğuna mənfi təsir göstərmir.

Halbuki qoşma, təcnis, divani müxəmməs kimi aşiq şeiri növlərində bölgü sabitdir. Bunlarda yerdayışmə saz kökü, pərdə düzümü və ifaçılıq məqamına mənfi təsir göstərir.

#### 14. Qoşma

Qoşmanın adəbiyyatşunaslıq baxımdan elmi şərhinə XX asrin qırxinci illərindən rast golur. Belə ki, Cəfər Xəndan "Ədəbiyyat teoriyası" kitabında "lirk əsərlərin növləri" başlığı altında Azərbaycan şer formalardan bəhs edərkən yazar: "lirk əsərlər hiss, həycanla ən çox bağlı olan əsərlərdir... min illik tarixi olan Azərbaycan şeirində bu günədək bir -birinə bənzəməyən müxtalif formaları olmuşdur..."<sup>1</sup>

Müəllif ümumən dörtlüklerdən bəhs edərkən yazar: "Hər bəndi dörd misradan ibarət olan lirk şeir parçalarına dörtlük, yaxud mürəbbə deyilir. Yazılı adəbiyyatda dörtlüyün bir çox şəkilləri vardır. Bəzən üç əvvəlki misralar bir biri ilə həmqafiyə olur, dördüncü isə basqa, bəzən birinci ilə üçüncü, ikinci ilə dördüncü misralar həmqafiyə, üçüncü misra isə müstəqil buraxılır..."

M.Rəfili "Ədəbiyyat nəzəriyyəsinə giriş" kitabında "lirikanın xalq adəbiyyatındaki formaları" haqda məlumat verir: "Qoşma" da bayatı kimi dörd misralıdır, mürəbbə formasında qafiyələnir, fəqət bayatı adətən, bir bənddən ibarət olduğu halda, qoşmada bir neçə bənd olur." "Ədəbiyyatşunaslığın əsərləri" dərsliyində.

"Azərbaycan şeirinin əsas janrıları" başlığı altında verdiyi "Qoşma" bəhsində oxuyuruq: "Aşıq poeziyasının ən geniş yayılmış formalardan biri qoşmadır. Bu bəndlərə bölünür və hər qoşma əsasən beş bənddən ibarət olur. Misralarda hecaların sayı 11-dir. Əgər hecanın sayı artıb -azalsısa, o, qoşma sayılmaz.

<sup>1</sup> Cəfər Xəndan. Ədəbiyyat teoriyası. B., Azərnəşr, 1940. sah. 95.

Qafiyə quruluşu isə belədir. Birinci bənddə çarpez qafiyə yaradılır, birinci misra isə dördüncü ilə həmqafiyə olur. Bəzən birinci və üçüncü misralar həmqafiyəlməyib sərbəst buraxılır. Sonrakı bəndlərin ilk üç misrası isə bir-birilə həmqafiyə təşkil edir, dördüncü misra isə ilk bəndin axırıcı misrası ilə qafiyələnir. Belə qafiyə sistemi bəndlərin daxili əlaqəsi, kompozisiya vəhdəti üçün vacibdir". Biz bu bəhsə yazan V.Vəliyevin ədəbiyyatşünaslıq baxımından qoşma haqqındaki fikri ilə ümumən razıyıq.

İ.Babayev, P.Əfəndiyevin ali məktəb tələbələri üçün dərslik kimi birgə yazdıqları "Azərbaycan şifahi xalq ədəbiyyatı" kitabında qoşmadan bəhs edilərkən deyilir: "Qoşma aşiq poeziyamızın ən çox yayılmış bir növüdür. Qoşma 3,5,7 bənddən, hər misrası isə 11 hecadan ibarət olur. Burada qafiyələr belə düzülür: a-b-v-b, q-q-q-b, d-d-d-b, e-e-e-b, və s. bir qayda olaraq aşıqlar qoşmaların sonunda öz təxəllişlərini qeyd edirlər... Qoşma bizim xalq şerimizin ən oynaq, ən sevimli növü olduğundan Vaqif, Vidadi, Zakir, Nəbati, Aşıq Pəri kimi şairlerimiz də aşiq qoşmalarından seçilməyən gözəl, axıcı təsirli qoşmalar yazmışdır. Qoşma növündən Azərbaycan çağdaş ədəbiyyatının nümayəndələri də istifadə edirlər. Xalq şairi S.Vurğunun bu sahədə məharəti bizi heyran edir. Onun bir sira qoşmaları hal-hazırda el mahnisına çevrilmişdir".<sup>1</sup>

Dastanlar xalq gözü ilə görülmüş, xalq duyğusu ilə duyulmuş və xalq dili ilə söylənilmiş tarix parçalarıdır. XVII əsr saz şairi Qayıqçı Qul Mustafanın Bağdad savasında mərdlik göstərən Gənc Osman adlı xalq qohrəmanı üçün söylədiyi bu dastan parçası, savaş vaqıələri üçün söylənilən dastanlar arasındadır.

Gənc Osman dastanı:

İbtida bağdada səfər olanda,  
Atıldı xəndəki, keçdi Gənc Osman.  
Yuruldu sancaqqar, qapdı sancağı,  
İlləti bədənə tikdi Gənc Osman..

Qoşma aşiq ədəbiyyatında işlənən ən qədim lirik şer növüdür. Qoşmaların ədəbi termin kimi ən qədim izlərinə biz hələ xalq mərasimlərində rast gəlirik.

Dədəm gəlsin, saz gəlsin,  
Oymağımız yaz gəlsin,

Qoşqu deyib heylösün,  
Bahar söyü söyləsin..<sup>1</sup>

Buradakı "qoşqu deyib heylösün" fikri heç şübhəsiz qoşma düzəmkə, qoşmaq, çağırmaq mənalarındadır.

Qoşmalarda əksər hallarda birinci və üçüncü misraları sərbəst, ikinci misra isə dördüncü ilə rədifikasiyyətə avval gələn söz hesabına qafiyələnir. Sonrakı bəndlərdə isə misralar birinci bəndin, ikinci və dördüncü misralarındakı baş qafiyə ilə qafiyələnir.

### *15. Güllü qafiyə.*

Güllü qafiyənin nümunəsinə biz (dyışmə üslubu məqamında) N.Gəncəvinin "Xosrov və Şirin" poemasında Xosrov ilə Fərhadın deyişməsində "dedi" üslubu məqamında rast gəlirik:

<sup>1</sup> İ.Babayev, P.Əfəndiyev. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı, "Məarif", 1970. sah. 167.

<sup>1</sup> M.Hakimov. Xalq mövsümləri və aşiq sənəti. 4-cü kitab. B., Elm, 1973. sah. 133.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Xosrov əvvəl sordu:

-Hardansan cavan?

Fərhad cavab verdi:

-Dost diyarından.

Dedi: -o diyarda hansı sənət var?

Dedi: -qəmi alıb, canı satırlar.

Dedi: -canı satmaq heç ədəb deyil,

Dedi: -aşıqlardə bu əcəb deyil...

Aşıq ədəbiyyatında isə "Güllü qafiyə"nin ən bitkin nümunələrinə biz Qurbanı və Əmrəhin yaradıcılığında rast gəlirik.

Beyt üzərində qurulan "Güllü qafiyə"yə misal Qurbanı:

Dedim: mən qurbanam yarın adına,

Dedi: elə sənən düşən yadına,

Dedim: mən ha yandım eşqin oduna,

Dedi: şəmə yanan pərvənədir bu.

Misra qurumu üzərində qurulan "Güllü qafiyə"

Aşıq Əmrəhda:

Dedim: qulac nədi? – dedi: qolumdu,

Dedim: uzaq nadi? – dedi: yolumdu,

Dedim: Əmrəh kimdi? – dedi: qulumdu,

Dedim: qəlsən gedək? – söylədi: yox, yox.<sup>1</sup>

Ustad aşıqlar arasında "Güllü qafiyə" həm də kəlmə kəsdi, "dedim –dedi", "dedim –söylədi" adları ilə də adlandırılır. Bu növ əslində bədii mükəmilərlər üzərində qurulub. Lirik qəhrəmanın hiss-hayəcanı sual-cavab tərzində poetik dillə ümumiləşdirilir. "Güllü qafiyə" eyni adla saz havasına dubeyt şəklində oxunur.

"Güllü qafiyə" həm aşiq, həm də yazılı ədəbiyyatda məhsuldar işlənən formalardandır.

<sup>1</sup> Azərbaycan dastanları III cild. B.1967. səh. 76.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

### **16. Qoşa yarpaq qoşma. (Heca beyt –çarpaz qafiyə)**

Aşıq ədəbiyyatında ustad –dədə aşıqlardan xüsusi sənətkarlıq tələb edən formalardan biri "Qoşa yarpaq qoşma"dır. "Qoşa yarpaq"- buna çox vaxt aşıqlar "daxili qafiyə", "çarpaz qafiyə", və bəzən "haça beyt" də deyirlər. Qoşa yarpaq qoşmada həm misralar, həm beylər, həm də bütün bəndlər çarpaz qafiyəlidir. Yəni ayrı-ayrı misralar öz arasında qafiyələndiyi kimi, bu qafiyələnmə beylər və bəndlər arasında da gözlənilir.

Qoşmanın bu formasına biz XIX əsrдə yaşamış ustad aşıqlardan Samur qəzasının Ehrək kəndində yaşamış Dərbənd tərfələrdən "Haqq aşığı", "Kor aşığı" adı ilə şöhrət tapmış aşiq RəcəbİN "məndədi", görkəmlı saz, söz ustası Aşıq Ələsgərin "Düşdү" və müasir Azərbaycan saz aşıqları içərisində böyük nüfuz sahibi Aşıq Hüseyn Cavanın "Yar üzma-üzma" radifli qoşmalarında rast gəlinir. Bu nümunəyə diqqət yetirək:

Hüseyn Cavanda:

Dərmənsiz bimaram, yar intizaram,

Könül tutmur aram, səndədir çaram.

Mən ki, günahkaram, nə qədər varam,

Qoy baxsin gözlerin üzma-üzma.<sup>1</sup>

Göründüyü kimi nümunədə həm misralar, həm beylər, həm də bütövlükdə bənd daxili qafiyələrlə çarpaz qafiyələnmişdir.

"Qoşa yarpaq" qoşmanın saya qoşmalardan fərqi onun daha oynaq, daha poetik saz havasına daha şirin oxunmasıdır. Burada həm misranın deyilişində, oxunuşunda, pauza, nəfəs dərmək, ifadənin incəliyini lirizmin oxucu və dinləyici dəqiq çatdırmaq qüvvətlidir.

<sup>1</sup> Aşıq Hüseyn Cavan "Şerlər", Azərnəş, B.1962. səh, 50.

Şeirin oxunuşu və deyişində ağızda hava axını maneəsizdir. Bu isə şeirin tez yadda qalınmasını, əzberlənməsini asanlaşdırır. Şübhəsiz, poeziya üçün bu ən vacib şərtidir.

### *17. Qoşma müstəzad – ayaqlı qoşma.*

Qoşmanın bu formasına biz Xəsta Qasumin “Dayimül ovqat” qafiyəli qoşma müstəzad qifilibindən sonra, el şairlərinin , səz aşıqlarının yaradıcılığında tez-tez rast gəlirik. Bu cəhdən Aşıq Ələskərin Müskürlü Mustafanın və həmçinin Mələkballı Qurbanın nəqarəti “Qoşma müstəzad” əvvəl axır zəncirlənməsi diqqəti cəlb edir.

Aşıq Ələskərin “Qoşma müstəzadı” ilə Müskürlü Mustafanın Qoşma müstəzadının şəkli formalarında da fərqli cəhətlər vardır.

Ələskər şərində müstəzad – səgirlik hər bəndin 4-cü misrasından sonra Müskürlü Mustafada isə şerin bütün bəndlərinin hər bir misrasından sonra verilir.

Aşıq Ələskərin Qoşma müstəzadından “Ayaqlı təcnis” formasından geniş danişıldığı üçün burada bir bəndi nümunə vərməklə kifayətlənilirik:

Aşıq Ələskərəm, soruşsan adım,  
Huş başından gedib, yoxdur savadım,  
Sözlə mətləb yazmaq deyil muradım.  
Arifa Ehyamdan yazıram rufat.  
Qədrin olsun sat!<sup>1</sup>

Digər aşiq şerlərində olduğu kimi burada da sonrakı bəndlərin son misraları əvvəl qafiyə ilə həmqafiyə olmuşdur.

Qoşmalar aşığın istəyincə 2 ya 3 bölgülüdür.

<sup>1</sup> Aşıq Ələskər. B.1963. sah, 181.

Bu bölgülərin özüne məxsus saz havaları , pərdə kökləri, barmaq gülləri və ifaçılıq məqamı vardır. Qoşma hansı bölgündə başlanırsa axıra qədər həmin bölgündə davam etməlidir. 2 bölgülü qoşmalarda hecalın vəziyyəti belədir:

6+5...../.....=11

Bir almas göndərdim/ yara yadigar.

Almadı alması/bağrı Pəri!

Könül tələbəylər/məndən nəyim var

Od tutub cismimi/əlataş Pəri!

Bir gözəlin əla/yindən ələndim,

Bəli dedim, bala/sına bələndim

Yan çevirdim, hər bit/yana dilləndim

Qurbanın nəqarəti/görüş/halallaş, Pəri!

Maraqlıdır ki, son bandın birinci və ikinci misralarında poetik pauza, “əleyindən” “balasına” sözləri parçalanıb, səz melodiyasının nümunə uyğunlaşdırılmışdır.

Üç bölgülü qoşmalarda isə hecalın vəziyyəti poetik pauza məqamına görə aşağıdakı kimidir:

4+4+3...../.....=11

Dərdi Kərəm/deyər İrəndən/gölərsiz?

Xan əslinin/yerin yurdun/bilirsiz?

Görəz ona/məndən salam/ deyərsiz

Əylən, durnam/əylən, xəbər/sarayım.

### *18. Ustadnamə*

Azərbaycan aşiq ədəbiyyatında ustadnamə təəssüfnamə, deyişmə, hərbə zorba, qifilibənd (bağlama, kilidləmə) kimi bayati , gərəyli, qoşma, təcnis, divani ,mükəmməs və s. və i. növləri özündə birləşdirən bu terminə - ustadnaməyə tez-tez rast gəlinir. Oxuculara dinişyicilərə tanış olan bu termini diqqətsiz buraxmamaq üçün onda olan məs qoşma bölməsinə danışmağı məqsədəyən hesab etdik.

**Aşiq sənətinin yaranma tarixi və inkişafı**

Ustad aşıqlar bu formadan daha çox istifadə etmişlər. Aşiq poeziyasında ustادnamələr əsasən bayatı, gəraylı, qoşma, təcnis, divanı, müxəmməs, varsığı, heydəri, əlif-lam və s. kimi formalarda yazılır. Ustadnamə ustad nəsihəti, məsləhət, atalıq böyüklük qayğısı, fəlsəfi ümumiləşdirmə, kainat, cəmiyyət, ailə, məişət, insani keyfiyyətlər, yaxşılıq, gözəllik, mərifat, aqıl, kamal, paxılılıq, yamanlılıq, yaltaqlılıq, və s. və i. kimi məsələlər haqqında düşüncələr eks etdirilir.

Ustadnamələr də bədii bir növ olmaqla ibrat xalq kəlamları və atalar sözündən formalılmışdır. Məzmun və fikir etibarilə xalq hikmətini parlaq ifadəsi olan atalar sözü və məsəllərdə əslubca bədii sözün canlı gözəl nümunələridir. Bu mənəda aşiq ədəbiyyatında işlək dairəsi geniş olan ustadnamə növünün mərkəzində atalar sözü və məsəllər durur. Getdikcə cilalanan, təkmilləşən və el məclislərinin yarışığına çevrilən ustadnamələr mürəkkəb sujetli dastanlardan əvvəl və ya da dastanların ruhu ilə əlaqədar olaraq hadisələrin gedisi prosesində bir neçə dəfə deyilir. Ustadnamələr aşıqlar tərəfindən ayrıca da yazılıb oxunur. Bu sahədə Dədə Qorqud, Qurbani, Karəm, Qərib, Novruz, Tahir, Səyyad, Abdulla, Sarı Aşiq və yüzlərca başqa ustad aşıqlarımızın ustadnamələri diqqəti cəlb edir.

Ustadnamələrdə qüvvətli məntiq oxucunu, diniñeyicini hər an düşündürən fəlsəfi və didaktik məsələlər ön plana əkilib. Ustadnamaların mövzu əhatası rəngarəngdir.

**Qurbani: Şahin Sonqar Bəyoğlunun qolundu**

Səgrəqiblər hamı sağlı solunda

**Qurbani der bir namərdin yolunda**

Cavan ömrümü heyif bərbad eylədin.

**Abbas Tufarqanlı: Abbas bu sözləri deyər sərindən,**

Arxi vurun suyu gəlsin dərindən,

Söz bir olsa, dağ oynadar yerindən,

El bir olsa, zərbi gərən sindirər.

Gətirdiyimiz bu nümunələr göstərin ki, ustادnamə el sənətkarlarının xalq toylarında şənlik mərasimlərində mərfətini, əqıl və kamalını nümayış etdirən, oxucu və diniñeyiciləri həmişə xeyirxah işə istiqamətləndirən dədəlik nəsihətləridir.

**19. Təəssüfnamə**

Ustadnamə - öyündəmə nəsihətnamə ilə yanaşı aşiq yaradıcılığında təəssüfnama xüsusi yer tutur. Adından da göründüyü kimi təəssüfnama saz söz sənətkarlarının keçirdikləri daxili hiss və həyəcan nüyyət və arzusu ilə bağlıdır. Təəssüfnama aşiq poeziyasının bütün növlərində ola bilər. Bunun qədim nümunələrinə biz hələ "Kitabi Dədə Qorqud" boyalarında rast galırıq.

Beyrək : Aruz, mənə bu işi deyəcəyin bilsəydim.

Qaraqucda qazlıq atıma binərdim.

Əgin bərk dəmir tonun geyardım,

Qara polan uz qılıncım belüme bağlardım.

Alın başa qunt işığın uzardım.

Təəssüfnama hər hansı bir savaş, döyük, və ya işin icrasından əvvəl yox, ya iş prosesində və yaxud nəticədən sonra deyilən lirik ustad kəlamıdır.

"Koroğlu" dastanından məlumdur ki, Koroğlu Dürati qaytarmağa gedərkən Qıratı əlindən verir. Döyirmənin qapısında oturub, öz dözülməz halına belə təəssüflənir:

Cüntki oldun dəyirmançı,

Çağır gəlsin dən Koroğlu.

Verdin Qırı, aldın Dürü,

Döy başına, yan, Koroğlu!

Qırat burdan getdi bütün,

Sinəmə vurdur dağ, düyün,

Gedim dəlilərə nə deyim  
Öl burada qal, Koroğlu!

Doğrudur, bu nümunə gəraylıdır, amma bir qədər əvvəl biz xatırlamışdıq ki, təssüfnamə bütün şer növlərində ola bilər. Xarakterik nümunə kimi burada bu nümunəni verməyi məqsədə uyğun hesab etdik. Təssüfnamələrdə nəsihətçilik, mərsiyyəçilik xüsusiyyətləri da özünü göstərir. Xəstə Qasının aşağıdakı nəsihəti həm də təssüfnamədir.

Neylərəm bağçanı, bari olmasa,  
Neylərəm heyvani, narı olmasa,  
Bir ığidin dünya vari olmasa  
Yedəksiz ox kimi sovar deyərlər.

Təssüfnamələr baş verən hadisənin müşahidə məqəmında şahidlilik məramında təsdiqlənən nəticədir. Belə müdrik nəticələr bir növ sonrakı nəsillərə aldanmaq, səhv etməmək üçün saz -söz ustadlarından vəsiyyət və nəsihətdir.

## 20. Təcnis.

Təcnis Azərbaycan aşiq yaradılılığında ən çox müraciət olunan şer formasıdır. Təcnisda qafiyələr cinas sözlərdən düzəlir. Ustad aşıqlar yaradılıqlarında bütün şer formalarında təcnis yaratmışdır. Təcnisin aşağıdakı formaları var: "təcnis" (qara təcnis), "bayati təcnis", "gəraylı təcnis", "ayaqlı təcnis", "cığalı təcnis", "nafəsçəkənə təcnis", "dodaqdəyməz", "zincirləmə", "öyüdmə cığalı", "əvvəl-axır hərf üstə təcnis". Bütün təcnislər öyünd, nəsihətlər, atalar sözü və məsallər üzərində qurulur. Təcnis formasına yazılı ədəbiyyatda da rast gəlirik. Təcnislərdən nümunələrə diqqət yetirək.

## 21. Bayati təcnis.

### Aşıq Ali:

Aşıq yarın gözü nə,  
Mail oldum gözüne,  
Çox da qayqacı baxma,  
Bais olar göz üna.  
Aşıq, yasrin düyməsi,  
Bir-birinə düyməsi,  
Şəmama ərsələndi  
Sındı düşdü düyməsi.

## 22. Təcnis gəraylılar.

Az alım sən yan ara,  
Qərq et dəryaya, ya mara,  
Alış qəlbən sən yanara,  
Meni oda qala yaxşı.

Təcnislər şəkil xüsusiyyətlərinə görə ən çox onbirliklərə - qoşmaya çox yaxındır. Lirik janrıñ bu növündə şer qoşmaq aşıqdan hədsiz dərəcədə yetkinlik, sözlərin mütəhərrik təbiətini bilmək, nəhayət, çətin və dolاشq misraları asan və sadə sözlərə dinləyici və oxuculara çatdırmaq bacarığını tələb edir. Təcnisin ilk dövrələrə qoşmanın bir növü kimi meydana çıxdığı şübhəsizdir. Lakin bizcə, təcnis artıq sazla əlaqədar müstəqil bir şer kimi formalılmışdır.

"Təcnis də qoşma kimi, aşiq poeziyasında köklü şaxəli, çoxşəkilli görünür. Təcnis şer forması məlahətli təcnis havası yaratmaqla yanaşı, sazin qoluna da təcnis pərdəsi bağlamışdır."<sup>1</sup>

Aşıqlar təcnisdə sözdən yalnız forma gözəlliyi üçün istifadə etmirlər. Onlar həm də təcnisdə fikir və hissələr də

<sup>1</sup> Sədnik Paşayev. Ağdabanlı Qurban və müasirləri. Namız.dissert. 1959. səh. 52.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

və həmdətədə götürürər. Fikrimizi əsaslandırmaq üçün həm klassik və həm da mütəsir aşılardan bir neçə təcnisə müraciət edək:

Qurbanı deyir: Bura gəldim yarıçın,

Kos eiyərim, doğra bağrim yarıçın,

Yar odur ki, yerdən sonra yar işin,

Yaxayırtı zilləf dağına yara üz.

Aşıq Ələskər:

Dost bağında bülbülb qonmuş a dala,

Nazlı dilbər zülfün töküb a dala,

Mərd istər ki, çörək verib ad ala,

Namərd gözlər mərd iyidin inisin.<sup>1</sup>

Hüseyin Bozalqanlı:

Nəl lazımidır naqabilə söz deyəm,

Xatırına ya daymaya, ya dəyə,

Sizin olsun eyvan, otaq, alaçıq,

Biza bəsdir ya kölgəlik, ya dəyə.

Xəstə Qasım:

Yoxsul üçün lazım olur bircə mal,

Laf eyləmə, var sinəmdə bir camal,

Leyli, göstər man məcnuna bir camal,

Nisan çəşmin manı eylərsən mal.<sup>2</sup>

Gördirdiyimiz misralar göstərir ki, aşıqların böyük hñəri əsasən poeziyamızda formalizm sayılan təcnisi möhdudluq buxovlarından xilas etməlidir. Aşıqlar təcnislərində nəinki misralar, hətta ayrı -ayrı bəndlər arasında güclü mənqli əlaqə yaratmışdır. Təcnisdə misraların quruluşu aşağıdakı kimidir.

Sevdahı aşiqam artubdır dərdim,

Yaram sağılmağa dərman istorəm,

Dostumun bağından bir meyvə dərdim,

Bəla bağ becərən bağban istorəm.<sup>1</sup>

<sup>1</sup> Aşıq Ələskər, Azərnəşr, 1956, səh. 131.

<sup>2</sup> Aşıqlar. I hissə, Azərnəşr 1937, səh. 22.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Burada birinci bəndin birinci və üçüncü misralarının sonundakı sözər cinaslaşmış, qafıya, ikinci və dördüncü misralar isə rədiidən avvalki "dərman", "bağban" sözü ilə həm qafıya olub. Bəzən aşıqlar elə cinaslar işlədirlər ki, orada birinci bəndin birinci, üçüncü, həm də ikinci və dördüncü misraları cinaslaşırlar:

Aşıq götürdər doqquz telli sazını,

Ya divani, ya da təcnis çala çal!

Düşmən üçün seç qulinein sazını,

Ösircəmə kəlləsindən çala çal!

### **23. Cığaltı təcnis.**

Cığaltı təcnis aşiq ədəbiyyatında daha çox işlənir. Cığaltı təcnisində hər bəndin iki misrasından sonra bəndin məzmununa uyğun cığış əlavə olunur. Sonra yenə təcnisin üçüncü və dördüncü misraları deyilir. Təcnisində işlənən cığallardakı misallara müraciət edək:

Xəstə Qasım:

Çoxları qaldı bu cahanda avara,

Dolandı dñyanı qaldı avara,

Yox aşiq avara,

Məcnun gəzər avara,

Uyma namızad felino,

Səni qoyar avara,

Xəstə Qasım nə gəzirsən avara,

Ölüm yeydi belə görüncə.<sup>2</sup>

Aşıq Ələsgər:

Ay bimürvət, həsrətin çəkməkdən,

<sup>1</sup> Aşıq Hüseyin Cavan, Azadlıq mahnıları, B. 1950, səh. 163.

<sup>2</sup> Aşıqlar. I hissə, II çap, Azərnəşr, 1937, səh. 131.

İllər ilə xəstə düşdüm baş –baş,  
Man aşigəm, başa – baş,  
Oxu dərsin başa-baş  
Eşqindən səməndərəm  
Oda yandım başa-baş  
Can deyənə can deginən mərdana,  
Bul qoyanım qoy yolunda başa-baş.<sup>1</sup>

#### *24. Ayaqlı təcnis.*

“Ayaqlı təcnis” el aşıqları arasında təcnis müstəzad adı ilə də läñinər. Şəkli forma olmaq etibarı ilə ehtimal ki, “təcnis müstəzad”, “qoşma müstəzad” əsasında yarammışdır. Qoşma müstəzadın ilk nümunəsi isə XVIII əsrə yaşılmış görkəmlı ustad aşiq Xəstə Qasım adı ilə bağlıdır.

Fikrimiz ilə səsləşən bir qeydə biz Aşıq Ələsgər kitabında rast gəlirik. İrəvan aşıqlarından Xəstə Həsən adlı birisi, Xəstə Qasımın “Daimül-ovqat” qafiyalı qoşma müstəzad qılılbəndini öz əsəri kimi yazdırıb bir üzünü Ələsgərə, bir üzünü də Aşıq Miskin Bürçüyə göndərir. Aşıq Ələsgər qılılbəndi həmən müstəzad ilə açır, altıncı bənddə qılılbəndin Xəstə Qasımın əsəri olduğunu ona xatırladır:

İki döryə xoş görünümüş görününa,  
İki qızı dörd, golmaz ərin dizinə,  
Xəstə Qasımın bu şerinə, sözünə,  
Qazı, molla, müddəhidlər qaldı mat,  
Tapmadı kelmat.<sup>2</sup>

<sup>1</sup> Aşıq Ələsgər. I kitab, B. 1972. sah. 131.

<sup>2</sup> Aşıq Ələsgər. I kitab, B., 1972. sah. 317.



Xəstə Qasımın nümunə gətirilən bu qoşma müstəzad mahiyyətinə görə qılılbənddir. Aşıq adət-ənənəsinə görə bir ustadin qılılbəndi, əgər öz sağlığında müasirlər tərəfindən açılmazsa, sonra gələndə də aşıqlar həmin qılılbəndi açmağa cəhd edir. Bu qılılbəndi Aşıq Ələsgər açmışdır. Ehtimal ki, Aşıq Ələsgər özünün aşağıdakı “Ayaqlı təcnis”ini Xəstə Qasımın “Qoşma müstəzadı” əsasında yeni bir ədəbi növ kimi yaratmışdır:

Aşıq gərək bu meydanda bir qala,  
Bir ocağın, bir atəklə bir qala,  
Ələsgərdi Xeybar kimi bir qala,  
Bacara bilməzən danışma əbəs.  
Dür yerindən pəs!<sup>1</sup>

Təcnis müstəzad<sup>dan</sup> də göründüyü kimi, bu şer malum bir məclisdə deyişmə ərefəsində deyilmişdir. Ola bilsin ki, kiminsə şerinə cavab yazılıb göndərilmişdir.

“Ayaqlı təcnis” növündə də divani kimi cəngilik, rəqibə meydan oxumaq əhval ruhiyyəsi görünür. Şerin I bəndinin I və III misraları ümumi qayda ilə sərbəst, IV misra və müstəzad hissəsi isə II misra yerində işlənən “Gəl eyləyək bəhs” səqiri ilə həmfətiyə olunmuşdur.

Qalan 4 bəndin 3 misrası bir-biri ilə cinas qafiyə, IV və müstəzad-səqr misralar isə sövti uyuşma müqabilində qafiyələr ilə qafiyələnmişdir.

#### *25. Dodaqdəyməz təcnis*

Aşıq poeziyasında ən az işlənən formadır. Bu formadan Aşıq Ələsgər, aşiq Hüseyin Bozalqanlı daha çox istifadə etmişdir. “Dodaqdəyməz təcnislərində” ustad aşıqlar elə sait və

<sup>1</sup> Aşıq Ələsgər. I kitab, B., 1972. sah. 92.



samtılardan istifadə edirlər ki, onlar işlənmə məqamlarına görə dodaq saiti və samiti olmur:

Qeyz eyləyər, çən çəkilər dağlara,  
Qəhrindən sellərin ay eller qıj-qıj  
Qarşı gəlsə həsrət çəkən yar-yara  
Ağlı çəşər könlüy ay eylər qıj-qıj.<sup>1</sup>

## 26. Nəfəsçəkmə təcnis müsəddəs.

Təcnisin bu formasına da biz aşiq poeziyasında demək olar ki, çox nadir hallarda təsadüf edirik. Hələlik əldə etdiyimiz yeganə nümunə Ustad Aşıq Hüseyin Cavanındır.

Əslində bu nümunə "Nəfəsçəkmə təcnis" müsəddəsdir:

Eşqin dəryasına gəvvəs olanlar,  
Eşqin camın içən eyləməzmi?  
Eşqin leylacıdır bilər təzzətin  
Soruşsan cavabını eləməzmi?  
Əcəb gəlib vaxtsız canın alanda,  
Ah çəkər cananın ay eylər of-of!

"Nəfəsçəkmə təcnis müsəddəsi" şərə görə təhlil etmək bir növ naqışlıq əlaməti sayılmalıdır. Burada şeri saz havası ilə oxumaq əsas şərtlidir.

Bələ ki, birinci bəndin II, IV və VI misralarından sonra ifaçı aşiq nəfəsinin çəkir, sonra nəfəsinin dərib yenidən hava axınını ağız boşluğunundan sərbəst buraxır və növbəti misraları saz havasının müsəyyəti ilə oxuyur.

Şerin II və sonrakı bəndlərində 1, 2, 3-cü misralar cinas qafiyə ilə, 4 və 6-cı misralar isə əvvəl qafiyə ilə qafiyələnir, 5 misra bayatı və rübai'lərimizdə olduğu kimi sərbəst buraxılır.

<sup>1</sup> Aşıq Ələsgər. B., 1963. sah. 220.

Cavan Hüseyinəm eşqə qəvvaz ay üzüm,  
Bağbanıyma bağda gül yox ay üzüm  
Bir söykənsəm yar üzünə ay üzüm,  
Alanda vüsəlini eyləməzmi?  
Can oldu canana şükrü sadağa  
Dərdi qəm olmasa kim eylər of-of.<sup>1</sup>

## 27. Hərf üstə təcnis.

Bu formada ən çox XIX əsrin sonları və XX əsrin əvvəllərində yazış-yaradan aşıqların yaradıcılığında rast galırıq. Belə şerlərdə əksər hallarda məzmun formaya qurban verilir. Məlumdur ki, "İki təlimin məzmun və formanın zahiri müstəqilliyi mübahisələrdə elə bir dumanlıq yarada bilir ki, ondan çox nadir hallarda yaxa qurtarmaq mümkün olur. Forma texnologiyası şerin şürasına arxalanır, məzmun isə fəlsəfə ziyanasına. Məzmun ilə forma poetik yaradıcılıqda, vəhdətdə götürülməlidir. Onsuz şer naqisdir:

Zaval yoxdur sənə ördək, sənə qaz,  
Zaman keçir yar hovuzunda yüz ha yüz  
Zənbür avazına dönübdür avaz  
Ziyanım var çək boğazını yüz ha yüz<sup>2</sup>.

Hərf üstə təcnis eyni zamanda quruluşca əvvəl axır üzərində olub, istənilən hərf üzərində yazılı bilər. Bu qəbil təcnisləri ən çox Molla Cümə yaradıcılığında izləmək mümkündür.

<sup>1</sup> Aşıq Hüseyin Cavan. Qoşmalar. B., Azərnəşr, 1959. sah. 142.

<sup>2</sup> Molla Cümə. Şerlər. B., Azərnəşr, 1966. sah. 185.

### § 28. Heydəri

Aşıq ədəbiyyatında istanilan cinas cıgaltı şer növlərindən biri də Heydəridir. Heydəri həm klassik həm də müraciətçi ədəbiyyatında çox az işlənən lirik növdür. Aşıq ədəbiyyatının digər növlərində olduğu kimi buradada bəşəri məhəbbət, vətən eşqi an vacib arzu və istəklər önlən plana çəkilir.

Heydərinin I bəndi 6 misra və 1 bayatından ibarət olur:

Ibtida əlifdən darsim alanda  
Göstərdilər mana nə qara yaxşı  
Oxudum dərsimi hər ayə gərəz  
Yox aşıq hər ayinə  
Xalların hərayı nə?  
Aşıq Söyüñ nə dedi?  
Dost yetdi hərayına  
Görso canın bəyənməz hər ayinə  
Seyrəgib geyinsin nə qara yaxşı  
Nalası yetişsin harayə gərəz.

Bənddən də göründüyü kimi I misra sərbəst, 2-5, 3-6-ci misralar isə bir-birinə həmşafiyədir. Dördüncü misra isə şera əlavə olunan bayatiya cinas qafiyə ilə qafiyələnir.

Heydərinin sonrakı bəndlərində isə hər bir bənd 5 misra və 1 bayatından ibarət olur.

Buta tikbin tir-kaman atanda,  
Hellac galib bu dağlıara atanda  
Yox, aşığam, atana  
Müjgan oxun atana  
Aşıq Söyüñ nə desin?  
Şirin dostun atana?<sup>1</sup>

<sup>1</sup> Telli saz ustadları. B., Azərnəşr, 1964. səh. 61.

“Heydəri” növündən klassik şairlər də istifadə etmişlər. Bu cəhətdən Əndəlib Qaracadağının yazdığı salama Heydərisi diqqəti cəlb edir.

Söylə görüm, olum boyun qurbəni,  
Nədə vəfa eyləmədin iqrara?  
Vaxt ikən aşıqə etmədin xəbər,  
Bəlkə eyləyərdin dərdə bir çərə  
Əzizim dərdə çərə,  
Düşmüşəm dərdə çərə  
Dil bilən təbib garək,  
Eyləyə dərdə çərə  
Çarəsiz xəstələrə  
Bulunur dərdə çərə.<sup>1</sup>

Əndəlib Qaracadağdan gətirdiyimiz nümunədə əvvəl 11 hecalı 4 misra, sonra isə 6 misralı 7 hecalı bayati əlavə olunur.

### 29. Əlif-lam

Əlif-lam aşıq şer şəkilləri içərisində quruluşu və forma baxımından çatın olduğundan aşıqlar bu şer şəklində bir qədər də az müraciət edirlər. Bununla belə gəryaklı, qoşma, əlif-lam və başqa aşıq şer şəkillərindən Molla Cümə, Aşıq Ələsgər və başqları istifadə etmirdilər. Əlif-lam şer şəkili həm də qifilbənd üzərində qurulur. Əlif-lam formasında şərda işlənən sözün ya özü, ya da baş hərifləri hesabına qifilbənd düzəldilir.

Əlif-lam şer şəklinde həm də aşığın yaşadığı dövrədə istifadə olunan əlifbanının yalnız Mollaxanalarda öyrədilməsi deyil, onun aşıqlar tərəfindən də geniş xalq kütləsinə öyrədilməsi klassik aşıqların da günün vacib məsələsi kimi qarşısında durmuşdur.

<sup>1</sup> Otdel rukopisey. LIONA AN SSSR, şifr 332. Əş"ari Ərdəbil Qaracadağı. sah. 12.

Aşıq Əlösgor da gərəylı üstündə qurulan Əlif-lamda ayrı-ayrı hərflərin mənasını dini müqəddəslərin adları ilə şerin işlək möqamına salmışdır.

Molla Cümə isə aşiq şerində işlənən 3 formanın divanının, müxəmməsinin, müsəddəsinin poetik peyvəndindən gözzəlləmə üstündə əlif-lam yaratmışdır.

Əlif alın ver olımo, gedək bizim ellərə qız!  
Bey baxıb güvənirəm üzündəki tellərə qız!  
Tey tamam torifinə mən yayaram dillərə qız!  
Cüm camalın oxşayıր təzə açan güllərə qız!  
Hey hara sonasınan uşub qondun göllərə qız!

### *30. Vücudnamə*

“Vücudnamə” aşiq şerində ustad aşiq bir növ əsli nəcabatı, soy kökü, anadan olması, uşaqlıq, gənclik illəri ədəb ərkəni, axtaçı, cəmiyyətdə tutduğu mənviqə, məşəqqəti, tərcüməyi hali haqqında məlumat verir. Abbas Tufarqanının, Koroğlunun, Aşıq Valehin, Məlikbəlli Qurbanın və başqalarının vücudnamələri məşhurdur. Vücudnamə də bütün aşiq şer şəklində ola bilər. Vücudnamələr digər aşiq şer şəkillərinə nisbətən sayca çox bəndlə olur. Ideya məzmununa görə ustadnamədir. Şerin bu şəklində ustad aşiq lirik “Mən”in anadan olandan məzara qədər keçdiyi yolu bədii şəkildə nəzəmə çəkir.

Qafisiye quruluşu bir bənddə 1-3 misralar sərbəst 2-4 misralar həmqafisiyə olur. Qalan bəndlərdə də 1,2,3 misralar bir-birinə 4-cü misra 1-ci bəndin 2-4-cü misralarından rədifdən əvvəlki sözlər həmqafisiyə olur. Aşıq Vahidə:

Əsli binadan vəsfimi söyleyim.  
Ata bətnindən gölmüşəm anaya  
Anamın bətnində qan oldum durdum  
Sanasan ki, qəvvas düdü dərələ aya

əvvəl başlanğıcda bünayad oldu dil,  
iki gözlər ona oldu müqəbil,

Iki damaq ciqar, bir ürək hasıl,  
9 gündə tamamlıdım əraya.

Vücudnamələrdə lirik qəhrəmanın anabatının düşməsindən tə məzara qədərki fəaliyyəti bədii şəkildə qələmə alınır. Eyni zamanda vücudnamə ustadnamədir. nəsihat xarakterlidir. Belə hallarda müraciət və nəsihat olunan lirik qəhrəman ikinci şəxs kimi götürülür. Ustad sənətkar ikinci şəxsə tövsiyyə ilə öz fikrini bədii şəkildə 3 yaşından 100 yaşına qədər lirik qəhrəmanın keçirdiyi yolu yada salır, dinişyici və oxucusuna həyat yolunu təqdim edir.

### *31. Deyişmə*

Aşıq yaradıcılığında deyişmələr xüsusi yer tutur. Deyişmənin ilkin izləri qarşı tərəflərin adı söhbət əsasında bir-birini anlaması birinin digəri ilə məsbəhibəsi bu və ya digər məsələ ətrafında həcətləşməsi və i. bağlıdır.

Xalq arasında işlənən “Nə üçün deyişirsiniz?”, “Niyyə deyişirsiniz?” kimi ifadələr bu baxımdan maraqlıdır.

Hələ qədim zamanlardan bəri xalqımızın keçirdiyi istər məisət, istərsə də məvşüm mərasimlərində oxunan nəğmələr, xüsusişə vəsfihallar, bəxtisinqə mahniları, eyni zamanda əkinçiliklə əlaqədar hodoxolların (kotançı, cütçül) xor müsəyyiəti ilə oxuduqları zəhmət nəğmələri- holavarlar bu cəhətdən səciyyəvidir.

İstər mövzusu, istərsə də məzmunu ilə tarixinən qədim dövrləri ilə səslaşən bahar mərasimlərində cavan qızların bəxtisinqə mahnilərindən bir neçə nümunəyə diqqət yetirmək faydalı olar. Belə ki, hər bir gənc son çərşənbədə pak su ilə

*Aşiq sənətinin yaranma tarixi və inkişafı*

dolu camda istər və istərsə də üzük oynatıldıqda bir-bir xorun müşayıti ilə deyişmə üzərində vəsṭifahallar oxuyurdu.

1-ci qız:

Dəsmalı yudum apar.  
Itirmə düşman tapar.  
Sabah son çərşənbədir,  
Hər kəs öz yarın tapar.

Kor:

Can gülüüm can, can!  
Şən gülüüm can, can!

2-ci qız:

Yağış yağar səs eylər,  
Yarım çox həvəs eylər,  
Onun könlü məndədi  
Üzük cəmdə səs eylər

Kor:

Can gülüüm can, can!  
Şən gülüüm can, can!

Burada qızların bir-birinə cavab verməsi və xorun cavabı yekunlaşdırması deyişmənin ilkin formasına misal ola bilər.

Xalq arasında ta qədimdən bu günə qədər geniş yayılmış tapmacaların da deyişmələrinin formalşamasında əhəmiyyəti az olmamışdır. Tapmaca deyən qarşı tərəflər bir-birini imtahan edir. Tərəflərdən kim bağlandısa o, bağlayan şəxsdən tələb etdiyi "cəza" müqabilində tapmacanı "satın alır"

Bu adətə biz xalq arasında geniş yayılmış "dar-dar", "xan vezir" ayınlarında da rast gəlirik. Oyunda oxunan mahnuların ayrı-ayrı ifadələrinin mənəsi iştirak edən şəxs tərəfindən düz tapılmadıqda "mütqəssir" oyunu idarə edən başçı tərəfindən yənə də avazla oxunan mahni müşayıti ilə "cəzalandırılır". Deyişmələrə sual-cavablarla biz xalq

ədəbiyyatının, "lətifə", "yanıltmac" nağılı növlərində də rast gəlirik.

Xalq adət-ənənələrindən gələn məssələlər ədəbiyyat və incəsənətə bədii bir növ kimi daxil olur. Deyişmə hamı şəfahi, həm də yazılı ədəbiyyatda geniş yayılmış bir formadır. Deyişmədən klassik aşıqlarımız öz rəqiblərinə qarşı on tutarlı bir vasitə kimi istifadə etmişdir. Deyişmə iki formada aparılır. Birinci forması dörd mərhələdə keçirilir.

1. Deyişmənin birinci mərhələsi dəvət xarakterindədir. Belə ki, adı dillərdə dəstən olan aşığı başqa birisi sazla meydana çağırır: "Əgər aşiq isən bu meydana gəl" -deyə onu deyişməyə dəvət edir. Bu aşığın lirik qəhrəmanın düşdüyü vəziyyət və keçirdiyi hissələrlə bağlıdır.

Beləki, Koroğlu şerlərindəki vətəni müdafiəyə döyük meydanda dəllilləri hərba ruhlandırmak, düşməni xar etmək, ona aman verməmək kimi qəhrəmanlıq motivləri ilə bağlıdır:

Mərd igidlər, dava günü gəlibdi,  
At sürüb meydana çıxan gündü bu  
Mükənnətlər ter savaşa varıbdi.  
Vuruban atından yixan gündü bu.

2. Deyişmənin ikinci mərhələsində aşıqlar üz-üzədir. Bu səhnədə hər iki aşiq elmə, bilik-bacarığa, aşiq ədəbiyyatının növlərinə, sənət sirlərinin incəliyinə qədər necə bələd olmasından söhbət açılır. Bu el aşıqları arasında "Hərbə-zorba" adlanır.

### *32. Hərbə-zorba*

Hərbə-zorbanın izləri tarixinin çox qədim dövrləri ilə səsləşir. Nağıllarımızda, əfsanələrimizdə, lətifələrimizdə tez-tez rast gəldiyimiz höcətləşmələr, dava, güləş zamanı pəhləvanların üz-üzə durub bir-birinə tənə etməsi, özünütərifləməsi

bu cəhətdən xarakterikdir. Hərbə-zorbada qəhrəmanlıq motivləri xüsusi yer tutur.

Hərbə-zorbalarla biz "Kitabi-Dədə Qorqud" dastanının bütün boyalarında rast golur. "Salur Qazan dustaqlı, oğul Uruzan çıxardığı boyu bayan edir" qolunda da rast golur. Hərbə-zorbaya bir "Koroğlu" dastanından daha çox rast golur. Elinin obasının azadlığı üçün yadelli paşalara, sultانlara, xodkərlər, shahlar misri qılınc çalan, toppuz vuran, şəşər atan Koroğlu və onun dəliləri hərbə-zorbadan düşmən üzərinə zəfər marşı kimi isrifəda edirlər.

Hərbə-zorbadan sonra deyişmənin üçüncü mərhələsi golur. Burada aşıqlar şer texnikasını nümayiş etdirirlər. İlk sözü deyən aşiq hansı rəsifdə, hansı saz havası üstündə oxusa, ikinci aşiq isə o hava üstündə oxumalıdır.

Deyişmənin dördüncü mərhələsi konfliktin kulminasiyasını təşkil edir. Buna qıflıband deyilir. Deyişmə aşiq ədəbiyyatında tasadüfi hal deyildir. Bu forma yetişməkdə olan gənc aşıqlardan saz-söz sənətinin bütün incəliklərini həm sələflərindən və həm də qulluq etdiyi ustادından kamil öyrənməlidir.

### *33. Cahannamə.*

Cahannamə bütün aşiq şeir şəkillərində ola bilər. Cahannamə ustad aşığın yaşadığı dövrdə baş verən hadisəni şahidlik məqamında nəzmə çəkməsidir.

Cahannamədə baş vermiş tarixi hadisələr ön plana çəkilir. Cahannamədə ustad aşiq bir növ poetik müraciət üslubunu əsas tutur. Özünü baş verən hadisənin şahidi kimi taxallüs bəndinə möhürləyir.

Molla Cümənin tapşırma bəndə diqqət yetirək:

Çın-çılpaq lərzələşib çıxartdılar ərsə səda,  
Xilasdı bir azacıq, qalan canlaq oldu əda,  
Neyləsin Molla Cümə, təqdirinmiş bəlkə xüda!

Min üç yüz iyirmi səkkiz eylə fərman göynüyür.  
Rəcəbü'l müraciəbdə, qaldı pərişan göynüyür!

### *34. Divani.*

Divani aşıqların ən çox müraciət etdiyi şer şəklidir. Divani şer şəklində poetik çağrı, hikka, zabitanlıq, rəqibə çıxılmaz vəziyyətə salmaq, divani dərə qurmaq, tərəf-müqabilə meydan oxumaq əhvalı-ruhiyyəsi güclüdür. Divani aşiq sənətində istər şer növü kimi, istər də navacata oxunuşu cəhətdən dalbadal rəqibə diqtə baxımından aşiq himnidir, aşığın qanımidir. Divanını ustadlar "Haqq qapısı", "Aşığın məskəni", "Ödəb-ərkəni" adlandırırlar. Divani də təsnif, bayati, garaylı, qoşma, müxəmməs kimi aşiq ədəbiyyatında sabitləşmiş şer şəklidir.

Divani hər bəndi 4 misralı, 15 hecalı şer şəklidir. Bölgüsü  $4+4+4+3=15$ , yaxud  $4+4+3+4=15$  tərzindədir. 15 hecanı bir nəfəsə ardıcıl oxumaq çatın olduğundan, aşıqlar ifaçılıq məqamının tələbinə müvafiq formal bölgüdə hər misramı iki yerə bölüb oxuyur, yəni bəndin 1-ci misrasından başlamaqla tək misraları  $4+4=8$ , cü misraları  $4+3=7$  və ya əksinə  $3+4=7$  tərzinə salırlar. Belə bölgü ifaçılığı asanlaşdırır, aşığın ləfzini şirinləşdirir. Ifaçılıqda nəfəsdərma üzərində pauza yaradır. Divanıların: saya-adı forması ilə yanaşı, "qıflıband divanı", "cığalı divanı", "divani mərsiyyə", "divani ləxriyyə", "divani müxəmməs bayati- hal tarixi mənzuma", "divani müxəmməs", "divani müsəddəs", "zəncirləmə divanı", "divani müxəmməs əlif lam" və s. şəkilləri də vardır.

Ümumi tanışlıq üçün əsil bölgüdə:  
"Fələk, sənələ/ əlləşməyə/bir belə/meydan olub,  
 $4+4+3+4=15$   
Tut əlimi/fürsət sənin/lütf eylə/ehsan ola,

**Aşıq sənətinin yaranma tarixi və inkişafı**

Getmiş idin/mürşüdümə/dərdimə/dərman qıla,  
Mən nə bilim/mən gəlinca/haqq ilə/yeksan ola.”  
(Qurbanı)

Divani aşiq ədəbiyyatında aşiq şerinin himni sayıldığından bütün aşiq məclisləri dastan gecəsi sabitləşmiş bir adət-ənənə kimi divani ilə başlayır.

**35. Müxəmməs**

Müxəmməs aşiq ədəbiyyatında yazılı ədəbiyyatdan gələn formadır. Bu şer şəkli ustad aşıqların yaradıcılığında XVIII əsrin sonlarından müşahidə edilir.

Müxəmməs şer forması aşiq Valeh, aşiq Ali, aşiq Əlşəgər və başqalarının yaradıcılığında əsas yer tutur. Müxəmməs hər bəndi 5 misralı, hər misrası 16 heçali şer şəklidir.

Müxəmməs 3,5,7,9,11 və s. bənddən ibarət olur. Müxəmməsin hər misrasında heca bölgüsü  $4+4+5+3=16$ ,  $3+5+5+3=16$  yaxud  $4+4+3+5+=16$  tərzində olur. Ifaçılıq məqamında 16 hecanı bir nəfəsə oxumaq çətinlik tərəfdiyindən aşıqlar müxəmməsi misra qırımı üzərində formal bölgüyə sahrlar, yəni misrası A)  $4+4-8$  və ya B)  $5+3=8$  və ya əksinə. Aşıq şerinin toplayıcıları da hər iki tərzdən müxəmməslərin çapından istifadə etmişlər.

Əsl bölgüdə: Ay ağalar/tutdu qoldan/bixəbər birdən/qocalıq,  $4+4+5+3=16$

Aldadıb yixdi evimi, giribüñ dərdən qocalıq,  $3+5+5+3=16$   
İstəyibdir cəsədimə həm yerbəyerdən qocalıq  $4+4+5+3=16$   
Ürəyimdən baş veribdir ezzəl ciyərdən qocalıq  $4+4+5+3=16$   
Ətəyim əldən qoymayırla, açılmış şerdən qocalıq  $3+5+5+3=16$

Molla Cümə

**FƏSİL V****AŞIQ SƏNƏTİNİN ƏSAS FUNKSIYASI****§1. Aşıq sənətinin tərbiyyəvi vəzifələri**

Azərbaycan xalq ədəbiyyatının əsas, parlaq sahələrindən biri olan aşiq poeziyası estetik məzmunlu zəngin sənət növüdür. Aşıq şerinin estetik mahiyyəti özünü müxtəlif estetik hadisələr-keyfiyyətlər vasitəsilə təzahür etdirir. Aşıq poeziyasının estetik məzmununu öyrənmək üçün onun bir çox keyfiyyətlərini ayrılıqda tahlil etmək lazımlı galır. İnsan və onun mənəvi dünyasının estetik təcəssümü belə keyfiyyətlərdən biridir.

Klassik sənətdə olduğu kimi, xalq yaradıcılığında o cümlədən onun güclü qolu olan aşiq poeziyasında estetik duygunun qaynağı insan, onun təbiəti və insanlara münasibətidir. İnsanın dünyada yeri, insanlıq vəzifəsi aşiq poeziyasında sənətin başqa sahələrində olduğu kimi, mərkəzi yer tutur. Həm təbiət, həm də insan estetik gözəllik baxımından aşiq şerində özünəməxsus şəkildə mənalandırılır.

Əlbəttə, aşiq poeziyası gerçək aləmə daha yaxından temas etməyi üçün ilk növbədə təbiətin, insanın xarici gözəlliyini şərə, sözə gətirir. Xarici gözəllik ahəngdar biçimin, insan qəmətinin, təbiətin, rənginin, ahənginin, müsiqisinin təkrar olunmadığını təqdim edir. Ancaq xarici gözəllik torənmüüm başqa sənət sahələrində olduğu kimi, aşiq sənətində də məzmun gözəlliyinin açılmasına körpüdür. Elə məzmun gözəlliyinin özü insan varlığında tətbiq edildikdə, mənəvi gözəlliklərin, yüksək əxlaqi keyfiyyətlərin bir tərafi kimi özünü göstərir.

Əlbəttə, bu cəhət aşiq poeziyasında etik və estetik meyllərin qovuşmasından, vəhdətindən meydana galır. İstər xarici gözəllik, istərsə də mənəvi gözəllik aşiq poeziyasında bir -birindən ayrılmaz olduğu üçün bunlardan müstəqil mövzu kimi söhbət açılması xeyli dərəcədə şartdır. Eyni zamanda məzmun,

### *Aşiq sənətinin yaranma tarixi və inkişafı*

mənəviyyat aləminin öz qanunları olduğu üçün bu sahədən ayrıca danişmaga asas vardır.

Mənəvi gözəlliyin aşiq şərində təsviri gerçəklisinin gözlüyinə, yüksək mənəviyyata, kamilliyyə can atmaq kimi məsələrlə bağlıdır. Burada estetik hiss, duyu, həyacan, zövq kimi estetik münasibətlərə geniş meydən verir. Həm də bütün bu təsvirlər estetik idealın təcəssümüne xidmət edir. Estetik ideal bir meyar kimi mənəviyyat aləminin gözəllik qanunlarını təsdiqləyir. Ona görə də aşiq poeziyasının estetik problemlərin-dən danişlarken mənəvi gözəllik məsələsi ön plana çıxılır.

Sərlərdə mənəvi gözəllik bir çox keyfiyyətlərindən doğan və onun vasitəsilə ifadə olunan estetik hadisidir. Mənəvi gözəlliyin estetik məzmununu açmaq üçün onu oks etdirən amillər nəzər salaq.

Aşiq poeziyasında geniş rəy tutan və bu poeziyasının möhürüni təşkil edən mərdlik anlayışı – qəhrəmanlıq, sadəqət, vəfa, etibar, soxavət, zəriflik, ləyaqət, şərifət, paklıq. Mənəvi bütövlük kimi anlayışların təsdiqi ilə cini zamanda qorxaqlıq, xəyanət, vəfəsizliq və başqa mənfi keyfiyyətlərin inkari ilə bağlıdır. Başqa sözlə, mənəvi gözəlliyin xüsusiyyətlərini özündə daha çox cəmləşdirən bu anlayış mənəvi cybəcərliyi, rəzziliyi qarşı qoyulur. Başlıca cəhəti isə qəhrəmanlılığı, əyilməzliyi, vəfadərliyi, sədaqəti ifadə etməkdə özünü göstərir.

#### **§ 2. Aşiq poeziyasında mərd-namərd antonimləri.**

Aşiq poeziyasında mərdlik mənəvi gözəlliyin on ümumi və on parlaq ifadəsidir. Öz növbəsində bu anlayışa qarşı duran bu mənfi keyfiyyətlərin məzmunu kimi ifadə olunan namərdlik ümumi anlayış kimi saciyyələndirilə bilər. Biz bu anlayışların insanın mənəvi həyatında yerini, xeyli və şor kateqoriyasının yeri, əhəmiyyəti ilə müqayisə etsək, gerçəklilik yaxınlaşmış olarıq.

Mərdlik aşiq poeziyasında insanların zəngin mənəvi dünyasını ifadə edir. Birinci növbədə bu anlayış insanda insanı başlangıcı, insanların içtimai təbiətini, insanların üçün, cəmiyyət

ürün görkəmləi olan keyfiyyətlərini üzə çıxaran, təhlükədən anlaysıdır.

“Mərd odur ki, işin tutu mərd ilən,  
Or istəsan, keç namərdən, or dilən,  
Rəzm anlayan, söz düşünən, dərd bilən.  
Aləmlərdə şöhrətlənir, bəllənir”.<sup>1</sup>

Yaxud Tufarqanlı Abbasın inamına görə insan nə qədər sarsıntılarla məruz qalsa belə, namərdin təsirinə qəpilməməli, ondan asılı olmayı özüna rəvə bilməməli, öz mərd adını bütün çatınlıklarla sına gərərək qorumağı bacarmalıdır.

Mərd ilə eylə ülfəti,  
Çəkmə namərdən minnəti,  
Bülbü'l, qızılğıl həsrəti,  
Qış, yazı zar gedirəm?<sup>2</sup>

Mərdin çatınlığını, sarsıntılarını bəltişməyi aşıqlar namərdin yanında səfadən, rıfahdan daha üstün tuturlar. Bu baxımdan xəstə Qasımın:

Get bir mərdə qu! ol sən,  
Namərd üzün görünə.<sup>3</sup>

sözləri zərb-məsol kimi səslənir.

Qeyd edildiyi kimi, klassik aşiq poeziyasında mərd və namərd anlayışları xeyir və şor anlayışlarının antonimi kimi verilir.

Azərbaycan poeziyasında mərd bütün gözəlliyi, namərd isə mənəvi cybəcərliyi ilə insani dəhşətə salır və nifrat oyadır. Namərdə nifrat cılız və ötəri olunda bu mahiyyət o qədər gizlidir ki, əsənləqlə onu görmək mümkün olmur. Ona görə namərdi vaxtında anlamağı bacarmaq, ona nifrat

<sup>1</sup> Qurbanı. Şeirlər. B., 1972. sah. 24.

<sup>2</sup> A.Tufarqanlı. Əsərlər. B., 1973. sah. 75.

<sup>3</sup> Xəstə Qasım. Əsərlər B., 1975. sah. 53.

bəsləmək, onunla yoldaşlıq etməmək aşıqların fikrincə müsbət əxlaqi, eyni zamanda estetik keyfiyyətdir:

Bu dünyani mən təcrübə cılaldım,  
Namərd körpü salsa, onda od almaz,  
Bu mərddən acı yesən şirində,  
Yüz namərdnən şəkər yesən, dad olmaz.<sup>1</sup>

### § 3. Sözün etik-təbiyyəvi əhəmiyyəti.

Ümumiyyətlə, insanın mənəvi keyfiyyətindən danışanda, sözlə əməlin vahdəti, bütövlük, məsumluq, namus təmizliyi, ar gözləmək kimi əxlaqi keyfiyyətlər tərənnüm edilir. Ancaq bu anlayışların hər məqamda öz çaları, öz yeri vardır. Məsələn, namus təmizliyi, ar gözləmək, eyni zamanda ailə-kəbin münasibətləri mövzusuna toxunulunda mənalandırılır.

Mərdlik əhdə vəfali, ilqara bütöv kişi, yaxud qadın namus təcəssümü kimi səciyyələndirilir. Öks halda isə hər iki tərəf hərcayı, bivəfa və s. anlayışlarla məzəmmət edilir.

Aşıqanə şərlərlədə məhəbbət əhlinin mərdliyinə, mənəvi bütövlüyünə üstünlük verən aşiq, onun əsl yüksək keyfiyyətini bir də arı, namusu uca tutmasına görür. Öz idealına uyğun olaraq mərdliyin üstünlüklerini namardin alçaqlıqlarına qarşı qoyur. O cümlədən arı, namusu qiymətləndirməyi bacarmayan adamlara yad olmağa çağırır.

Dəli könlə, nə divanə gəzirən?  
Bivəfa dilbərdən sənəq yar olmaz.  
Düz çıxmaz ilqarı əhd-i-peymani,  
Hərcayida namus, qeyrət, ar olmaz.<sup>2</sup>

İstər təbiət, istərsə də insan gözləliyinin məzmunu onun təzahürünü, görkəmini mənalandırır, təsirini hikmət baxışından

<sup>1</sup> Aşıq Ələsgər. B.1963. səh. 119.

<sup>2</sup> Xəsta Qasım. Əsərlər. B., 1975. səh. 27.

güləndirir. Ona görə də aşiq zahiri gözləlliyyin arxasında elin sərraf gözüylə mənən gözləlliyyi axtarır. Xarici yaraşq belə mənən gözləlliyyi ilə tamamlanmağa, yaxud aldadıcı gözləlik kimi görünən, insan üçün mahiyyətini tamam itmiş olur. Belə halda gözləllik özü elə bir təhqir olunur:

Dağ, dağ olmaz, qarsız ola,  
Bağ, bağ olmaz barsız ola,  
Bir gözəl ki, arsız ola,  
Dövrən onu xar eyləsin.<sup>1</sup>

Mərdliyin nişanları nə qədər çoxçalarlı, çoxçəhəltli olsa belə, aşıqlar bunların sırasında inam təmizliyini həm də bütövlüyünü xüsusi təqnid edirlər. İnamla bağlı olaraq dönməzlilik, sədaqət, vəfali, dostluq, yaxşılığı yaxşılıqla cavab vermək kimi xüsusiyyətlər alqışlanır.

O dünyani, bu dünyani gözləyən.  
Həm savabı, həm üsyəni gözləyən.  
Namus qədri bilib, canı gözləyən,  
İnşallah, hər yerdə xəcalət olmaz (2,116)

Vəfa klassik şərq poeziyasında ən geniş təsvir olunan əxlaqi-estetik anlayışdır. İnsanın vəfaliyi onun mənəvi paklığı və mənəvi qüdrəti ilə bağlı şəkildə təsvir olunur.

Aşıq poeziyasında da vəfa, etibar, sədaqət, düzilçər kimi insani keyfiyyətlərin geniş mövqeyi halda mənəvi gözləlliyi, bunun vasitəsilə insanın əzəmətini təşkil edən amillərdən biri kimi qiymətləndirilir.

Ustad sənətkarlar insanın mənəvi keyfiyyətlərinin açılmasında, gerçəkləşməsində ırsiyyətin əhəmiyyətinə xüsusi yer verirlər. ırsiyyət onların görüşlərində insanın xasiyyətini

<sup>1</sup> Aşıq Ali. Əsərlər. B., 1981. səh. 13.



müyyənləşdirmək üçün əsl amil rolunu oynayır. Bəzən bu amilin mütləqədirilməsi təbiyənin əhəmiyyətini azaltmağa gətirib çıxarır.

Vəfəliyə əmək çəksən itirməz,  
Bədəsil nəsihət, öydü göturməz,  
Qabaq tanı tar tamaşa bitirməz,  
Göy söyüddə heyvə olmaz, nar olmaz.<sup>1</sup>

Aşiq poeziyasında insanın mənəvi gözəlliyi tərənnüm edilərkən bu gözəlliyyin tacəssümü olan keyfiyyətlər sırasında mənəvi inam, ilqara ürkələ bağlılıq mühüm keyfiyyət kimi insana cəmiyyətdə hörmət qazandırır, insanı dostluğla layiq edən yüksək keyfiyyətdir. Səxavətsiz insanın mənəvi zənginliyinə el aşığı inanır. Səxavətsizlik mənəvi yoxsulluğun təzahür kimi təsəvvür edilir.

#### § 4. El şairin əxlaq kodeksi.

Aşiq poeziyasına görə, ümumiyyətlə, xalqın inamına əsasən, insanın səxavəti olması onun insanlığı ilə bağlıdır. Səxavət üçün sağlam niyyət, gözü-könlü toxluq, mərdlik gərəkdir. İnsanın ictimai təbiətinin, sağlam əsl-sözünün doğulduğu səxavətlə nakəslərin acgözlüyü bir-birini inkar edir. El aşığınakın mənəviyyatını yoxsul bildiyi üçün ondan səxavət gözəlmərir.

Bir şəxsin sənəti istəmək ola,  
Səxavət eyləməz, hatəm tey ola,  
Dövlət yana, gədalıqdan bəy ola,  
Başı ərəşə çıxsa, ədalət olmaz.<sup>2</sup>

Sərqi fəlsəfəsində halal-haram anlayışları mərkəzi yer tutur. Bu səbəbdən aşiq poeziyası belə anlayışlara heç vaxt

<sup>1</sup> Xəstə Qasım. Əsərlər. B., 1975. səh. 27.

<sup>2</sup> Aşiq Ələsgər. Əsərlər. B., 1963. səh. 121.

bığanı olmayıb. El aşığı zəhmət adamlarının təmizliklə, zəhmətlə qazandığı halal cörayıni əsl nemət bildiyi üçün fəxr eyləyir. Mayasını zəhmətlə yoğunmaya xüdnəsənd, təmənnali niyyətlə dolanan adamlar isə el aşığının həmişə tənqid obyekti olub, belə adamlara nifrat oyatmaqla yanaşı aşıqlar, eyni zamanda halal adamların birləşməsini, ünsiyyətini alıqlaşmış, haram sevanlardan qorunmağı tövsiyə etmişlər.

Aşiq poeziyasında davranışçıqlarına riayət etməklə, ədəb-ərkan gözəlmək müsbat mənəvi keyfiyyət sayılmaqla yanaşı, əxlaqi gözəlli kimi təqdim edilir. Bu cəhat nəsillərin bağlılığını mənalandırmaq baxımından daha iğrətli səslənir. Həyat təcrübəsinin, mənəvi yetkinliyin daşıyıcısı olan yaşı nəsil böyüməkdə olan nəslə nümunə olaraq, yüksək qiymətləndirilir. Bu silsilədə gənc yaşlı nəslə mənəvi bağlılıq, yaşlılıqlara ehtiram bəslənməsi əxlaqi-estetik məna kəsb edir.

Özündən böyükün saxla yolunu,  
Düşən yerdə sorun ərz-i halını,  
Amanat, amanat qonşu malını  
Qonşu yox istəyən, özü var olmaz.<sup>1</sup>

Müasir ifadə ilə deyilsə, əxlaq kodeksinin hər bir adama, xüsusən gənc nəslə aşılanması el aşıqları tərəfindən həmişə zərurət sayılmışdır. Əxlaq kodeksi doğru-düzgün, yol-ərkan gözəlnilsə, insanların mənəvi gözəlliyyini anlamağa, belə gözəlliyyin tasirini duymağa şərait yaranar.

Əks halda isə, yəni əxlaqdan kənar hərkət baş verəndə insan varlığı müyyən dərəcədə kiçilmiş olar. Yol-ərkanın tamam unudulması, yaxud pozulması fəlakətə gətirib çıxara bilər.

Adam oğlu, yol ərkəni tanı, bil,  
Yol-ərkan bilənin yeri dar olmaz.<sup>1</sup>

<sup>1</sup> Tufarqanlı. Əsərlər. B., 1973. səh. 8.

Aşıq həmişə haqqı, düzülüyə, samimiyyətə baş aşymaya çağırır. Bu yüksək keyfiyyətlər aşığın nəzərində insanın yenilməzliyini, mənəvi gücünü tacəssüm etdirir. Yalan, saxtakarlıq, cıngıraklıq, nakəslək nişanasdırırsa, haqqı sevmək, düñniyyətli olmaq mərdlik, igitlik nişanasdır.

Bir düşsə onun dərdi yüz olsa,  
Cəbhədə düşmənlə üzbezər olsa,  
Qəza tutmaz, ona zamana dəyməz.<sup>2</sup>

Aşıq sənətindən bəhrələnmək üçün tövsiyə edilən keyfiyyətlərin ən mühüm təvəzükkarlığı, insan təbiətinin sadəliyidir. Ustad aşıqların fikrincə insan gərək çox bilib az danışmağa çalışısm, az bildiyini çox göstərməyə cəhd eləməsin. Məclisdə, ünsiyyətdə adamları ağıllı, bilikli saysın. Təkcə öyrətməyə deyil, adamlardan öyrənməyə meyl etsin, heç bir asası olmadan özüne güvənən, lovgalıq eyləyen adam hər zaman özünü pis vəziyyətə salar, başqalarının rişqəndini, yaxud nifrətini qazana bılır. Məzmunsuz adam təkəbbürlüyə meyl elədiyi üçün elin gözündən düşər, ona heç yerdə, heç bir məclisdə hörmət eləməzlər.

Məğrurluq eyləyib, ustadam demə,  
Olar ki, bir yerdə dərə düşərsən,  
Boş telək deyilsən, çolpa balasan,  
Sərgərdan qalarsan, tora düşərsən.<sup>3</sup>

<sup>1</sup> Döllək Murad. Azərbaycan məhəbbət dastanları. B., 1979. soh. 70.

<sup>2</sup> İsmail Mahir. Ədəbiyyat və incəsənat qazeti. 1983.

<sup>3</sup> Aşıq Ələsgər. Əsərlər. B., 1963. soh. 139.

El aşıqları öz aşılıqlı sənətinin müəyyən mənada estetikasını özləri düşünüb şərə gatmışdır. Xüsusən, ustad-namələrdə aşığın əxlaqi zənginliyi, mənəvi gözəlliyi, el içində nüfuzu, sənətinin vəzifələri haqqında ibrətli fikirlər söylənilir.

El gözündə aşiq məclislər yaraşığı, el ağısaqqalı kimi qiymətləndirilir. Elin belə yüksək qiymətini doğrultmaq üçün aşıqlar el gözündə uca olmağa, öz sənəti, mərifəti, biliyi ilə xalqa xidmət etməyə çalışmışlar.

El gözündə tamiz ad qazanmağı mərdliyin, igitliyin ən yaxın nişanəsi kimi tərənnüm eləyən Aşıq Şənlik deyir:

Təmiz saxla adı –sanı,  
Dost düşməni yaxşı tanı,  
Mərd igid deməz yalanı,  
Yanar oda qalasan da.<sup>1</sup>

Aşıqlığın vəzifələri bütün dolğunluğu ilə Aşıq Ələsgərin "Gərəklə" rədifi qoşmasında öz aksini tapmışdır. Ancaq böyük sənətkarın bu qoşması deyilən baxımdan nə qədər dərin, zəngin olsa belə, başqa aşıqların eyni mövzuda söylədikləri fikirləri yaddan çıxarmağa haqq qazandırmır. Aşığın el yanında hörmətli olmasına, gözəl davranışla, mərifəlli sözə qiymət qazanmasını tövsiyyə edən Şəmkirli Aşıq Hüseyin deyir:

Aşıq gərək hər məclisdə sayılışin,  
Sözü eşidən qansın, aylışın,  
Kəlmə çıxar, şirin cana yayılsın,  
Qaldırıb səsini zılə, danişma.<sup>2</sup>

<sup>1</sup> Aşıq Şənlik. Gəlimli gedimli dünya. B., 1979. soh. 91

<sup>2</sup> Aşıq Hüseyin. Əsərlər. B., 1971. soh. 12

Bizim diller özberi olan bayatılarımıza az danışmanın manası nitqin gözelliyi, estetik manâ kasb eden kölamlarla diniyiciliklər qatdırılır. "Çox bilib az danışmaq səngərdi" ifadəsi asırlarla təkrarlanmışdır.

Xalqın bu ideali Azərbaycan poeziyasında yeni cələrlə, yeni məzmun qazanmış, müxtəlif ustadlar tərəfindən müxtəlif biçimdə söylənilmişdir. Ağlılı insana boşboğazlıq yaddır, o düşüñərək danışır. Ona görə ağlıının sözü az olsa belə, manalıdır, tasirlidir. Yüngül ağlılı (yaxud ağlısız) adamın sözü çox olar, amma mənasız olduğundan heç kəsa tasir elmaz, heç kəs bəlsinə qulaq aşmaz. Eyni zamanda mərifətə yoxsul adam başqasının olan və ya olmayan eyiblərini görməyə, onu söz eləməyə dəha çox can atar.

Sözün uca tutma ağızın, axmağın,  
Xoşlanılmaz aralıqda çıxma çıxmasın.  
Öz cybini bilo -bilə, danışma.<sup>1</sup>

Aşıq poeziyasında mərifət üstünlüyü mənəvi estetik gözəllik sayıldığı üçün bu keyfiyyət xüsusi yer verilir. El aşıqları zakalı, mərifətli, alim adamların qədrini bilməyi, onlardan öyrənməyi tövsiyyə edir. Belə insanın qədr-qiyomatını bilmək oxlaçı borc sayılır. Ona görə ağlı, alim adamlara dərin hörmət bəsləmək, ceyni zamanda insanın öz ağlına inanmaq manalıdır. Bununla əlaqədər orlaq xalq öz ustadının biliyi, mərifəti qarsısında avılımçı özlinə borc bilir.

Sən qudratən bir məclisə varanda,  
Yaxşı oyləş, yaxşı otur, yaxşı dur!  
Dindirəndə mərifətdən xəbər ver,  
Görən desin qardaşimdən yaxşıdı.<sup>1</sup>

<sup>1</sup>Aşıq Hüseyin, Əsərlər, B., 1971, səh. 12.

FƏSİL VI

## AŞIQ SƏNƏTİNİN ƏSAS İRI HƏCMLİ ƏSƏRLƏRİN YARANMASI VƏ TARIXI OIYMƏTLƏNDİRİLMƏSİ

#### **§ 1.Dastanlar**

Aşiq yaradılılığı demek olar ki, orta əsrlərdə olduğu kimi  
indi də əslində qeyd etdiyimiz kimi, üç əsas xətt üzrə inkişaf  
edir:

1. Aşiq lirikası  
2. Dastan yaradıcılığı.  
3. Lirikan və dastandakı epik, lirik, dramatik  
səhnələrin növbələşməsinin yaradılan saz havacatı.

Məlumdur ki, əksar halda ustad, dədə, aşq yaradıcılıq tıslubunda bu üç xətt vəhdət təşkil halında özünü göstərir. Bu da bir həqiqətdir ki, dədə - aşq özünün yaratdığı saz havaları ilə məhdudlaşmamış, möclis əshlinin tərkibinə, tələbinə lirik şerlərin, rəngarəng əshvalatların söyləmə məqamlarına müvafiq başqa dədə-aşq da yaratdığı məlum saz havacatlarından da istifadə etmiş və edirlər.

Dastançı aşiq dastan yaradarkən ən çox aşağıdakı üsullardan istifadə etmişlər:

1. Dastançı aşıqların başlarına golmiş macəralar əsasında həmin aşıqların özləri tərəfindən yaradılan dastanlar.
  2. Dastançı aşıqların özləri tərəfindən bir badii əsər kimi yaradılan dastanlar. Bu qəbil dastanların bir qisminin əsas qəhrəmanları dastançı aşıqların özləri olur.
  3. Dastançı aşıqların dastanı məlum əfsanə, naqıl, rəvayət sujetlərinindən yaradıcı yolla istifadə edib yaratdıqları dastanlar.

<sup>1</sup> Dəllək Murad. Azərbaycan məhəbbət dastanları. B., 1979, səh. 203.

Bələ dəstancı - aşıqlar öz adı ilə deyil, dastan qəhrəmanlarının adı ilə bağlayır. Lakin çox inca ehyamlarla özünün müəllif olduğunu yekun mərhələdə, şerin tapşırma - möhr bəndində verir. Dastan aşıqdan yüksək sənətkarlıq, dərin müşahidə qabiliyyəti tələb edən həcmə böyük əsərdir. Dastanlar gəncəyi vətənə, xalqa sədaqət ruhunda və sağlam ideyalarla tərbiya etməkdə də mühüm rol oynayır. Aşıq tərafından yaradılan dastanda həmişə xalqın nəfəsi, xalqın səsi duyulur. Buna görə də xalq həyatında baş verən mühüm ictimai -siyasi hadisələr, dövrün aktual və xarakter məsələləri, xalqın adat -ənənəsi, məşşəti burada öz bədii əksini təpir.

"Kitabi Dədə Qorqud", "Koroğlu", "Leyli və Məcnun", "Əslı və Kərəm", "Aşıq Qərib və Şahsənəm", "Şah İsmayı", "Ali xan -Pəri", "İbrahim", "Qurbani" və onlarca başqa dastanlarımız bu cəhətdən fikrimizi təsdiq edir.

Aşıq yaratdığı əksər dastanlarda öz qəhrəmanlarını uzaq bir səfərə və ya döyüşə göndərərkən onları yaraqlı -yasaqlı bir qəhrəman kimi verməklə yanaşı, həm də səz tutub, söz deyən, öz qəlebəsinə inanınan aşiq kimi təsvir etmişlər. Onların qəlebəsində saz və tutarlı söz, nizədən, qılıncdan, toppuzdan, şəşərdən heç də az iş görməmişdir.

Koroğlu sultanlara, paşalara, yadellilərə qarşı döyüş zamanı qoç igidlərini ruhlandırmak, onlarda nikbin əhval - ruhiyyə oyatmaq üçün sözün təsirindən istifadə edərək deyir:

"Dəlilərim, bu gün daya günüdür,  
Müxənnət ölkəsi talanmaq gərk!  
Qoç igidlər yaxasından bəllənir,  
Şərbət tak qavına yalanmaq gərk!"

Bu cür səfərbərlik, döyüş və qəhrəmanlıq əhval - ruhiyyəsinə "Koroğlu" dastanının bütün qollarında rast gəlirik. "Aşıq Qərib -Şahsənəm", "Əslı və Kərəm", "Tahir və Zöhrə", "Novruz -Qəndab", "Qurbani" və s. məhəbbət dastanlarında da

aşıqlar çətinliklərdən sazin və sözün qüdrətilə çıxıblar. Bir sözlə dastanlar bu cəhətdən xalqımızın qanlı-qadali keçmişini, onların dərdli - ələmlə güzəranlarını eks etdirməklə, şifahi xalq ədəbiyyatının epik, lirik janrları içərisində məzmun doğruluğu və fikir bitkinliyi etibarilə nəzəri daha çox cəlb edir.

Aşıq öz sənətinin bilicisi olmaqla, həm də çox həssasdır. O, dinləyiciləri razılaşdırmaq üçün dastanı nəca başlamaq, nəca davam etdirmək və na şəkildə qurtarmaq məsələsinə xüsusi diqqət yetirməklə qəhrəmanın keçirdiyi psixoloji halları, onun şücaətini, mətanətini özünəməxsus boyularla dinləyicilərə çatdırmağa çalışır.

Aşıqlar hər bir ustادnamədən əvvəl maraqlı bir giriş da söyləyir: "Bəli, ustadlar ustادnaməni bəla başladı, şagird götürüb ərz eylösin, siz də qulaq asın.." Bəzi aşıqlar bir ustادnamə ilə kifayatlanmayaq, "Ustadlar ustادnaməni bir deməzlər, iki deyərlər. Biz də deyək iki olsun, dostların başı dik olsun" -deyə ikinci ustادnaməni söyləyirlər. "Ustadlar ustادnaməni iki deməzlər, üç deyərlər, biz də deyək üç olsun, düşmənin ömrü puç olsun. Götürdü görək ustad nə dedi..". Dinləyici və oxucunun diqqətini cəlb edən dastanda qəhrəmanların ecazkar qüvvəyə malik olması, onların min bir əzab əziyyətə dözməsi, öz vüsallarına çatması, düşmənlərə çətin şəraitdə əqli, şücaəti, saz və sözlərilə qalib gəlməsi kimi sıfətlər aşıqlar tərəfindən söylənilərkən daha orijinal boyalarla verilir.

M.H. Təhmasib özünün "Dastan yaradıcılığımız haqqında" adlı məqaləsində qədim dastanlarımız və onun yaradıcıları haqqında in迪yədək yaranan bir sıra mübahisəli məsələləri inkareedməz faktlar arasında qoyur. Bu dastanların kollektiv yaradıcılıq məhsulu olmasına iddia edənlərlə geniş və hərtərəfli mübahisə açır, artıq canlı ənənədən çıxıb, abidəyə çevrilmiş qədim, cahansümül dastanların yaranmasında ayrı -ayrı fərqlərinmi, tək-tək şəxsiyyətlərdən ibarət istedadlarınınmi, yaxud kollektivinmi, ümumi xalqını,

əsas rol oynadığı məsələlərini faktlara sübut edir. Bütün yazılarında mənTİqi araşdırılmalarla istinad edən M.H. Təhəməsib haqlı olaraq V.Qrinim 1808-ci ilde "Nibelunq"lara həsr etdiyi məshur əsərindən epos -sövgi -təbii ilə xalqın, kollektivin təxəyyülfündə yaranır və heç vəchlə tak bir fərdin yaradıcılıq məhsulu hesab dilə bilməz" fikrini rədd edir.

Yazılı və şifahi ədəbiyyatın hər ikisinə mənsub olan bayatılardan müəlliflərini, əsasən, birinci misradə, aşıq qoşmaları, eləcə də yazılı ədəbiyyat şərləri isə əksərən son beyt və bəndlərdə yazırlar. Müəllifin öz əsərlərində adını təsbit etməsi, bizdə, dastan yaradıcılığında da ənənə şəklində olmuşdur.

Azərbaycan aşıq ədəbiyyatında, xüsusilə, orta əsərlərin dastançı aşıqların da dastan yaradıcılığı mühüm mərhələ teşkil edir. Bu dövrdə yaranan qəhrəmanlıq və məhəbbət dastanları mövzu dairəsinə görə zəngin olduğu kimi, məzmunca da rəngarəngdir. Bu rəngaranglılıq nəzərə alaraq dastançı aşıqlarımız yaratdıqları qəhrəmanlıq, eləcə də məhəbbət dastanlarının bəzilərinin üzərində dayanmaq məqsədə uyğun hesab edirik.

### *Dastanlarda folklor ənənələrinin istifadəsi.*

Əzəli-ədəbi təbiətin bəşər xəritəsində məgrur qartal qanad ilə nəqşlənmiş yurdadışımız öz coğrafi -iqlim şəraitinə, yeraltı, yerüstü dəfinələrinə görə ilk uluduzlarımızın məskən salması üçün əlvərmiş olduğu kimi, həm də özlerinin məskunlaşduğu bu torpağın çox qədim övladları olduqlarını təsdiqə yetirən rəngarəng təsbiqli əfsanə, əsatirlər söylər, boyalar, təkərləmələr, mərasim nəğmələri, xalq oyun tamaşaları, ata deyimləri – duymuları, nağıllar, dastanlar da yaratmışlar.

Zəngin şifahi xalq ədəbiyyatımızın nağılları, dastanları, aşıq yaradıcılığı, xalq məsəlləri, bayatıları, atalar sözləri və məsələləri, lətifələri az –çox tədqiq olunsa da həzin –həzin laylalar, oxşamalar, çox sahəli xalq mərsim nəğmələri,

düşündürəcü, daşındırıcı tapmacaları, yaniltmacları, təcəssüfləri, alqış-duaları, and-qəsəmləri, qarışları hələ də lazımı səviyyədə el-obamızın müdriklərində külli halda toplanılmamış, elmi cəhətdən onların qədir-qiyəti arasdırılmışdır.

Halbuki köksündə sığınacaq tapdıgımız yurdadışımızın ulu sakinləri də sirlili-sehirləri, əzəli-ədəbi, təbiətin ilk yaranışından dünyanın qədim sakinləri kimi xeyirləşirin qanlı -qadəli mübarizələrinə qalib çıxməq üçün cəmiyyət tarixinin inkişafı ilə əlaqədar düşünüb-düşünmiş, yollar axtarmışlar.

Sözüsüz, dünya xalqlarının müdrikləri kimi, xalqımızın aqilləri yaratdıqları digər rəngarəng janrlarla yanaşı, həm də ictimai-siyasi, sosial-tarixi, məişət məsələləri ilə bağlı alqış-dua, and-qəsəm, qarış janrlarını da yaratmağa ciddi ehtiyac duymuşlar. Müdriklərimizin yaratdığı bu janrları soy kökümüzün ictimai-iqtidası, sosial yaşayış tərzindən, inam-etiqaqlarından təcrid etmək, ona biganə qalmaq, birtərəfli yanaşmaq, folklorşunaslarımıza, dilçilərimizə, tarixçilərimizə, etnoqraflarımıza, etimoloqlarımıza heç cür bağlışlamaz.

Yurdumuzun ilkin məskunlarının inamlarına, etiqadlarına, etik-estetik dünyagörüşlərinə, sosial yaşayış tərzlərinə dair alqış-dualarda, and-qəsəmlərdə, qarışlıarda əranıb-axtarılacaq zəngin duyumlar çoxdur. Onlardan bəzi nümunələrə diqqət yetirək:

### Alqış - dualar:

Bayramlara qovuşasan.  
Bahar bayramın mübarək olsun.  
Vətənin zaval görməsin.  
Qara gün el-obadan uzaq olsun.  
Fəlakət el-obandan uzaq olsun.  
Ocağın sönməsin.



Pis gün görməyəsən.  
Ruzun bol olsun.  
Uğurun uğurlara qarışın.  
Ulusun bətib-barınsın.  
Çırığın sönməsin.  
Şan şöhrətin olsun.

**And – qəsəmlər:**

Anamın halal südü haqqı.  
And olsun vətonimin müqəddəs torpağına.  
Duz çörəyinə, düz çörəyinə and olsun.  
Süfrənin nemati haqqı.  
Halal çörəyinə and olsun.  
Çırığının şöləsi haqqı.

**Qarğışlar:**

Ananın südü sənə haram olsun.  
Bayramın qara geysin.  
Balan boy-a-başa çatmasın.  
Vay-şívəndən basın açılmasın.  
Qazancın yadlara qismət olsun.  
Dərdinə çarə tapılmasın.

Dölün dönük çıxısın.  
Evində un-ünvan tapılmasın.

Əlin quru yerdə qalsın.  
Əhdin tutulmasın.  
Zəhmətin boşça çıxısın.  
İşin tərsinə dönsün.  
Yurdunda bostan əkilsin.

Külün göylərə sovrulsun.  
Gözün əllərdə qalsın.  
Lənətə galasən.  
Mənzilin başına uçsun.  
Niyyətin tutulmasın.  
Oğul-uşağın ev-eşik sahibi  
olmasın.  
Suyun bulansın.  
Taxıl-tərinə üzünə həsrət  
qalsın.  
Uğurun xeyir tapmasın.  
Üzün üzlər görsün.  
Xeyirin şərə dönsün.  
Çörək gözünү tutsun.  
Şərdən basın açılmasın.

Aqil babalarımızın, nənələrimizin yaratdıqları bu janrlarda onların ilkin sosial-yaşayış tarixi, tabii kahalardan, zağalardan başlansa da, bu ibtidai sığınacaqlar ilk baxışdan çox kiçik görünse də, başlıca mənada orası anlambiləndə cəmiyyətin sonrakı dövrlərində inkişaf tarixi ilə genişlənmiş, onların ictimai-iqtisadi dolanışışı-güzərəni üçün vətən rəmzi kimi sabitləşmiş, sərhədləşmiş, müqəddəsləşmiş və toxunulmazlaşmışdır.

Bu baxımdan, "Azərbaycan xalq əfsanələri", "Əfsanələr", "Xalqımızın deyimləri və duyumları" kitablarında verilən "Oğuzun təccübü", "Naftalan əfsanəsi", "Qorquduñ anası", "Xilaskar qurd", "Odalar qızı", "Gültəkin əfsanəsi", "Nuhla uğurlar", "Təpəgözün dünyaya gəlişi", "Qaraca çoban", "Astiaq", "Tomris", "İsgəndərin Şirvana hütumu", "İsgəndər Gülüstani irəmdə", "Muğan", "Qızıl qaya", "Süleyman və saz", "Bülbül" və sayını daha çox artırı biləcəyimiz əfsanə-əsərlərə diqqət yetirmək kifayətdir. Bu deyimlərdə-duyumlarda yurdışımızda kökləşən soy-kökümüzün qədimliyi ilə bağlı aranıb-axtاراتması vacib olan imanlı inamlar güclüdür.

Demək, əfsanə, əsatir, alqış, qarğış, and-qəsəmlərdən, onu yaradan qədim insanların yaşadıqları əsrlərin sosial tarixindən gələcəyə çox güclü inamları ilə boylanmışdır. Belə boyłamalardan ulu insanlar şür, ağıl, dünyagörüşü baxımdan təkmilləşdiyi kimi, özüntüdərə, dərkətmə, kənar hücumlardan qoruma cəhətində də aylırmış, istər əmək, istərsə də döyüş sursatlarını da yaşadıqlı zamanın tələbi baxımdan imkanları daxilində təkmilləşdirmişlər.

Ulularımızın yaratdığı, yaşatdığı rəngarəng duymulu söz inciləri heç də nizamlı ordunun döyüş meydənından göstərdiyi alp-ərlikdən qəhrəmanlıqdan az iş görməmişdir. Xüsusiələ alqış-dualar, and-qəsəmlər, arzu-istəklər, qarğışlar öz duymuna görə dosta həlim-həzin olduğu kimi, pis sıfətli, pis niyyətli, div xissəlli, yadelli işgalçılara, düşmənlərə kinli-

küdürütlidir, amansızdır. Sözmüzü dəqiqləşdirmək üçün bir neçə misala müraciət etmək yerinə düşərdi:

Eləmi, arxa galsın,	Yatmış idin dalanda,
Su aksın, arxa gəlsin,	Səbir gəldi duranda.
Mən təkəm, düşmənim çox,	Evi uçsun batsın
Köməyə, arxa gəlsin.	Aralığı vuranda.

## § 2. Qəhrəmanlıq dastanları.

Azərbaycan aşq sənəti genezisi və tipologiyası baxımdan oğuz və türk (etnik-milli, mədəni çevrələr tarixi sosial-siyasi inkişaf səciyyəsi, mədəniyyət komponentlərinin bəzi differensial əlamətləri və s. nəzərə alınaraq seçilir) tarixi mədəni mərhələlərinin analoji sənət hadisələrinin zəminində yaranmış və onun davamı kimi səciyyələnir. "Qadim, poetik, ədəbi Azərbaycanın oğuz əcədində, bütövlükdə türk dünyasına qay纳dib qovuşdurən tellər çıxdır... Lakin onların ən sabiti və müqəddisi dəfətirdir, vahid ana dili, azəri türkcəsidir, türk ruhu, mənliyi, özgürülüyüdür. Azərbaycanın söz, saz və sənət tarixindən bütövlükdə türk-turan əlamətinin çox aydın və sabit xəritəsi görünür. Dünyada türklərin yaşadığı ərazilər, türklərin saldığı izlər hamısı burada kəsişir və qovuşur."<sup>1</sup>

Təbii ki, aşq sənətinin qaynaqları və təraqqi dinamikasının öyrənilmesi öncə bu sənət haqqında ən etibarlı informasiyaların saxlandığı aşq ədəbiyyatının "dil, din, bədii təfəkkür, sosial-psixoloji davranış və s. kimi stereotiplərin, etik atribut və elementlərin bir yerə cəm olduğu fondur",<sup>2</sup> total mətn materialının elmi təhlilindən alınan sistemli bilgilərdən

<sup>1</sup> Ethem Cebecioğlu. Tasavvuf terimləri və deyimləri sözlüğü. Ankara, 1977. səh. 65.

<sup>2</sup> P.Əfəndiyev. Azərbaycan xalq ədəbiyyatı. 1981. səh. 15.

keçir. Sənətin öyrənilməsi heç də bütün hallarda mükəmməl olmayan fikir və müləhizlərin toplanması ilə tamamlanır.

Bu baxışların əsasən qəhrəmanlıq dastanlarına aid olduğunu görürük. Tədqiqatçılar qəhrəmanlıq dastanlarından danişərkən onu müxtəlif bölgülərdə təqdim etmişlər. Prof. M.H.Təhmasibin qəhrəmanlıq dastanlarına verdiyi aşağıdakı təsnifat dəqiqdır; hətta V.Propp., V.M.Jirmunski, H.T.Zərifovun izahatları ilə üst-üstə düşür:

1. Qədim bahadırlıq nağılları, sehirli nağıllar və əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq dastanları.

2. Tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları.

3. Adı qəhrəmanlıq dastanları.

Xalq içərisindən çıxan, qəlbə həmişə xalqla döyünen aşıqlar öz əsərlərində tarixin bütün dövrlərində doğma xalqının fikir və duyğularını şadlıq və sevincini, iigidlik və sayıqlığını vətona hədsiz məhəbbət və sadəqətini təraflı edirlər. Bu baxımdan aşıqlar mənəni nəqurlər və sadəfli sazları ilə xalqı tarixin bütün dövrlərində yadelli işğalçılara qarşı mübarizəyə ruhlandıran, onlarda vətənə məhəbbət hissini daha da gücləndirən böyük qüvvədir. Qədim və orta əsrlərin dastanlarından "Kitabi -Dəda Qorqud" və "Koroğlu" dastanlar bu cəhətdən daha səciyyəvidir.

Bu qiymətli abidə hələ XIX əsrin əvvəllərindən başlayaraq dünya türkoloqlarının diqqətini cəlb etmişdir. Tədqiqatçılar haqlı olaraq səhifelerinin təraveti indi də saralıb - solmayan bu nadir incini - ozan icadına türk xalqlarının şifahi xalq ədəbiyyatının ən gözəl ənənələrini özünə əks etdirən bir dastan kimi öyrənmiş, öyrənir və bundan sonra da öyrənəcəkdir.

Azərbaycan folklorşunasları haqlı olaraq bu qənaəətə gəliblər ki, "Kitabi-Dəda Qorqud" dastanı özündən sonra yaranan dastanlarımıza da qüvvəli təsir göstərmişdir. Ş.Cəmşidovun öz axtarışlarında "Kitabi-Dəda Qorqud" qəhrəmanları ilə Şərqi qocaman sənətkarı Firdovsinin

“Şahnamə” qəhrəmanlarını, dünya ədəbiyyatı tarixində humanizmİN carxı olun böyük Nizaminiñ “Xəmsə” qəhrəmanları ilə müqayisə etməsi çox maraqlı və deyəsan, bir mənada əsil həqiqətə də uyğundur. Belə ki, Təpəgöz və Zələhək, Qazan xan ilə Rüstəmzal, Uruzla Rüstəmin oğlu Söhrab, Basat ilə Firudun, Bayandur xan ilə Keykəvəs obranları öz ədəli silsilərinin, mənəvi keyfiyyətlərinə görə doğrudan müqayisə edilməyə haqq verir.

Türklərdə dastan ədəbiyyatının başlangıç tarixinin ata kultu, ata ruhlarına sitayış və unamma sistemiinin təşəkküllü etdiyi dövrlərə qədər getdiyi qəbul edilir. Türk dövrləri arasında ata kultumun tunc dövrü üçünən çəngində ortaya çıxmaga başladığı, dəmir dövrləndə sistemin bütün olaraq təşəkküllü etdiyi irəli sürültür. Bu dövrdə məzar dastanlarının istifadəsi dövrlərin ata ruhlarına sitayış etdiklərini göstərən bir işarə olaraq qəbul edilir. Orta Asiyada aparılan arxeoloji qazıntılar sonunda əldə olunan məlumatlara əsasən Türk dastan dövrlərinin e.ə. XII əsrrə qədər uzandığı fikri qəbul edilmişdir. Tuvadı aparılan arxeoloji qazıntılda əldə olunan tapıntılar Türklərin e.ə. VIII-VII əsrlərdə ata ruhlarına sitayış etdiyini göstərməkdər. Arxeoloqların dediyinə görə, qəhrəmanlıq dastanlarının ilk şəkilləri e.ə. III-I əsrlər dövrləndə ortaya çıxmışdır.

Qəhrəmanlıq dastanları haqqında görfləşlərinin ifadə edən alim V.M.Jirmunskiyə görə əfsanəvi xüsusiyyət daşıyan hekayələrin mövzuları, tarixi zamanlarda haqqı hadisələrin yer dəyişdirərək bugünkü dastanların ortaya çıxmamasına kömək etmişdir. Dastanlarda görflən arxaik ənsərlər, əncəki dövrlərdən qalmış olan motivlərdir. Bu əsərlərdə şamanlığa bağlı miflik-məctəzsüli hadisələrin yerini, tarixlə bağlı għnlük həyatın mübarizəsi, adət və ənənələr alır. Heyvan sürütləri və otlaqlar əldə etmək üçün aparılan bu mübarizələrdə xalqın heyranlığını qazanan casur və qidərli savaşçılar ortaya çıxdı.

Bunlar mənsub olduğu təyfaların başbuqları sərkərdələri oldular. İlk əfsanələr bu qəhrəmanlar, bu cəngavərlər ətrafında yarınmış. Bu əfsanələr ilk qəhrəmanlıq dastanlarındandır. Orta Asiya və cənubi Sibir təyfalarının bu ən qədim dastanlarının bəzi epizodları tunc toxular təzərində təsvir edilmişdir. İki min ildən bəri nəsildən-nəsildə şəhəri şəkildə söylənən və biza qədər uzunun bu dastanların əzələri də zaman içinde bir çox dəyişikliklərə məruz qalmışdır. İndi Türk-monqol millətlərin qəhrəmanlıq dastanlarında bu qədim dastanların ana mövzuları və bir çox motivləri vardır.

Qisaca ifadə etmək mümkünsə, bu günkü tarix, etnoqrafik, antropologiya və arxeologiya elmlərinin əldə etdiyi nüscələrə görə, Türk dastan ədəbiyyatının təşəkküllü e.ə. I minillikdə başlamışdır.

### *Türk qəhrəmanlıq dastanlarının ifa tərzı.*

Təqdim olunan dastanın uğurlu alınması üçün üç şərtin bir arada mövcud olması lazımdır. Bunnadan birinci, dastançının söyləyəcəyi matniñ ana xətlərini yaxşı bilməsi, ənənəvi tərkib formalarını əzberləməsi, bədəhətən söz söyləmə qabiliyyətinə və yaradıcı bir yaddaşa sahib olmasınadır. Bu üç şərt gerçəkləşdiyində, sənətçi istifadə etdiyi çalğı alətinin köməyiylə bacarıqlı bir ifaçıya çevrilmişdir.

Ifa əsasında dastan söyləyicisi dincəyicilərin diqqətini çəkmək üçün ya əzələndən əvvəlki ustadların həyatını anlaşan şeirlərə, yaxud orada olan boylərdən birini tərif edərək sözə başlar. İctənin bu bələmətənə “açılış” və yaxud “dastana hazırlıq” adı verilir. Dastançı açılış bələmətində dincəyici əzərində lazımı təsiri yaratdıqına inandıqdan sonra əsil mövzuya keçir. Dastançı söyləyəcəyi dastana da, yeni bir dastanı girişə başlayır. Bu girişdə dastanın qəhrəmanı haqqında girişə bənzər bir “qapanış” ilə tamamlanır. Sənətçi bu

bölmədə diniyicilərinə asasın nəsihətəmiz sözlər və keçmişdə yaşamış qohrəmanların ruhu üçün bir fatiha oxunmasına istəyir.

Dastanda istər şeir dili, istər nəşr dili son dərəcə açıq, gözəl və aydın bir ifadə gücüne sahib olmalıdır. Qrammatik baxımdan misraların düzüllüsü, Türk dilinin cümlə zənginliyini və aydınlığını göstərir. Dastanların və söyləyicilərin bu rolu, insanların arasında mətni düzgün qavramağa da kömək edər.

Dastanın dili, mübaliqa, bənzətmə, təzad, müqayisə kimi bədii təsvirlərlə dolu, zəngin bir üsluba sahibdir. İşəq bu üslubda hakim ünsür, mübaliqa sənətidir. Dastanlarda bir üslub olaraq istifadə olunan mübaliğinən əsər içindəki əsl funksiyası, əsəri həqiqiliyden uzaqlaşdırmaq deyil, əksinə həqiqəti açaraq, böyük dərkərək ortaya qoymaq olduğunu göz önünde tutmaq lazımdır.

### *1. "Yaradılış" dastanı*

Türkün dastan yaradıcılığında böyük bir silsilə var. Bu hadisələrin gedişi baxımından düzüldükdə "Yaradılış"la başlayır. Təbii ki, insanlığın mövcudluq vəziyyətini xarakterizə edən bu dastanda daha çox əfsanə tülü görünürlər. Çünkü hadisənin özü də bu səciyyədədir. "Yaradılış" dastanında dünyanın əfsanə tülüne bürünəsi, onun ancaq tanrıdan və sudan ibarət olması göstərilir. Dastanda tanrı simasında Kayra xan obrazı verilir. O, bu cür vəziyyətdən sixılır və dalgalanan suyun dalğaları arasında Ağ Ana obrazı görünür və onun "yarat" deməsi ilə tanrıya yaxın bənzərdə bir varlıq yaranır. Bu hadisənin epizodik yaxınlığında Kayra xanla Ağ Ana obrazı görünür. Sonrakı mövcudluqların başlangıç nöqtəsi olan bu iki varlıq yaradıcı mövqeyindən çıxış edərək bir -birini dərkətmə xəttində bulunur.

Məhz bunların hər birinin qarşılıqlı güzəştərlərə özünbənzər varlıqları yaradır. Kayra xan belə güzəştə eyni zamanda özüne tabe olmayıani yaradır. Belə olan halda tanrı

Kayra xan yaratdıgına yerini göstərir. Burada əsas məsələ mövcudluğun paraleлизmədi, tanrı isə ona bənzər varlığın görünməsindən tək insanların yaranmasına qədər olan böyük haldır. Tanrı cezasına galən varlıq artıq dünya düzümdə yerini tapır, çünkü o, ümumi topluda çox işlər tövədə bilir. "Yaradılış" dastanı təkəc türkün mövcudluğu deyil, bütünlükdə insanlığı əks etdirir. Tanrı timsalında çıxış edən Kayra xanla onun yaratdığı şeytan arasında bütün bir varlıq silsiləsi dayanır. Burada dünyanın yaradılışı haqqında tam təsəvvür əldə etmək olur. Onu da öyrənmək olur ki, qədim insanların dünya haqqında məlumatları böyük bir gedişin axarında formalılaşdır.

Tanrı əmri, tanrı qüdrəti bu dastanın özüldündə duran məsələdir. Ona əyaxın olan hadisələrin gedişina Ağ Ana hesab olunur. Onun iltiması ilə tanrı özüne yaxın olan varlığı yaradır. Lakin hadisələrin gedişi tanrı ilə ilkın yarananın əks qütiblərində durduğunu, bəzən müəyyən məqamlarda ondan irəli getmək istədiyini müşahidə etdikdə yoluna qayıtmığı məsləhət görür. Bu alınmayanda onu dünyasının alt qatına, üçüncü qata göndərir.

Yenə hadisələrin ümumi axarında şeytanın təbiətindəki mənfi hallar aşkarlanır. Elə şeytan, şeytan olaraq bu gün təsəvvür etdiyimiz şəkildə görünür. Tanrıının dərsleri ona kar etmir, dəyişə bilmək əlaməti heç cürə görünmədikdə, məsələn, tanrıdan uğub qabağa keçmək məqamında suya düşüb boğulması və yaxud da dənizin dibində torpaq gatırändə tanrıının böyük əmrindən sonra onun az qala boğulması kimi hadisələr onu dəyişdirə bilmir. Son anda o, özündə əbədi məhkumluq qazanır.

"Yaradılış" dastanında maraq doğuran məsələlərdən biri nəsil ağacı məsələsidir. Burada insanların ikinci başlangıcı (birinci başlangıç şeytan hesab olunarsa) olan ağacı göyərdir. Doqquz şaxəli bu ağac doqquz insanın yaranmasına səbəb olur. Diqqətimizi çəkən əsas cəhət onun həqiqət tərəfi və bir də bədii

fonudur. Yəni ikinci təraf formal olaraq hadisənin mahiyətini saxlamaq səciyyəsində dayanır, birinci təraf isə tarixi həqiqətlər məqamını qoruyur, daha doğrusu, qədim türkün dünya haqqında düşüncələrinin bədii fonu kimi görünürlər. Məhz ona görə də "Yaradılış" sadəcə olaraq dastan deyil, eyni zamanda dünya anlamında bütöv bir təsəvvür sisteminin məhsuludur.

## 2. "Əfrasiyab" dastanı.

Tarixi hadisələrin əksi baxımından bu dastan daha çox diqqət cəlb edir. Çünkü burada ən birincisi məlum olan tarixi obraz var. Biz bu obrazın xarakterik xüsusiyyətləri ilə dastan xüsusiyyətində eyniyiyyət görülür. Əski türk xaqanı Əfrasiyab (daha çox Alp Ər Tunqa kimi məshhurdur) türkün salnamə tarixində şərəfli yer tutan qəhrəmandır. O, Turan hökməndə kimi dünya tarixində məshhurdur. Taciklər onu Əfrasiyab kimi tanımışlar. M.Kasğarı "Divani-lügətit türk" kitabında, Balasaqunlu Yusif "Qutaduk bilik" kitabında bu barədə müyyən məlumatlar vermişlər.

Bizim eradan əvvəl VII əsrde hökmənlər etmiş bu qəhrəman böyük mühəmmədiyyətlər qazanıb dünya ağalığı məqamında vuruşmuşdur. İranlılarla ardıcıl olaraq bir neçə dəfə aparılan müharibədə o, böyük qələbələr qazanmış və son anda iranlılarla döyüsdə mağlub edilərək öldürülmüşdür. Bütün bunlar hadisələrin tarixi tərifidir. Məsələyə bu istiqamətdən yanaşdıqda onun qeyri-adi gücü, tarixi məqamları dastan boyalarında görünür.

Məlum olduğu kimi dastan tarixi hadisələrin tam əksi deyil, ancaq köməkçi rolunda çıxışdır. Qəhrəman hadisəyə bir növ özü istiqamət verir, müyyən naiiliyyətləri məqamında çıxış etməklə tarixin yaddaşında mənən yaşamaq hüququ qazanır, belə ki, obrazlaşır, tam səlahiyyətləri ilə bədii əsar yaddaşında əbədiləşir.

Əli Artunqa öldümü	Əli Artunqa öldümtü?
Yızsız əqun qaldımı	Pis dünya qaldımı?
Üzlek üçün aldımı	Fələk övün aldımı?
Umdı ürək yırtılır,	İndi ürək yırtılır,
Bəklər atın arqurub	Bəylər atını yorub
Sanki anu tor qurub,	Qayğı onları əhamə edib
Mənkizi üzü sarqurub,	Bənizi (yanaqları) saralıb,
Qörküm anqar tutulub	Sanki zəfəran sürtüllüb. <sup>1</sup>

## 3. "Oğuz Kaqan" dastanı.

Bu dastanın tarixiliyinə təsir etmək iqtidarından hadisə deyil, islamın dastanı özüne doğmalaşdırması məsələsidir. C.Heyt Oğuz xanı türklərin cəddi hesab edir.<sup>2</sup>

Eyni zamanda Oğuz xanla Mete arasında yaxınlıq ehtimalı verilir və hətta Metenin Oğuz xan olması iddiası ilə bulunanlar da olur. Hər ikisi türkün dönməz alplarıdır.

"Oğuz Kaqan" dastanı bütövlükdə türkün qədim dünyagörüşünü, bu görüşün alt və üst qatları özünün tamlığı ilə dastanda tacassum olunur.

Ösərin ilkin oxunusunda özünü göstəren Oğuzun ictimai cəmiyyətdəki dəyərləri onun mifik dünyagörüşü ilə əlaqəlidir. Oğuz ilkin oxunuşda adiliklə, qeyri-adiliyin hüdudları daxilində daha çox mütqəddəslək fonunda görülür. Ona görə də biz Oğuzu sadəcə bir boyun, qəbilənin başçısı deyil, böyük bir ulusun, qövmün yaradıcısına yaxın hesab edirik.

Dastanın əlyazması Paris milli kitabxanasındaki, mətni 1936-ci ildə Banq və Rəşid Nəhməti Arat tərəfindən Türkiyədə nəşr olunmuşdur. Qərb variantı ilə Şərq variantında bu Çin qaynaqlarının Mete haqqında verdiyi yarımtarixi əfsanədir.

<sup>1</sup> Həyat Cavad. Azərbaycan xalq ədəbiyyatı. B., Maarif, 1990. sah. 12.

<sup>2</sup> Oğuznamələr. Tərtibçılar: V.Vəliyev, F.Uğurlu. B., BDU., 1993. sah. 17.

Qərb variantında isə Rəşidəddinin və başqalarının yazdığı əsərlərdir. Bunların hər ikisində türkün qüdəri, şanlı tarixi əks olunur.<sup>1</sup>

Türkün dastana galişi ilə qəhrəmanlıq prinsip etibarilə çox yaxındır. Çünkü o tarixə təsadüfi deyil, qəhrəmanlıq anlamında yaxınlaşır və zaman çərçivəsində bədii təfəkkürün qəhrəmanlıq notları ön xottə keçir.

Dastanın əsasında başlangıç motiv Ay Kağanın gözüün parlaması ilə dünyaya galən oğlunun fəaliyyətinə olunan işarədir.

Bu göz parıldaması adı parılı deyil, Ay Kağanla müqayisədə o da adı fonda dayanır. Ona görə buların eyniyiyətinə diqqətli olub, oğuzun doğuluşunda olan sonrakı fəaliyyətə fikir vermək gərəkdir. Dastanda onun üzü göy rəngli, ağızı da qırmızı, gözləri ala, saçları və qasıları qara idi. Oğuzun qəhrəman formasına galişi da çox asan və süratlə baş verir. 40 gün ərzində ar minib qəhrəman olan oğuzun belə qısa müddətli zamanda qeyri-adiliklə qarşılınmazı o qədər də asan və sadə deyil. Burada rəmzi səciyyəli 40gün rəqəmi ümumilikdə qəhrəman haqqında təsəvvür yaradır, bir növ onun gələcək fəaliyyətini nizamlayır. Qəhrəmanın bir dəfə ana südünü əmib geri durması, ciy ət, aş istəməsi də təsadüfi deyil.

Hələ çox erkən görünən Oğuz xalq müxtəlif bələlərin ağızından qurtarır. Başlangıç kimi canavar ("Yaradılış") Oğuz qarşıdurma başlayır. Ən birincisi, bu qarşıdurma onun qəhrəman kimi qüdrətini açmağa xidmət edir.

Əgər birinci addımda Oğuz türkün istədiyi ciy əti istəyib süddən imtina edirsa (ciy ət türkün köçərilik fəaliyyəti ilə əlaqəlidir). Atun qarının altuna bağlanan bu ət onun vəziyyətinin sağlamlaşmasına xidmət edir. İslam variantında bu tamam başqa konstruksiyada görünür, daha doğrusu, islam qəbuluna cəhd) bu canavarla qarışlaşma onun ikinci addımıdır.

<sup>1</sup>Oğuznamələr. Tərtibçılar: V.Vəliyev, F.Uğurlu. B., BDU, 1993. sah. 11.

Oğuzun evlənməsi zamanı onun rastlaştığı gözəllər inamlarını, soy-kökün inkişaf istiqamətini müvəyyənləşdirir. Onun günəş şüasıyla gələn gözəldən olan oğlanları Gün, Ay, Ulduz, ağaç koğuşundan olan qızdan doğulan övladları Gök, Dağ və Danız türkün sıralanmasında hərə öz yerini tutur və hərənin də öz yerinə yetirəcəyi vəzifə var.

Məhz Oğuzun qocalıq anında (islam variantında 116 il yaşamışdır) övladlarını şərq və qərb istiqamətə ova göndərməsi sahəsini xatırlayaq. Burada Oğuz onları ilkin düşüñülen mənada sınağa göndərmişdir. Sözün həqiqi mənasında böyük bir qövmün talyei həll olunurdu. Rahatlıq isə şüa ilə gələn arvaddan olanların, eləcə də ağaç koğuşundakı qadınдан olan övladların özünü doğrultmasındadır. Məhiyyətin açılışı isə birincilərin ovdan qızıl yay, ikincilərin isə ox getirmələridir. Məhz bundan sonra əminlik yaranır və Oğuz nəslin taleyini onlara tapşırmağın mümkünlüyünü qəbul edib rahatlanır.

#### *4. "Törəyiş" dastanı.*

Bu dastanda boz qurd həllədici obraz rolunda çıxış edərək bir növ hadisənin fəal iştirakçısına çevrilir. Onun dastanda hansı formada olması başqa məsələdir. Amma əsas cəhət boz qurdun yenə çox yüksək tutulmasıdır. O, adı obrazdan daha çox qeyri-adiliyin yükünü daşıyır. Heç bir insanın oynamadığı və yaxud da yerinə yetirə bilməyəcəyi bir funksiyarı yerinə yetirir. Dastanda tarix onun yazılılığında xeyli qabağa çəkilir. Orada göstərilir ki, əski Hun xaqlarından birinin qeyri-adi gözəllikdə iki qızı olur.

Belə ehtimal edilir ki, onu ancaq Allahlar Tanrıyla evlənmək üçün yaradır. Yaşayışları da bir qədər fərqli olan bu qızlar (şəhərin kənarında qəsrədə yaşayırlar) Tanrıının boz qurd şəklində gəlişi ilə ailələrurlar. Uygurların dünyaya gəlişi bu hadisə ilə əlaqəlidir. Türk xalqları arasında öz yerini, mövqeyini müvəyyənləşdirən uyğurların belə bir mənbə ilə

bağlılığı təsadüfi deyil. Bu cür əmənə var, bu xalqın öz tarixini və keçmişini rəmzləşdirmə istəyi ilə bağlı olan hadisədir. Demək olar bütövlükda bütün türk xalqlarının başlangıcı kimi həmişə boz qurd əsas götürülür, dastanda, əfsanə və rəvayətlərdə və s. hansısa formada qorunub saxlanır.

### 5. "Bilqamış"

Tarixdə bir sıra məsələlərlə yanaşı qədim şumerlərin kimliyi ətrafında da ciddi elmi mübahisələr mövcuddur. XIX yüzilliyn ikinci yarısına qədər bu xalq haqqında elmdə elə bir tutarlı məlumat yox idi. Lakin həmin əsrin 50 -ci illərində Mesopotomiyada aparılmış geniş arxeoloji qazıntılar, elmi axtarışlar Miladdan çox öncə yaranmış Şumer mədəniyyətini aşkar çıxardı. Mesopotomiya ərazisində aparılmış arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi mədəniyyət nümunələrinin araşdırılması genetik bağlılıqla əlaqəli yeni fikirlər ortaya qoyur. Şumerlərlə bağlı an böyük sensasiya 1872 -ci ildə Corc Smit tarəfindən Assuriyanın mərkəzi Nineviya şəhərində aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş gil lövhələrdən biri üzərində Dünya Tufanı ilə bağlı kiçik bir mətnin aşkar edilməsi oldu. Bir sıra dini kitablara, tarixi əsərlərə daxil olmuş Nuh tufanı ilə bağlı əfsanənin izləri görünməyə başlandı.

Tarixə ilk bitkin əsər baxş edildi və dastan dünyasının bir sıra xalqlarının diliinə tərcümə edildi. Xalq soykökü baxımında genetik cəhətdən bağlı olduğu rəvayəti hələ yazılı mənbə aşkar edilməmişdən çox öncə özünün qan yaddaşında, nəsildən-nasılıcık tətbiklə qoruyub saxlamışdır. Lakin çox təsəssüflə qeyd etmək olar ki, Dünya Tufanının tanınmış tədqiqatçılarından sayılan ingilis etnografi və din tarixçisi C.C.Frezer özünün fundamental əsəri "Folklor və Vətənmə Zavete" kitabında dünyasının ən kiçik xalqlarında tufanla bağlı rəvayətlərdən bahs etsə də Azərbaycan ərazisində,

ümumiyyətlə, türk dünyasında tufanla bağlı rəvayətlərdən səhəb açmır. Araşdırmanın daha elmi tutarlı olması varişlik əmənələrinin necə qorunub saxlanılmasını dərindən öyrənmə məqsədi ilə kökləri, çox qədim dövrlərlə səsləşən oğuz qəhrəmanlıq dastanı "Kitabi -Dədə Qorqud"dan, həmçinin etnografik və folklor materiallarından istifadə etməklə mütqayisələr aparılmışdır.

"Bilqamış" dastanı ilə bağlı tarixi araşdırılmalar onun an azı m.ö.2100 -ci ilda gil lövhələrə köçürüldüyünyü söyleməyə imkan verir. Lakin dastandan aydın olur ki, Bilqamışın özü başına gələnləri sal bir qayaya döymüşdür. Dastan 12 lövhədən (mülliəflərin çoxusu lövhələri nəğmə kimi təqdim edilir), hər lövhəni bər nəğmə hesab etməklə 12 nəğmədən ibarətdir. Uyğun olaraq deyik ki, "Kitabi Dədə Qorqud" 12 boydan ibarətdir və boyları Dədə Qorqud düzüb qoşmuşdur. Hər iki dastanda tanışlıq Bilqamışla Dədə Qorqud arasında oxşarlıq olduğunu sübut edir. Xatırladıq ki, Bilqamış dövründə tək tanrıçılıq olmadıqdan o ayrı-ayrı Allaclarla əlaqəyə girirdi. Hətta dastanda o yarım Tanrı kimi təqdim edilir:

"O insandır, yaridan çoxu tanrıdır ancaq  
Heç kəs ona tay olmaz-onun görkəminə bax".<sup>1</sup>

Bilqamışla Dədə Qorqudun taleyi arasında oxşarlıq özünü hər ikisinin daimi hayat axtarması süjetində də göstərir. Şumerlərdə mövcud olmuş adət və inam çox cüzi transformasiya ilə indi də yaşıyır. "Bilqamış" dastanında verilmiş bir sıra deyimlər, Azərbaycan türklerin atalar sözləri və zərb məsəllərinə uyğun gəlir. Məs: "Bir cüt şir balasının güclü sizdən az olmaz".<sup>2</sup>

<sup>1</sup> Bilqamış dastanı. Bakı, 1985. sah. 9

<sup>2</sup> Bilqamış dastanı. Bakı, 1985. sah. 40.

Təkcə atalar sözləri və zərb-masalları baxımından deyil, qədim Şumerlərin alqış və qarğışları ilə oğuz-türk alqış və qarğışları böyük yaxınlığa malikdir.

“Keçilərin üç bala,  
Qoyunun okız doğsun,  
Yük daşıyan eşşeyin.  
Qatırı çatsın sənin.

Cəng arabasında atlar  
Yürlüşdə dönməz olsun.  
Boyundurug altında gədən  
Öküzlərinin əvəzi tapılmasın”.

Sumerlərin və Azərbaycan türklərinin qarğışları ciddi yaxınlığa malikdirlər.

“Evində heç bir zaman sevinib gülməyəsən”  
(Səni görün üzün gülməsin)  
“Kökölmiş qızlarını sevə bilməyəsən sən”  
(Bala böyüdüb barını görməyəsən)  
“Uçquq divarlarına çöl yarasaları dolsun”  
(Evin xaraba qalsın, yurdunda bayquşlar ulaşın)

Sümerlərin ölümlə, dünyanın familiyi ilə bağlı təsəvvürləri müasir türklərin təsəvvürlərinə çox yaxındır. Dastanda maraqlı bir cəhət Eñkidunun növbəti yuxusunda meyid evinə girməsi və orada bir sıra mələkləri görməsidir.

O deyir: “Ortaya Etana ilə Sulukanda yaşıyır,

Yerin məlaikəsi Eriskiql yaşıyır.  
Onun da qabağında yerin mırzəsi, o qız  
Belet-seri diz çöküb  
Onun üçün oxuyur, tale yazılarım,  
O başını qaldırıb öndən gördü məni.”

Yuxarıdakı misralarda insan həyatının tale yazısından asılı olduğu aydınlaşır. Qədim şumerlərdən də müasir Azərbaycan türklərində olduğu kimi “ağıcı”, “edibaşı” arvadlar olmuşdur. Şəraitə görə mərhuma ucadan ağlamaq, saç yolub, üz cirmaq pislənir, ağçıqliq peşəsi qadağan edilir. Bunlara baxmayaraq, Azərbaycan türklərinin dəfn adətləri ilə tanışlıq göstərir ki, ənənəvi varislik məsihətdə indi də qalmaqdadır.

“Bilqamış” dastanından aydın olur ki, mərhüm vəfatından 7 gün sonra dəfn edilir.

“Ürəkdən bağlandığım Enkidi sırdaşına  
Axırda qismət oldu adı insan taleyi.  
Qobra qoymadan əvvəl  
Altı gecə, yeddi gün ona göz yaşı tökdüm.”<sup>1</sup>

Yuxarıdakılara yekun vuraraq demək olar ki, şumerlər, oğuzlar və müasir türklər arasında etnik cəhətdən böyük yaxınlıqlar mövcuddur.

#### 6. “Kitabi- Dədə Qorqud” dastanı

“Dədə Qorqud” oğuznamələri XIX əsrin I rübündən aşkarlanıb tədqiqatə cəlb olunduğu vaxıdan ümumtürk folklor nümunəsi kimi dəyərləndirilmiş, dastanın Qafqazda başlıca olaraq Azərbaycanda yaranması, formalasdırması fikri tədqiq olunmuşdur. “Dədə Qorqud” oğuznamələrin tanılmış tədqiqatçısı V.V.Bartold yazar:

“Qorqud adı ilə bağlı olan epik silsilənin Qafqaz mühitindən kənardə yarandığını təsəvvür etmək çətindir.”<sup>2</sup>

Dünya Qorqudşunaslığı “Dədə Qorqud” oğuznamələrinin Azərbaycan etik mühitinin və coğrafiyasının məhsulu olması qənaətdəndir.

Türkoloq A.N.Bernştam oğuznamələrdəki oğuzların ictimai siyasi həyatının beş mərhələsini patrikalxal münasibətlərin təşəkkülü, ilkin sinfi münasibətlər, Hun dövrü,

<sup>1</sup> Bilqamış dastanı. Bakı, 1985. səh. 76.

<sup>2</sup> В.В.Бартольд. Турецкий эпос и Кавказ. Книга моего Деда Еоркута. В., 1999. с. 126.

## *Aşiq sənətinin yaranma tarixi və inkişafı*

Oğuzla Modenin eyniləşdirilməsi, VI-VIII əsrlər türk dövrü və IV-XII əsrlər Teçenik – qıpçaq dövrünü müəyyənləşdirmişdir.<sup>1</sup>

Coxjanlı folklor materialları arasında türk qabilə və tayfalarının inanc, adət-ənənə və s. məcmusu olaraq xalq kimi təşəkkülün ilkin çağında yaranan toplumların simasında vahid milli dəyərləri kimi təcəssüm edən mənəvi dəyərləri özündə cəmləşdirən folklor nümunələri oğuznamələrdir.

"Kitabi-Dədə Qorqud" və Orta Asiya oğuznamələrindəki müştərək cəhətlər son Tunc dövrünü qədər oğuzların hayatındə mövcud olmuş və onların hayatındə yeni çalarlarla davam edən inam, etiqad, əxlaq qaydaları və s.-dir. Son Tunc dövründən Xəzərsuları vilayətlərdə oğuzların regional məskunlaşmaları, sosial təbəqələşməsi, formalşması və inkişafı onların möisət və mədəniyyətində fərqli xüsusiyyətlər yaradırdı.

Ilkin "Oğuz" mədəniyyəti ümumtürk mədəniyyətidir. Son Tunc, ilk dəmir mədəniyyətində oğuzların konkret yaranması prosesi başladı. Azərbaycan oğuzları yerli, qohum olmaqla, qonşu olaraq doğma yurdlarında xarici təcavüza qarşı könülüllük olaraq birləşirler. İyirmi dörd sancادan ibarət Azərbaycan oğuzları xarici düşmənə qarşı hərbi birlilik yaratmışdır. Bu birlük "Kitabi Dədə Qorqud" oğuznamələrində aydın və dəqiqlik "orda" termini ilə ifadə olunmuşdur.

"Kitabi Dədə Qorqud" –dan aydın görünür ki, Azərbaycan oğuzlarında qabilə -tayfa birliliyinin etno-sosial yekdilliyyət əvviləşməsinin başlanğıcı olduğu kimi, dövlət qurumu yaradılmasında da ilkin mərhələ idi.

Xarici təcavüza qarşı birləşən Azərbaycan oğuzları xanlar xanı Bayandur xanın rəhbərlik etdiyi qabilə başçılarından ibarət hərbi şura yaratmışlar. Oğuz qabilələri heç bir ərazinin fəth edib orada hökmranlığını qurmur, səl keçirdiyi qənimətləri qabiləsinə getirməklə kifayətlənirdi.

<sup>1</sup> А.Н.Берштам. Историческая правда в легенде об огуз-какгане, сов.этнография, 1935, №6. с. 42.

## *Aşiq sənətinin yaranma tarixi və inkişafı*

"Kitabi Dədə Qorqud" oğuznamələrində işlənilən qul, nökər və s. terminlərdə əməyin istismarının ilkin rüşeymlərini görürük. Dastanda təsvir olunan hadisələrdən aydın görünür ki oğuzlarda aqalıq-tabelik, başqasının əməyinin mənimsənilməsinin, başqası üzərində hökmran olmağın ilkin mərhələsindən bəhs olunur.

Azərbaycan oğuz tayfa ittifaqına daxil olan, hərbi demokratiya – qəhrəmanlıq dövrünü keçirən qövmlər müqaddəs keçmiş – tayfa adətlərini tərənnüm edən dastanlar yaradır. Bu dastanları eyni məşşəli, qohum, (bir qövmün kişiləri digər qövmün dayısı idil), eyni inkişaf mərhələli qohum tayfalar tərəfindən yaratdığı üçün onlar vahid etnosun adət-ənənəsi, mənəvi dünyası, bütövlükdə mədəniyyəti haqqında dastan kimi meydana çıxır.

"Kitabi Dədə Qorqud" da deyilən "Qorqud ata deyərlər... Oğuzun, ol kişi tamam bilicisi idi, - nə deyərsə olardı. Qaibdən dürülx xəber söylərdi. Həqq təala onun könlünə ilham edərdi..." sözləri onu ideallaşdırın mübələqə deyil, ibtidai dövrün ağsaqqallarına məxsus keyfiyyətdir.

Milli təfəkkürümüzün formalşmasına və şeir sənətimizin inkişafında aşiq yaradıcılığının rolu inkar edilməzdir. Aşiq sənəti çox qədimdən meydana gəlmiş, zaman-zaman inkişaf edərək sonrakı dövrlərdə Qurbanı, Tuفارqanlı Abbas, Aşiq Ələsər kimi görkəmli şəxsiyyətləri yetirmişdir.

Heca vəznlı şeirimiz barədə ilk məlumatlara hələ XI əsrde yaşamus M.Kaşgarlının "Divani-lüğət-it türk" lüğətində rast gəlmək olur.

M.Kaşgarlı türk torpaqlarını dolaşaraq ağız ədəbiyyatını toplamış, yazıya almış, ümumən qədim türk şifahi və yazılı ədəbiyyatı haqqında dəyərli məlumatlar vermişdir. O, "Divan"ında yazar ki: "Mən bu kitabı hikmat səsi, atalar sözü,

<sup>1</sup> "Kitabi- Dədə Qorqud". Bakı, 1974. səh. 31.

## Aşq sənətinin yaranma tarixi və inkişafı

şəir, rəcəz, nəşr kimi şeirlərlə süsləyərək heca hərfli sırasıyla tərtib etdim<sup>1</sup>.

Bu nöqtə Kaşgarlının adı çəkilən əsərindən məlum olur ki, hələ XI əsrə 6,7,8,10 hecalı şeirlər olmuşdur. Müəllif hətta bunların hamisimini "Qoşdu, qoşmaq" sözündən əmələ gəldiyini bildirir. O yazar: "... O, qoyuna keçi qatdı qardaş etdi. Hər hansı bir şeyi bir başqasına o cüj qatılarsa yənə belə deyilir: o, yer qoşdu= o, qoşma, türkü büzdü (o, gözəl və şer nəzmlədi)qoşar –qoşmaq" deməkdir.<sup>2</sup>

Ozan-aşq sənətinin qədimliyindən bəhs edən akad. H.Arası haqlı olaraq yazar: "Ən qədim aşq şeiri nümunələrini XI əsrin yadigarlarında görürük. Bir çox ölkələri gəzib türk tayfalarının lüğətini yazmağa çalışan və nəhayət "Divani-lügət-it türk" adlı məşhur əsərini 1077-ci ildə Bağdadda bitirən Kaşgarlı Mahmud öz kitabında Azərbaycan xalqının etnik tərkibinə daxil olan oğuz, türkman və qıpçaqların da şifahi və yazılı ədəbiyyatlarından nümunələr yazılmışdır. Bu nümunələr içərisində qoşma şəklində "qoşqu" adlanan şeirlər qədim ozan şeirimizin nümunələridir."<sup>3</sup> "Divan"dan məlum olur ki, hələ XI yüzyillikdə xalq arasında gərayı, qoşma, təcnis şeir şəkillərini xatırladan çoxlu sayıda nümunələr olmuşdur. Araşdırıcılar göstərir ki, xalq şeirinin ilkin nümunələri olan holavarlar, sayaçı sözleri, bayatılar kimi qoşma, gərayı və s. də ilkin dövrlərdə birbəndi olmuş, sonralar isə 3,5,7 bəndlə şeir şəklində formalasılmışdır.

Hələ Nizami Gəncəvi dövründə aşq sənəti, saz çalmaq, söz qoşmaq ənənəsi geniş yayılmışdır. Şairin əsərlərindən saza,

<sup>1</sup> M.Kaşgarlı. Diavni-lügət türk. Tərcüməsi, I-III cildlər, Ankara, 1992. sah. 15.

<sup>2</sup> B.Öğel. Türk kültür tarixinə giriş. IX c., Ankara, 1991. sah. 14.

<sup>3</sup> H.Arası. Aşq yaradıcılığı. B., 1960. sah. 17.

## Aşq sənətinin yaranma tarixi və inkişafı

sözə verilən qiymət bu cəhətdən diqqəti cəlb edir. Nizaminiñ saz sənətinə dərindən bələd olması , eyni zamanda "saz" sözünü müxtəlif mənada işlətməsi də bunu təsdiq edir.

Bin suz-e mən saz kon saz-e to,  
Məğər xoş bəxoftəm bər avaz-e t.<sup>1</sup>  
Mənim ürək yanğımı gör, sazını köklə,  
Bəlkə sənin avazınla mən şirin yamat.<sup>2</sup>

### Dastanda qadın obrazlarının vəzifələri

Xalqımızın yaratdığı müdrik kəlamlarda qadınlarla əlaqədar alqış –dua, and –qəsəm, qarğışlara biz ya olduğu kimi, ya da cüzi dəyişikliklərle "Kitabi Dədə Qorqud" boyalarında da tez –tez rast gəlirik.

"Arvad ərə ar da gətirir, var da", "arvad var urvaddir, arvad var surugvatdır", "arvad tənbəl olanda kişinin işi əngəl olar", "dad balağı battaq, dabarı çattaq qadından", "arvad ki, yava oldu, ev –eşikdə dava olar", "anan ax-ux görəməsin", "anan qada baladan uzaq olsun", "anan toyunda əlinə həna yaxsıñ, Ananın dileyi tutulsun", "anan toy günü oxəng deməsin", və s. kimi alqış –dua, and –qəsəm, müdrik deyimləri qarğışlar "Kitabi Dədə Qorqud" boyalarında da öz təsdiqini həm nəşr, həm də nəzm hissələrində möhürülmüşdür. Dastandan bir parça poetik nümunəyə diqqət yetirək:

Qarilar dörd dörtlüdür,  
Birisı soldurən soyudur,  
Birisı doldurən toyudur.

<sup>1</sup> Nizami Gəncəvi. İqbalnamə. B., 1983. sah. 197.

<sup>2</sup> Nizami Gəncəvi. İskəndərnamə. B., 1983. sah. 596.

## *Aşq sənətinin yaranma tarixi və inkişafı*

Birisi evin dayağıdır,  
Birisi necə söylərsən bayağıdır.<sup>1</sup>

Fikrimizi təsdiq üçün misraların şorhına nəzər salaq.  
"Birisi evin dayağıdır" misrasındaki alqış, duanın həzin - həlimliyi nə qədər də səmətli, suath və ünvanlıdır.

"Ozan evin dayağı odur ki,  
Yazidan -yabandan evə bir qonaq gəlsə,  
Ər adam evdə olması,  
Ol onu yedirər, içirdər, ağırlar,  
Ərizlər göndərər.  
Ol Ayış Fatma soyudur,  
Xanım onun bəbəkləri bitsin!"  
Ocağına buncılayan övrət gəlsin" (1,17)

Ozan buradakı deyim tərzinə çox hiddətlidir, kinlidir, qüdrətlidir. Alqış dua qarğışə layiq bu qabil ümumiləşdirilmiş təsdiqləri ozanların xələfi dədə aşıqların ustası deyimlərində də mənali -məramlı qarşılığına tez -tez rast galırıq. Müqayisə üçün aşq qaravallılılarından bir parçaya ixtisarla diqqət yetirmək yerinə düşərdi:

Qarılars cürbəcür olur,  
Qarı var holdurum hop.  
Qarı var koldurum kop,  
Qarı var balağı battaq,

Qarı var dabanı çattaq,  
Qarı var ki, ipəyi  
Qarı var ki, köpəyi  
Qarı var iman quran,  
Qarı var ilan vuran.

## *Aşq sənətinin yaranma tarixi və inkişafı*

Sözsüz misal götürdürüyümüz bu nümunələrdə tənə -qarğış, qaxınc, ailə əxlaq, mösiş etikası ictimai mahiyət daşıyır. "Kitabi Dədə Qorqud" boyalarında ailə mösiş, əxlaq, alp -ərlik ilə əlaqədər deyilmiş alqış, qəsəm, qarğışlar çoxdur. Hətta oğuz adətinə görə övladı olmayana Allah təala qarğadığından, oğuz bəyəri də qarğamışlar.

Dastanda qadın haqqı hüquq müqəddəsdir, uludur. Qadın alp -ərin diləyi -döləyidir. Dastanda qadın isməti ailə əxlaq anlamında çox müqəddəsdir. Ismət ailə soy -kök müqəddəsləşmiş baxımdan Salur Qazanın oğlu Uruzun dilindən anası boyu uzun Burla Xatuna dediyi ictimai möqamlı qarğışa diqqət yetirək:

"Ağzın qurusun, ana! Dilin çürüsün, ana!  
Ana haqqı tanrı haqqı deyilməsə idı  
Qalxıbanı yerimdən duraydım  
Yaxnalı boğazından tutaydım.  
Qaba öncəm altına salaydım  
Ağ üzünü qara yera təpəydim  
Ağzına burnumdan qan soraldaydım  
Can dadlısun sənə göstərəydim..."<sup>1</sup>

Namus -qeyrət naminə deyilmiş bu qarğış övladın anaya ədəsizliyindən daha çox, xalqımızın böyüməkdə olan genç nəsillərinin sonrakı əsrlerdə də üz ağılığı mənasında yaşadacaqları əbədi, nəsihətlər, vəsiyyətlərdir.

Qeyd edək ki, dastanda qarğış, alqışlar çoxdur. Onlardan bir parçasına diqqət yetirik. "yarımasın, yarıcamasın", "Böylə oğul sonin nəyinə gərək? Böylə oğul olmaqdan olmamaq yeydir", və yaxud "əlin qurusun barmaqların çürüsün"

Həmin qarğışları boydakı hadisələrin deyim tərzi ilə götürüb işlətdikdə, onun anlamı, məqamı -məramı daha hikmətli, daha tutarlı olur.

<sup>1</sup> Kitabi Dədə Qorqud. B., "Gənclik", 1977. səh. 17.

<sup>1</sup> Kitabi Dədə Qorqud. B., "Gənclik", 1977. səh. 39.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Həmincə boydan ananın ümumi —qarğışını qurultmaq üçün Buğacın cavabına diqqət yetirək hər şey gün kimi aydın olur.

Bəri gəgil  
Ağ südün əmdiyim, qadının ana!  
Ağ birçəkli, izzatlı canım ana!  
Axarlıda (sularına)qarğamagil  
Qarlıq dağının suçu yoxdur.  
Qarğarsan balama qarğa.  
Bu suç, bu günah babamdandır".<sup>1</sup>

Dastanda "Bayburanın oğlu Bamsı Beyrək boyunu bəyan edər" boyundan Beyrəyin atasının, anasının dilindən gəlin üçün söylənmiş alqış —duaya diqqət yetirək.

Dilin üçün ölayın, gəlinciym!  
Yoluna qurban olayın, gəlinciym!  
Yalansa bu sözlərin görçək ola,  
gəlinciym!  
(Görçəksə) xəbərin, qara dağlar sana  
yaylaq olsun.(1,27)

"Kitabi Dədə Qorqud" boyalarının sonunda verilmiş alqış —dular bu gün bizim aşıqlarımızın toy —nişan məclislərində təzə bəy və gəlinə dilənən uğurla, xeyir —dua —duvaqqapmalar ilə tam səsləşir. Ümumi tanışlıq üçün dastandan bir sonluq diqqət yetirək:

Allah verən umudun üzülməsin!  
Ağ saqqalı baban yeri cənnət olsun!  
Ağ birçəkli anan yeri behişt olsun!"

<sup>1</sup> Kitabi Dədə Qorqud. B., "Gənclik", 1977. səh. 27.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

"Kitabi Dədə Qorqud" boyalarında göirdiyimiz misralar bir daha göstərir ki, alqış —dua, and —qəsəm, qarğış janları xalqımızın ulu yaradıcılığında özüne təsadüfi yer tapmamışdır. Bu janra aid saysız —hesabsız nümunələrə biz laylatlarda oxşamalarda, bayatılarda, nağıllarda, aşıq seir şəkillərində, qəhrəmanlıq və məhəbbət dastanlarında, xalqımızın sosial hayat tərzində, soy —sovunda tez —tez rast gəlirik.

### Dastana aid tarixi nəticələr

Sözsüz bu kimi faktlar dastanın qələmə alınma tarixini deyil, onun yaranma, söylənmə tarixini daha qədimlərə səsləşməyə biziə haqq qazandırır. Azərbaycan öz münbit torpağı, əlverişli coğrafi şəraiti və iqliminə görə qədim insan cəmiyyətinin ilk məskən saldığı ərazilərdən biridir. Bu qənaətə gəlməyə biza aşağıdakı faktlar da haqq verir.

1. Qobustan qayalar üzərində nəqş olunmuş qurbankəsmə mərasimləri ilə -Yunaların Dionis Allahanın şərəfinə verilən qurban mərasimləri arasında oxşarlıq

2. "Kosa —kosa", "qaravəlli" xalq mərasim teatrları, zəhmət nəgmələri ilə yunanların xalq teatrları iş —zəhmət nəgmələri arasındaki oxşarlıq.

3. Heredotun "Tarix" kitabında verilən "Astiaq" əfsanəsi ilə Sofoklun "Tizan Edip" əsəri arasındaki oxşarlıq və s.

4. M.H.Təhmasib və S.Cəmşidov öz tədqiqatlarında "Kitabi Dədə Qorqud" boyalarının daha qədimlərlə - eramızdan çox əvvəlki dövrlərə səsləşdiyini misallarda söyləmişlər. Bu mənədə "Duxa Qoca oğlu Dəli Domrul boyunu bəyan edər" dastanı bize, Evripin "Alkesta" əsərinə, Dirsin Təbiri ilə desək "Basat Təpəgözü öldürdüyü boyu bəyan edər" dastanı isə Homerin "Odisseya" əsərinə təsiri qanunidir. Əlbəttə, bu fikirlər gələcəkdə Qorqudşunasları daha da düstündürəcəkdir.

<sup>1</sup> Kitabi Dədə Qorqud. B., "Gənclik", 1977. səh. 86.

5. "Kitabi Dədə Qorqud" dastanındaki söyləmələr və onların şəkli, xüsusiyyətləri –qoşma, garaylı, ustadname, hərbə -zorba, öyüldəmə, divani, müxəmməs və başqa növlərin ilkin rüseyimləri nadənsə tədqiqatçıların diqqətindən yayılmışdır. Burada şeir növlərinin qafiyələnməsi –onların əsasən samit səslər üzərində qurulması, cəngi səs sadalığı, bir az da dəqiq deyilsə, qopuz, musiqili qafiyələr gələcəkdə ayrıca tədqiqat obyekti olacaqdır.

Nəhayət, "Kitabi Dədə Qorqud" dastanlarında Azərbaycan ərazisinin sərhədləri məsələləri də maraqlıdır. Doğrudur, S.Cəmşidov bu məsələ ilə əlaqədar müəyyən fikirlər söyləmişdir. Lakin bəzi gələ, dağ, oba-oymaq, göl, şəhər adları nadənsə müəllifin diqqətindən kənarda qalmışdır. Belə ki, boylarda iç və dış oğuz alp -ərlərinin vaxtılı kafirlərdən qorunduqları : Dəmir Qapı Dərbənd, Qara Dərbənd (Vladiqafqaz). Qarlıq dağı , Ayzıq gözü budaq (Ayquz bulağı), Tuman gəlesi, Sərük (Şərur -Səril), Kökcə dənizi (Göyçə gölü -Seva gölü), Əlinçə gəlesi, Mərdin gələləri, Ağlağan dağı, Başçaqəq Tatiany gəlesi, Ağsaqə qələbənin adlarına tez -tez rast galırıq.

Bu dağların adı ilə əlaqədar indi də dildə -dodaqda çoxlu bayatılar, rəvayətlər dolaşmaqdadır. "Kitabi Dədə Qorqud" dastanında adı çəkilən coğrafi ərazi-sahəsi, kənd, qala, çay, əba-oymaqların əksəriyyəti indi də öz varlığını respublikamızın ərazisində saxlamaqdadır.

#### *Dastanda qopuzun yeri*

Türk xalqlarından Basqurlar, Tatarlar, Türkmenlər, Özbəklər, Qaraqalpaqlar, Uygurlar, Qazaxlar, Akınları, Türk - Oğuz tərəkəmələrinin saz –qopuz ustaları Sayalar-Ozanlar-Seyxlər, Aşıqlar, Dədələr, uğur ustadlar, varsaqlar da xalq şənlik mərasimlərində, toy –nişan, adqoyma mərasimlərində düzüb qoşulan öyümlərdə, deyimlərdə bu günləri başa

düşdürüümüz təsniflərin, bayatıların, gərəyilərin, qoşmaları, təcnislərin, divanıların, müxəmməslərin, cahannamələrin ilkin avazlanmalarını, təkarəlmələrini yaratmışdır.

Ozan-aşıqların mərasim qoşqularında sazin biləyinə bayılan yeddi pərdənin 12 şaqai yardımçı-lal pərdə düzümlərinin nizamına əsaslanan bərabərsayılı təsnif, bayati, gəraylı, qoşma, divani, müxəmməs, şer şəkilləri yox, qopuzun səs ahənginə kök məqamına uyğun avazlanmalarda təkarəlmələrdəki qafiyələr səslərin sadalamığını nəzərdə tuturraq.

Bir qədər anlaşıqla demiş olsaq, biz oğuz tərkəmə meydan tamaşalarında, toy –nişan adqoyma, Yeni il mərasimlərində sayaların, ozanların qopuzun müşayiətilə oxuduqları avazlanmalarda, təkarəlmələrdə, düzgülərdə, öyümlərdə, deyimlərdə oxunarkən poetik fonetikanın sait-samit səslərin düzüllüsünün feal məqamını nəzərdə tuturraq.

Sözsüz, bu həm də Sayanın – Ozanın sinəsində gəzdirdiyi müqəddəs qopuz alətinin quruluşu ilə də çox bağlıdır. Məlumudur ki, qopuz bugünkü aşiq sazlarına nisbətən çox primitiv olmuşdur. Onun küpü balaca, qolu gödək, pərdə düzünən və simi as olmuşdur. Bu da, qopuzda-sazda küp balaca, qol –bilək gödək, sim, pərdə düzümü az olsa, o zaman qopuzda xal –guşə –gül gəzışmələrində səs tutumu (rezonans) zil, cingiltili cir olacaqdır.

Ona görə də saya –ozan Aşıq istər-istəməz qopuzun bilək –qol gəzışmələrində çıxardığı melodik səsin tələbinə müvafiq həm heca və həm də əruz şəkillərində fərqli olaraq cingiltili səslərin axarında avazlanmalar, düzgülər, öyümlər düzüb-qoşmalıdır. Sözsüz bu qəbil poetik-melodik peyvənd üslubu bütün dünya xalqlarının ifaçılıq tarixində təqzib olunmuş iz buraxmışdır. Həm Orta Asiya baxımlarının, axınlarının bu gün belə sevə -sevə oxuduqları "Manas", "Gılpmus" və başqa dastanlarındakı avazlanmaları, təkarəlmələri həm də əsrlərdən bəri xalqımızın xeyrxah yaddaşlarında qoruyub –yaşatdığı

meydan tamaşalarında, yeni il bayramlarında, toy nişan, adqyma mərasimlərində sevə -sevə oxuduqları duel - dialog fərqli öytümlər - deyimlər, qoşular da bir daha fikrimizi tösiq edir.

Bu mənada biz qədim Saya-Ozan şeir şəkillərində bərabərsəylə heca bölgüsü şerləri yox, səs sadalığı qopuz - müsiqi ahəngi qoşuları əsas götürürərlik. Yəni ulu Oğuz türklərinin qədim xalq mərasimləri, Yeni il meydan tamaşaları, toy-nişan, adqyma məclislərində oxunan öytümlərdə, düzgülərdə, çəsidi oxunuşu ahongdarlığı, bu gün anladığımız qayıfımız əvvəz etmiş, müsiqi ifaçılıq həməhəng etmişdir.

Sözsüz suz-ışiq şeirimiz bugünkü sabitliyinə qədər çox enişli yoxluşlu, ditzlə, dəngəli yollar keçmişdir. Bu yolların izlərinə bir xalq mərasimlərimizə gen -tərzdə rast golur.

Dastanda olan "qurd" haqqında fikrə galinecə məlumdur ki, "qurd" totemi bizdə də həmçinin türk xalqlarında daha qədimlərlə səsləşir. "Salur Qazan dustaqlı obul oğlu Uruz çıxardığı boyu boyan edər" boyunda Qazanın yağı düşmənə meydan oxuduğu hörbə -zorbaya diqqət edək:

Ay qayının qaplanının erkəyində bir köküm var,  
Ortaq qırda sizin keşiklərimiz durdurmaya  
Ağ sazin aslanında bir köküm var  
Qaz alaca yundəndi durdurmaya  
Azvay qurt əmisiyi erkəyində bir köküm var,  
Ağca yunlu tūmən qoyunun gəzdirməyə...<sup>1</sup>

## 7. "Şah İsmayı"

Azərbaycan kütləsinə maraqlandıran bir çox şəxsiyyətlərin birisi də "Şah İsmayı" olmuşdur. Kütlənin bu şəxsiyyətə yanaşılacağını ola - olmaya "Şah İsmayı" dastanına maraqlı göstərdiyində görməliyik. Həmin dastan yüz illərdən sonrakar aşığılar məclisinin bəzəyi olmuş kütləni etgiləndirmişdir. "Şah İsmayı" dastanının tarix yüz illikləri sohələrindən keçərək gündündəməz gəlib çatdığı işə onun bu etisaliyyindən asılı olmuşdur. Azərbaycan kütləsi işə "Şah İsmayı" ona həsr edilmişdir, dastan açısından tanı'yib, yaşay'ib, yaşatmışdır.

"Şah İsmayı kimdir?" sorğusunu araya sürdükdə onun tarixsəl bir şəxsiyyət olduğunda şübhə etmək olmuyar. O böyük arif, din alimi, şair və bahadır olduğu halda bir hökmardır. Şah İsmayı səfəvilər süləfəsində olan padşahlığın qurucusudur. Şübhəsiz bu hər tarəflililik sağlam tərbiyə, dərin zəkavət, ari inam, böyük bacarıq və natiqosunda olmuşdur.

Şah İsmayı bir hökmər olduğu üçün onun yaşayışı haqqında bir çox tarixsəl sənədlərin olduğu işə ap-aydındır.

Ela həmin sənədlərə dayanaraq Şah İsmayı nə sayaq doğulması, haralarda yaşayış böyükləşsi, hökmərlərlik çatması, hökümət sərməsi və nəhayətədə dünyamızdan köçməsi barədə az-çox bilgi sahibiyik. Ancaq həmin mövzular, kütlö nə sayaq düşüntüb yaddaşında saxlamışdır.

Bu gün Şah İsmayıdan iki obraz görməkdəyik. İlkin obraz onun tarixsəl varlığı ilə əlaqədardır. O, bu obrazında öncə dediyimiz kimi, bir şair, sufi, hökmər və s.dir.

O, həmin obraz əsasında, bütün insanlar kimi, yer üzündə yaşamış olan eşsiz bir şəxsdir. Bu baxımdan kimsə ona, o işə kimsəyə bənzəməz. Ancaq Şah İsmayıın başqa obrazı da vardır. Bu işə ona həsr edilmiş dastanda görünməkdədir. Dastanda görünən Şah İsmayı eşsiz olmamış, tərsinə, bir çox

<sup>1</sup> Kitabi Dədə Qorqud. B., "Gənclik", 1977. səh. 144.

## *Aşiq sənətinin yaranma tarixi və inkişafı*

əfsanələr, nağıllar və dastanların qəhrəmanları kimi çıxış etmişdir.

İndi dastanda olan Şah İsmayıл xarakterinin başqa nağıllarımızın xarakterləri ilə olan oxşarlıqlarını göz önünə gətirmək istəyirik. Burada əsas mən adına yaralandığın Şah İsmayıл dastanı “Aşiq Hüseyin Sai”-nın sinəsindən toplanan mən olmuşdur. Ancaq burada hər tərəflə araşdırmaq deyil bəlkə dastanın, qisaca olaraq, bəzi ozelliliklərini başqa nağıllarla, bir örnək olaraq, tutuşduraraq oxşarlıqlarını çıxarmaq olar.

Dastanın ilkında Şah İsmayıл atasının olmadığından bir dərviş alma verib həyat yoldaşı ilə bələd yeyəcəklərini istəyir, bələliklə onların övlad sahibi olacaqlarından söz açır. Bu kimi Sehramız doğumlular çeşidli nağıllar və əfsanələrdə görünməkdərlər. Salmasda “Kəllə Əhməd” adlı topladığı nağılda Əhməd adlı uşaqın nütfəsi anasının qız ikən adam kəlliəsi sümüyünün ununu yeməkdən bağlanmışdır. Ancaq nağıllar içərisində almanın bələd yeməkələ uşaq sahibi olmaq ümumiyyəti daşıyır.

Bunlarla bağlı Azərbaycanda “Qul ilə Məhbub” nağılı və Özbəkistan nağıllardan “Tahir və Zöhrə” nağılı adı aparmaq olar. Həmçinin, “Şah İsmayıł” dastandakı təsvirinə uyğun toplanmış “Uşaq pəhləvan” adlı nağılında Quzey dərvishə pay vermək işədikdə, dərvish “mən pay alan dərvişlərdən deyiləm, pay verən dərvişlərdənəm”-demişdir.

Bu sayaq şehirlərə doğumlulardan əsl kökləri kütlənin mifik düşüncəsində aranmalıdır. Miflərdən qəhrəmanların çıxunun yaşamalarının bir yönü tanrırlara bağlanmışdır. Bılqamış və Hərkül bunların əedadlarından olmuşlar. Sonralar həmin düşüncə dini inamlarla özünü göstərməkdədir. Bu isə müsəlmanların inamlarına, əsasən “İsa Peyğəmbərin doğulması” dastanında saxlanılmışdır: “Mən Tanrı tərəfindən sənə bir təmiz uşaq bağışlamağa gəlmisəm”-məlakə dedi. Məryəm isə: - “Əcəb, mən heç bir insanla əlaqəm olmadan

## *Aşiq sənətinin yaranma tarixi və inkişafı*

necə uşaq sahibi ola bilərəm”-cavab verdi. Bələliklə, dastana döñərək, Şah İsmayıł nə çəsət doğulması çox min illər boyunca kütłə yaddaşında yaşanan inamlar və təsvirlər əsasında olmuşdur.

Dastanda Şah İsmayıł ata tərəfindən evdə saxladılıb, eşik dünyadan xəbərsiz qalması əski əfsanələr və nağıllarda görünən ünsürlərindər. Bu ünsür, Qırım qardaşların topladıqları nağıllara əsasən Avropa əfsanələrinde isə görünməkdədir. Həmin özəllik “Tənbəl Əhməd”, “Keçəl” və başqa adlarla tanınan nağılların təndira girib eşiye çıxmışdan, qorxuda olan xarakterini bir variantıdır.

Dastanın başqa cəzibəsi Şah İsmayıł və Gülüzarın ilk görüşmələri necaliyində görünməkdədir. Şah İsmayıł ov ardına düşündə Gülüzarın qadırına qatış ilk kaz olaraq onunla görüşür. Bələliklə də onlar bir könlündən min könlük bir-birinə vururlular. Eyni təsir Azərbaycan nağıllarında “Səmərqənd padşahının qızı” nağılı və Özbəkistan şifahi əsəbiyyatında “Bani Ayuldur” ilə “Şah qızı və dülger oğlu” nağıllarında görünməkdir. “Şah İsmayıł” dastanının bu bütövlükdə Bamsı Beyrək kimi çıxış etmişdir: “Boz ayğırın çəkdiirdi Beyrək mindi nagəhəndan Oğuzun üzərinə bir sürü kiyik gəldi. Bamsı Beyrək birini qova getdi. Qova-qova bir yere gəldi. Nə gördü sultanım, gördü göy cayırın üzərinə bir qırmızı otaq tikilmiş”.<sup>1</sup> Dədə Qorqud dastanlarının mifik özəlliklərini göz önünə gətirdikdə, “Şah İsmayıł” dastanının qidalandığı qaynaqlar atlıqcasına açıqlanır.

Dastanda təsvir olunmuş əreb zəngi adlı cəngavər qadın isə çeşidli əfsanələr və nağılların qadın xarakterlərinin eyni surətidir. İki insan bir-birinə el-əla verəndə dairə şəkli düzəlmüş olur. Bəlkədə elə bu əsasda dairə şəklində olan üzük və bazubənd kimi əşyalar insanların bir-birinə

<sup>1</sup> Kitabi Dədə Qorqud. Bakı, 1979. sah. 63.

## Aşq sənətinin yaranma tarixi və inkişafı

bağlandıqlarının simvolu olmuşdur. Üzük insanların, özülliklə də qız-oğlanın düyünlənmərinin ən ümumi sərhədlərini aşış gönülməz kimi qorunub qalmışdır.

Üzüyün anlamı xalq nağıllarında olduğu kimi, Şah İsmayıldan dənəndən isə qorunmaqdadır. Xalq nağıllarında Güney Azərbaycanda toplanmış “Eyvaz oğlu Əziz və Gülzər xanım” və Özbəkistanda toplanmış “Üç pəhləvan” nağıllarını bir örnek kimi göstərmək olar. Dəstəndə Şah İsmayıldan Güllüzərə çatmaq üçün nişan üzüyünü göndərməşdir. “Şah İsmayıldan” dənəndən olan təsvirlərin bir başqa qulların danışmaları və Şah İsmayıla yardım etmələridir. Quş surətləri bir sıra nağıllarımızda quş cildinə girmiş pərilər kimi də görünməkdədir. Hər haldə dənəndəki Quşlar Şah İsmayılin gözlərini yenidən sağalmaqla şifahi adəbiyyatımızda olan təsvirlərin bir başqasını bir daha təkrarlamış olurlar.

### **8. «Koroğlu» dəstanı**

Dünya epos sənətinin ən gözəl əsərlərindən biri olan “Koroğlu” dəstanı təkcə Azərbaycan aşq sənətinin deyil, ümumiyyətə milli musiqimizin tarixi təşəkkülini, Azərbaycan musiqişünaslığının köklərini, qynaqlarını, inkişaf mərhələlərini aydınlaşdırmaq baxımından da çox böyük maraq doğuran zəngin saz-söz sənəti abidəsidir. “Koroğlu” sujetini mənimşəyən hər bir xalq öz etnik şüuruna uyğun bu və ya digər dəstan variantları və yaxud versiyaları yaratmışdır.

Möveud “Koroğlu” mənləri içərisində epik hadisələrin zənginliyini, poetik vüsəti, sujet dinamikası və təhkiyə biçiminin dolğunluğu baxımından Azərbaycan “Koroğlu”su dəha çox diqqət çəkir.

“Koroğlu”nun Təbriz variantının əlyazması XIX əsrin birinci yarısında yazıya alınsa dəstanın dili onun daha qadim əlyazmadan köçürüldüyü ehtimalını irəli sürməyə imkan verir. Ancaq əlimizdə olan nüsxənin qələmə alınma tarixinin özünün

## Aşq sənətinin yaranma tarixi və inkişafı

bələ XIX əsrden dəha əvvələ aid olduğunu iddia etmək üçün əsas var.

Dəstəndən bilmək ki, Koroğlu öz düşmənləri ilə döyüşə heç vaxt sazsız getməyib. Koroğlu qılinc çəkib döyüşə başlamazdan öncə həmişə aşıqlıq eləyib, saz çalıb, söz qosub. Bunların heç birinə təsadüfi hal kimi baxmaq olmaz, çünki Koroğlu deyəndə adəmin yadına Misri qılincə, Qıratla yeni vaxtda həm də Bulqurlu saz düşür.

Koroğlunun həm tarixi şəxsiyyət, həm şair, həm də aşq olduğu müəyyən təraddüdlərə baxmayaraq artıq həqiqət kimi qəbul edilmişdir. Akademik Z.Bünyadov Koroğlunun qılincə yanaşı, sinəsində odlu şair ürəyi gəzdirdiyini necə gözəl ifadə etmişdir: “Dönməz qurşağında Misri qılincə, sinəsində odlu ürək, qoltığında telli saz gəzdirmiştir”!

Koroğlu aşq olduğunu dəstəndən bir neçə qolunda vurgulamışdır. “Koroğlunun İstanbul səfəri” qolunda Nigar xanıma deyir:

Salam verdim, salam almaz,  
Görüm kəssin salam səni.  
Axçasız, pulsuz aşığam,  
Pulum yoxdu alam səni.<sup>2</sup>

“Həmzənin Qıratı aparması” qolunda Nigar da, dəlilər də Koroğlunun üstünlərə düşür, onu tənbəh eləyirlər. Dərdi başından aşan Koroğlu sazi sinəsinə basıb deyir:

Koroğluyam, deyim sana,  
Od tutub alışdı sına.  
Aşıqlığım bəsdi mənə,  
Sad ol, köntü, nə mələulsan? (2,127)

<sup>1</sup> Z.Bünyadov. Əsrlərdən gələn səsələr. AD nəşriyyat, B., 1993. səh. 191.

<sup>2</sup> Koroğlu. B., Gənclik, 1982. səh. 30.

Koroğlu özünü aşiq kimi qələmə vermək, paşaların, xanların, bəylərin başını qatıb vaxtı uzatmaq üçün saz çalıb oxumurdu. Doğrudur, Koroğlu məclislərə bu məqsədə girirdi və dastandan da biz bunu aydın görürük. Koroğlunun aşılılığı və şairliyi heç bir şübhə doğurmasa da, tədqiqatçılar bu məsələyə bir qədər ehtiyatla yanaşırlar.

Koroğlunun qəhrəmanlığında Bulğurlu sazin Qırat qədər, Misri qılinc qədər payı var. Koroğlu Bulğurlu sazi döşünə basıb “Misri”ni, “Cəngi”ni, “Döşəmə Koroğlu”nu, “Bozuğu Koroğlu”nu dillərində sazin səsindən-sehrindən onun dizlərinə taqat, qollarına qüvvət, ürəyinə təpər, səsinə-nəfəsinə ötkəmlik süzülüb hopurdu.

“Koroğlunun Bəyazid safəri” qolunda sazin mahz bu sərri-sehri, onun insanın varlığına göstərdiyi tasir çox gözəl ifadə olunmuşdur.

Hasan paşanın hiyləsiylə Əhməd tacirbaşı öz qullarından İmırzə adlı birisini öyrədib Koroğlunun yanına göndərir. İmırzə gəlib Çənlibələ çıxır. Koroğlu ondan soruşur ki, kimseñ, nəcisin? Qul cavab verir ki, Ərbəstandan gəlirəm, adım İmırzədi, özüm də qulam. Sənin adını eşidib gəlmışem.

Koroğlu sazını istəyir. / Sazi gətirirlər. Sonra Dəmirçioğluna deyir ki, sən onun qollarını alıñə al, gözlərini də gözlərinə dik. Əgar mənim sazım, səsim, sözüm ona əsər elədi, bil ki, mədə adamdı. Koroğlu bunu deyib, sazi döşünə basır və altı xana söz oxuyur. Dəmirçioğlu deyir:

- Koroğlu, sözlərinin misli bərabəri yoxdı. Əvəzsiz sözdü, amma sən deyin sifərdən bù adamda əsər yoxdu.

Koroğlu dedi: - Oğul, manım ki, nə sazım, nə səsim, nə sözüm sənə əsər eləmədi, səndən Koroğlu dəlisi olmaz!<sup>1</sup>

“Koroğlu” dastanında rastlaştığımız ustادnamə, qoşma, gəraylı, hərbə-zorba, aşiq şerinin ən qədim şəkilləridir.

<sup>1</sup> Koroğlu. Gənclik. B., 1982. səh. 167.

Həm də bu şerləri arasında elə mükəmməl, gözəl poetik nümunələr var ki, onları hər hansı ifaçı-dastançı aşığıñ adına bağlamaq olmaz.

Cüntki onlar əsl poetik istedadın məhsulu olan gözəl və əbədiyəş şeirləridir. Koroğlunu bir qəhrəman kimi sevdiren mərdliyi, igidiyi, ləyaqəti, şücaəti, poeziyasını yaddaşlarda yaşadan isə onun mayasının yuxarıdakı hissələrlə, duyğularla yoğrulması ilə yanaşı, ilk növbədə dilinin saflığı, şirinliyi, gözəlliyi olmuşdur. XVI əsra qədəri klassik poeziyanızın dili neçə-neçə bulaqların suyunun qarışılığı Kür çayının suyuna bənzədiyi halda “Koroğlu” dastanının və Koroğlu poeziyasının dilinin bulaq suyu qədər saf və duru olduğu göz öñündədir.

### § 3. Məhəbbət dastanları.

Məhəbbət dastanlarında içtimai məsələləri əsasən atəşin sevgi macəraları içərisində verilir. Məhəbbət dastanları əksar hallarda hansi dövrə yarandığını dəqiq söyləmək çətindir. Xalq romanları qədim tarixə malik olmaqla, onun qəhrəmanları nümayəndəsi olduğu xalqın ailə məişət, inam etiqad tərzı ilə bizi tanış edir. Azərbaycan xalqının zəngin şəfahi ya nadirliklə xəzinəsinə yüzdən artıq məhəbbət dastanı daxildir. Məhəbbət dastanları tədqiqatçıları müxtəlif şəkildə təsnif etmişlər, məs: xalq romanları, aşiqani-romantik dastanları, sevgi dastanları və s.

Məhəbbət dastanları mərkəzində duran əsas ana xətt aşiq ilə məskənin pak, ülvî məhəbbətidir ki, bunların da əsasında onların yuxuda buta almaları durur. Bu da təsədüfi deyildir, çünki əzli əbədi dünya yarandığı ilk gündən bəşər övladı, insan hər an təməsda olduğu onu əhatə edən məddi varlıqla və eləcə də insanın öz daxili aləmində baş beynində baş verən fenomenlərin sırlı-sehirləri duymunu, anlamını imkan daxilində aşkarlamaq üçün saysız hesabsız niyyətlərin səbəbini araşdırmağa çalışırlar. Belə ki, onların bəzi fenomenalların

sirrini arayıb araştırmağa bir elm kimi yanaşırlarsa, digər qrup isə ona bir elm kimi inamında olduğca sərt mövqedən yanaşırlar.

Möctəzələrə inamı avamlıq, nadanlıq, elmdə gerilik kimi qələmə verirlər. Bu xətə indi də etməkdədir. Xüsusilə yuxu, yuxugörəcə yozumları və yozumlarına aid Azərbaycan şəfahi xalq ədəbiyyatında olduğca zəngin materiallar vardır.

Hələ b.e. əvvəl 530 və toxumın 320 illərdə yaşmış antik dövr mütəsəkkirləri Heraklit, Demokrit, Örəstun, Hippokrat, Sokrat, Oflatun, Isgondəriyyə məktəblərinin on görkəmlili alimlərindən Herofil və Erazistart, Roma mədəniyyətinin təbib, alimi və filosof Qalen Görkəmlili şərq alimi, filosof Əbübəkr Məhəmməd Əbdulla İbn Zəkəriyyə Əl Razi, Əbu Əl Hüseyn Əbdulla İbn Sina və başqaları yuxu, yuxugörəcə haqqında bir-birindən maraqlı fikirlər söyləmişdir.

XX yüzillikdə yuxu və yuxugörəcənin tədqiqi sahəsində bir sıra elmi nəzəri uğurlar əldə edilmiş də hələ də yuxugörəcənin hamı tərəfindən xüsusi bu sahədə çəlşan fizioloq, psixoloq tərəfindən qəbul edilmiş bilən bitkin nəzəriyyəsi yaradılmışdır.

Z.Freydin bu sahədə apardığı tədqiqatları elmdə çox böyük hadisə idi.

### *Məhəbbət dastanlarında yuxu-xəbərdar vəzifəsi.*

Azərbaycan xalqının zəngin şəfahi ədəbiyyatında epik, epik-lirik, lirik janrlarında xüsusi, epik-lirik, dinamik və dramatik ünsürlər özündə birləşdirən çoxsaylı məhəbbət və qəhrəmanlıq dastanlarımızda yuxu, yuxugörəcə, həmçinin dastanlarımızda düzib qoşan aşıqlar haqqında işlədilən "Haqq aşıqi", "Şeyx", "ürəkləri oxuyan", "bilici", "usta Babi" və bu kimi ilk öncə qoriba səslənən ad-titullara, ləqəblərə tez-tez rast gəlirik. Uzun əsrlər yolcusu haqq aşıqların sözün əsl mənasında yurddasımızda insan sərrafları-psixoloqları desək sehv etmərik.

Yuxu və yuxugörəcə hallarının təfsiri, onların poetik sözün işığında yozumları məhz ustad aşıqların epik-lirik dastan qəhrəmanlarının psixoloji aspektlərindən hiss həyəcənim, fikir oxunuşunun şəhri inandırıcıdır. Bu baxımdan Azərbaycan şəfahi xalq ədəbiyyatının rəngarəng janrlarında, xüsusi dastanlarında, nağıllarında, aşiq şerlərində istanılın qədər zəngin materiallar vardır. O da aydın olur ki, dastançı aşıqlarımız nağıltıcı müdafiələrimiz güclü, bədii təfəkkürə malik xüsusi istedad sahibləridir.

Başqa sözlə desək ustad dədə, haqq aşıqlarında baş beynin öz inkişafının çox yüksək mərhələsinə çatır ki, onların düzülüb qoşduqları, yaratıqları "məctəzələr" psixi faaliyyətinin bütün sahələrində oxucunu heyrən qoyur. Ustad aşıqların ayrı-ayrı əsərlərdə yaratıqları rəngarəng dastan sujetlərində "aşığın məşquqşını yuxuda görməsi", "buta alması" özünməxsus psixoloji realılıqla əsaslandırıb desək, fikrimizdə yanılımur.

Dastan, naglı qəhrəmanları yuxuda gördükleri gözəl aşiq olub buta alırlar. Onların arxasında ayaqlarında dəmir çəriq, əllərində dəmir çəlik el-el, oba-oba gəzib qəhrəmanlıqlar göstərirler. Sazın-sözün sırlı-sehrli qüvvəsindən istifadə edib, min bir əzab aşıyyatla qatışırlar. Nəhayətə, xalq ədəbiyyatına xas olan nikbinliklə aşiq məşquqşına qovuşur. Bu qəbil yuxu gerçəkliyinə biz "Bəni daş şəhərinin sirri", "Aldərvisi" nağıllarında, "Dan atma" xalq mərasimlərində, "Mehri-mah", "Məhəmməd-Güləndəm", "Seyfəlmülk", "İbrahim", "Lətif şah", "Əmrəh", "Heydər bəy", "Nəcəf Pərizad", "Qurbanı", "Abbas Gulgəz Pəri" və s. biləcəyimiz dastanlarımızda da rast gəlirik.

Haqq aşıqları xüsusi həssaslıq şəraitində başqalarının, ilk növbədə butalarının-sevgililərinin fikirlərini müəyyən məsəfədən asanlıqla oxuyurlar. Elə əslində isə tərəf-müqabil dastan qəhrəmanlarının "ürəyinə danma", "gözü yol çəkmə", "gözü söyirmə", "qulağı cingildəmə", "qulağı külüldəmə" və s. kimi bu halətlər ilə bağlıdır.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Yuxu, yuxugörmə ilə bağlı fizioloqlarımız, təbiblərimiz, psixoloqlarımız kimi, folklorşünaslarımız da dastan yaradıcılığı arasındımlarında fikir söyləmişlər. Bu baxımdan, prof. M.H.Təhmasibin söylədiyi fikir diqqətdən kənara qala bilməz: "Məhbəbət dastanlarımız demək olar ki, hamisinin "Kitabi-Dədə Qorqud" və "Koroğlu"nun da bir sır boy və qollarının əsas məzmununun, yəni sujeti qəhrəmanın öz butasına çatmaq uğrunda apardığı mübarizənin təsvirindən ibarətdir. Bu sujeti, macəranı, əhvalatı əsasən 4 hissəyə bölmək olar.

- 1) Qəhrəmanın anadan olması və ilk təlim təriyyəsi.
- 2) Qəhrəmanların, yəni aşiq və məşuqənin buta almaları.
- 3) Qabağa çıxan maneqələr və onlara qarşı mübarizə
- 4) Müsabiqə və qələbə.<sup>1</sup>

M.H.Təhmasibin tədqiqatında ikinci bir bölgüyə də fikir verək:

1) Qəhrəmanların belə öz vətənində qarşılaşdığı macəralar.

- 2) Yol

3) Qəhrəmanın vətənina çatdıqdan sonrakı macəralar

Təhmasib yazır ki: "Dastan sujetinin 2-ci hissəsi butanın ortaya çıxməsi ilə başlanır. Bu ortaya çıxıb sujetə daxil olmanın əsas formalarında biri yuxuda buta almaqdən ibarətdir ki, bizim məhbəbət dastanlarımız üçün çox sacıyyəvi olduğuna görə bu baradə bir qədər ətraflı danışmaq lazım gələcək."

"Qəhrəmanların bir-birini yuxuda görüb aşiq olmaları çox qədim ədəbi priyomlardandır. Bu motivə hələ yeni eradan qabaqki IV əsrin rəvayət əfsanələrində də təsadüf edilməkdədir."

- deyən və araşdırmasına düzgün başlayan alim yazır: "Bütün dastanlarda xüsusi buta vermək şəklində düşməsi ilə bizcə daha

<sup>1</sup> M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). B., Elm, 1972. səh. 65.

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

sonrakı dini qanun qaydalarда xüsusiələ İslamiyyətin gətirmiş olduğu hicabla əlaqədardır.

Hicab hətta oğlanın başqasının qızına baxmasına, qızın isə oğlanla danışmasını, oğlan haqqında düşünməsini belə yasaq etmişdir. Bu hicab qızlarla oğlanlar arasında elə sənsuz bir uçurum yaratmışdır ki, bu uçurumun sahilihində dayananların bir-birini görməsi, bir-birinə baxması, hətta baxmağa təşəbbüs göstərməsi qeyri mümkün olmuşdur."<sup>1</sup>

### 1. "Tahir və Zöhrə" dastanında oxuyuruq:

- Nağıl dili yüyruk olar, vaxt dolandı, il keçdi, oğlanla qız 7 yaşına doldular. Bunlar elə gözlidilər ki, gözəllikdə bərabərləri yox idi.

Əhməd Vəzir Hatəm soltana xəbər göndərdi ki, uşaqların məktəb vaxtıdır. Bir kamil molla təbib uşaqları oxumağa qoymalıydıq. Hər ikisi də həmrəy olub uşaqları kamil bir mollaya tapşırıldılar. Uşaqlar bir yerdə məktəbə gedib gəlirdilər. Bir oturub, bir dururdular. Məktəbin həyətində bir sərv ağacı var idi, hansı tez gəlsə onun dibində oturub, o birini gözləyərmiş.

Deyirlər ki, bu məktəbdə bir də bir keçəl var idi. Bir könlündən min könlüla Zöhrəyə aşiq olmuşdu. Ancaq nə qədər əlləşirdi, Zöhrə ona səmt getmirdi.

Bir gün yenə onları bir yerdə görüb tez özünü yetirdi məllətin yanına: -Molla, mənə de görüm bura məktəbxanadır, yoxsa lotuxana?

Tahir və Zöhrə öpüşün səkkizini bir qara pul eyleyiblər, onu da alıb satan yoxdur. Molla onu eşidən kimi ayağa qalxdı, daban alıb Hatam sultanın yanına getməkdə olsun, siza kimdən xəbər verim Tahir və Zöhrədən. Tahirlə Zöhrə vədə yerində şirin-şirin səhbat edirlər.

<sup>1</sup> M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər). B., Elm, 1972. səh. 69.

Molla özünü Hatəm sultanın yanına salıb, Tahirə Zöhreni ona xəbər verdi, üstəlikdə dedi ki, -Qızımız yekalib həddi buluga çatıb, onu məktəbə buraxmayın, mən gəlib evdə dərs deyərəm.<sup>1</sup>

2. "Abdulla və Cahan" dastanından bir parçaaya diqqət yetirək:

- Cahan xanımdan qabaq qarı getdi gördü burada bir oğlan yatıb, xüdavənd aləm buna yeddi qələm çəkib. Qarı özünü saxlaya bilmədi, başlaşı Abdullaya yetim kalça kimi saxmağa. Cahan xanım getdi çatdı. Dəsmal çıxarib oğlanın suyunu sildi. Sonra qariya dedi:

- Qarı nənə qələmin varmı?

Qarı dedi: - Ay bala niyə yoxdu? Yeddi il koxa yanında mırzəlik etmişəm. Sən de, mən yazım.

Cahan xanım aldı, görsk asta-asta nə dedi:

Xab içində yatan bixəbər səyyad  
Tərlən mənəm. Qeyri tərlən istəmə  
Mən səni sevmişəm. Şən də sev məni.  
Sev bu canı, qeyri canan istəmə.

Cahan xanım sözünü tamamlayıb çıxardıqdan sonra, üzüntünü çıxardıb Abdullanın barmağına saldı. Qarı da Cahan xanımın dediyini bir kağıza yazıb Abdullanın cibinə qoysdu. Cahan xanım özü də Abdullanın darağını götürdü.<sup>2</sup>

Gətirdiyimiz nümunədə nəyinki tərəf müqabillər bir-birlərinə cəsarat etmir və ya islam dini tərəfindən təqđib edilir. "Abdulla və Cahan" dastanında gətirdiyimiz bədii parçada biz həmçinin alimin: "Bizcə dastan yaradıcıları bu çətinliyi aradan qaldırmış üçün çox düşünmüş, nəhayət dindən icazə almaq

<sup>1</sup> Azərbaycan dastanları. 1 cild, E.A., 1965. səh. 104.

<sup>2</sup> Azərbaycan dastanları. 2 cild., E.A., 1966. səh. 230.

yolu ilə işin içindən çıxmış qərərəna gəlmişlər ki, bunun üçün də qəhrəmanların bir-birini yuxuda görməsi motivi ilə onların bir-birinə bütə eləmə priyomları birləşdirilmişdir"- fikrini də təkzib edirik.<sup>1</sup>

Qəbil intuitiv, telepatik sınaqlara biz nağıllarımızda, əsatir, əfsanələrimizdə, dastanlarda da bol-bol rast gəlirik. Belə ki, Qurbaninin Qara vazır və qızı Nigarın Ziyad xanın məclisində imtahan edilməsi, bütün imtahnlardan aşığıq alını-açıq çıxmazı, eləcə də Abbasın, Qəribin və başqalarının sınaqlardan dəqiq çıxmaları fikrimizin doğruluğunu möhürüləyən təsdiqli faktlardır.

Bu baxımdan, Qeysər şəhərinin paşası Süleyman paşanın qızı Hüsniyə xanımının, vəzirinin Kərəmi intuitiv, telepatik sınaqlardan çıxarmaları da çox maraqlıdır. Onlardan bir nümunəyə diqqət yetirmək yerinə düşərdi.

Hüsniyə xanım dedi:

- Aşıq, qız tanımaqdə mahirsən. Indi bir işimiz qalib. Bu gün səhər burada bir qərib ölüb. Yuyublar, kəfənləyiblər, qalib basdırımağı. Gedək ona bir namaz qıl, torpağa tapşırıq, sonra sənin toyunu elyək.

Kərəm dedi: - Baş üstə!

Hüsniyə xanım ferraşlara əmr elədi ki, Kərəmi qəbirstana aparsınlar. Elə ki, Kərəmi apardılar, Hüsniyə xanım paşaşa dedi: - Ölüb eləyən yoxdu. Bu mənim axırıncı sınağımı. Bir diri adam kəfəns tutdurub, tabutu qoydurmuşam. Durun, biz də gedək. Əgər bu bilsə ki, kəfəndəki ölü deyil, daha haqq aşığı olmasına heç kəsin sözü ola bilməz.<sup>2</sup>

Dastançı aşılıqlarımız, nağılıcı müdriklərimiz güclü bədii təfəkkürə malik xüsusi istedad sahibləridir. Başqa sözlə desək,

<sup>1</sup> M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər) B., Elm, 1972. səh. 93.

<sup>2</sup> Azərbaycan dastanları. IV cild, 1966. səh. 99.

dədə-ustad, haqq aşqlarda baş-beyn öz inkişafının çox yüksək mərhələsinə çatır ki, yaratdıqları “möcüzələr” ilə psixi fəaliyyətlərinin bütün sahələrində oxucu-dinləyicisini heyran qoyur.

### 3. “Leyli və Məcnun”

“Leyli və Məcnun” mövzusunda əsər yazan Nizami Gəncəvi bu mövzdən istifadə edərək insan və zaman, təbiət və cəmiyyət hadisələri ətrafında rəngarəng düşüncələrini əks etdirmişdir. Belə bir mövzdədə əsər yazmağı ondan Şirvan şahı Axsitan xahiş etmişə də Nizami heç də ancəq dövrün şahlarını təmin edəcək əsər yaratmamış, daha çox öz narahat düşüncələrini qələmə almışdır. Axsitan ondan bu “galini” fars və ərəb bəzəyi ilə bəzəməyi tələb edərkən də məhz “Leyli və Məcnun” mövzusu ilə əlaqədar farslar, ərəblər arasında geniş yayılan əfsanə və rəvayətləri nəzərdə tutmuşdur. Əfsanələr və rəvayətlər isə hər hansı hadisə, fakt əsasında yaradılmış bədii sözdür.

Ibn Küteylə, Əbul Fərəc İsfahani, Əlvalib kimi müəlliflərin əsərləri və Nizami poemasını müqaişə edən alimlər bu qənaətdədirlər ki, Nizami bu ölməz əsərini yazarkən həmin müəlliflərin əsərlərindən faydalananmışdır. Şair İran və Azərbaycanda da geniş yayılan əfsanələrdən bəhrələnmiş deyildir. XI əsr Azərbaycan şairi Q.Təbrizinin tez-tez sadıq nakam sevgililər kimi Leyli və Məcnunu xatırlaması göstərir ki, “Leyli və Məcnun” haqqındaki əfsanə ədəbi dairələrdə Nizami əsəri yazıldanın çox –çox əvvəl məlum və məşhur imiş. XI əsr İran şair və nasiri Nasir Xosrov da bu əfsanənin maraqlı olduğunu qeyd edir, lakin onu daha çox bədəvi ərəblərin mühiti ilə əlaqələndirir. Tayfada Leylinin yaşadığı qəsrin xərabələrini göstərdiklərini, maraqlı hekayələr danışdıqlarını yazar.

Nizami o sözlər ilə bu məşhur əfsanənin bədii əsər kimi işlənmədiyini, çılpaq qaldığını da yazır:

Harda ki, eşq əli bir süfrə açar,  
Bu gözəlhekaya ona duz saçar.  
Bu qədər nazəndə, incə bir dillər,  
Nadən çılpaq qalsın bu vaxta qədər.  
Onu bəzəməmiş arif əlləri  
Odur ki, çılpaqdır o gözəl pəri.

Anlaşıılır ki, poema sıfarişlə yazılsa da onun məşhurluğu və məhz Nizami dünyasına yaxınlığı belə bir əsərin meydana çıxmamasına səbəb olmuşdur.

Nizami bu mövzunu işləyərkən yerli folklor mənbələrdən başqa, yazılı qaynaqlardan da geniş istifadə etməsi əsər boyu özünü aydın hiss etdirir. Poemanı ərəb mənbələri ilə müqaişə etdikdə görürük ki, Nizami Leyli və Məcnun haqqındaki xırda və pərakəndə quru və bədii cəhətdən söntük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmiş, demək olar ki, heç nəyi atmamış, lakin əsərin sərt qanunu əsasında onu sistemə salıb kədərli və əzəmətli bir söz abidəsi yaratmışdır.

Nizami insan və zaman probleminə, bu problemin ayrı - ayrı cəhətlərinə poemada döñə - döñə toxunur. Yaxşı sözü yaman sözdən üstün tutan şair zamanın eyiblərini də çəkinmədən romantik bir pafosla dilə getirir.

Bir çox sıfətlər var insanda hələ  
Almasan yaxşıdır onları dilə  
Pis sözü ağzına alınca insan  
Qarınında öldürsə yaxşıdır, insan  
Bu dünya dolanıb döndükə rüzgar,  
Qoy səndən yaxşı söz qalsın yadigar.

Nizaminin "Leyli və Məcnun" poeması ancaq nakam bir eşq macərasının nəzəmə çəkiləsi deyil, bəlkə daha çox bu mövzudan istifadə edərək dünya və insan haqqında yaradılmış bədii -fəlsəfi bir əsərdir. Şair əsərin həm əvvəlində, həm də əsər boyu müxtəlif yerdərə həyat, dünya, dövrün insanları, əməlləri haqqında söhbət açır, bu söhbətləri da mövzuya yad, kənar bilmir.

Ey varlıq naşsinin naziri olan  
Qaldır əngəlləri idrak yolundan.  
Boş təbli döyərək hay -haray salma,  
Heç kəsin sasına biganə qalma.  
Bir toz görünə də hər zərrə əgor,  
Dünya pərdəsində o da isinər.

Allaha yalvarışında da şair dünya və insan haqqındaki düşüncələrindən ayrıla bilmir. Dövründən, bu dövrün mətbəblərindən dəmişən zaman alov püşkürür.

İlahi, dar gündə sən ol həmdəmim.  
İstədiyin yərə çatsın qədəmim.  
Söylə nə vaxtadək bir tikə üçün,  
Şaha və gədaya yalvarım hər gün.  
Vəfəsiz yaranmış bütün qapılar,  
Bir sənin qapında vəfa tapılar.

Həyat elə qurulmuşdur ki, insanların içi dərdlə, kədərlə doludur. Məcnunun atasına verdiyi cavablardan aşağıdakı misralara diqqət edək.

Daşları əridər çəkdiyim kədər,  
Kim öz üryəyinə sıxıntı istə?  
Məni pis taleyim təqib edir, bil.  
Heç kəs bədbəxtlikdən qurtaran deyil.

Yaxud:

Məzəlum mən deyiləm yalnız bu yerdə.  
Yüzləri düşməsdür mən düşən dərə  
Filibin vücudundan milçəyə qədər.  
Bu zülmü çəkməyən varmadır mögər?

Orta əsrlər şəraitində qadınların oyanması, insanların dərk etməsi və faciə Leyli sürətində əks etdirilmişdir. Leylinin də faciəsi köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun yeniliyə qarşı qəddar və amansız olmasından yaranır. Leyli zahirən zəmanəsinin tələblərinə baş əyən, əslində isə ona mağrur bir stükütlə meydan oxuyan, onun istədiyi, dediyi kimi olmayan, şərin zülmət gecəsində günəş kimi parlayan, içində insanlığın əbədi məşəlini gəzdirən bir insan kimi yaşıyır.

#### 4. "Arzu-Qəmbər" dastanı.

Azərbaycan xalq dastanları içərisində az tədqiq olunan dastanlardan biri də "Arzu-Qəmbər"dir. Elm aləminə bu dastanın çox versiya və variantları məlumdur. Bunlardan 5, yaxud 6 Quzey Azərbaycan, 1 Borçalı, 2 krim-tatar, 6 Güney Azərbaycan, 1 İraq-türkən (Tur Xurmətə və Kərkük variantları) və digərlərini göstərmək olar. Alımlar öz faydalı fəaliyyətləri ilə bu qədim dastan növünün (bayatılı) toplandılib üzə çıxarılmışına çalışmış və buna nail olmuşlar. Bu variantları qədim dövrün tarixi və mifoloji hadisələrini əks etdirmək xüsusiyyətlərini əsas tutaraq, onları iki qrupa ayırmış olar: ən qədim dövrləri əks etdirən, yəni daha çox mifoloji qatlara malik versiyalar və nisbətan sonrakı dövrlərə aid versiyalar mifoloji qatları əks etdirənlər içərisində Azərbaycan versiyasının Gəncə, Ordubad, Qarayazı variantlarını, İraq-

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

türkman və krim-tatar versiyasının ikinci variantını göstərmək olar.

Qəmbərin ilxi ilə bağlılığını krim-tatar variantında da görürük. Dastanda Qəmbər xanın ilxiçisi kimi tərənnüm olunur. Azərbaycan variantlarında isə adla bağlılıq nəzərə çarpacaq dərəcədə deyil, əncəq verilən bayat formalı şerlərdə hiss olunur.

"Arzu-Qəmbər" in ikinci krim-tatar variantında, himayəçi-tanrı rolü daha qabarıqdır. Burada Azərbaycan variantlarında Qəmbərin insiasiya olunma xüsusiyyəti də özünü yaşadır. Yeni xalqın əski inanına əsasən, təbiat qışda ölürlər, yazda dirilir. Bu ölüb-dirilmə prosesi üç başlangıçın iştirakı ilə dərk edilir: günəş, torpaq və su. Qəmbərin də formallaşmasında bu üç başlangıç çıxış edir: dağ tanrısi, su stixiyası, göydən enən işiq.

Təbiatın də dirilməsi üçün bu üç başlangıç -Günəş, Dağ-torpaq tanrısi və suyun birgə olması gərəkdir. Bu üçünün vəhdətindən təbiat dirili; cana gəlir. Qəmbərin insiasiya prosesi, yəni ölüb-dirilməsi, variantlarında iki cür özünü hiss eddir. Gəncə variantında su ölüb-dirilmə maddi şəkil alır və Nəzər İlyasın köməyi ilə Qəmbər dirilir.

Sərəv dağı dağdım.  
Dörd tərəfi bağdım,  
Səndən bir xəbər alım,  
Qəmbər ölüb sağdım?!

Dastan variantlarının hamisində məhəbbətin möhürbəndi üzük və bilərzikdir. Həm də bunlar Qəmbərin və Arzunun adı yazılıqla beşikksəmə zamanı qızın əvəzinə verilmişdir. Bir çox variantlarda dastanın, hadisələrin axırı xoşbəxt sonluqla bitir.

<sup>1</sup> Xalqın söz məcəvaləri: tərtib və toplayanı S.P. Pirsətanlı, B., Azərnəş, 1999, səh. 35.

## FƏSİL VII

## AŞIQ SƏNƏTİNİN LOKAL FƏRQLƏRİ VƏ ƏDƏBİ-BƏDİİ FORMALARI

Aşıq ifaçılığının yuxarıda nəzərdən keçirdiyimiz bütün formaları bu gün də fəaliyyət göstərməkdə davam edir.

Ifaçılıq formasına yaradıcılıq tərzini və imkanlarına görə aşıqları spesifik yerli ənənələrə (lokal xüsusiyyətlərə) əsaslanan aşağıdakı ərazi-zona qruplarına bölmək olar:

### §1. Göyçə

Göyçə aşiq mühiti azərbaycan el -aşıq poeziyasının inkişafında müstəsnə rol oynamışdır. Son dövrlərdə bu mühitə aid aparılmış fundamental araşdırımlar Göyçədə el -aşıq poeziyasının uzun əsrlər boyu fasılısız inkişafla malik olduğunu aşkarlamışdır.

XVI əsrdə Miskin Abdulla başlanan Göyçə el -aşıq poeziyasının tarixində XIX əsrin xüsusi bir mərhələsini təşkil edir. Təsadüfi deyil ki, Göyçə aşiq mühitinin görkəmli tədqiqatçısı filologiya elmləri doktoru Hüseyn İsmayılov Göyçə el -aşıq poeziyasının XVI –XIX əsrlərdəki inkişafını 3 mərhələyə ayırmış və XIX əsri xüsusi epoxa kimi dəyərləndirmişdir.

1. XVI əsr -Göyçə aşiq mühitinin təşəkkülü mərhələsi
2. XVII – XVIII əsrlər Göyçə aşiq poeziyasının təkamül dövrü.
3. XIX əsr Göyçə aşiq poeziyasının intibah dövrü.

XIX əsr Göyçə aşiq mühiti son dərəcə nəhəng poetik simalarla təmsil olunmuşdur. Belə ki, bu dövrdə yaşayıb-yatmış Ağ Aşıq, Aşıq Ali, Aşıq Ələskər, Alçalı Məhərrəm, Aşıq Musa kimi yaradıcı aşıqların şair Məmmədhüseyn, Şısqayalı şair Aydın, Şair Öziz, Hacı Əliş Ağa, Mirzə Bəylər,

Usta Abdulla kimi el şairlərinin yaradıcılığı təkcə Göyçə ilə məhdudlaşmamış, adları və poeziyaları Azərbaycanda və ondan qıraqlarda məşhur olmuşdur. Ümumiyyətlə, Göyçə bütün dövrlərdə, o cümlədən, sözü güdnən əsrə - XIX poetik ənənələrlər çox yaşayış yaratmışdır. Lakin adları çəkilən sənətkarların yaradıcılığı öz poetik qüdrəti və sənətkarlıq keyfiyyəti baxımından Göyçənin hüdudlarını aşmış və Azərbaycanın digər aşiq mühitlərində də məşhur olmuşdur.

*Şair Aydin.*

XIX asır Göyçə aşiq mühitin görkəmlini nümayəndələrindən biri Şişqayılı Şair Aydındır. Zəngin yaradıcılığa malik olan bu sənətkarın hayatı, və irsi bir neçə məqaləni istisna etməklə, tədqiqatlardan deñək oları ki, qıraqda qalmışdır. Şair Aydin 1825-ci ildə Göyçə mahalının Şişqaya kəndində anadan olub. Saz və söz ənənələri ilə çox zəngin olan Göyçə aşiq mühiti Aydin poetik dünyasına təsir etmiş, və onun qəlbində bödii sözə meyl erkən gənciliyində başlamışdır.

Aydın 15-16 yaşlarında şer qoşmağa başlamışdır. Coşğun təbə malik olan Aydının poetik istədədi tez zamanda püxtəlaşmış və onu 20 yaş olanda mühit onu aşiq Şair Aydin kimi tanımaqa başlamışdır. 1877-ci ildə Şair Aydının taşabibüs ilə varlı torpaqlarını kənd yoxsulları arasında bölüşdürülməsinə cəhd göstərilir. Daha doğrusu, şairin zülümə, həqərətə qarşı çəvrilmiş asərlərindən ruhlanan zəhmətkeşlər varlırlara qarşı mübarizəni gücləndirirlər. Aydına hazırlanan süqəstidən xəbor tutan şairin böyük qardaşı Eyyav qəsdin təşkilatlarından birini ölütmür. Fürsətdən istifadə edən varlılar Aydını və onun qardaşlarını Eyyav və İsmixan Sibirə sürögün etdirməyə nail olurlar. O, 10 ildən artıq bir müddətə Vətəndən uzaqlarda çətin həyat keçirir.

Şair Aydin zəngin irsə malik sənətkar olmuşdur. Şair Aydının yaradıcılığının və onun hayatı haqqındağı

məlumatların öyrənilməsi göstərir ki, el şairinin müasirləri onu görkəmlə sənətkar kimi qəbul etmişlər.

Aşiq Ələsgər Aydının şairlikdə ağlı, yəni poetik biliklərinin sınığa çəkmək istəyir. Şair Aydının yaradıcılığında Göyçənin bütün poetik obrazı var. Aydının ustادnamələri onun mənsub olduğu dünyasının şairin qəlbində dərin poetik izlər buraxdığını göstərir.

Sinən üstə, qoca dünya,  
Hərə bir iz salar, gedər.  
Çoxu ad -san qazansa da  
Çoxu qonaq qalar gedər.  
Heç dəymadıq görkəmindən,  
Baş aymadıq dərd-qəmündən  
Ayri düşən həmdəmindən  
Xəyallara dalar, gedər.

Keçirdiyi ağır və sarsıntılı həyat Aydının psixologiyasında, dünyaya poetik münasibətdə özünü göstərsə də, o müdrik bir sənətkar kimi həyat eşqindən məhrum olmuş, elin şad günü ilə gülmüş, qəmi ilə kədərlənmişdir. Bu baxımdan biz onun yaradıcılığında Göyçənin poetik etnoqrafizmə, real həyat lövhələrinə söykənən şən, şüx, obrazını da görürük. Şair Aydının "Qonşu" adlanan şəri Göyçəli insanın konkret obrazını təqdim etməklə hərəbat. Göyçə poeziyasına məxsus poetik sənəti, tənqid ruhu da özündə inikas edir:

Bir şey lazıim olsa ona,  
Gəlir şirin dilə qonşu,  
Aldığım geri verməz,  
Qoyar aya, ilə qonşu.  
Bir şey lazıim gəlsə sənə,  
Qaçıb gizlənər o hinə,

Çağırmaqdan ağız çənə  
Yorğun düşər belə, qonşu.

Şair Aydının poeziyasının karakterik çizgilərindən biri onun şəriyyatında sosial motivlərin çox qüvvətli olmasına dair. Şair Aydının bir şəxsiyyət kimi hayat prinsiplərinin məram və əqidələrinin poetik hayatı (manifesti) idi: o heçkəsin qabağında boyun əyməmiş, qarşıda nə qədər ağır döyüşün olacağını və bu müharibələrin ona çox ağır başa gələcəyini bilsə də, haqq satdığı əqidəsində üz döndürməmişdir:

İntiqam al məndən , ay çərxı fələk.  
Inanmaram sənə bu gündən belə,  
Hər nə bacarırsan, heç asırgəmə.  
Inanmaram sənə bu gündən belə.

Onun ömrü çox böyük sosial təlatümlər, ağrı –acılar içərisində keçə də. şairlik istedadı, poetik zövq heç vaxt onu tərk etməmiş və şair Aydın bütün ömrü boyu poetik "kredo" kimi bayan etmişdir:

Kullum gözəlliyyin sorağındadır,  
Otur ki, gəzirəm bu elləri mən  
Quiąğım şirin söz fəraigindədir,  
İstərəm dirləyəm xoş dilləri mən.

#### *Aşiq Allahverdi (Ağ aşiq)*

Rənginin ağlığına görə Ağ Aşiq kimi məşhur olan Aşiq Allahverdi təxminən 1750-ci illərdə Goyçə mahalının Kərkibaş kəndində doğulub. Burada yüz ilə yaxın ömr sürüb, təxminən 1850-ci illərdə dənəsini dəyişmişdir.

Aşiq Allahverdinin yaşadığı dövr Azərbaycanda (Nadir Şahin ölümündən sonra) xanlıqların müstəqilləşdiyi, eyni zamanda, bir-birilə qanlı müharibələr apardığı, bir-birinin kəndlərini, torpaqlarını əla keçirdiyi dövr idi. Goyçə də bu qanlı müharibələrin mənşəsində tez-tez əldən-əla keçib, seyulub talan edilmişdir.

Aşiq Allahverdi bir el sənətkarı, el təsəssübkeşi kimi İrəvan xanlığının zoraki nərzəkəllərinə, yerli kəndxudaların özbaşınılığına qarşı çıxdığını görə təqib olunur, nəhayət, ələcsiz qalib Yaxın Şərqiñ müxtalif şəhərlərinə səfərlər edirdi. Ömrünün çoxunu gəzəri həyat keçirdiyindən, aşığın tərcüməyihəl dolaşdırılmış, hətta Şəhər mahalının Xocasan kəndindən olan eyni adlı Ağ Aşiq Allahverdi ilə qarışdırılmışdır. Doğma yurdunda aşığın hayatı çox ağır keçmiş, incidilmiş, təhqir edilmiş, digər tərəfdən oğlu İsmayılin vaxtsız ölümündə aşığa bir dərd olmuşdur. Bütün bunları aşiq "Çəkirlər" rədifi qoşmasında çox aydın ifadə etmişdir:

Sığındığım Goyçəyə, bu mahala mən,  
Dardım Sarı Nərdən nərgiz, lala mən.  
İtirmişəm İsmayıltək bala mən.  
Sinəmə çalın-çarpaz yara çəkirlər.  
Allahverdi dərd əlindən dəldi,  
Kənddə koxa qanı soran zəldi  
Gözəm yaşı Qiçsoy çayın selidi.  
Cananı atəşə. nara çəkirlər.

Aşiq Allahverdi də ustadının zəhmətini itirmədi, Aşiq Ələsgər kimi böyük saz-söz ustadı yetişdirdi.

*Aşıq Ələsgər Alməmməd oğlu.*



Aşıq Ələsgər Alməmməd oğlu 1821-ci ildə qadın Göyçə mahalında doğulmuşdur. Alməmməd kənddə əkinçilik, dülgerlik və dayırmançılığı möşğül olar, yeri gələndə aşiq şerini tərzdən gözəl qoşmalar da yazarmış. Ələsgərin kiçik yaşlarından saza-sözə marağının duyan atası onu Göyçənin ustad aşıqlarından olan Aşıq Aliya şayirdə vermiş. Ələsgər beş il Aşıq Alimin yanında saz söz sənətinin bütün incəliklərini öyrənir. Hamçinin klassik Şərq və Azərbaycan şairləri - Firdovsi, Nizami, Sədi, Hafız, Nəsimi, Füzuli, Nəbati kimi söz bahadırlarının poetik irlərinə yaxından bələd olur:

Firdovsi, Füzuli, Hafız, Nəsimi  
Onlar da yazdığını ayə məndədi

Aşıq sənətini həmşəlik pəşə sədən Ələsgər telli sazla Qafqazın bir çox diyarını-Qarabağı, Gəncəni, Naxçıvanı, İrəvanı, Tiflisi, nahayat, Türkiyəni gözib məclislər keçirmiş, sazi-sözü ilə el arasında böyük hörmət qazanmış, sözləri dillər azharı olmuşdur. Sonralar onun şayirdləri aşığın bu səfərləri ilə bağlı dastanlar düzəltmişlər: - "Aşıq Ələsgərin Naxçıvan səfəri", "Aşıq Ələsgərin Gəncə səfəri", "Aşıq Ələsgərin Türkiyə səfəri", "Aşıq Ələsgərin Qarabağ səfəri" və s.

Aşıq Ələsgər özü də böyük bir aşiq məktəbi yaratmış, bu məktəbdə onlara aşiq yetişdirmişdir: Aşıq Nacəf (Daşkondili), Aşıq Ali (Dərəçəpəkli), Aşıq Əsəd, Aşıq Yusif, Aşıq Mikayıł, Aşıq Qiyas, Aşıq Nağı, Aşıq Qurban və s. məktəbində dörs almışlar. Ələsgər tolim və tərbiyə verdiyi aşıqlara ciddi tələbkarlıqla yanaşmış, onların qarşısında böyük vəzifələr qoymuşdur, aşiq sənətinin bütün sırlarını dorindən öyrənir, məclisda tələb olunan hər sözü, hər havanı "bəli" deyib ordacea ifa edir, bununla yanaşı ağı, mərifəti və davranışları ilə elin, obanın tələblərinə əmal etmiş, el arasında, məclislərdə xüsusi hörmət və nüfuz qazanmışdır.

Vaxtıla yalnız aşiq məclislərinin bəzəyi olan Ələsgər adəbi irsi sonrakı illərdə ardıcıl çap (1935, 1937, 1956, 1963, 1972, 1988) olundu, araşdırıldı, dörsliklər daxil edildi, elmi tədqiqat işləri, dissertasiyalar yazıldı, Azərbaycan adəbiyyatı tarixində özüne layiqli yer qazandı.

*Aşıq Ali Mirzə oğlu.*

Göyçənin məşhur ustad aşıqlarından sayılan Ali bütün XIX yüz ilə (1801-1901) yaşamış, demək olar ki, 80-90-ci il Göyçə aşiq məktəbinin ustası, aparıcı məsləhətçisi sayılmışdır. Ali Göyçə mahalının Qızılıvəng kəndində dünyaya göz açmış, çox erkən Göyçənin qaynar saz-söz məclisləri, Qurbaninin, Miskin Abdalın, Tuşarqanlı Abbasın, Xəstə Qasımın, Ağ

Aşağıın sözü-söhbatı onu ağışuna almış, qəlbini ovlamış, taleyi bu səmtə yönəltmişdir.

Yeni-yeni saz havaları, dərin məzmunlu, rəngarəng saz şerləri ilə aşiq sənətinin hörmət və şöhrətini türk dünyasına yayar. Ahın gözəlləmələri və müdrik kəlamları, ürəkləri chtizaya gatırən bəstələdiyi saz havaları eldən-elə, dildən-dilə, məclisən-məclisə yayıldıqca Alının da adı nəğmələri ilə dilləri doluşur, get-geda maşhurlaşır.

Aşıq Alının şerlərinin çox qismi itib-batmış, başqa aşıqların şerlərinə qarışmış, çox az qismi aşıqların hafızasında qalmışdır. Onun şerlərindən həyat fəlsəfəsi bəddi şəkildə, zəngin poetik illədlərlə təsvir olunur. Aşığın həyat eşqi başəri bir sevgidir. Bu başəri məhəbbətə nöqsan gətişən bəzi el şairi mühakimə edir. Düz yola çağırır:

Təmənnam dərdimə aşkar yazılınsın,  
Ellər bir-birindən aralanmasın.  
Arif zəxmin alsın səlli Şəmsirdən,  
Tənə xədəngindən yaralanmasın.

İftira ərz edən sözündən olsun,  
Dosta kəc baxanı gözündən olsun.  
Elin fəhmandan özündən olsun,  
Gəda golub eldə dərgalanmasın.

Şerlərinin bir çoxunu Aşıq Ali sevgilisine həsr edir:

İləhibindi, rəbibimdi Bəsti yar,  
Uydu könlüm o dildərə dolandı,  
Vəfəsiz dünyanan vəfali yar,  
Əmr cəyədi düz ilqara dolandı.  
Tay olmaz sədrinə bir qeyri sinə.  
Qoymadı qoynuna bir qeyri sinə,  
Yarı meyl etmədi bir qeyrisinə,  
Gəldi neçə zülfi qara dolandı.

Bir əsirlik ömrünü 70-80-ci illərini çalıb-cağırmıqla keçirən, dərin məzmunlu sözləri ilə aşiq sənətinin zənginləşdirən aşığıın sonralar gözəri işıqdan məhrum olmuş, Bəstisi dünyadan köçmüş, aşiq faciəli günlər keçirmiştir.

### *Aşıq Musa Səfəroğlu.*

Aşıq Musa Səfər oğlu (1830-1912) Göyçə mahalının Ağkilsa kəndində doğulub. İlk təhsilini xüsusi məktəbdə alıb. Burada ərəb və fars dillərini öyrənib, ilahiyat elminə bələd olub. Musanın ikinci məktəbi Göyçə aşiq mühiti olub. O ustaldardan aşiq şerinin bütün incəliklərinə yiyələnib. Eləcə də saz havalarının mahir ifaçısı olub. Göyçənin bir çox ustad aşıqlarını aşiq Musa yetişdirib.

Şerlərinin ruhundan bəlli olur ki, Aşıq Musa şair kimi kamili sənətkar olmuşdur. Onun "Nə günahı telli sazin?" gərayılışı yalnız lirizmi ilə deyil, həm də tutarlı məzmunu ilə aşiq şerində xüsusi yer tutur. Sazi cadugər mollallardan müdafiə edən aşiq deyir:

Məclisləri abad eylər,  
Nə günahı telli sazin?  
Mələl könüllər şad eylər,  
Nə günahı telli sazin?

Yeki şəcər,yeki dəmir,

Ara vurmur, yalan demir,  
And içməyir, rüşvət yemir,  
Nə günahı telli sazin?

Aşıq Musanın "Bir gün", "Kəklik", "Güla-gülə", "Köynəkçək", "İndi", "Diibər", "Biri yaz", "Var", "Dilim",

“Olmaz”, “Ağ ola”, gərəyil və qoşmaları; “Ağlar”, “Mənnən”, “Ay üzə-üzə”, “Öyar-ayır” təcnisləri aşiq şerinin nadir nümunələridir.

Aşağı şerləri etnografik cəhdətdən daha zəngindir. Bu şerlərdə Götçənin hayatı, adət-ananəsi, xalq məişətinin bir sıra xüsusiyyətləri bədii boyalarla təsvir olunub. Təkcə “Samovar” şerində süfrə məclisinin geniş təsviri verilib.

Başında vardi çayniki, ətrafında yar stəkan,  
Özü xasdı, bölməsi xas, var nişanı zər stəkan  
Saz çalım məclisində dolansın dilbər stəkan,  
Balkə bir az şəfa tapa, bu xəstə canım samovar.

Çox inəc zövqə və həssas təbiatə malik olan ustadin ustadnamələri də aşiq məclislərində layiqli yer tutur və indi də estetik əhəmiyyəti itirməmişdir. Bu baxımdan “Dilim” şeri daha iibrətamızdır:

Dilim, bu öyüdü sənə deyirəm.  
Çox dünya malına sarışma, dilim.  
Çalış sən həmişə öz əməyini ye.  
Haram mal yeməyə alışma, dilim!  
Bir məclisə vardin mitgın olsun lal,  
Əyləşənlər səndən dork etsin kamal  
Dindirsələr dillon, dinməsən lal qal,  
Hercayı danişib, gülümsə dilim.

## § 2. Qarabağ zonası.

Qarabağ aşiq məktəbi XVIII əsrə ən yüksək səviyyələrə çatmış, xalq şifahi ədəbiyyat burada eyni zamanda klassik yazılı ədəbiyyatın dolğunluğunu əsas edirdi. Bu zonanın aşıqları həm təklikdə, həm cüt, həm də balabəncı ilə məclis keçirirlər. Qarabağ şairi-ci - Vaqif və onun yetirmələri çox vaxt sənətçilərin yaradıcılığına müraciət edirdilər.

## Sarı aşiq.

Həm şifahi xalq ədəbiyyatunda, həm də yazılı ədəbiyyatda mahir bayati ustası kimi tanınan Sarı Aşığın həyat yolu əfsanə və rəvayətlərə çevrilmiş haqqında söylənilən fikirlər də rəvayətlərə söykənməsidir.

Hələ XVI yüz ilin birincisi yarısından başlayaraq Aşığın bayatuları təzkirəçilərin diqqətini cəlb etmiş, yeri göldükən təribə etdikləri cünglərə köçürülmüşlər. Məhəmməd İbn Məkkənin 1549 (956)-ci ildə köçürüdüyü “Ləmə at-üd DİMƏŞQİYYƏ” cüngünə aşağı iki bayatısı daxil edilmişdir:

Mən Aşiq yasamən siz,  
Bağların yasamənsiz.  
Mən öldüm gülə həsrət,  
Gülşənsiz, yasamənsiz.

XVII yüzilliyin təzkirəçisi H.Qaradağ “Öslən Qaradağ mahalındandır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri çayının kənarında vəqz Gülsəburd adlı qərədə sükna edib”-deyəndə Aşığın həyatını daha qədimlərə aparır.

XVI və XVII yüz illərin cünkünə daxil edilmiş, həm də bilavasita yaxşının adına deyilmiş bayatıda da Aşığın XVII yüzildə yox, dəha qədimində yaşadığı söyləməyə əsas verir. İnandırıcı qaynaqlardan biri “Yaxşı-Aşiq” dastanıdır. Qaramanlıların Qarabağa gəlib məskunlaşması tarixdə bəlli olduğu kimi dastanlar da qorunmuşdur. Ancaq Sarı Aşığın bəzi bayatlarından bəlli olur ki, o, köhnə yurddə doğulmuş (şübhəsiz, Qaradağda) yeni yurddə köhnə yurdu tez-tez, hətta kadərla yada salmışdır:

Aşığın ödü yarı,  
Bayqunun ödü yarı.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Qurbatda vətən tutduq,  
Unutduq o diyarı.

Və ya:

Aşiq qara yaxşıdır.  
Geysən qara yaxşıdır.  
Qurbatda dolanmaqdən.

Getsən gora yaxşıdır.

Buradan belə nəticəyə gəlmək olar ki, Aşiq 1493-cü ildən daha əvvəl 1470-ci illərdə doğulmuş bilərdi.

Bölli dir ki, Dədə Qorquddan üzü bəri xalq ədəbiyyatının qüdrəti yaradıcılarının hayatı, yaşadığı dövr və şəxsiyyəti nağılı və dastanlarımızın sehri aləminə qaynayıb qarışdırğından əldə tutular sənəd olmamışın mülhizə və ehtimallar davam edəcək. Yuxarıda xatırladığımız qaynaqlara əsasən demək olar ki, qüdrəti Sarıca Nəbi-Sarı Aşiq oğuz qobilə birliyinin Salurboyundan olub.

### *Aşiq Qənbər.*

Aşiq Qənbər XVIII yüzillikdə yaşamış, Qarabağın Abdal-Güləblə kəndindənəir. Məşhur aşiq Valehin müsəri və xalası oğludur. Aşiq Qənbər öz dövründə geniş yayılmış həm xalq şer şəkillərini, həm də divan ədəbiyyatına məxsus formaları mükəmməl öyrənmiş və bu ölçülərdə şerlər söyləmişdir.

Aşiq Qənbərin şerlərinin ruhundan bəlli olur ki, o çox zərafatçı və həzircavab bir el şairi və ustad aşiq olmuşdur. Qənbər xəstə aşiq Valehə şerlə dava-dərman məsləhət yazmışdır:

Göy daş ilə duz qoy, ona zəy bağla, qurum qat,  
Ey Valehi-məşhur  
Zirmixi, kükürdü gətir, tez belə islat,  
Civla ilə məcidur.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Şorayla, şorab pəyyaz qədər də bat-bat,  
Bir qədər də nil vur.  
Nişaduri tənbəkiyə qat, anduzi qaynat,  
Bağla gözüün nuruna, çəkmə dəxi heyhat,  
Qoyma ki oia kor.

### *Aşiq Abbasqulu.*

XVIII yüz ildə Qarabağda yeni bir mərhələyə qalxan aşiq ədəbi mühitini Güləblə aşiq Valeh təmsil edirdi. Aşiq Valehin şöyirdəri və nəslisi bu ənənəni davam etdirirdilər. Bu aşiq məktəbi qərb aşiq məktəbindən fərqli olaraq aşiq dəstələri və ya bir neçə musiqi alətində çalan (nağara, dûmbək, zurna və s.) çalğıçılar dəstəsində məclisler keçirirdilər. Bu da təbii ki, Qarabağda geniş təşəkkül tapmış xanəndə sənətinin təsiri ilə bağlı idi. Belə bir mühitdə yetişən Valehin nəvəsi Abbasqulu (1850-1932) babasının sənətinə daha çox meyl göstərmmiş, əvvəlcə aşiq Nəcəfin dəstəsinə qoşulur. Qoşa nağarada çalır, dəməkəşlik edir. Saza olan marağı onu aşiq Həsənin dəstəsinə qoşur. Bu dəstədə həm saz çalmağı öyrənir, həm də yazüb oxumağı.

Qarabağda sazi və sözü ilə şöhrətlənən Abbasquluun Xurşidbanu Natəvan "Məclisi - üns" ədəbi məclisinə dəvət edir. Abbasqulu məclisinin tanınmış üzvlərindən şərin texnikasını və ifaçılıq xüsusiyyətlərini öyrənir, Natəvandan məsləhətlər alır.

Abbasqulu məşhur yazıçı və mədəniyyət xadimləri N.B.Vəzirov, Ə. Haqverdiyev, H.Ərəblinski, Ü.Hacıbəyov, B.Bədəlbəyovla dostluq etmiş, yaxın ünsiyyətdə olmuşdur. Abbasqulu 1932-ci ildə vəfat etmişdir.

**Aşiq Valeh Abdal-Güləblü.**

Kərbələyi Səfi Məhəmməd oğlu Valeh təxminən 1722-ci ildə Qarabağın Abdal-Güləblü kəndində doğulmuşdur. 1824-cü ildə vəfat etmişdir.

Valeh ilk təhsilini Molla Mahmudun məktəbində almış, sonra isə Şuşada molla Səfərin şəriət talimi ilə yanaşı ərəb, fars dillərini, islam şərqiñin tarixini, ruhi elmlərini mənimmişmiş, sonralar şərlərində bu bilgilərindən bəhrələnmişdir. Qohumların məsləhəti ilə Valeh Kərbələyə ziyarətə gedir, qayıtdıqdan sonra yənə də sazdan ayrıla bilmir, bu sənəti daha dərin bir məhabəbatla yayır, qabiliyyətli bir saz-söz sənətkarı olmaqla, özü də bütöv bir aşiq nəslinin yetişməsində xüsusi xidmət göstərir.

Valeh özündən bir neçə yüz il əvvəl yaşamış, Aşiq Sarının, Qurbaninin unudulmuş sənət yoluna işq salmış, bu sənəti Qarabağda yenidən diriltmiş, onu yeni zirvəyə qaldırmışdır.

Yüz ildən artıq öň: sürən Valehin 300 ilə yaxın bir dövrə yüzlərlə şəcərəsi bir-birini əvəz etmiş, bu törəmələr arasında nadir hafizəli bilicilə və yaradıcılar da yetmişmişdir.

Valeh Qarabağda qaynar bulaq kimi çağlayan xalq şerinin bütün şəkillərindən çox ustalıqla bəhrələnib, özü bu zəngin xəzinəyə məzmunlu, kamii sənət inciləri bəxş etmişdir. O, hətta saz pərdələrinin hüdüdlarını aşaraq, bədii sözün, xalq şerinin, saz şerinin geniş imkanlarından məharətlə istifadə edib sözün meydənını genişləndirmişdir.

Onun ayri-ayri tarixi şəxsiyyətlərlə görüşüb qabaqlaşmalarını, bu məqamda söylədiyi şerlər də xüsusən "Ham?" rədfili cahannaməsində tarixi şəxsiyyətləri bir-bir yada salıb dünyadan xəbor alır: Ustad öz ustadı aşiq Səmədi, aşiq Əli oğlu, aşiq Məhərrəmi və M.P.Vaqifi ayrıca xatırlayır:

Dünya! Səndə aşiq Səməd var idı,  
Nəzmi-şeri ləli gövhədar idı.  
Bir gözəl eşqinə girdidər idı,  
Onun kimi bir bəhri-ümman hanı?  
Bu dünyaya heç də gəlməmişdi kəm,  
Aşiq Əli oğlu Aşiq Məhərrəm.  
Həsrətin çəkirdi Rum, həm də Əcəm.  
Əlində tütəyi-balaban hanı?  
Həni Molla Pənah, bivafa cahan?  
Təxəllüsü Vəqif, nəzmi dürr-əşfan.  
İndi eyləmişəm xak ilə yeksan,  
Tapmaq olmaz o kamalda can hanı?

**§ 3. Gəncə, Qazax, Tovuz zonası.**

Bu zonanın nümayəndələri də Göyçə zonasının nümayəndələri kimi aşiq sənətdəki mövcud ənənələrin biliciləridir, həm də ənənələri inkişaf etdirir və geniş yayırlar. Onlar sazda böyük məharətlə çalışırlar. Göyçə zonasının aşçılarından fərqli olaraq, onların ifası əlavə balabandır ifa edir və öz yaradıcılıqlarında yuxarıda təsvir edilmiş bütün formalara əsaslanırlar.

**Aşiq Məzahir Axundov (Borsunlu Məzahir)**

Məzahir Məşadi Həmzə oğlu Axundov 1909-cu ildə Tərtər rayonunun Borsunu kəndində anadan olmuşdur. İlk təhsilini atası Məşadi Həmzədan alıb.

Məzahir 1920-ci ildə Bakıya sonra Gəncəyə gelir. Gəncə ədəbi mühiti ilə tanış olur, ilk şerlərini "Qızıl Gəncə" toplusunda və qəzetlərində çap etdirir. Bu qoşma və gəraylıları Gəncə aşçıları və aşiqsevərləri maraqla qarşılıyır. 1930-cu ildə Məzahir artıq şair kimi tanınır.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

1942-ci ildə almanlarla döyüş zamanı əsir düşür. Elə həmin vaxt Almaniyada Fətəli bəy Dündənginskinin yaratdığı regiona qoşulur. Həm də orada nəşr edilən "Azərbaycan" qəzətində şerlər və poemalar çap etdirir.

1947-ci ildə Mingəçevir höbsxanasında saxlanılan, sonra isə Sibirə göndərilir. On il sonra 1956-ci ildə Daşqın kimi tanınan Borsunlu Məzahir vətənə qayıdır.

Borsunlu Məzahir Daşqın 1960-70-ci illərdə Gəncədə təşkil olunmuş rayonlararası xalq yaradıcılığı evinin folklor şöbəsinə rəhbərlik edir. Şerləri ara-sıra çap olunsa da, aşiq məclisində geniş yayılır və ona böyük səhrət qazandırır.

Qüdratlı saz və söz ustası olan Məzahir Daşqının faciələri içərisində keçən hayatı cild-cild romanlara yerləşməsi sözsüz belə bədii deyimlər faciələrin doğurduğu dərin duyulgulardan yaranı bilərdi.

Məzahir dövrümüzdə sənətin Ələsgər zirvəsində dayanan, şerləri ilə aşıqlar məclisini yol tapan saz ustası, söz ustası idi. Saz şairini həmişə insan taleyi düşündürmüştür:

Həyatın bilinməz sırlarını,  
Axtaran insandır, bilən də insan.  
Dəhşətli yollarla, bəd əməllərə,  
Bax, gedən insandır, gələn də insan.  
Aldanın səhrətə, satılan vara.  
Şah olub hökm edən bu rüzgara.  
Diz çökən, əzilən, çəkilən dara,  
Ağlayan insandır, gülnən də insan.

Təbriz aşiq yaradıcılığı bir məktəb kimi XI əsrin sonu, XII əsrin yarısından meydana çıxmışdır. Burada ozan yaradıcılığının ənənələri iki formada inkişaf edib: dastan və lirik şerlər. Təbriz aşiq məktəbinin kulminasiyası XVII əsər düşür.

Oğuz epik yaradıcılıq ənənəsi əsrden-əsər burada saxlanılıb və qüvvətləndirilib. Bu zonanın nümayəndələrindən

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

tanınmış aşıqlar – Abbas Tufarqanlı, aşiq Qurbani, Xəstə Qasim.

Öz yaradıcılığında onlar zəngin sözləriylə Azərbaycanın yaşadığını ictimai-siyasi həyatını nağıl, dastan, şer şəklində danışırıdlar.

### Aşiq Məhərrəm Hüseynli.

Məhərrəm Hüseyn oğlu Hüseynli 1959-cu ildə Tovuz rayonunun Böyükqışlaq sovetliyinin Qaradaş kəndində anadan olub, ilk təhsilini Qaradaş kənd 8 illik Böyükqışlaq kənd orta məktəbində almışdır. Aşiq Məhərrəm 1976-ci ildə Bakıya gəlir. M.Hüseynli bir çox dastan, rəvayət, qaravəlli və yüzlərlə ustادnamə, qoşma, gəraylı, təcnis, divani bilir. O, həmçinin "Qurbani", "Abbas və Gülgəz", "Novruz və Qəndab" dastanlarının və Aşiq Olasgar, Aşiq Hüseyin Bozalqanlı haqqında dastan rəvayətlərinin ifaçısıdır.

Onun müxtəlif aşıqlar haqqında Təbrizdə çıxan "Məhdî Azadı" qəzetində, Türkiyənin müxtəlif qəzetlərində mütəmadi olaraq məqalələr çap edilir. 125-dən çox ustad və ifaçı aşıqların haqqında yazıları nəşr olunub. Hal-hazırda 10 kitabın müəllisidir.

### Aşiq Avdi.

Avdi İsa oğlu Avdiyev 1910-cu ildə Qazax mahalının Qaymaqlı kəndində doğulmuşdur. Avdi 1920-ci ildə, 10 yaşında məktəbə gedib. 1927-ci ilə qədər 7 illik məktəbi bitirmişdir. Gənc Avdi 1924-30-cu illərdə Qazax və Borçalıda məşhur olan Dəriçiyəkli aşiq Sadığa şayird olur. Avdi məşhur aşıqların şer və dastanlarını onlara saz havaların bir-bir, şerin ahəngdarlığına, musiqiye yatımlılığına xüsusi fikir verirdi.

Avdi "Leyli və Məcnun", "Fərhad və Şirin", "Rüstəm və Söhrəb" dastanlarını, "Koroğlunun" yayılmamış və çap

olunmamış qolunu ustalıqla ifa edirdi. Aşıq Avdi gördüyü hadisəyə və ya mənzərəyə elə ordaca bədii don geydirməyi bacarırdı. Aşağıdakı gözəlliəməsi bu təsirdən doğub: "Yalvarır" rədiili bu şərə aşiq "Inçagülü" ("Avdi gülü") havasına bəstələmişdir:

Bir gün durub çıxdım gülşən seyrinə,  
Gördüm ki, bülbüllər gülə yalvarır.  
Bənövşə boynunu büküb nərgizə,  
Nərgiz özü şirin dilə yalvarır.

Bir yanda dayanmış xumar gözlü yar,  
Bağda hər çiçəyin öz naşası var.  
Bir neçə addimda, bulaqdan kənar,  
Lilpar batıb dərin lila yalvarır.

Aşıq Avdının saza dediyi gərayılısı sənətə məhəbbətdən yaranmışdır:

Sanki eşqin yoldaşsan  
Gümüş telli, sədəfli saz  
Məhəbbətin sirdaşsan,  
Gümüş telli, sədəfli saz.

Ata-babadan qalıbsan,  
Kədərə düşmən olubsan.  
Məclislərdə qocalıbsan.  
Gümüş telli, sədəfli saz.

*Aşıq Qoca Quliyev.*

Qoca Qurban oğlu Quliyev (1896-1957) Tovuz mahalının Bozalanlı kəndində doğulub. Tovuzun, ümmüyyətlə, Gəncəbasarın tanınmış aşığıları arasında ustadlardan biri kimi tanınıb.

Aşıq Qoca I-II aşıqlar qurultayında iştirak edib. O, yalnız ifaçı kimi yox, həm də yaradıcı şair-aşıq kimi tanınıb. Aşıq Qocanın şerləri aşiq toplularında çap olunub. Bu şerlər Vaqifin gözəlləmələrinə daha çox bənzəyir:

Yazda bağında açılan,  
Gülünə qurban mən olum  
Qönçə üzən, nərgiz dərən,  
Əlinə qurban mən olum.

Mənim başım eşqə dalan,  
Heyva tak saralıb solan.  
Ağ üzüdə çin-çin olan,  
Telinə qurban mən olum.

*Aşıq Məhəmməd Həsənov.*

Məhəmməd Qəhrəman oğlu Həsənov 1898-ci ildə Qazax diyarının Qıraq Kəsəmən kəndində doğulub. Atası el şairi Qəhrəman oğluna yazıl oxumağı öyrətmış, həm də aşiq sənətinə həvəsləndirmişdir. Dövrünün ustad şair-aşıqi olan Nəbi Məhəmmədə qədim aşiq havalalarını, xalq dastanlarını öyrədir.

Rus imperiyası siyasətindən cana doymuş el aşığı quruluşu tərənnüm etməyə həvəslə girişmiş, Aşıq Əsəd, Aşıq

Mirzə və Aşıq İslamlı bir sırada bütün mədəniyyət tədbirlərində sazi və sözü ilə fəal iştirak etmişdir.

Telli Məhəmməd adı ilə hər yerde tanınan Aşıq Məhəmməd ikinci Aşıqlar qurultayının da fəal iştirakçısı olmuşdur. Mahir ifaçılıq istədi, gözəl məlahətli səsi, şirin ləhcəsi ilə aşiq sevənlərin böyük hörmətini qazanan Telli Məhəmməd 60 il çalıb çağırılmış, böyük hörmət və şöhrət qazanmış və 1973-cü ildə dünyasını dəyişmişdir.

*Aşıq Elxan Puşkinli*



Aşıq Elxan haqqında danışmaq onu tanıyanlar üçün olduqca xoşdur. O şerlərini Aşıq Alxan kimi imzalayırdı. Həyat eşi, xalqına, vətənəna ulu, sonsuz /və həqiqi məhəbbət onu çoxlarından fərqləndirirdi. Toyların, şənlik məclislərinin yarasığı idi Aşıq Alxan!

Hər kəs düz verirsə sözün qiymətin,  
Ucadır manlıyın, tapır şöhrətin.  
Sənatkar oğluyam şerin, sənətin,  
Ocağı məndadır, gözü məndədir!

Aşıq Alxan səmimi bir insan idi. İnanıram ki, yaşadığı ömrü müddətində o kimisi incitməmişdi. Azərbaycanı qarış-qarış gəzmışdı. Ya toylarda qalıb çağırılmışdı, ya da sadəcə olaraq qonaq getmişdi. Aşıq dostlarını, həmkəndlilərini dəlicəsinə sevirdi Aşıq Alxan! Həyata vurgundu, ondan daha çox götürmək istəyirdi. Az yaşasada maraqlı bir irlə qoyub getdi Alxan! Əsərlərinə Puşkinli Alxan imzası ilə imzaladığından biz bu adı da saxlamalı olduğum (Əvvəllər Bileşuvər Puşkin adlanırdu).

Kitabının adını isə "Dinlə məni" qoymuş. Şerlərindən biri də belə adlanır. Doğrudan da xalqın içərisindən çıxan, xalqını sevən Aşıq Alxan elini, obasını canından da artıq istəyirdi. Deyilənə görə onun şerləri, dastanlar daha çox olmusdur. Lakin onun övladlarından biz nəşr etdiyimiz ancaq bu əsərlərini əldə edə bildik. Əgər gələcəkdə onun irləndən nə əlimizə düşüb, onu da çap etdirməyi özümüza borc bilərik. Bizim bu kiçik hədiyyəmiz onun ruhuna bir xatıra kimi qəbul edilsə özümüzü xoşbəxt hesab edərdik.

**Kişi gərək**

Kişi gərək düz danişa  
Gördüklərin, bildiklərin  
Əng olmaya az danişa  
Gördüklərin, bildiklərin.  
Özgə dəmənə getməyə  
Aldanıb dil-dil ötməyə  
Heç kimə aşkar etməyə  
Gördüklərin, bildiklərin.  
Əgər işi düşsə birina

Qalsa sürünə-sürünə  
Açmaya rüşvət yerinə  
Gördüklərin, bildiklərin.  
Yalani sapa düzəməyə  
Böhtan gəlində özəməyə  
Alxan tak ayrı yazmaya  
Gördüklərin, bildiklərin.

*Aşiq Dilşad.*

El şairi Dilşad (Şövkət İsgəndərova) 1912-ci ildə Tovuz mahalının Xunam kəndində doğulub, gəncliyində çox gözəl qaməti olan Şövkət xanım saz havaları üstə qoşmalar söylemiş, bu qoşmalara dövrünün tanınmış aşığıları və el şairləri (Bozalqanlı şair Vəli. Ülkər və b.) cavab söylemiş və maraqlı deyişmələr alınmışdır.

Şövkət xanım aşılıq etməmiş, gəncliyində və sonralar hakim işlərkən də qəlbini dinləmiş, bir sıra gözəl aşiqanə şerlər yazılmışdır.

Onun Ülkərlə deyişmələri hər iki gözəlin daxili hissələrini ifadə edir:

Ülkər:

Əlləri xinalı ay gözəl kəklik.  
Qanad çal qaqqılda bahar, yaz ara.  
Nəşələr çəkməyin zamanı gəlmüş,  
Sevgi ara, söhbət ara, söz ara.

Dilşad:

Eşqin dəryasına dalan ay aşiq,  
Yayın salxan çalış quba, qaz ara.  
Xas bağlar çıçayı xublar içində,  
Nəcib axtar, nazik tam, naz ara.

**§ 4. Naxçıvan zonası.**

Bu zonanın nümayəndələri klassik musiqi - ədəbi aşiq ırsinin mahir biliçləri və aşiq sənətinin çox epik ənənələrin ehtiraslı barisləridir. Onların ifaçılıq forması əsas etibarı ilə solo deyişmələrdən (yalnız sazin müşayəti ilə) ibarətdir.

*Aşiq Bayram Bayramlı.*

Aşiq Bayram Ağamalı oğlu Bayramlı 1937-ci ildə Naxçıvanın Xəlili kəndində doğulub. 40-ci illərdə orta məktəbi bitirib. Bayramının çalıb oxumağa həvəsi olduğuna görə aşiq Qulü onu şagirdliyə götürüb. O, ustaddan aşiq sənətinin sırlarını öyrənib. Klassik aşiq havalarının "Ösli-Kərəm", "Abdülla-Cahān", "Lətif şah", "Koroğlu" dastanlarının yaxşı ifaçısı kimi tanınmışdır.

Aşiq Bayramlı məclislərdə öz şerləri ilə indi də çıxış edir.

*Aşiq Abbas Ordubadlı.*

Aşiq Abbas Ordubadlı özü dediyinə görə Dəhri kəndində XIX yüzilliyin əvvəllərində doğulub. Uşaqlıq və gənclik illəri çox ixtirablı keçib. Bununla belə, həyatın ağır sinəqlərinə mətanətlə sinə garib,mahaldan -mahala eldən elə gəzdikcə düşdürüy şərait onu aşılıqla sövq edib. Həq bir ustad yanında olmayan Abbasın əsl ustadı həyat özü olmuşdur. Elə bu sənəti özünə həmdərd seçmişdir.

Aşiq Abbas orta asrların bir çox aşığıları kimi bir yurddə qərar tutmamış, köçəri həyat keçirmiş, istər güney, istərsə qızızy Azərbaycanın Yaxın Şərqi demək olar, bütün şəhər və mahallalarının Ələmdar, Mərəd, Təbriz . Xey, Naxçıvan, baki, batumi, Suxum, və b. Gəzmiş, məclislər və toyalar yola salmışdır. Nəhayət, 1932 -ci ildə Şəmkirdə təxminən 130 yaşında dənəsini dəyişmişdir. Abbas (İ.Mollayevin "Yeni

Ordubad"qəstинə yazdığına görə) 1938-ci ildə Ordubadda təşkil olunmuş "Əncüməni -Şüəra" ədəbi məclisinin fəal üzvlərindən olmuş, onun "Nəşihətnamə" əsəri xüsusi maraqlı qarşılıqlılaşmışdır.

Aşiq Abbas aşiq sənətinə sərbəst yanaşmış, istər klassik aşiq musiqisinin, istərsə aşiq şerinin ölçü sərhədlərini keçərək havalara özü əlavələr edər. Qurhanının, Abbas Tufarqanlinin, Xəstə Qasımin, Vaqifin, Valehin qoşmalarını oxuyarkən onlara öz sözlərini qatar, bədahətən bayatılarla müşayət edəmiş. Həmişə toyılarda, məclislərdə zarafatından qalmaz, atmacalı bayatılar, yaxud bir iki bənd şux şərlə məclisi əyləndirmiş.

Əhmədxan qızıyam, adım Züləldən,  
Qəm -qüssə bilmədim ömrümüzə bir an,  
Elçilər göndərir mənə ağa, xan,  
Gedin mandan edin siz ona bəyan:  
Bir otaq istərəm tamamı buxarı,  
Ustasın istərəm, çəkə yuxarı,  
Bir oğlan istərəm ,mahud cuxalı,  
Yar yolunda düz ilqarın istərəm.

### *Aşiq Dədəkişi.*

Dədəkişi Hüseyin oğlu Əliyev 1878-ci ildə Naxçıvanın Zeynəddin kəndində doğulmuşdur. Dövründə təhsil ala bilməyib, ömrünü təsərrüfatda keçirib, əkinçiliklə, bağbanlıqla məşğul olub.

Dədəkişi el arasında ustad aşiq kimi tanınan Sallılı aşiq Cəmiət şayirdlik edib, sənətin sırlarını ondan öyrənib. Özü də ustad aşiq kimi tanındıqdan sonra Ələsgər Əsgərovu, Qulu Quliyevi və b., şayird götürüb, onların yetişməsində böyük xidmət göstərib. Naxçıvan aşıqları arasında böyük nüfuz qazanan Dədəkişi 30-cu illərin Naxçıvan Aşıqlar Birliyinə rəhbərlik etmiş, özü də aşıqlar dəstəsi yaratmışdır.

Aşiq Dədəkişi yanında həmişə balabançı gəzdirmiş, balabançı ilə çalıb oxumışdır. Qasim Sadiq oğlu Dədəkişinin uzun illər balabançı olmuşdur. Qasim da sazda əksər havaları ustalıqla çalırmış.

Aşiq Dədəkişi məşhur dastanların əksəriyyətini məclislərdə söyləyir və saz havalarının da çoxusunu ustalıqla ilə edirdi. Dədəkişi həm də el şairi kimi tanınır. Şerləri toplanıb çap olunmayıb.

### **§ 5. Şirvan zonası**

Məlum olduğu kimi Şirvan aşiq mühitinin ümmüyəzərbaycan aşiq çərcivəsində öz siması, özünəməxsus yeri və çəkisi vardır. Bu özümlülükdə Şirvan aşiq mühiti Azərbaycan aşiq sənətinin əlvan, rəngarəng boyalı coğrafiyasını özünəməxsus bir səhifə təşkil etməklə zənginləşdirmişdir.

Şirvan aşiq mühiti Şirvan regionunun sərhədlərindən çox çox qıraqa çıxmış, başqa regionları da öz içərisinə ala bilməmişdir. 400 ildən artıq yaşı olan Şirvan aşiq mühitində son iki XIX-XX əsrlərdə saz müqddəs sayan, sənətin uca tutan ustad sənətkarlar haqqında məlumatımız daha çoxdur.

Düzdür, həmin istedadların bir çoxunun (Şamaxıda Aşiq Musa, Aşiq Tapdıq, Aşiq Şəmşir, Aşiq Sicarəddin, Aşiq Maarif, Aşiq Malik və b.) qurucu adlar biza bəlli olsa da böyük bir qismi barədə geniş məlumatlar əldə etmiş, şerlərini toplayıb çap etdirmişlər. Musiqiya, şərə, saza ehtiram olan bir ailədə dünyaya göz açan Aşiq Soltan 30 ildən artıq Şirvan mahalında məclislər, toyalar yola vermiş, bir çox gənclərə ulu sənətin sırlarını öyrətmüş, mənimşənilmişdir.

Poeziya, aşiq, müğam beiyi kimi bütün Şərqdə məşhur olan Şirvan mahalının qayım-qadim yaşayış yerlərindən biri də keçmiş Göyçay qəzasının Yuxarı Silyan kəndidir. Vaxtilə Göyçay qəzasına daxil edilən bu ərazidə zaman müxtəlif

çağlarda şair, aşiq, dini bilik sahibləri, elcə də alın qırışlarında bir xalqın nümunələrini yaşadan babalarımızın inam-güman yeri sayılan ziyyətgahlar da möveccəd - Gulgün piri, Seyid Ağa ocağı, Saymaz baba piri, İncil piri, Sari piri və s. Şirvan bölgəsində apardığımız üzümüddətlər və ciddi araşdırıcılar sayəsində XVIII – XX əsrlər bu torpaqda ömür sürmüş sənətkarlar haqqında məlumat, əsərlərindən nümunələr, müxtəlif sənədlər, xatirələr toplanıb. Bir qədər də dəqiq desək qədim Göyçə mahalında XIX əsr Aşıq Musa, Aşıq Xanlar, Mirzə Ağalar oğlu, Tapdıq Soltan oğlu, Məhəmməd Saday oğlu. XIX əsrin sonu – XX əsr isə Aşıq Mürsəl, Aşıq Soltan, Aşıq Həbib, Aşıq Şəkəri, Aşıq Əmrəh, Aşıq Dərib və s. kimi el məclislərinin bəzəyi, aşiq, şair, el şairləri yaşmış və yaşıyırlar.

### *Aşıq Fərhad.*

Müasir Şirvan aşiq sənətinin sayılıb seçilən nümayəndəsi, qoçaman sənətkar Aşıq Fərhad görkəmlü saz-söz ustası Aşıq Soltanın övladıdır. Ancaq onu təkcə "Övlad" adlandırmıq olmur. Aşıq Soltanın sənəti və poeziyasının layiqli davamçısıdır. Bu baxımdan sənətkarın "Gəlir" rədifi qoşması səciyyəvidir:

Cavan bağban olub çıçəkli bağda,  
Leyli həsrətiylə, məcnun eşqiylə.  
Şəhli çəmənlərdə gəzməyim gəlir.

Bu şer şəklində qədim qoyan bir ömrün "avtoportretidir". Aşıq Fərhad burada öz yaradıcılığını, poetik şəxsiyyətini, demək olar ki, başdan-başa ifadə etmişdir. İstər klassik ədəbiyyatda, istərsə də aşiq poeziyásında dostluq mövzusu həmişəyaşar mövzulardandır. Amma Aşıq Fərhad bu mövzuya öz nizam-tərzisi ilə ölçü vermişdir. Aşıq Fərhadın ustادnamələri məzmun baxımından gözəl olduğu kimi, forma baxımından da ahəngdardır.

### *Aşıq Pərizan Şamaxılı*

Sinədəftər saz-şairlərindən biri olan Pərizan Azay qızı 1860 -62-ci ildə Şamaxının Bigirli obasında doğulub. Atası Azay Dovğacı oğlu təxəllüs ilə şərlər söyləmiş Pərizan deyimlərində obasını və soyunu belə möhürləyir:

Birgirridi obamız,  
Dovqacıdı babamız.  
Yara qurban oleydi,  
Bizim camı –obamız.

Bu sinədəftər el qızı gördüyü, eşitdiyi təsirləndiyi hər hansı bir hadisəyə bədəhətən bir –iki hənd söz demişdir. 1902 – ci ildə Şamaxıda baş verən zəlzələ Pərizanı çox pərişan etmiş, deyimlərində tarixi bir iz qoymuşdur.

Şəhərim dam öyləri,  
Ösil tərxan öyləri,  
Zəlzələ viran qoysu,  
Dağıldı şam öyləri.  
Bu gələn arabadı,  
Qoy gəlsin, arabadı,  
Dünənki connət şəhər  
Bu gün lap xarabadı.

Pərizan sevgi hissələrini də gizlətməmiş, məqamı gələndə maraqlı ifadələrlə açıqlayır:

Mən aşiq taxta yeri,  
Dolan gal taxta yeri,  
Gal ikimiz bir yataq,  
Sovurur şaxta yeri  
Eyvanım həsir mənim,

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Ürəyim əsir mənim,  
Toymu tez eylayın  
Yarım tələsir mənim.

El şairinin iztirablı, kədərlə qəmlı günləri də deyimlərində iz sahib, yaddaşlarda qalıb.

Yulqunlu, ay yulqunlu,  
Virth getdim yulqunlu.  
Varmi bir manim kimi?  
Çoxlu dərdlər yorğanı.  
Bigirri kəm üstədi,  
Qışlağı çəm üstədi.  
Pənah nə hava çalsıa,  
Hamısı qəm üstədi.

Pərizan 108-il ömür sürüb. 1968 -ci ildə vəfat edib.

### Aşiq Molla Qasım

Ayri –ayrı mənbələr və şairin əldə olan bir gəraylı, qoşma və təcniş onun Həsən oğlu, Yunis İmrə, Qazi Bürhanəddin dövründə yaşıdığını güman etməyə əsas verir. Molla Qasım təxminən XII –XIV yüzilliklərdə (1230 -1315) Azərbaycanın qədim şəhərlərindən olan Şamaxıda anadan olmuşdur. XII – XIV yüzilliklərdə bir tərəfdə saraylarda farsdilli ədəbiyyat hömənləq edirdi, digər tərəfdə anadilli ədəbiyyatımıza meyl güclənir, xalq şeri üslubunda qoşub –düzən sənətkarlar aşiq poeziyasını həm məzmun, həm də forma etibarılı zənginləşdirirlər. Belə görkəmli söz ustadlarından biri də Molla Qasım idi.

Məlum olduğu kimi, Molla Qasımın şərəflərini ilk dəfə tapıb üz çıxaran Salman Mümtaz olmuşdur. O, 1929 -cu ildə "Molla Qasım və Yunis İmrə" adlı bir məqalə çap etdirmiştir. Müllif həmin məqalədə yazar: "Molla Qasım Həsənoğlu və Yunus İmrənin müasiri "Azərbaycan şairidir

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Salman Mümtazı bu fikrə gətirən XIII –XIV əsrlərdə yaşamış Yunus İmrənin aşağıdakı bəytidir:  
Dərvish Yunus, bu sözü ayri –büryü söyləmə,  
Səni siyğəyə çəkər bir molla Qasım gəlir.<sup>1</sup>

Beytdən aydın olur ki, Molla Qasım Yunus İmrənin müasiri olmuşdur.

### Aşiq Pənah Pənahov.

Pənah Ələsgər oğlu Pənahov Şirvan aşiq məktəbinin yetirməsidir. O, 1926 -ci ildə Salyan şəhərində doğulub. Erkən yaşlarından saza-sözə həvəs göstərib. Məktəbi qurtaranдан sonra bir neçə il dövrünün tanınmış aşıqlarından olan aşiq Qurban Sadıqovun şayirdi olub. Sonralar özü ansambl yaradıb, aşıqlar dəstəsinə rəhbərlik etmişdir. Aşiq Pənah 50-70-ci illərdə aşıqlar arasında xüsusi rəqənləmiş, festivallarda fəal iştirak etmiş. Şirvan aşiq məktəbini şöhrətləndirmiştir. Pənah həm də şair kimi tanınır, şərəfrində müasir ictimai hadisələri daha çox tərənnüm edir, ölkədə baş verən mədəni tədbirlərdən geri qalmır, səsi sorğu ölkənin müxtalif məclislərindən eşidilir.

Şair-aşiq gəraylı şəklində daha çox meyl edir:

El malını gizli-gizli.

Ximir-ximur tıxar namərd.  
Ələ küsa, adda yanmaz,  
Sudan quru çıxar namərd.

Layiq olar öz adına,  
Ləkə vurar hər qadına,  
Öz dostunun arvadına,  
Bədnəzərlə baxar namərd.

<sup>1</sup> S.Mümtaz. Azərbaycan ədəbiyyatı qaynaqları. B.1986. sah. 354.

Aşiq Hüseyen Bozalqanlı.

XIX yüzilliyin axırları, XX yüzilliyin əvvəllərində Azərbaycan aşiq poeziyasının ən görkəmli nümayəndələrindən biri Aşiq Hüseyen Bozalqanlı. Aşiq şerinin bir çox növlərində qoşma, gərəqli, gözəlləmə, müxəmməs, təcnis, cığlı təcnis, dodaqdəyməz, ustadnamə, dastan və başqa şəkillərdə əsərlər yaratmışdır.

Onun yaradıcılığı mövzuca rəngarəng olduğu kimi, mənası da dolğun və maraqlıdır. O, gördüyüünü, duybildiyini sazlaş-sözlə ifadə etmişdir. Necə deyərlər: "Aşiq gördüyüն çalar", atalar sözünə istinad edən sənətkar öz ictimai dərdini sazla demiş, öz dərdini ictimai dərdən uzaq tutmamışdır. Məhz buna görə də bu el sənətkarlarını xalq arasında şöhrətləndirən onun yaratdığı dastan, rəvayətlər olmuşdur.

Ustad aşığın adı ilə bağlı aşağıdakı dastan-rəvayətləri göstərmək olar: "Aşiq Ələsgərlə görüş", "Qara Tanrıverdi", "Aşiq Hüseynin Tiflis Sənəti", "Qazaxlı Mirzə Səmədələ olan hekayət", "Aşiq Əsədulla ilə görüş", "Hacı Tağı Dastanı", "Qara Aslan" və s.

Adlarını çəkdiyimiz bu dastan və hekayələrin xalq arasında bir neçə variantları vardır. Ancaq bütün variantlarda biz Aşiq Hüseyen Bozalqanlıının güclü və qüdrətli sənətkar olduğunu xalq hayatı bütün cizgiləri ilə təsvir etdiyini götürürk.

"Aşiq Ələsgərlə görüş" dastan-rəvayətində Hüseyen Bozalqanlıının XIX əsrin ən görkəmli ustad aşılardan olan Aşiq Ələsgərlə görüşü bu iki qüdrətli sənətkarın söz-sənət baxımından eyni ölçüda olmasından söhbət açılır.

Aşiq Hüseyen Bozalqanlıının yaratdığı dastanlardan biri, həm də on ənəmlisi "Qara Tanrıverdi" dastanıdır. Bu dastanda ustad sənətkar Bozalqanlı İsmayılin oğlu Tanrıverdinin nəyin üstündə qaçaq düşməsini və onun bir el qəhrəmanı səviyyəsinə

yüksəlməsini təsvir edir. Ustad aşiq bu dastanda qəhrəmanlıq dastanlarına xas olan qəhrəmanlıq, döyük bacarığı, xalqa arxalanmaq və onun manafeyini müdafiə etmək kimi dəyərləri önsə çəkir. Dastanda epik və lirik lövhələr bir-birini əvəz edir və hər ikisi vəhdətdə götürülür.

"Qara Tanrıverdi" dastanında Aşiq Hüseyen Bozalqanlı öz eloğlu olan Tanrıverdiyə səmimi münasibətini bildirmiş və Azərbaycan kəndlisinin yaşayış tarzını, həyat və məişətini, eləcə də hakim təbəqələrə qarşı mübarizəsini əks etdirməklə gözəl bir sənət nümunəsi yaratmışdır.

"Qazax Mirzə Məmmədələ olan hekayət" də Aşiq Hüseyen Bozalqanlı ilə bağlı hekayələrdən biridir. Qazax uyezdidi idarəsinin raisi İsmayıli Katibli öz dostları Zeynalov və Bünyətovun təkidi ilə Qazaxlı Mirzə Səmədli məcbur edirlər ki, Aşiq Hüseynə şer yazısını göndərsin. Mirzə Səməddən bir neçə şer alan Aşiq Hüseyn cavab yazısını göndərsə də, bu məsələyə birtərəfli son qoymaq üçün Qazağa gedir və Mirzə Səmədli deyisişir. Deyişmə Mirzə Səmədin məğlubiyyəti ilə bitir və o, Aşiq Hüseyn dən üzr istəyir.

İstər ustad sənətkarın öz sağlığını, istərsə də çağdaş dövrdə bu əbədi bədii nümunələrdən digər el sənətkarları bəhralənir toy, nişan mərasimlərində söyləyir və daha da zənginləşdirirlər. Ona görə də dildən-dilə, eldən-elə yayılan bu dastan -rəvayətlərin neçələri hələ də kimlərinə qəlbində yaşayır və gələcək nəsillərə ötürülür.

Aşıq Hacı  
Qolomşah Quliyev



Mən dərsimi - balaban-zurna sənətini Şamaxıda ustad Cənnətalıdan almışam. Sonra Şirvan sənətkarı Aşıq Şərbət, Aşıq Barat, Aşıq Məmmədəğa, Aşıq Xanmusa, Aşıq Hacalı, Aşıq Xanış və b. ansamblına qoşulmuşam. Bir yanı Quba, o biri tərəfi Qarabağ, bir başı Muğan boyunca doluşmışam, el-obalarda yüzlərlə pəroştişkarlar, dostlar qazanmışı.

Adaların çökdiyim ustad sənətkarların hər biri də yadında öz dadi, duzu, sənətlərinin böyükliyü və bənzərsizliyi, bir də oxuduqları "Şikastı"ları, "Zarneç"ları, "Qobustanı"ları, "Qara qasıya", "Şoşengiləri" ilə qalmışlar. Bu ustadların hər birinin öz şəkəri vardır. Dostum, sonat yoldaşım, dəfələrlə ayrı-ayrı regionlarda mağaralar qurduğumuz, məclislər yola verdiyimiz mərhum Aşıq Hacalı isə nağıl söyləməkdə pərgar idi. O, nağılı sadəcə söyləmirdi. Nağılı əvvəldən axıra necə deyərlər, yaşıyordı. Özü də dincələyiciləri ilə. Onu da deym ki, şirincə avazı ilə dincələyiciləri ovsunlayan aşiq bir az yanğılı, bir az da həyəcanlı danışığı ilə məclisi tezə ola ala bilirdi. Məni də dincəlməyə qoymazdı. Nağılı əvvəldən axıra kimi mənə müşayət etdirirdi. Yəstı balabanın yanğılı səsi ilə. Şerləri əvvəlcə bəndbəndən əzber söyləyir, sonra seri düzərdi havalaların boyuna. Ustad Abbas, Aşıq Soltanmurad, Aşıq Şamilin nağılı

danişmasını çox görmüşəm. Bənzəri olmayıb. Hayif ki, məqnətafonada yazış saxlamadıq. Aşıq Hacalı nağıl danişmaqdə həmin ustadlara çox bənzəyirdi. Aşıq Hacalı sənətdə kamil, dolğun sənətkar olduğu kimi, dostluqda, yoldaşlıqla, həmsərbət olmuşda da əvəzsiz bir insan id... Allah rəhmət eləsin.



Ötən əsrin 80-ci illərindən başlayaraq Şirvan aşiq mühitinin bir çox xanəndə, balabançı və aşiqları dünyasını dayışan istedadları barədə xeyli xatirələr toplanılıb. Həmin xatirələr içərsində Aşıq Şahpaləngin də Aşıq Abbas, Aşıq Şamil, Aşıq Baylər, Aşıq Məmmədəğa, Kalvalı Əli, İzzətəli və

başqaları barədə xatirələr vardır. Topladılan xatirələrin hər biri Şirvan aşiq mühitinin bir çağından, ustادından, fərəhli günlərindən soraq verir günümüza... Həmin xatirələr arasında Aşıq Hacalı, onun sonatı barədə Aşıq Şahpaləngin söylədikləri daha maraqlıdır. Həmin dəftərdə oxuyuruq: "Həmyaşlılarım arasında Aşıq Hacalı ilə mənimki yaxşı tuturdı. Mən sənətin sırlarını atam Aşıq Şakirdən öyrənmişdim."



Aşıq Hacalı sonat dostları İm Moskvada

Şirvan aşiq mühiti ilə bağlı tədqiqatlar apardığım illər ərzində bu diyarın yüzlərinə sənət fədailərindən xatirələr toplamış, bir çox məssələlərlə bağlı bildiklərimi qələmə almışam. Həmin insanlardan biri də Şirvan balaban sənətinin korifeylərindən biri Kalvalı Əlinin qız nəvəsi ustad Ağasəf Seyidov olmuşdur. Ağasəf kişi vaxtında Şirvan aşiq mühitinin canlı ensiklopediyası idi. Sinası "xoruz səsi eşitməyən məlumatlarla dolu" bir ensiklopediya. Tam əldə edib, lətin yaddasına koçurmadık həmin xatirələrin hamisini. Nə biz alımlar, nə də ki, doğmaları. Ötən əsrin 50-ci illərindən ömrünün sonuna kimi Şirvanın onlara ünlü sənətkarları - Aşıq Şamil, Aşıq Soltanmurad, Aşıq Barat, Aşıq Məmmədağa, Aşıq Xan-musa, Aşıq Şərbət, Aşıq Hacalı və başqları ilə saysız-hesabsız el şənlikləri, konsert, festivalların iştirakçısı olmuşdur Ağasəf kişi...Həmin ustad aşıqlarla bağlı bir çox xatirələri bizim arxivimizdədir. Aşıq Hacalı barədə yazır: "...Çox ustad aşıqlarla yoldaşlıq etmişəm. Eləcə də Aşıq Hacalı ilə. Aşıq Hacalı Şirvan aşiq məktəbinin adət-ənənəsinə bələd bir sənətkar idi. Özü də nağılı aşıqlardan olmuşdur. Hacalı ilə məclislərə getdiyimiz o, zamanları idi ki, məclislərdə ancaq ağısaqqal kılışlar dövra vurub oturardı. Özü də hamisi Aşıq Bilal, Aşıq Şamil, Aşıq Abbas məclisləri, oxumalarının şahidi olanlar, dəstənləri satırbaşatır bilənlər. Ona görə də hər aşiq bəla insanların arzularına, istək, sıfarişlərinə əməl edə bilmirdi. Mən Aşıq Hacalı ilə məclislərə gedəndə tam arxayıñ olurdum. Ona görə ki, o, nağillərimizin, aşiq havalarımızın hamisini yerli-yerində bələd idi. Aşığın nağıl söyləməsinə söz ola bilməzdi. Aşıq Hacalının ifasında hər hansı bir nağılı eşidən həvəskar dirləyici ömrü boyu onu unutmadı. O, həm də klassik və aşiq poeziyasına da bələd idi. Müqəmlərimizi ifa edəndə Füzuli, Seyid Əzim, Vaqifdən çox oxuyardı. "Segah" müğəmni çox şəkəri idi... Şirvan aşiq məktəbi XX əsrin 60-ci illərindən sonra ən uca məqamına yetişmişdi; Aşıq Şamil, Aşıq Şakir, Aşıq Əhməd, Aşıq Məmmədağa, Aşıq Bəylər, Aşıq

Pənah, Aşıq Barat, Aşıq Ağalar, Aşıq Baba, Aşıq Fərhad, Aşıq Hacalı, Aşıq Kamil, Aşıq Xanmusa, Aşıq Xanış, Aşıq Mahmud, Aşıq Rzanın sənəti, səsi, avazı ilə. Çox əfsuslar olsun ki, 70-80-ci illərindən sonra bu sənət qəfildən gözə, badnəzərə tuş gəldi. Şirvan aşiq sənətinin korifeyları - Aşıq Şamil, Aşıq Şakir, Aşıq Bəylər, Aşıq Pənah, Aşıq Məmmədağa, Aşıq Əhməd, Hacalı yetim qoydular bu mühitin sazını-sözünü... Elə məni də, Həsər Hüseynov, İzzətəli Zülfüqarov, Xasay Ələkbərov, Əlibaba Heydərov, dəməkəs Arazi, Musanı da yetim qoydular... Allah hamisina rəhmət eləsin...

#### § 6. Kəlbəcər zonası.

Qəlbi poetik duyğulu insanın qəribə bir dünyası var: ümidişizləşəndə, qəlbini qəm-kədər, sevinc çulğayanda təbiətə üz tutur; gözəlliklər yaşayır, hissələrini digərləri ilə -oxucuları ilə bölgüşməyə tələsir. Çünkü tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə uyğunlaşmış insan mənəviyyatı, fərdi faal düşüncələri boylanır. Hissslərin təbii axarında meşələr piçıldır, çiçəklər öpüşür, qayaların göz yazının ətri bulaqlardan dadılur.

Kəlbəcər kimi cənət -məkan bir diyarda doğulub, boyaya - başa çatanların da təbii ki, haqqı yox idi ecazkar mənzəralı təbiətdən ilham almasın. Ər yazmasın. Bu behişt yurdun təbiətinin sanki özü də şair idi. Tərtər, Tutqu, Qamışlı və neçə neçə dağların mürküllü gecələrinin bağrını yaran dəlisov çayları həm də burada gecə-gündüz mahni bəstələyən bəstəkarları xatırladırı.

Kəlbəcər rayonunda 1000 nəfərdən çox şer yazılmışdır. Kəlbəcərin 1993-cü ildə bacaran kişi və qadın el şairləri vardır. Kəlbəcərin 1993-cü ildə erməni daşnakları tərəfindən işğalı nəticəsində kəlbəcərlilərin məcburi köçküն düşməsi də onların bir çoxunu söz adamına çevirmişdir. Çünkü, onların şərəli mənşur düşmənə qarşı sovlu xəncərdən kəsərlər söz qılıncıdır.

Kəlbəcərin yaradıcı aşıqlarından Aşiq Hüseynin, Aşiq Avazın, Allahverdi Qəməkəsin, Aşiq Həmid və oğlu Xalıqverdi Həmidqulunun, Aşiq Qardaşxanın və başqalarının da adını çəkə bilərik. Şer və bayati kitabları işiq üzü görən kəlbəcərlə qadınlar da az deyildir. Dünyasını çoxdan dəyişmiş Aşiq Bəstinin şerləri ədəbiyyatşunas və folklorşunas-alım Sədnik Paşaev tərəfindən toplanmışdır. Gülgəz nənənin "Bayatılar", Güllər Məmmədqızının "Qəriblər ağısın oxuyan durna", "Orda açıb, burda solan bir güləm", Xatirə Hidəyatovanın "Taleyimin qəm daşıyam", Sevda Dəlidiləğinin "Taleyimdan küsmürəm", "Mənim könlüm deyir ki" və digərlərinin şer kitabları nəşr edilmişdir.

Təbii ki, kəlbəcərsizlik ağrısı hər birimizin qəlbinin qaysaq bağlamayan yaşamasını sizlətisidir. Onu hər kəs müxtəlif formada ifadə edir: biri ağı-bayatıda, digəri qoşma-gərəylidə. Lakin yurda məhəbbət müəllifləri bu formaların müxtəlifliyinin sərfinqə varmamaq zorunda qoyur.

*Aşiq Avaz.*

Təqribən 160 il bundan qabaq dünyasını dəyişən bir ustad aşiq kimi tanınan, təcnis, qoşma, gərayı, müxəmməs qoşmaqda mahir aşiq olan Aşiq Avaz Kəlbəcər rayonunun Zəylik kəndində anadan olmuşdur.

Aşiq Avazın "Zilan qızı" dastanı yaddaşlarda yaşayır. Lakin min təssəflər olsun ki, bu görkəmləi el sənətkarının yalnız "Zilan qızı" dastanından bir qoşmasını əldə etmək mümkün olub.

Zilan qızı:

Xəncəri neynirson, a qaşı xəncər,  
Müjgani ox eylə at, zilan qızı.  
Zəbəni, zənburun balına döndər,  
Eşit, məsləhətə yat, zilan qızı  
At belinə qırğı kimi yatırsan,

Gözlərindən quşu göydə atırsan,  
Süngü olub xain göza batırsan,  
Öğyərin halını qat, zilan qızı.

*Aşiq Xalıqverdi Həmidoğlu*

Mahmudov Xalıqverdi Həmid oğlu 1933-cü ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olmuşdur. Kəlbəcərdə saza-söza vurğun olan insanların arasında böyüdüyündən, onda da bu sənətə böyük məhəbbət yaranmışdır. Bağılı kəndində doğulmuş atası Həmid el arasında tanınmış şairlərdən olmuşdur.

Aşiq Xalıqverdi atanının məsləhəti ilə Dədə Şəmşirin yanında bu sənətin incəliklərini öyrənmiş, uzun müddət ustada şayirdlik etmişdir. O, həm ifaçı, həm də yaradıcı aşiq kimi respublikada tanınmış, özü da 8 aşığın ustادına çevrilmişdir.

Aşığın şerləri dövrü matbuatda müntəzəm çap olmuşdur. Xalıqverdi Həmidoğlu aşiq şerinin dərin bilicilərindən olmaqla yanaşı, həm də saz havalarının, dastan və nağılların mahir ifaçısı kimi də tanınmışdır. Bir neçə müsabiqənin laureati olmuşdur.

"Gündü."

Ağdabanda olan qırğın  
Kərbəlada olan gündü.  
Taleh bizdən üz döndərib,  
Fəlak gözdən salan gündü?  
Həddin aşib dərdi-sərim,  
Od alib könül dəftərim  
Əldən çıxıb Kəlbəcərim.  
Yurd-yuvası tan gündü.  
  
Laçın kimi tacım gedib,  
Qubadlı-illacım, gedib  
Necə nazlı bacım gedib  
Əsir-yesir qalan gündü  
Xətəim gəlsin o taydan  
Məhəbbəd, Kərəm bu taydan  
Dəli Alim çıxa yaydan  
İsrafil şur çalan gündü.

*Şair Nəbi (1886-1969)*

Nəbi Kərim oğlu Nəcəfov 1886-cı ildə Kəlbəcər rayonunun Milli kəndində anadan olmuşdur. Nəbi Kərim oğlu həm də bir sazəbənd kimi tanınmışdır. O, eyni zamanda dövrünün orta savadlısı hesab edilmiş, 1924-cü ildən 1930-cu ilə kimi kənd soveti sədrinin katibi işləmişdir. Nəbi 15 yaşından aşiq şerinin müxtəlis formalarında qələmini sinanmışdır. Folklor antologiyasında şair Nəbinin aşiq şerinin demək olar ki, bütün formalarında qələmə aldığı nümunələr toplanmışdır.

1926-ci ildə "Dilsuz və Xəzangül" dastanını qələmə alan şair bu dastanının mövzusunu məşhur "Cəhli-tutı" əsərindən götürmüştür.

Şair Nəbinin el-əbada və Göycə, Qarabağ mahallarında tanınış təkəz yuxarıdakı dastanı deyil, həmçinin "Faiz və Məhlüqa" adlı dastanı da olmuşdur. Şairin "Disuz və Xəzangül" dastanı 1930-cu ildə "Azərbaycan xalq dastanları və nağılları" kitabında da dərc olunmuşdur.

*"Olmasa."*

Mərd igidlər qovqa günü xar olar,  
Vətəni, arxası, eli olmasa  
Gen dünya başına müdəm dar olar,  
Vətəni, arxası, eli olmasa  
Arxalının heç vaxt malin yeməzlər,  
Arxasının qönçə-gülün dərməzlər.  
Salam verib, nə də halın sormazlar,  
Vətəni, arxası, eli olmasa.

*Aşıq Hüseyn Fəqan.*

Hüseyn İsrayıl oğlu Novruzov 1856-cı ildə Kəlbəcər rayonunun Ağyataq kəndində anadan olub. Ixtisasca rabitəçidir. Yazları respublika mətbuatında vaxtaşırı dərc olunur. Respublika radiosu və televiziya verilişlərində çıxışlar edir. Hazırda rayon rabitə qovşağında şöbə rəisidir.

*"Əlindən."*

On üç il gecələr yata bilmirəm,  
Alovun, atəşin, qorun əlindən.  
Bir Allah bilir ki, nələr çəkmisəm.  
Üräyi, vicedəni korun əlindən  
Didərgin olmuşam, öz diyarımda,  
Özümə heç çatmır ixtiyarım da.  
İtib xoş günüm da, böxtiyarım da,  
Haqsızlıq görmüşəm zorun əlindən  
Quduzlar bütüyüh dörd bir yanımı,  
Alan yox tökülnən, axan qanımı.  
Qurtara bilmirəm yazıq canımı.  
Atılmış tilovun, torun əlindən.

Qarabağ aşiq məktəbi XVIII əsrə ən yüksək səviyyələrə çatmış xalq şifahi ədəbiyyatını, eyni zamanda klassik yazılı ədəbiyyatın dolğunluğunu əks etdirirdi. Bu zonanın aşıqları həm təkkilikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər, Qarabağın şairləri – Vaqif və onun yetirmələri çox vaxt sənətçilərin yaradıcılığına müraciət edirdilər.

*§ 7.Borçalı zonası.  
Borçalı Aşıq Ziyəddin.*

Sazlı-sözlü Borçalı mahalında dünyaya göz açan bu il 57 yaşı tamam olan aşiq sənətinin cəşşən ilhamla yaşadan sənətkarlardan biri də Aşıq Ziyəddindir.

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Aşiq Ziyəddin saz-söz adamdı, buna heç bir şübhə ola bilməz. Söz də insanın daxilini, şəxsiyyətini müəyyən edən amildir. Biz aşiq Ziyəddinin şerlərini oxuyanda, sazinin dinləyəndə onun daxili aləmi ilə yaradılılığı arasında oxşarlıq axtaranda bir daha yəqin edirik ki, məhz anadan aşiq şair kimi doğulmuş, dünyaya söz deməyə gəlmış bir ozandır:

Soruşurlar, aşiq haralısan sən?  
Kür üstündə oylağımı, Keşəli  
Anamın beşiyi, atamın yurdu,  
İsti yuvam ocağımdır, Keşəli.

Aşiq Ziyəddin Məhəmməd oğlu Əliyev 1950-ci ildə Borçalı mahalının Kürütü Keşəli kəndində anadan olmuşdur. 1997-ci ildə incəsənat festivalının iştirakçısı olmuş və qızılı diplomu layiq görülmüşdür. Bir neçə şagirdi var. 2000-ci ildə işq üzü görən "Ruhani ruha dərmandı" adlı ilk kitabı, "Telli sazdır yarım mənim" adlı ikinci kitabı aşiqsevərlərə layiqli hədiyyədir:

Şükür haqqā özü verib təbimi,  
Qəlb oxşayar, könlül açar şerlərim  
Kimsəni incidib xətrimə dəyməz,  
Ürəkdən-ürəyə keçər şerlərim.

Hazırda doğma kəndi Keşəlidə yaşayır.

## Abuzər (Dollu Abuzər)

Dollu Abuzər Güney Azərbaycanda anadan olmuşdur (1856-1921) Gəncliyində Borçalı diyarına gəlmiş, ömrünün sonuna qədər bu torpaqda məskən salmışdır. Borçalı aşıqlarının söylədiklərinə görə Quşçu, Təhlə, Qaçağan kəndlərində yaşamış, Ucalı kəndində bir gözələ vurulub, ömrünü isə

## Aşiq sənətinin yaranma tarixi və inkişafı

Qırxlarda başa vurmusdur. Çox qoçaq, mərd, bir qədər də hirsli, coşğun təbli sənətinin mükəmmal bilən sənətkar imiş.

Borçalı aşıqlarından bir çoxları Dollu Abuzərin şagirdləridir: Mahmudlu aşiq Hüseynxan, Qırxlı Aşiq Nadir, Aşiq İmrən Abuzər oğlu və b.

Cox səxavətli bir şəxs olan Abuzər başqa aşıqlar kimi səyir-dindən haqq almaz, yeri gələndə özü olanlara əl tutarmış, yetim Hüseyni o həm özüne şeyird götürüb, həm də yetim olduğunu görə oğulluğa götürmülsədürü.

Dollu Abuzərin şerləri və bəstələdiyi havalalar (dolhicranı) Borçalı aşıqlarının indi də dilinin əzbəridir. "Yüküm" rəfisində bir neçə sənətkar (Aşiq Ələsgər də) divani yazıb. Dolu Abuzərin divanısı də onun özünəməxsusluğudur:

Hicrandan dərs almışam, gör necə haldır yüküm,  
Sinəmdə istixarə var, beytül-zaldır yüküm.  
Zərgər bılər dürr bahasın, naşı sərraf baş bular.  
Qədir bilməzin yanında, qovqadı qaldı yüküm.  
On səkkiz min aləni sahibi, məndə sənə sinaram.  
Yetmiş iki ruhum var, bir-birinə qataram.  
Həqiqətdən, mərifətdən, ləl-cəvahirat sataram,  
Müştəri çıxsın qabağa, görsün nə maldır yüküm.

*Aşıq Oruc Borçalı.*



1935-ci ilda Borçalı Mahalının Quşcu kəndində, aşiq İbrahimin ailəsində dünyaya göz açıb. Orucluq bayramında anadan olduğu üçün adını Oruc qoyublar.

Aşıq Oruc "Kaman və Kənan" adlı bir dastan yazmışdır. Onu tam əldə edə bilməsək də, bəzi parçaları bizim əlimizdədir. Dastanda iki gəncin saf məhəbbətindən danışılır. Əsarda bu ülvî məhəbbətə paxılıq edənlər tapılır. Aşağı məhv etmək üçün, Kamanı şər-böhtənla tutub, həbsxanaya göndərlərlər. Uzun ayrılıq və əzab-əziyyət çəkmələrinə baxmayaraq, bu iki gənc bir-birinə qovuşmur. Dastanda olan aşiq, məşq və qeyriləri tərəfindən deyilən sözləri aşiq Oruc özü yarib. Qardaşı Bəhram müəllimin dediyinə görə, həmin dastandakı Kaman Orucun özüdür. Kamançıları çalanda ahunaqla qopardığı kimi, o da adını Kaman qoyub, həmişə ahu-naş-

edirdi. Onun şerləri heç vaxt mətbuatda işçiləndirilməyib, heç kəs onun yaradıcılığı ilə maraqlanmayıb. Ancaq bir çox divanlıları, ustadnamələri, həcvləri indi də Borçalı aşıqlarının sinəsindədir və məclislərdə oxunur. Şeyirdlik vaxtı onun ən yaxın dostları Ulaşlı aşiq Sədi və Qasımlı Nurəddin olub. Onların hər ikisini aşiq Hüseynin yanına Oruc aparıbdır.

Aşıq Nurəddin Oruc haqqında deyr ki, biz xeyli müddət bərabər toyular gedirdik. Oruc həm yaradıcı aşiq idi, həm də məclisi aparmaq, toy keçirməkdə bizzən usta idi.

Qasımlının ziyanı ağısaqqal İbrahim ocağının kürəkəni Təmir Vəliyev aşiq Oruc haqqında belə bir hadisəni xatırlayır: 1965-ci ilin sərin bir payız günü idi. Payız olan kimi Borçalıların toy mərasimləri başlayırdı. Oğluna, qızına toy eyləyen kim, uşaqlarına sünnət toyu çaldıran kim, ad günü keçirən kim. Bir sözə, bu şənliklərin sayı-hesabı olmazdı. Həmin o payız günlərinin birində Qasımlı kəndində Əsgər Oruc oğlu ilə Sona Osman qızının böyük toy mərasimi başladı. Toyu məşhur aşıqlar Hüseyin Saraklı və aşiq Oruc Quşçu keçirirdilər. O dövrə toyalar üç gün, üç gecə davam edirdi. Həmin bu məclisədə aşiqşəvərlərin biri Çoban Allahqulu oğlu, bir az da könlünün havalı vaxtı, cibindən onluq pul çıxarıb, aşiq Hüseynə verdi ki, gərək Qasımlı ağaları haqqında yazılın bir söz oxuyasan. Aşıq Hüseyn karıxdı, oturub ağısaqqallarla çay içməyə başladı. Bu vaxt Çoban kişi təkid etdi ki, gərək mənim sıfarişimi oxuyasan, ya da mən verdiyim on manatın üstüna bir on manat qoyub, geri qaytarasən. Aşıq Hüseyn çıxılmaz vəziyyətdə qaldı. Bu vaxt Çoban kişi ayağa durub aşiq Hüseynə dedi: - Ay aşiq yoxsa komunistlərdən qorxub ağalar haqda oxuya bilmirsən! Bu vaxt məclisədə oxuyan aşiq Oruc öz ustadına yaxınlaşmış qulağına piçildidi: Ay usta, sən oxumağa boyun ol, o söz məndə var, sabah oxuyarsan. Aşıq Hüseyn məclisə deyir, indi yorulmuşam sabah oxuyaram.

Gecə ustad - şagird öz aralarında nə danişdişlərini bilmirəm. Səhər məclisədə Çoban kişi qırğı kimi, aşiq Hüseynin

üstünü kəsdi. Aşiq Hüseyn aşiq Oruclu həmin sözləri o qədər zövqlə, gözəl oxudular ki, bütün məclis onları alqışladı.

Qasımlı Qasimov İskəndər ağa  
Cavanlıq eşqinə daldın bir zaman.  
Niyə uyduñ seyrəqiblər sözünə,  
Kəndini ataşo saldın bir zaman.

Alverdi oğlu Məmməd igid başdı,  
Vurmaqdə Nuruya həmyoldaş idı.  
İsgəndərin hərbi ayrı iş idi,  
Çətin mühasirədə qaldın bir zaman.

Nuru igidlilikdə hamidan başdı,  
Tülök-tərlən kimi alıcı quşdu,  
Baxmadı hiyaya, o, türkə keçdi,  
Bu fani dünyada güldün bir zaman.

### *Aşiq Xəstə Həsən*

Xəstə Həsən XVIII yüzilin sonu və XIX əsrin birinci yarısında yaşamışdır. Məshəti-azəri türklərdən olan Bavra, Koteliya, Toləsi, Protəna, Axalkələk ərazilərində nüfuz qazanan Xəstə Həsən aşıqların ehtiram göstərdikləri sənətkarlardan olmuşdur.

Lakin XIX yüzilin 30-cu illərində başlayaraq həmin ərazilərə canubdan ermənilərin köçürülməsi, tezliklə azərbaycanlıların qədim yurdlarından sixisdirilib çıxarılmasına səbəb oldu. Yüzlərlə kənd köçüb cənub vilayətlərinə və şimal-Rusiyənin içərilərinə səpaləndi. Xəstə Həsənin yaşadığı Dırqına kəndi də boşalmalı oldu. Özünü yalqız görən aşiq deyir:

Çadırları düz gördülər,  
Özlərini yüz gördülər,  
Xəstəni yalqız gördülər,  
Çalhaçaldı, Dırqınalı.

Xəstə Həsən də doğma yurdunu tərk edib Lebisə köçür. Ancaq bir aşiq kimi sözü-söhbatı, çalıb-oxumağı, dadlı-duzluşları Borçalı diyarını oba-oba dolaşır. Şeyirdi aşiq Nuru ustادının nəfəsini yaşadır.

Borçalı obalarında çox hörmət qazanan çıldırılı aşiq Şenlik aşiq Nuru vəsítəsilə Xəstə Həsənin yaradıcılığına bələd olub ondan öyrənmişdir. Xəstə Həsən Türkiyədə, xüsusun Anadolu və Məshəti obalarında çox şöhrətlənmiş, bu yerlərin aşıqları toylarda Xəstə Həsənin şeirlərini oxumışlar:

Ey ağalar, sizi tərif eləyim,  
Nədəndir çəkilməz bu nazım mənim.  
Təmizdir nəslimiz, pakdır sözümüz,  
Haftı ki, görməyir bu gözüm mənim.

Xəstə Həsənin "Var" rədifi divanisində həyata, mühitə münasibəti, onu dərindən qavraması, bütün ziddiyyyətləri ilə dərk etməsi aydın duyulur. Burada Ustadın yaşadığı dövr haqqında özünəməxsus mülhakimə və mülahizələri var:

Ey fələk, sənin əlindən bu sitara kimdə var?  
Mənimtək sına dağlı, bəxti qara kimdə var?  
İki şəhər bir Məhəmməd Müstafanın eşqinə,  
Durum dolanım başına, dərdə çara kimdə var?

Xəstə Həsənin Borçalı aşiq məktəbinə də güclü təsiri olmuş, onun sonrakı inkişafında da yeri bilinir.

**§8. Təbriz zonası.**

Təbriz aşiq yaradıcılığı bir məktəb kimi XI əsrin sonu, XII əsrin yarısından meydana çıxmışdır. Burada ozan yaradıcılığının ənənələri iki formada inkişaf edib: dastan və lirik şerflər. Təbriz aşiq məktəbinin kulminasiyası XVII əsrdür.

Oğuz epik yaradıcılıq ənənəsi əsrən-əsrə burada saxlanılıb və qüvvətləndirilib. Bu zonanın nümayəndələrindən tanınmış aşıqlar - Abbas Tufarqanlı, aşiq Qurbani, Xəstə Qasim.

Öz yaradıcılığında onlar zəngin sözləri ilə Azərbaycanın yaşadığını ictimai-siyasi həyatını naqıl, dastan, şer şəklində danışdırlar.

*Aşıq Abbas Tufarqanlı.*

Abbas Həsən oğlu Tufarqanlı XVII yüz ilin əvvəlində (təx. 1600-1605-ci illərdə) Təbriz yaxınlığında Tufarqan kəndində anadan olmuşdur. Belə ki, yaşadıığı dövrün ictimai-siyasi hadisələr ilə səsləşən zəngin mündəricəli lirik şeirlərində, çox varınatlı dastanlarında, xüsusən "Abbas və Gülgöz" dastanında aşıqla Şah Abbasın qarşılığında iz buraxılmışdır. Bütün bu tarixi hadisələrin Aşıq Abbas şeirinin başlıca motivinə çevriləməsi aşığın həyatını az da olsa izləməyə imkan verir.

Təbriz yaxınlığında yaşayan Abbas mədrəsələrdə mükəmməl təhsil almış, ana dilindən başqa ərəb, fars dillərini də öyrənmişdir. Bu, onun şeirlərinin zəngin mündəricəsindən və dilindən də aydın görünür. Aşıq Abbas başqa aşıqlara nisbətən gözüaçıq olmuş, zamanında baş verən siyasi hadisələri tez dərk etmiş, şeirlərində etiraz səsini qaldırmış, açıq-əşkar Şah Abbasın "Böyük köç" siyasetinin əleyhinə çıxış etmişdir:

Həni bu ölkədə ədalət, divan?

Yox kimsə eyləsin dərdimə dərman.

"Ölkədə ədalət divanı"nın olmadığını görən Aşıq "Apardi" şərində artıq konkret və real hadisələrdən bəhs edir. Tarixi şəxsiyyətləri Sarı Xocanın, Dəli Becanın, Allahverdi xanın törətdiyi cinayətlərdən danışır:

Şah Abbas hökmüylə naməni yazar,  
Quruh gecəvəni, olubdu hazır.

İsfahan'dan gəldi bu zalim vəzir,  
Qoyma. Dəli Becan yarım apardı.

Mən Abbasam, heç vaxt söyləməm yalan,  
Elimə, ölkəmə saldılar talan.

Xoca. Dəli Becan, Allahverdi xan,  
Qoyma. Dəli Becan yarım apardı.

Aşığın istər dastanlarında, istərsə də dastan tərkibindəki, şeirlərində və hətta müstəqil şeirlərdə Azərbaycan qızlarının seçilib İsfahan saraylarına aparılması el şairi çox ustalıqla ümumiləşdirilmişdir. Bunu aşiq öz həyat timsalında ifadə etsa də, əslində xalqın həyatında törədilən faciələri öz şəxsi faciəsi kimi təsvir etmişdir.

Aşıq Abbas cəmiyyətdəki ziddiyətləri, insanların iki zümrəyə bölünmək kimi dərk edir. Bu təbəqələşəşənin insanın dönüklüyü, var-dövlət hərisliyi, naqışılıyi, Allahın yolundan çıxmاسında, ədəb-ərkanın itməsində axtarır:

Ay həzarat, bir zamana gəlibdir,  
Ala qarqa şux tərləni bəyənməz.

Oğullar atanı, qızlar ananı,  
Gəlinlər də qaynananı bəyənməz.

Adam var dolanır səhrəni, düzü,  
Adam var döşürər gülü-nərgizi,  
Adam var geyməyə tapammaz bezi,  
Adam var al geyər, şali bəyənməz.

Adam var çox işlər eylər irada,  
Adam var ki, yetə bilməz muradə.  
Adam var ki, cörək tapmaz dünnyaya,  
Adam var yağ yeyər, bali bəyənməz.

Adam var dəstina verəsən güllər,  
Adam var gözünüə çəkəsən millər.  
Tufarqanlı Abbas. Başına küllər.  
Nə günsə qalmışam, qarı bəyənməz.

Aşiq Abbasın ustادnamələrində icimai məzmunla, bədii ümumiləşmə şeirin tasır gücünü artırır. Onun bu ustadnaməsi xalq arasında zərbə-məsəl kimi geniş yayılmışdır:

Abbas bu sözləri deyer dərindən,  
Arxı vurun, suyu gəlsin dərindən.  
El bir olsa dağ oynadır yerindən.  
Söz bir olsa, zərbə kərən sindirər.

*Qurbanı.*

Şah İsmayııl Xətainin müasiri, onun fəaliyyət göstərdiyi tarixi-icimai-siyasi və ədəbi mühitində yaşayan Qurbanı Mirzəlixan oğlu aşiq şeirini yeni mərhələyə qaldıran qüdrətli saz və söz ustası olmuşdur. Təzkirəçilər saz şeirinin başqa nümayəndələri kimi Qurbanının də adəbi ırsına və hayat yoluna biganə olmuş, vaxtında yazıya almadiqlarından onun çox müəmməli həyat yolu örtülü qalmış, əbədi ırsının isə çox az qismi biza gəlib çatmışdır.

Lakin bütün bunlara baxmayaraq, onun lirik şeirləri, dastanları, xələflərinin onun haqqında yaratdığı dastanlar, el

arasında gəzen rəvayətlər, bu məşhur el şairinin həyat yolunun üzərində pərdəni qismən də olsa, qaldırmağa imkan verir.

Məlumdur ki, Qurbanı Şah İsmayııl Xətainin ölümündə bir neçə şer həsr etmişdir. "Ola" rədflisi birinci şer Şahın öldüyüünü xəbər verir, seirdən aydın olur ki, aşiq özü də bu dəfn mərasimində iştirak etmiş, dərin sarsıntılar keçirmişdir:

Fələk, sənnənələşməyə bir belə meydan ola,  
Tut əlimnən. fürsət sənin, lütvən əleysən ola.  
Gəlmış idim mürşüdümə, dərdimə dəva qila.  
Nə bilim ki, mən gəlinçə haq ilə yeksan ola.

Şerin son beytində isə:

Yaşı yetirdən əlliə, indi üz tut yüzə sən.

Deməli, Şah İsmayııl Xətai (1486-1524) öləndə mərsiyyə yanan Qurbanının 50 yaşı tamam olmuşdur. Buradan da aydın olur ki, Qurbanı 1474-cü ildə doğulmuşdur.

Ismim Qurbanıdır, kəndim Diridir.  
Qaradağdan Qarabağa gedirəm.

Qurbanı Mirzəlixan oğlu yoxsullaşmış bəy ailəsində tərbiyə almış, ərəb, fars dillərini öyrənmiş, zəmanəsinin tələb etdiyi bəzi elmlərə, dini qanunlara, təriqətlərə bələd olmuşdur.

Qurbanı bir müddət Gəncədə yaşamış, Şeyx Nizaminin türbəsinə ziyarət etmiş, Dədə Yedyar və aşiq Heydərlər görüsüb qabaqlaşmış, iti hafızəsi və orta əsr elmlərinə, müxtalif təriqət qanunlarına dərindən bələd olması ona Gəncədə böyük hörmət qazandırmış, saray hakimlərinin də diqqətini özüne cəlb etmişdir.

El şairi yaşadığı feodal mühitində cəmiyyətin təbəqələnməsini sadə və aydın ifadə etmişdir:

Kimi ağa, kimi nökər,  
Nökər olan cəfa çəkər.

Aşiq “gülə-gülə” gəraylısında gül satan bağbanla gülə müşəkələ olan şeyda bülbül arasında mənəvi bir təzad yaratmışdır:

Nazi bağban, satma gülü,  
Haramdı axçası, pulu.  
Küsdürdünlən şeyda bülbü'lü,  
Daha gəlməz gülə-gülə.

Qurbaninin feodal mühitinin adamlarını kamilliye səsləyən şeirlərinin gücü ondadır ki, o, humanist və bəşəri fikirlərini xalq şeirinin, ozan ədəbiyyatının ölçülərində, xalqın bədii anlamında deməyi bacarmışdır.

### *Aşiq - Dədə Kərəm*

Orta yüzellərdə yaranmış bir sıra dastanların qəhrəmanları kimi, “Əslİ-Kərəm” dastanının qəhrəmanı Kərəmin də adı və şəxsiyyəti yüzellər boyu geniş yayıldıqca bu ulu ozan əfsanəvi qəhrəman kimi yaşımıdır. “Dədə Kərəmin vərsəqisi” adı ilə Kərəmin söz xəzinəsi XVI-XVII yüzelliklərdə geniş yayılmış, o məhbəbat odunda yanın qahramana çevrilmişdir. XVIII yüzelliyili əvvəllərindən başlayaraq Kərəmin şerlərini və “Əslİ-Kərəm” dastanını toplayıb çap edənlər onu real tarixi şəxsiyyət kimi qəbul etmişlər.

1721-ci ildə M.İlyas Keremin şerlərini “Dədə Kərəmin vərsəqisi” adı ilə “Nəğmələr” dəftərinə daxil etmişdir. Türk müəllifi B.C.Aşqu “Sivasda Aşiq Kərəm” məqaləsində yazımışdır: “XVII yüzilin əvvəlində yaşayan Aşiq Kərəm qüvvətlə bir saz şairidir. Kərəm gerçəkdən bir xalq şairidir. Onun xalq arasında qoşmaları ilə cünglərdə qalmış parçaları tam toplaya bilsək, xalq ədəbiyyatımız üçün xeyirli bir xidmətdə bulunmuş olurraq”

İllahm Başgöz Kərəm haqqında olan rəvayətləri və dastanları bəzi məlumatları birləşdirərək, belə qənaəta galir ki,

Aşiq Kərəm XVII yüzilliyin birinci yarısında yaşamış, Anadolunun böyük bir hissəsini gəzib-dolanmışdır. Onun hayatı ətrafında xalq dastanı təşkkül etmişdir. Dastanın içərisində olan qoşmalar günümüzə qədər dastan sayasında gəlib çıxmışdır.

Kərəmin şəxsiyyəti haqqında Azərbaycan alimlərinin çox döyərlə qənaətləri vardır. Folklorşunas Əmin Abid 1927-ci ildə, Heca vəzninin tarixi məqaləsində qeyd edir ki: “Bizdə hecanın inkişafı məşhur xalq şairi Kərəmdən sonradır. Həyatı və şəxsiyyəti mənqələvi legendar bir mahiyyət olan Kərəm şərqi oğuz türkcasının heca sahəsində yetişdiyi Füzulidir.”

M.H.Təhmasib dastan janrınn mülliiflərindən bəhs edərkən uzun araşdırmlardan sonra belə qənaəta galir ki, “Əslİ-Kərəm” dastanın mülliifi, yaradıcısi olan Kərəm Dədə öz zamanosının aşiq tərzində yazış-yaradın şairləri, dədələri içərisində savadı, biliyi, məlumat ilə də başqalarından fərqlənən bir sima imiş. Dastanın mülliifi təkca qadim və orta əsrlərin Azərbaycan ədəbiyyatından deyil, hətta bir sira ərəb rəvayətlərindən də xəbərdar imiş. Təhmasib qənaətlərini əsaslandırmıq üçün bir sıra yazılı və şifahi nümunələrini misal göstərir: “Bü üsulla yaradılmış dastanlarımız çox olmuşdur. Onlardan biri də məşhur “Əslİ və Kərəm” dir. Bu dastanın da sonunda bütün əsər boyu yeniyetmə bir oğlan kimi iştirak edir. Yəni adlı-sanlı ustad Dədə Kərəm qoca yaşlarında yaratmış olduğu “Əslİ-Kərəm” dastanının sonunu öz adına bağlayır. Özünün ilk yaradıcı, ilk “mülliifi” olduğunu bildirir.”

Sübhasız, Kərəmin əsl adı Mahmud olmuşdur. O, Kərəm sürəti vasitəsilə həm öz başına galənləri, həm də dirlərin bəşəri məhbəbatə səd çəkməsini göstərmək istəmişdir. Maraqlısı da budur ki, Kərəmin istər dastan daxilində, istərsə dastan xaricində şerləri üslub baxımından bir-birinə çox bənzəyir. Dədə Qorquddan sonra Dədə Kərəmin bu hüznlü, üzşəykar şerləri onun iç dünyasından xəbər verir:

## *Aşıq sənətinin yaranma tarixi və inkişafı*

Haldan-hala düşən viran könlümün,  
Hər məhəlləsində bir cahan ayləşmiş!  
Gah şah gədə olur, gah daha nadan,  
Gah hər mərhələsində zindan ayləşmiş.

Bir məhəlləsində canan can eylər,  
Bir məhəlləsində gül fəqan eylər.  
Bir məhəlləsində bülbü'l qan eylər.  
Bir məhəlləsində gülşən ayləşmiş.

Kərəmin şeirlərini üç qismə bölmək olar: çox varinatlı dastanın içərisinə səpalanmış şeirlər, ayrıca yayılmış şeirlər və bir də Kərəmin şeirlərinə bənzədilmiş başqa aşıqların şeirləri.

### *Aşıq Qərib.*

Aşıq Qəribin təriflədiyi qədim Təbriz şəhəri XV əsrin sonu XVI ərin əvvəllerində Ağqoyunluların, sonra isə Səfəvilərin mərkəzi kimi özünün yüksək inkişaf mərhələsinə çatmışdır. Təbrizdə aşiq sənətinə yeni bir maraq oyanmışdır. Şah İsmayııl həqiqi aşığa "Haqq vergisi" kimi fəvqələrdə bir nüfuz qazandırır, bu "vergini" Əlinin adı ilə bağlayırdı. Buna görə də Təbriz özünün aşıqları ilə şöhrətlənirdi. Belə bir mühitdə "Qərib" ayamasını daşıyan Rəsul adlı maşhur bir el şairi-aşığı da yaşayırırdı.

Aşıq Rəsul "Aşıq Qərib" dastanını "Kitabi-Dədə Qorqud" dastanının "Bamsı Beyrək boyu"nun motivləri əsasında yaratısa da öz hayatı ilə bağlı olan bəzi hadisələri də dastana köçürməyə nail olmuşdur. Dastana görə Qəribin asıl adı Rəsul, atasının adı Sövdəgar Saleh, anasının adı Zəhra, bacısının adı Nərgiz, qardaşının adı Heydər olmuşdur.

Aşıq Rəsul yaxın Şərqiñ bir sıra ölkələrini və maşhur şəhərlərini (Hələb, Diyarbəkir, Ərzurum, Şirvan, Tiflis, Qazax,

## *Aşıq sənətinin yaranma tarixi və inkişafı*

Qaradağ və b.) gəzmiş, ömrünün çoxunu səyahətlərdə keçirdiyinə görə də Qərib təxəllişü götürmüştür.

Qərib Şərq əsatirini və mifik anlayışlarına dərindən bələd olmuş, qadim nağılları, Dədə Qorqud boyalarının qadim qaynaqlarını, oğuznamələri və rəvayatları öyrənmiş, bu da onu xalq yaradıcılığının bilicisi, ozan-aşiq və el şairi kimi şöhrətləndirmişdir. Onun yaradığı "Aşıq Qərib" dastanı XVI əsrə dəbə düşən buta almış haqq aşığının saciyyəvi xüsusiyyətlərini özündə ümumiləşdirmişdir.

El şairi Rəsul "Aşıq Qərib" dastanında Təbrizin, Tiflisin, Ərzurumun bəzi əlamətlərini xatırlatmaqla, həqiqətən, bu yerlərdə olduğunu təsdiq etmişdir.

Tiflisin uca dağları,  
Görünərmə, görünməzmi?  
Şahsanəmin otaqları,  
Görünərmə, görünməzmi?

Qərib uzun illər ömrünü səyahətdə keçirə də, Vətən həsrəti ilə yaşamışdır. Ömrünün ixtiyar çağlarında Təbrizə qayıtmışdır. Lakin gəncliyində zəngin, dəbdəbəli, qoyub getdiyi, qurban diyarlarında təriflədiyi Təbriz indi xarabaya çevrilmişdir:

Dinleyin, ağalar, sizə söyləyim.  
Yaman müşkül oldu işi Təbrizin,  
Elə gördüm, göydən yera od yağır,  
Birdən yandı dağı-daşı Təbrizin.



# ƏLAVƏLƏR



Bayburinin oğlu Bamsı Beyrak boyunlu bayan edir.  
Kitabı Dede Gorgud, Rəssam M. Abdullaev. Bakı, 1956  
Song about Bamsı-Beyrak, the son of Bay-Bura.  
Kتابы Деде Горгуд. Рисунок М.Абдуллаев. Баку, 1956  
Песнь о Бамси-Байраке, сыне Бай-Буры.  
Китаби Деде Горгуд. Художник М. Абдуллаев. Баку, 1956



37

Оюн саз  
Azerbaycan Muziqi Mədəniyyəti Dövlət Muzeyi.  
K. Vənədrovun işi. Bakı, 1994.

Jura-saz  
The State Museum of Azerbaijan Musical Culture.  
Maker - K. Akhmedov. Işıq, 1994.

Джура саз  
Государственный Музей Музыкальной культуры  
Азербайджана. Работа К. Ахмедова. Баку, 1994.



38

Ana саз  
Azerbaycan Muziqi Mədəniyyəti Dövlət Muzeyi.

Ana саз  
The State Museum of Azerbaijan Musical Culture.

Ana саз  
Государственный Музей Музыкальной культуры  
Культуры Азербайджана.



24 Dolça qoruz

E. M. Karimovun işi. Bakı, 1999.


Golcha qoruz

Maker - M. Karimov. Bakı, 1999.

Голча горгуз

Работа М. Каримова. Баку, 1999.





39

Sadefile işlenmiş saz  
B. Balabeyovun işi. Bakı, 1999.

Saz, decorated with mother-of-pearl  
Maker - B.Balabeyov. Baku. 1999.


Саз, инкрустированный перламутром  
Работа Б.Балабекова. Баку. 1999.

I saz havası



II saz havası





### AŞIQ ŞƏMŞİRİN SƏMƏD VURĞUNLA DEYİŞMƏSİ

Səməd Vurğun

Aşıq Şəmşir, Dəlidəndən keçəndə  
Kəklikli daşlardan xəber al məni.  
Ceyran bulağından qızlar içəndə  
Saz tutub, söz qoşub, yada sal məni.

Aşıq Şəmşir

Qoşqarla yanaşı duran basın var,  
Bizim el tanırı uca dağ səni.  
Yanır yolumuzda senet çırığın,  
Bilirik şerdə bir mayak səni.

Səməd Vurğun

Hay vurub, qıy vurub, ses sal dağlara,  
Gözəllər oylağı, göy yaylaqlara.  
Menim bu dərdimi de oylaqlara,  
Sinəmdən oxladı bir maral məni.

Aşıq Şəmşir

Əzəldən başında cəm olub kamal,  
Səni oğul kimi sevir el, mahal.  
Azad ölkəmizdə hər zaman ucal,  
İstəyir könlümüz bu sayaq səni.

Səməd Vurğun

O ceyran baxışlı baxdı uzaqdan,  
Canımı odlara yaxdı nahaqdan.  
Yüz il də dolanıb keçə o vaxtdan,  
Unutmaz aləmdə əhilə-hal məni.

Aşıq Şəmşir

Sən kamil sərrafsan, göz ustادisan!  
Fəhmin, fərasətin öz ustادisan!  
Qabil sənətkarsan, söz ustادisan:  
Dəryasan, arzular min bulaq səni.

Səməd Vurğun

Aşıq sənətinin yaranma tarixi və inkişafı

Gəlmışom, gəzməyə sizin dağları,  
Baxım yaylaqlara doyunca barı.  
Şairin bu yera düşdü güzəri,  
Gözəl qarsıladı xoş iqbal məni.

Aşıq Şəmşir

Günbəgün gül açır Vaqifin bağı,  
Bir çox şairlərin ana torpağı.  
Səmədin məskəni, şerin ocağı,  
Kamala yetirib o Qazax sonı.

Səməd Vurğun

Bəxt məni bu yera qonaq göndərdi,  
Gedirəm, yamandı ayrılıq dərdi...  
Demə, Səməd Vurğun göldi-gedərdi,  
Unutmaz bu oba, bu mahal məni.

Aşıq Şəmşir

Şəmşirlə görülsün qaldı yadigar,  
Unutmaz nə qədər canında can var.  
Səndən dərs almağa diyarbədiyar  
-Gəzirəm əlimdə şam-çıraq səni.

-GÖRƏYDİM!..

-GÖRƏYDİN!..

Dədə Şəmşirin böyük oğlu Qənbər Şəmşiroğlu Kəlbəcər  
şəhər 1 nömrəli orta məktəbin direktoru işlədiyi zamanlar  
Məmməd Aslan da orada müəllim işləyirdi.

Yaz ayları imiş. Çoxdandı Aşıq Şəmşir öz Ağdabanında  
oturub, Kəlbəcərə gəlmirmişi. Artıq Qənbər Müəllim da, dost-  
tanı da Dədənin bu yerlərə təşrif gətirmədiyindən narahatlıq  
keçirmiş.

Qənbər müəllim döza bilməyib Məmməd Aslana deyir:

- Dədəmi bir qoşma itə bir balaca tərpət: bəlkə bura gətirə  
bildik. Gedər, gələr; gəlməzsə, heç olmazsa, cavab yazar,  
təsəlli taparıq.

Uzunca bir yazıçımı beləcə başlayır. Söz-söhbat o qədər  
bərkətlə olur ki, sonralar aşıqlar bunu toy-mağarda qabaq-  
qabağa oxuyub, bir doymulmuş shvalat halına getirirlər.

Məmməd Aslan

Aşıq Şəmsir, nə müddətdi getmişən,  
Heç demirsən: dostu-yarı görəydim.  
Nə üz-gözüm öyrənəydi azoldan,  
Nə də belə intizən görəydim.

Dədə Şəmşir

Fəxr edəyin mənim qoca adımdan,  
Nolar, gəlib ixtiyarı görəydin.  
Kiro istəməz ki, quş qanadından,  
Yol salaydın biza san, görəyдин.

Məmməd Aslan

Üzüntü görənlər çəkir salavat,  
An səndə qoymayıb ki istahat.  
Nə canda tab qalıb, nə cibdə manat,  
Barındımlı baldan bari görəydim.

Dədə Şəmşir

Olsa Afrikada suların buzı,  
Bu təhər yalıtdı anlar bizi.  
Əger görübənsə dəvə buynuzu,  
Belə verdi bah tarı, görəydin.

Məmməd Aslan

Savaşın olurmu Güllü nənəynən?  
Mən ölüm, necəsan naznan-hənəynən?  
Get-gəlin qalıbmı köhnə bineynən,  
İtirdinmi etibarı görəydim?!

Dədə Şəmşir

Güllünün altmış il keçib yaşından,  
Yenə əl götürmür naz-savaşından,  
Öpəndə gözündən, qələm qasıdan,  
Tutaşılıq gecəyan görəydin.

Məmməd Aslan

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Gəlsin qocalığı tuğ-ı-lənatə!

Hanı imran dilin - bülbüllər öte!

Heç meylin qalibmi kefə, işratə?

Çəkirmi nazını qah, görəydim?!

Dədə Şəmsir

Göstərə bilməyib baş biza təsir!

Halə içimizdə yaz mehi asır!

Zaman qarşımızda əmra müntəzir,

Bizdə olan iftixarı görəydin!

Məmməd Aslan

Olmaya hər şeyə dodaq büzəmeyin!

Nədir bir kəlməyə min söz gəzməyin?

Qorxudur gözümü tez-tez küsməyin,

Tərgitmışan qəm-quban, görəydim.

Dədə Şəmsir

Yaxşı tanımsın, baxıram, məni,

Var ulu göylərdən çağırın məni!

Alovdan yoğurub yoğuran mehff

Qəlbimdə tutuşan qorú görəydim!

Məmməd Aslan

Yaman yapışmisan yorğan-döşəkdən,

Aynla bilmirsən evdən-əşikdən,

Mürgün bol verilib azəl beşikdən,

Ayılidaydın, sən qəmxan görəydim.

Dədə Şəmsir

Nə qədər bərk yatam, səndən huşyaram,

Fərhad yaranmışam: çapam, daş yaram!

Yarı gizliyəmə, yarı aşkarəm,

Kaş göz açıb, çəmənzəri görəydin!

Məmməd Aslan

Aşıq olan dildən diribaş olur,

Hansına sırvərsən, dərhəl faş olur...

Niyə belə kasad ohir, boş olur

-Aşıqların beh-bazarı görəydim?!

Dədə Şəmsir

## Aşıq sənətinin yaranma tarixi və inkişafı

Şəmşirə dəyirsən, farağat otur,

Mənəni duyuram, düşürəm "qotur".

Elan etməlisən: söz kimi tutur?

-Gərək gəzib diləzəri görəydiñ.

### **DEYİŞMƏLƏR, YAZIŞMALAR**

Ustadım Aşq Xındı Məmməd:

Səhər tezden bağ içinde,

Gülün marağındayam. !

Səyyad kimi səhralarda,

Səadət sorağındayam.

Na müddətdi intizaram,

Gözləyirəm yolları.

Məcnun kimi məskən salıb,

Leylī bulağındayam.

Aşıq Ziyəddin:

Səhər bağı seyrə çıxıb,

Yarın marağındayam.

Bülbul kimi, cah-cəh vurub,

Gülün budağındayam.

Hasratindən ərşə çıxıb,

Ahi - fəryadım mənim,

Yanır canım qəm oduna,

Hicran fəraigindayam.

Aşq Xındı Məmməd:

Salıb məni nəzərindən,

Çərxi - fələk o, zalim.

Tənə sözün xəstəsiyəm,

Pərişəndi əhvalim.

Gecə-gündüz dard əlindən,

Qanlar ağlar xəyalim.

Kərəm kimi tərsa sevib,

Əslı fəraigindayam.

Aşıq Ziyəddin:

Ağlım alıb, bir gözəlin,  
Yana düşən telləri.  
Divanəyəm eşq ucundan,  
Tərk etmişəm əlləri.  
Məcnun kimi səhralarda,  
Dolanıram cölləri.  
Nə sabrım var, nə qərarım,  
Leyli sorağındayam.

**Aşıq Xındı Məmməd:**  
Borçalı aşığıyam Xındı Məmməd adımdı.  
Ellərimə şadlıq, varlıq  
Məqsədim, muradımdı.  
Nişan verim Qaçağandan, Ağacan ustadımdı.  
Məkanımdı, Qaş Muğanlı Yolun qırğındayam.

**Aşıq Ziyəddin:**  
Atam Məhəmməddi,  
Yusif ağa- soy adım mənim.  
Aşıq Ziyəddindi əgər,  
Soruşsan adım mənim.  
Qaş Muğanlı Xındı Məmməd  
Olmuş ustadım mənim.  
Keşəlidi elim, obam Kürün qırğındayam.

## MÜBARƏK

**Aşıq İbrahim:**  
Bir az gecikmişəm, məmi bağışla,  
Təzə gələn Yeni ilin mübarək.  
Sazında havalar, cəmi gözəldi,  
Xüsusiylə "Sarı telin" mübarək.

**Aşıq Ziyəddin:**

Allah bağışlaşın səni, İbrahim  
Dosta namə yayan, əlin mübarək.  
Xeyir söyləməkdə, dilin zəkatı,  
Xoş kəlmələr deyən, dilin mübarək.

**Aşıq İbrahim:**  
Məlahatdı, hər dərdləri dağıdan,  
Saxla bədnəzərdən, qoru yağıdan.  
Fərhad kimi o, dağlan dağıdan,  
Haray çəkən Göyçə gülün mübarək.

**Aşıq Ziyəddin:**  
Gövhərlə doludu, sözə darağın,  
"Divani", "Təcnis"di, şəzdi yarağın,  
Toylardan, şanlardan, gəlir sorağın,  
Borçalı mahalın, elin mübarək.

**Aşıq İbrahim:**  
Bir Misri çal, İbrahimı yola sal.  
Çəkinmə gəl, müxənnəti kola sal.  
Ayaq altda təpikləyib, bola sal,  
Coşqun -coşqun axan, selin mübarək.

**Aşıq Ziyəddin:**  
Bir dünya aləmdi, qanın sağlığı,  
Ay Ziyəddin adla, sanın sağlığı.  
Hər seydon üstündü, canın sağlığı,  
Şən gəlsin ayların, ilin mübarək.

## HARDADI

**Aşıq Sayyada, Aşıq Ziyəddindən:**  
Məndən salam deyin, aşiq Sayyada,  
Naşılar meydani alıb, hardadı?  
Bülbü'l, avazmı kimdən gizlədib,  
Nişə fikrə, qəmə, dalıb, hardadı?

**Aşıq Sayyad:**

Aldım salamını, aşiq Ziyəddin  
Naşlılar meydani alıb, neyləyim.  
Günah naşında yox, dinləyəndədi,  
Dövrü əyyam belə gəlib, neyləyim.

Aşıq Ziyəddin:

Gözünlə görəsən düşsə güzarın,  
Olmaz müştərisi, bağlı bazarın.  
Şiri-nər ustadin, şah sənətkarın  
Meydani kimlərə qalıb, hardadı?

Aşıq Sayyad:

Yaxşımı pislərdən, seçmir zəmanət,  
Qiyomat verən yoxdu, gövhərə, kana,  
İnsan dəccəl olub, uyub şeytanə,  
Günahı boyununa alıb, neyləyim.

Aşıq Ziyəddin:

Ziyəddin bilir ki, qalmayıb hörmət,  
Mən onu günahkar, saymırıam əlbət.  
Ustadsız sənətkar olana lənət,  
Misali, atalar deyib neyləyim?

Aşıq Sayyad:

Sayadam yadına gör, nələr gelir.  
Başından od çıxır, göye yüksəlir.  
İndi "Kərəmiyə" "tvist" cəkilir,  
İncə qanım, incə duyum, neyləyim.

## **ŞİKAYƏTLƏR, GİLEY-GÜZARLAR, TAZİYANƏLƏR NİYƏGƏLMƏDİN**

Leyli kimi vadə verdin bulağa,  
Gözlədim yolların niyə gəlmədin.  
Bağrıma basardım doğmalar kimi,  
Öpərdim əllərin niyə gəlmədin.

Keçib qış ayları, bahar çağıldı,  
Qızılğullar bir-birinə sağıldı.

Qoynun içi tər qöncələr bağıdı,  
Dərərdim gülərin, niyə gəlmədin.

Gəl bilsən, qulluğunda nökərdim,  
Çatardım murada olmazdı dərdim.  
Ac arı tek sorub şəna çəkərdim,  
Ləbinnən balların, niyə gəlmədin.

Qəmin girdabında mənəm çürüyən,  
Vüsəlm eşqinə şam tek əriyən.  
Bulud kimi dal gərdəni bürüyən,  
Oxşardım tellərin, niyə gəlmədin.

Vüsəlinin həsratınə dözmüşəm,  
Məcnununam sahralan gəzmişəm.  
Yaşılbaşlar kimi təkcə üzmüşəm,  
Sonali göllərin, niyə gəlmədin.

Aşıq Ziyəddinəm, gülə bilmədim,  
Eynimin yaşıni silə bilmədim.  
Əğyrıma uydun bilə bilmədim,  
Fitnəli fellərin niyə gəlmədin.

## ƏDƏBIYYAT

1. M.İ.Həkimov - Aşıq sənətinin poetikası ; B.,Səda; 2004
2. N.M.Cəfərli - Dastan və mif, B.,elm,2001
3. Q.Namazov - Aşıqlar, B., Sada, 2004
4. N.Ismayılov - Aşıq yaradıcılığı : mənşeyi və inkişaf mərhələləri, B., Elm,2002
5. M.Hüseyn - Ədəbiyyat və sənət məsələləri, B., Azərbaycan Dövlət Naşriyyatı,1958
6. Kəlbəcər - Sazın sözün harayı, B., Adiloglu,2006
7. Nizami Xəlilov - Aşıq sənətinin təşəkkülü, B., BDU,2003
8. Mahmud Allahşəhərli - Şaman, ozan və aşıq, B., Ağrıdağ,2002
9. İslam Sadıq - Koroğlunun sazı və sözü, B.,Az.Döv. nəş.,2005
10. Bəhlül Abdulla - Azərbaycan mərasim folkloru, B., Qismat,2005
11. X.Xəlili - Dədə Qorqud oğuznamələrinin yaranma tarixi, B., Nurlan,2007
12. Salman Mümtaz - El şairləri, B., Səda 2005
13. Aşıq şeiri - Şifahi xalq ədəbiyyatı, B.,Altun kitab,2006
14. Borçalı Aşıq Ziyəddin - Telli sazdır yarım mənim, B., Kooperasiya 2005
15. Aşıq Ali - əsərləri, B., Avrasiya PRESS.2006
16. Məmməd Arif - Azərbaycan ədəbiyyatı tarixi (qısa öcherk) B., E.A.,1971
17. Aşıq Ələsgər - Şerlər, B., Azərnəşr,1963
18. M.Seyidov - "Varsağ" sözü haqqında. "Ədəbiyyat və dil" ins-tu əsərləri, VII cild. E.A.nəşr, 1954
19. "Kitabı Dədə Qorqud" B. Azərnəşr, 1962
20. Körnlüüzadə M.F. - Türk ədəbiyyatının mənşeyi ,Milli tələblər məcmüası, 2 cild, Istanbul.
21. Т.А.Багирова «Синкетизм исскуств в воспитании индивида и социума ». Б. Elm. 2005.

## MÜNDƏRİCAT

<b>1. Giriş.....</b>	<b>3</b>
<b>2. Fəsil I. "Aşıq yaradıcılığının genezisində qam-</b>	<b>5</b>
şaman dünya görüşü və varsağın sənət mövcudluğu .....	
<b>§1. Qam-şaman dünya görüşü və onun kökündəki</b>	<b>6</b>
funksiya daşıçılığının əhatəliliyi.....	
<b>§2. Varsağın bir sənət kimi mövcudluğu və tarixlik</b>	<b>12</b>
məqamı .....	
<b>§3. Varsağın şer forması .....</b>	<b>16</b>
<b>3. Fəsil II. "Oğuz mədəniyyətində ozanın sənətkar</b>	<b>18</b>
<b>Funksiyası».....</b>	
<b>§1. Ozanın bədiilik məqamında çəkisi və aparıcı</b>	<b>22</b>
görünüşü .....	
<b>§2. Qopuz-saz inkişaf yolu .....</b>	<b>25</b>
<b>4. Fəsil III: Aşıq sənəti.....</b>	<b>31</b>
<b>§1. Aşıq sənətinin formallaşmış dəyərləri .....</b>	<b>31</b>
<b>§2. Aşıq poerziyasında sevgi-məhəbbət xətti .....</b>	<b>35</b>
<b>§3. Aşıq və cəmiyyət .....</b>	<b>42</b>
<b>§4. Aşıq sənətinin şifahi osasları .....</b>	<b>46</b>
<b>§5. Xalq mərasimlərində aşığın yeri .....</b>	<b>49</b>
<b>5. Fəsil IV: Aşıq poeziyasında metro-ritmik</b>	<b>53</b>
<b>fərqlənmələri .....</b>	
<b>6. Fəsil V. Aşıq sənətinin əsas funksiyası .....</b>	<b>97</b>
<b>§1. Aşıq sənətinin tərbiyyəvi vəzifələri .....</b>	<b>97</b>
<b>§2. Aşıq poeziyasında mərd-namərd antonimləri .....</b>	<b>98</b>
<b>§3. Sözün etik tərbiyyəvi əhəmiyyəti .....</b>	<b>100</b>
<b>§4. El şairin əxlaq kodeksi.....</b>	<b>102</b>

<b>7. Fəsil VI. "Aşıq sənətinin iri həcmli əsərlərin yaranması və tarixi qiymətləndirilməsi"</b> .....	107
§ 1. Dastanlar .....	107
§ 2. Qəhrəmanlıq dastanları .....	114
§ 3. Məhəbbət dastanları .....	145
<b>8. Fəsil VII: Aşıq sənətinin lokal fərqləri və ədəbiyyat formaları .....</b>	157
§ 1. Göyçə zonası .....	157
§ 2. Qarabağ zonası .....	166
§ 3. Göncə-Tovuz-Qazax zonası .....	171
§ 4. Naxçıvan zonası .....	179
§ 5. Şamaxı-Sirvan zonası .....	181
§ 6. Kəlbəcər zonası .....	191
§ 7. Borçalı zonası .....	195
§ 8. Təbriz zonası .....	202
Əlavələr .....	210
Ədəbiyyat .....	228

**TAMILLA BAĞIROVA  
FİRƏNGİZ HİDAYƏTOVA**

**AŞIQ SƏNƏTİNİN  
VARANMA TARİXİ VƏ İNKİŞAFI**



**Nəşriyyatın direktoru:**

**professor Nadir MƏMMƏDLİ**

Kompyuter dizayneri:	Tural Əhmədov
Texniki redaktor:	Rövşənə Nizamlıqızı
Səhifəloyıcı:	Aygün Əsgərova
Montajçı:	Rasim Hacıyev
Operator çapçı:	Elşad Hacıyev

**Yığılmağa verilmiş 18.12.2008.**

**Çapçı imzalanmış 30.01.2009.**

**Şərti çap varlığı 14,5. Sifariş № 15.**

**Kağız formatı 60x84 1/16. Tiraj 500.**

---

*Kitab «Nurlan» nəşriyyat-poligrafiya müəssisəsində  
hazır diapoziтивlərdən çap olunmuşdur.*

*E-mail: nurlan1959@gmail.com*

*Tel: 497-16-32; 050-311-41-89*

*Ünvan: Bakı, İçərişəhər, 3-cü Məqomayev döngəsi 8/4.*

